

QƏNİRƏ PAŞAYEVA

TARİXƏ
ADINI YAZAN
QADINLAR

II CİLD

QƏNİRƏ PAŞAYEVA

ZƏFİR XƏMİDZƏYEV / MƏHMƏT HÜSEYN İBRAHİMOV

İLƏ VƏ TƏRƏF VƏ DƏRƏCƏLƏR / MƏHMƏT HÜSEYN İBRAHİMOV

TARİXƏ ADINI YAZAN QADINLAR

II



ZƏFİR XƏMİDZƏYEV

MƏHMƏT HÜSEYN İBRAHİMOV

BAKİ - 2011

Məsləhətçi: **Aybəniz TURAN**

Redaktor: **Əkbər QOŞALI**

Qənirə Paşayeva

TARİXƏ ADINI YAZAN QADINLAR (II CİLD)

Bakı, "OZAN" nəşriyyatı, 2011, 464 səh.

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın "**TARİXƏ ADINI YAZAN QADINLAR**" kitabında ayrı-ayrı əməli fəaliyyət sahələrində (o cümlədən ədəbiyyatda, siyasetdə, iş dünyasında, dövlət quruculuğunda və s.) böyük işlər görmüş, "ilk"lərə (hətta qəhrəmanlıqlara!) imza atmış, tarixin müxtəlif dövrlərində yaşamış ünlü qadınların həyat və fəaliyyətləri haqqında məqalələr toplanmışdır. Bu məqalələrin əksər hissəsi 2010-2011-ci illər ərzində lent.az internet portalında (və portalda istinadən bir sıra kütłəvi informasiya vasitəsində) yayınlanmış, geniş oxucu rəğbətini qazanmışdır. Qeyd edək ki, müəllif bundan öncə "*Nobel mükafatlı qadınlar*" adlı kitabla da oxucuların görüşünə gəlmışdır.

Xanım millət vəkilinin "**TARİXƏ ADINI YAZAN QADINLAR**" kitabı üç cilddə nəşr olunub və dünyaca ünlü 100 qadını əhatə edir.

Müəllifin özünəməxsus üslub və peşəkarlıqla qələmə aldığı "**TARİXƏ ADINI YAZAN QADINLAR**" əsəri geniş oxucu kütłəsi üçün nəzərdə tutulub.

470206206-75

P ----- 2011

On-047-11

© Q.Paşayeva, 2011

Ümumiyyətlə, qadın cəmiyyətin ən hörmətli üzvüdür. Hami qadının qarşısında baş əyməlidir, hamı qadına hörmət etməlidir. Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm.

8 mart bəşəriyyətin ülvə bir varlığı olan qadına bəslədiyi mehəbbət və ehtiramı parlaq ifadə etdirən bayram kimi dünyada geniş qeyd olunur. İnsan cəmiyyətinin mədəni inkişaf seviyyəsi və yüksəlişi orada qadına, anaya olan münasibətlə sıx bağlıdır. Qadınlar bəşəriyyətin taleyülü problemlərinin həlliinə həmişə öz töhfəsini vermiş və bu gün de müasir dönyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər.

Heydər ƏLİYEV

Azərbaycanın Ümummilli Lideri



A decorative horizontal flourish consisting of a thin black scroll line with three stylized floral or leaf-like motifs at each end, colored in a gold or brown hue.

ÖN SÖZ

"Cennet anaların ayaqları
Mehmməd P

Nənəmin nağıllarından, anamın söhbətlərindən, müəllimlərimin dediklərindən, oxuduğum kitablardan, baxdığım tele-verilişlərdən, kinofilmlərdən qadınların müdrikliyi, sədaqəti, zəhmətkeşliyi, ailə-canlılığı, elinin, xalqının, dövlətinin həyatında oynadığı müsbət rol barədə, habelə, qadınlارın siyasi iradəsi, elmi təfəkkürü, bədii təxəyyülü haqda, deyə bilərəm ki, geniş bilgilərim var idi.

Tarixən uzaq, mənən yaxın olan Tomiris ana, Burlaxatun, Nüşabə, Möminəxatun, Xan qızı Natəvan, Həmidə xanım haqqında çox oxumuşam.

Böyük Çingizin uğurlarında, Sultan Fateh Mehmetin qələbələrində, Əmir Teymurun fəthlərində, Uzun Həsənin taleyində önəmlı rol oynayan anaların, qadınların uzaqqorənliyi, onların siyasi fehmi, diplomatik bacarığı haqda da bilirəm.

Müstəmləkəciliyə, istibdada, zülmə qarşı mübarizənin önündə olan Təbriz qadınları, milli azadlıq hərəkatında və erməni qəşkarlarına qarşı müharibədə fədakarlıq göstərmış, canlarını qurban vermiş, nəsillərə örnək ola biləcək Azərbaycan qadınları haqda neçə kitablar yazılı bilər.

Elmimizin, təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında böyük uğurlara imza atmış qadınlarımızın hər biri haqda saatlarla danışa bilərik.

Ulu öndər Heydər Əliyevin hər böyük işində onu dəstəkləyən, ona mənəvi dayaq olan Zərifə xanımın gözəl örnəyi var...

...Maraqlıdır ki, millət vəkili Qənirə Paşayeva ənənəvi metodlardan kənara çıxaraq, dünyanın müxtəlif ölkələrində yaşamış və mübarizə aparmış, sözün həqiqi anlamında tarixə adını yazmış qadınların həyatını çağdaş Azərbaycan oxucusuna təqdim etmişdir.

Bəlkə ona görə ki, yuxarıda sadaladığımız milli-mənəvi və əxlaqi dəyərlərimizin etalonu, tariximizin yaddaşı olan şərqli - azərbaycanlı qadınlar çağdaş Qərb dünyasının praqmatik həyatı və indiki dəyərləri baxımından bir qədər uzaq, romantik görünürər, bu həyatın etalonu ola bilmirlər...

Bəlkə, Şərqi mənəviyyatını, romantizmini, əzmkarlığını, yaradıcı texəyyülünü Qərb praqmatizmi ilə birləşdirən, siyasi həyat gerçeklikleri ilə sintez edə bilən qadınlar (həm də təkcə qadınlar yox!) böyük bəşəri uğurlara imza ata bilərlər - deyə düşünüb müəllif...

Bir dostum həmişə deyir ki, tarix böyük olayların sistemidir. Tarixi yayan, adını tarixə yanan, yazdırın o kəslərdir ki, onlar böyük olayları yaradırlar, onu yaşıdlar!..

Müxtəlif ölkələrdə yaşamasından (Finlandiyada ya Argentinada, ABŞ-da ya Avstraliyada, Hindistanda və ya İngiltərədə, Güney Afrikada ya Xorvatiyada), müxtəlif işlərlə məşğul olmasından (radio jurnalist ya inqilabçı-siyasetçi, kosmetoloq, maneken yaxud həkim...) müxtəlif vəzifələrdə çalışmasından (Bənəzir ya Prezident, müdafiə naziri ya tele-aparıcı) asılı olmayaraq, bu kitaba daxil edilən görkəmli insanları bir şey birləşdirir: Böyük tarixi olayları yaratmaq əzmi, insanlara gərək olmaq istəyi!

Qənirə xanımın min bir əziyyətlə, ancaq xüsusi zövq və duyumla, entuziazm və özünəməxsus məntiqlə hazırladığı bu kitabın qiyməti onun çağdaş dünyasının, beynəlxalq siyasetin, insanı dəyərlərin və zamanın prioritetlərinə köklənməsində, yeni

cəmiyyətdə qadının rolü və imkanları haqda yeni baxışı ortaya qoymasındadır.

■ Kitabda həyatı təsvir edilən böyük qadınlar haqqında ayrı-ayrı materialları lent.az internet saytında oxuduqca, virtual olaraq onların hər birisinin taleyini yaşamalı, onların həyat məntiqini və mənəvi kredosunu anlamağa çalışırdım.

“Tarixə adını yanan” zərif qadınların həyat tarixçəsini öyrəndikcə, onlara güc verən daxili mənəvi dəyərlərlə tanış olduqca, qadın qüdrəti, ana ləyaqəti, vətəndaşlıq əzmi, tale qisməti, cəzakarlıq və mistika ilə çulğalaşmış talelərinin hər kəsə, özəlliklə də həyata yeni qədəm qoyan gənc qızlara əsl örnək olduğunu, ola biləcəyini anlayırsan.

Haqqında çox eşidib az bildiyimiz Indira Qandi, Margaret Tetčer, Roza Lüksemburq, I Yelizavetta ilə yanaşı, Azərbaycanın peşəkar siyasetlə məşğul olmayan oxucular üçün tanış olmayan Yadranka Kosor, Mişel Bacelet, Opra Uinfri, Elena Rubinsteyn, Luiza Diaqo, Ellen Conson Sirlif, Evrika Peron, Mariya Korazon Aquino haqda verilən geniş məlumatlar qadın hüquqları, qadın siyasi xadimləri, qadın siyasetçiləri haqda hər birimizin dünyaya baxışına öz təsirini göstərir, anlayışlarımı və dünyagörüşümüzi genişləndirir.

Kitab çağdaş dünyanın gözəl, güclü, ağılli, qüdrətli, cəfakes qadınlarının həyatından seçilip bağlanmış çiçək buketini, müxtəlif qəmmalardan bəstələnmiş nəğmə çələngini, yeddi rəngin neçə çalarından çəkilmiş tablonu xatırladır. Ancaq bu buket təkcə gözəlliyyinə heyranlıqla baxmaq, qoxusundan bishş olmaq üçün deyil... Bu nəğmə təkcə böyük bir orkestrin peşəkarlığıla ifa etdiyi gözəl musiqidən zövq almaq üçün deyil... Bu tablo baxıb-baxıb “dunya köhnə dünyadır, çiçəkləri təzə-tər” demək, gözəllikdən mest olmaq üçün də deyil... Bu kitab həm də (bəlkə də ancaq!) düşündürmək, örnək göstərmək, stimul yaratmaq üçündür.

Haqqında bəhs edilən qadınlar etibarlı həyat yoldası, böyük hərfə yazılan Ana, xalqının taleyinə bağlı övlad, dövlətinin şərəfini yaşıdan, bu şərəflə yaşıyan vətəndaş, insanlığı sülhə çağırın diplomat, böyük dövlət adamı, müdrik siyasetçi, yaradıcı ziyalı, mütəfəkkir alim olmaqla yanaşı, gözəllik və ləyaqət mücəssəsidir.

Dünya qadın hərəkatının uğurlarını, qadın hüquqları müdafiəçilərinin durumunu, qadınların siyasi və ictimai həyatda gəldiyi nöqtəni göstərmək baxımından da bu kitab gözəl örnəkdir.

BU KİTAP Hər cür pafosdan, patetikadan, bədii ricət və təşbehlərdən uzaq olan, gerçek faktları, acı həqiqətləri, ecazkar qadın taleyini, uğursuz siyasi karyeranın doğurduğu faciələri çılpaklığı ilə göstəren Qənirə xanım irəliyə getmək istəyənə kompas, uçmaq istəyənə qanad, yüksəlmək istəyənə postament verir; ruhdan düşənə ruh, inamını itirənə inam bəxş edir. İctimai fikrə yeni anlayışlar gətirir...

Böyük, ağır, üzücü zəhmətinə, ağılli işinə görə müəllifə təşəkkürüm bildirirəm, oxulara isə bu kitabı həvəslə oxumağı, həmfikirlərinə ötürməyi, tarixə adını yazanlardan **TARIXI İBRƏT** görməyi tövsiyə edirəm...

Aybəniz TURAN,
Kitabın məsləhətçisi,
Böyük Britaniyanın Manchester Universitetinin magistri



BU KİTABI OXUYUN

Təbiət qadınlara, dünyaya insan bəxş etmək və yetişdirmək kimi mühüm rol verib. Onların bu üstünlüklerine baxmayaraq, Mədəniyyət (cəmiyyət) tərəfindən çox tez-tez qadınların cəmiyyətdə iştirakı (rolu) bəhəriyərlə kəskin məhdudlaşdırılır. Qadınlar tez-tez, dərin sosial mövhumatın (stereotipin), radikal sosial istisnanın obyektinə çevrilib və onlara sadəcə qadın olduqlarına görə böyük ədaletsizliklər edilib.

Dünyanın bəzi bölgelərinə qadının ilk növbədə insan və ondan sonra reproduksiya vasitesi olmasını qəbul etdirmək üçün yüzillərlə sürən mədəni təkmül gərek oldu. Lakin hazırda da bəzi ölkələrdə ana bətnində olan qız uşaqlarından məhz qız olduqları üçün imtina edirlər. Və ya Əfqanıstanda kişi varisin olmaması ailənin hörmətini qonşuların gözündə salır... Mövhumatın dərin ağılsızlığını oğlansız ailələrin qız övladlarından birini oğlan kimi gevindirmək cəhdil göstərir. Bununla onlar cəmiyyətlərinin dəyərlərində ümidişiz sayılan qüsürü düzəltməyə çalışırlar.

Çağdaş, insan hüquqlarına hörmət olunan demokratik cəmiyyətlərdə insanların bir-biri qarşısında dəyərlərini alçaldan mövhumatlara yer yoxdur. Qadınların adının ləkələnməsinə, qadınların sosial fəaliyyətdən və ya sosial məsuliyyətdən istisna olunması qəbul edilmir. Qadın insan anası sayılırsa, demək onun, insanların bacardığı hər şeyə ixтиyari var. Analıq - müqəddəs məsuliyyət və yüksək vəzifədir! Ona saygı ilə yanaşmaq və sosial dəstək göstərmək gərəkdir. Lakin qadının həyatı boyu, onu reproduktiv yaşından qabaq, yaşı ərzində və ya sonra, yalnız bununla kifayətlənmək yeterli deyil.

Qadın da insandır - kişi kimi. O, istədiyi, bacarıqları ilə, gücü və məqsədləri ilə fərqlənir. Bəziləri böyük nailiyyətlər əldə etməyə hazırlıdır, digərləri isə

ailələrinin yaratdığı çərçivelər arasında sürdürüü sakit həyatla kifayətlənlərlər. Bu münasibətdə onlara öz yollarını seçməyə təzyiqsiz və mövhumatsız tam azadlıq verilməlidir. Qadınlar bütün dünya əhalisinin təqribən yarısını təşkil edirlər və onların potensial imkanlarından istifadə etməyən ölkələr öz insan potensialının tam yarısını itirmiş olur.


Bəşəriyyət tarixinin yalnız son yarım əsrində qadının ictimai vəziyyət qazanmasında önemli irəliləyiş əldə edilib. Bununla belə, dönyanın bir çox yerlərinə bu hələ de yayılmayıb, digər bir qisim ölkələr isə cüzi irəliləyiş ediblər. Ən inkişaf etmiş Qerb demokratiyasında belə, həyatın bütün sahələrində tam gender bərabərliyi qurulmayıb. İnsan hüquqlarının bərabərliyi haqda qanunların və əmrlərin əsas prinsip olmasına baxmayaraq, qadınlar hələ də kişilər gördüyü işi görərkən daha az maaş alır və yaxud onların səyini və mümkün olan nailiyyətlərini azaldan görünməz “şüşə tavan”la üzləşirlər.

Buna baxmayaraq, dünya dəyişməkdə davam edir və qadın hüquqları ilə hesablaşarkən bu dəyişikliklər yaxşılığı doğrudur, deyə bilərik. Daha çox indi qadın tabelik zindanından çıxır və keçmişdə inanılmaz sayılan nailiyyətlərə imza atır. Yüzillər boyu qadın hüquqşunaslar və hekimlər mövcud olub və artıq indi qadınlar biznesdədirler (- *tək kiçik ailə şirkətlərində deyil, həmçinin böyük transmilli şirkətlərin idarə heyatında de temsil olunurlar*). Qadınlar astronavt, polis, hərbçi, həmçinin universitetlərdə artıq sadə mühazirəçi və ya assistant deyil, professordurlar. Professional müsikiçi qadınlar tek Vyana Simfoniyası orkestri kimi əlçatmaz kişi işi sıralarına daxil olmayıblar, onlar həm də orkestrin ön sıralarında əllərində dirijor çubuğu ilə dayanırlar... Dahi kraliçalar, xanım fironlar torpaqlar idarə edib, istedadlı Birinci Xanımlar öz ölkələri üçün böyük nailiyyətlər əldə edib və nəhayət, qadınlar siyaset dünyasında bütün mümkün vəzifələri qazana biliblər. Onlar deputatdırular, Baş nazirdirlər, Prezidentdirlər!..

Əldə olunan irəliləyiş böyük təessürat doğurur amma qət ediləcək yol hələ çox uzundur. Tam gender bərabərliyi əldə olunana qədər, balaca qızlar və oğlanlar ən kiçik yaşlarından bilməlidirlər ki, onlar ən yüksək arzularına çoxsaylı cəhdlərle, iradə ilə, şəxsi bacarıqları ilə çata bilərlər. Qız uşaqlarının televiziyalarda və digər KİV-lərdə “populyar mədəniyyət”in (şou-biznesin) nümayəndələrini deyil daha çox mehz bu kitabdakı qadınlar kimi örnəkləri görərək, öyrənərək böyüməsinə ehtiyac var. Bu səbəbdən mən Azərbaycanda nəşr olunan, ünlü qadınlar haqda kitabı görə sevinirəm və Qənişə xanım Paşayevanın bu işinə öz yüksək qiymətimi bildirirəm.

Arzu edirəm ki, bu kitabı ömrünün genclik illerini yaşıyan qızlar və onların valideynləri oxuyaraq, gözlərinin qarşısında canlanan dəyərli örnəklərdən ilhamlanıslar!

Vaira Vike-Freiberga
Latviya Respublikasının sabiq Prezidenti



Simona de BOVUAR

Düşüncədə
inqilab edən qadın



*"Xilasını başqa birində görmək,
yixılmağın ən kəsə yoludur"*

(Simona de Bovuar)

■ 1908-ci il iyunun 9-da dünyaya bir qızçıqaz gəldi. Hələ kiçik yaşlarında ona "uşaq" deyənlərə hirslənirdi. Fəlsəfi nəzəriyyəsinin əsasını elə o vaxtdan ətrafindakılara göstərirdi: **"Mən mənəm!"**

■ Onu sevənlərlə yanaşı lənətləyənlər də oldu, anlamayanlar da, anlamaq istəməyənlər də... Hətta bəzi kişilər iddia etdilər ki, əgər bəşəriyyət Simona de Bovuarın dediklərini qəbul edərsə, elə bu, bəşəriyyətin sonu deməkdir. Bir çoxları isə bunun tam tərsini daha ciddi arqumentlərlə sübut etdilər və edirlər...

■ Ona qarşı səsləndirilən bütün iddialar, əleyhinə söylənilənlər onun düşüncəsi, fəlsəfi baxışı, əsərləri ilə sözün əsl mənasında inqilab etdiyi həqiqətini dəyişə bilmədi. İllər keçdikcə onu anlayanların sayı ilə yanaşı, davamçıları da siyahıda artdı. İllər adını tarixə yazmış bu qadının düşüncələri ilə bağlı müzakirə və mübahisələri unutdurubilmədi. Bu qadın əsərlərini böyük maraqla oxuduğum Simona de Bovuardır. Feminizmin anası!

"Sartrla qarşılaşanda hər şeyi qazandığımı inanmadım. Onun yanında özümü təsdiq etməyə çalışarkən, uğursuzluğa dütçə olmaq ehtimalım yox idi. İndi isə özümə belə deyirəm: Xilasını başqa birində görmək, yixılmağın ən kəsə yoludur."

Simona de Bovuar



■ ... Onlar iki bacı idilər, atası isə həmişə oğlunun olmasını istəyirdi. Allah yəqin ki, ona yaxşı bir dərs verdi. Qız övladı özü ilə yanaşı, atasının da adını tarixə yazdı. Dünya Simona ilə yanaşı onun atasını da tanıdı.

■ Simonanı tanımaq üçün onun həyatından bir neçə epizoda diqqət yetirmək kifayət edir.

■ O, sevgilisi Sartrla birlikdə xüsusilə 1940-50-ci illərdə həm həyat, həm də düşüncə tərzində sərbəstlik cərəyanının lideri oldu.

■ O, "seks, iş, sərbəstlik" kimi qavramların, yetişkinlərin "cansızıcı ehtiyacları" olduğunu deyib, bu üç mövzuda tabuları yuxmağa çalışaraq "feminizmin anası" statusunu qazana bildi.

■ Onun 1949-cu ildə yazdığı "İkinci cins" (Le Deuxième Sexe) kitabı beynəlxalq miqyasda bestsellerə çevrildi.

■ O, 1970-ci illərdəki qadın hərəkatının təşviqatçılarından idi.

■ O, 50 illik məhəbbəti və ən yaxın dostu Sartri itirəndə belə demişdi: **"Onun ölümü bizi bir-birimizdən ayırdı. Mən öləndən sonra yenidən birləşəcəyimizdə də inanmiram. Amma onsuz da əsas məsələ bu həyatı, mükəmməl bir ahəng daxilində yaşamağımız id."**

■ "Mandarinlər" kimi metafizik mövzulu romanlarıyla şöhrət qazanmağa başlayan bu xanım "Mandarinlər" adlı əsəri ilə Fransanın ədəbiyyat sahəsində ən böyük mükafatı olan Prix Goncourt ödülünlə həyliq görüldü.

■ Onun 1949-cu ildə qələmə aldığı "İkinci cins" adlı tədqiqat əsəri qadınların məruz qaldığı zülmün və təzyiqin təfərrüatlı analizindən ibarət idi. Bu əsər çağdaş feminism cərəyanında önemli bir addım oldu.

■ O, dünyadan köçəndə Fransanın bütün televiziyaları və radiostansiyaları yayımlarını yarımqıq kəsərək, onun vəfat xəbərini verdilər. Ömrü boyu qeyri-adi bir məhəbbətlə bağlı olduğu Sartrın yanında dəfn edildi.

■ Onu anlamaq çox da asan deyil. Bunun üçün mütləq "İkinci cins", "Qonaq qız",





“Başqalarının qanı”, “Kim öləcək”, “Hər kişi ölümlüdür”, “Bəlirsizlik əxlaqi üzərinə”, “Gün gün Amerika”, “Uzun yürüyüş”, “Bir gənc qızın xatırələri”, “Yaşlılıq”, “Səssiz bir ölüm”, “Hesab tamam”... Və vəfatından sonra işıq üzü görmüş “Sartra məktubları” (1990), bir də “Eşq məktubları (Nelson Algrenə)” (1998)... əsərlərindən heç olmasa bir neçəsini oxumaq lazımdır. Onu diqqətlə oxumadan bir neçə cümlə və ifadəsinə əsaslanıb, ittiham edənlər də az olmayıb. Elələri bu gün də var. Əslində, onların ittihamlarının bütün cavabları Simonanın əsərlərində öz əksini tapır.

■ 2006-ci ildə memar **Ditmar Fayxtin**qer tərəfindən məşhur Sena çayı üzərində dizayn edilən, mürəkkəb quruluşa malik, qadın bədəninə xas qırımları olan və yeni fransız milli memarlıq üslubunun əsas örnəklərindən hesab edilən körpüyə onun adının verilməsi isə dünyanın onun düşüncə və fəlsəfəsini daha geniş anladığını və ya anlamağa çalışdığını göstərir. Bu, onun ən böyük qələbəsidir.

Qoşa çəkilən adlar

Simona de Bovuar!

Onu böyük məhəbbəti, dostu, sirdası, məhşur filosof **Jan Pol Sartr**dan ayrı fikirləşmək mümkün deyil. Onlar dünya mədəniyyəti, incəsənəti, siyaseti tarixində öz ictimai fəaliyyətləri ilə yanaşı, sevgiləri ilə də iz buraxmış cütlüklerin ən maraqlıları arasındadırlar. O, Sartrla “vəhdət” təşkil etmiş və nəticədə yüzilliyə öz damgasını vu-

ran Varoluşçuluq cərəyanı meydana çıxmışdı. Dərindən bağlandığı məhəbbətiylə burjua dəyərlərini zibilliyyə ataraq yeni fəlsəfə yaratmağa girişən bu qadın, ömrü boyu geniş kütlələrin qəbul etməkdə cətinlik çəkdiyi “azadlıq” anlayışını müdafiə etdi. “Qadın doğulmaz, olunur!” kimi cümlələri, (“She Came to Stay”) “Qadın qalmaq üçün goldı (Qadın olmağa gəldi)” və (“The Second Sex”) “İkinci cins” kimi fərdiliyi, qadınlığı ənənəvi dəyərlərdən daha uca tutan və Vatikan torosundan müəllifinin lənətlənməsinə səbəb olan kitablarıyla feminizm cərəyanının memarlarından oldu.

... Lənətləndi, ancaq cazibəsi, sevgisi də əskik olmadı... Qeyri-adi düşüncələr, qeyri-adi fikirlər, yanaşmalar, xarakter və tale... Bir nəsilin düşüncə tərzində inqilab eləmək qabiliyyəti!

Simona de Bovuar fəlsəfi, siyasi və ictimai mövzularda romanlar, monoqrafiyalar, esselər, bioqrafik və avtobioqrafik əsərlər yazıb. Lakin o, özünü filosof və yazıçıdan daha çox Sartr ekzistensializminin doğulmasının köməkçisi kimi təqdim edirdi. Beavoir fəlsəfədəki yeri son zamanlar daha geniş və dərindən dərk edilməyə, anlaşılmışa başlanılıb.

“Mən uşaq deyiləm, Mən Mənəm!”.

Simona böyük bir bankın müdürü olan babanın ailəsində sabiq vəkil, həvəskar aktyor olan ata və Verdenli ananın qızı olaraq Parisdə dünyaya göz açmışdı. Simona sonralar xatırələrində yazırkı ki, atası həmişə oğlunun olmasını istəyirmiş, amma Allah ona iki qız bağışlamışdı. Simonanın bacısı Elena de Bovuar rəssam olmuşdu. Həmişə oğul arzulanın atası Simonaya “Səndə kişi beyni var” deyirmiş...

Xanım filosufun həyatı, yaradıcılığı ilə az-çox maraqlanan hər kəs təsdiq edər ki,





fadə edəcəyi ləqəbini qazanmışdı: "Kastor" (Castor). Fransızca "qunduz" anlamına gələn bu adı Simonaya qunduz kimi inadkarcasına işlədiyi və onunla eyni fikirdə olanlarla uyum içində çalışdığını üçün vermişdilər. Digər tərəfdən, Simonanın soyadı ilə ingilis dilindəki "beaver" (qunduz) sözü arasındaki oxşarlıq da ona belə bir ləqəbin verilməsinə səbəb olmuşdu.

1929-cu ildə Sarbon Universitetində olanda Leybnits haqqında bir təqdimat edən Simonanın Jan Pol Sartrla yaxın əlaqələri quruldu. Bu

ona bəslənən bu münasibət (bəlkə bəzən normal münasibət çizgisini keçən fərqli bir şey, məsələn, münasibətsizlik) ona qadın ola-ola kişi keyfiyyətləri daşımaq kimi özünəməxsusluq "qazandırmışdı"... Bu onun həm mənəviyyatına, həm də cisminə çökmüşdü...

İnadkar, cəsur

Uşaqlıq illərindən çox fərqli və seçilən şagird olan Simona yaxşı məktəblərdə təhsil almışdı. On beş yaşına çatanda yazıçı olmağa qərar verdi. O, bir çox sahədə uğur qazana bilərdi, ancaq özəlliklə Paris Universitetindəki fəlsəfə məşğələləri onu özünə cəlb edirdi. Simona bu dövrdə Jan Pol Sartr kimi cavan ziyanılla tanış olmuşdu. Riyaziyyat və fəlsəfə sahələrində imtahanlarda uğur qazanandan sonra Simona Katolik İnstytutunda riyaziyyat, Santa-Mariya İnstytutunda dil və ədəbiyyat, Sarbon Universitetində isə fəlsəfə sahəsində təhsil aldı.

Sarbonda oxuyanda Simona ömrü boyu istifadə edəcəyi ləqəbini qazanmışdı: "Kastor" (Castor). Fransızca "qunduz" anlamına gələn bu adı Simonaya qunduz kimi inadkarcasına işlədiyi və onunla eyni fikirdə olanlarla uyum içində çalışdığını üçün vermişdilər. Digər tərəfdən, Simonanın soyadı ilə ingilis dilindəki "beaver" (qunduz) sözü arasındaki oxşarlıq da ona belə bir ləqəbin verilməsinə səbəb olmuşdu.

1929-cu ildə Sarbon Universitetində olanda Leybnits haqqında bir təqdimat edən Simonanın Jan Pol Sartrla yaxın əlaqələri quruldu. Bu



əlaqə, Simonanın daxilindəki "fəlsəfə qumbarasının fitilini çəkən" hadisəyə çevrildi.

İyirmi bir yaşına çatanda Simona fəlsəfə sahəsində bilgili adam olmuşdu. O, axırıncı imtahanda göstərdiyi nəticəyə görə ikinci yeri tutmuşdu, 24 yaşındaki Sartr isə birinci yerə çıxmışdı. Dirdri Beirinin Simona de Bovuarla bağlı yazdığı əsərdə göstərilir ki, jüri üzvləri birinci yerə Sartrın, yoxsa Simonanın layiq görülməsi barədə xeyli mübahisə edəndən sonra binciliyə Sartrı layiq görüblər. Cənki o kişiydi və bu imtahan onun ikinci imtahaniydi! Bununla belə jüri Bovuarın həqiqi bir filosof olduğunu da vurğulamışdı.

"Kişinin fərdiləşməsi nə qədər güclü olarsa, kişinin həmin fərdiləşmə ehtiyacı da bir o qədər böyük olur və o, bir o qədər də tez öz qadının fərdiləşmə və azadlıq hüququnu etiraf edir". Kişinin osl müstəqilliyi o vaxt təmin olunur ki, həmin azadlıq, müstəqillik və imkanlar qadında da olsun.

* * *

Onun "Qadın: Əfsanə və Həqiqət" ("Woman: Myth and Reality") adlı əsəri çapdan çıxan zaman böyük mübahisələrə səbəb olmuşdu. Simona de Bovuar iddia edirdi ki, kişilər qadınları özlərinin sohv, yanlış yola çəkən, yanlış havalara salan "sirli yad varlıqlar" kimi görürler.

Bovuara görə, kişilərin qadınları və onların problemlərini başa düşə bilməmələrinin, onlara kömək etməmələrinin, hətta onların üzündə təzyiq mexanizmi fikirləşmələrinin səbəbi də elə bu "yad varlıqlar" barədə fikir-





3



3



2

2

qəbul edir və belə deyirdi: "Qadın doğulmaz, olunur!" Yeni bir cığır açan bu əsərində Bovuar özəlliklə "yad varlıqlar" qavramının üstündə dayanırdı. Onun fikrincə, qadınların "yad varlıqlar" kimi qəbul edilməsi və mövcud ictimai-sosial mövqeləri, onların qarşı-qarşıya qaldıqları təzyiqin əsasını təşkil etməkdədir.

"Bütün dünyaların Tanrısına xeyir-dua olsun ki, o, məni qadın yaratmayıb" - yəhudilər səhər duasında belə deyirlər, onların qadınları isə itaətlə piçildayırlar: "Tanrıya xeyir-dua olsun ki, Öz iradəsilə məni yaradıb".

dir. Bovuar, bütün cəmiyyətlərdə eyni sistemin özünə yer elədiyi, güclülərin həmişə gücsüzləri "yad varlıqlar" adlandıraq onları ətraflarında fırlanan qaranlıq kölgələr kimi gördükleri fikrini müdafiə edirdi. Bovuar deyirdi ki, eyni vəziyyət siniflər arasındaki münasibətlərdə, dini və irqi fərqliliklərin mübarizəsində, yəni bütün ziddiyətlərdə müşahidə edilir, fəqət bu ziddiyətlərin heç birində "yad varlıqlar" qavramı və "yad varlıqlar" a qarşı münasibət qadın-kishi ziddiyətindəki qədər qəlibləşməyib və həyatın mövcud düzəninə səbəbi kimi göstərilmir. 1949-cu ildə Bovuar böyük əks-səda doğuran və feminizm tarixində müstəsna yeri olan "İkinci cins" adlı kitabını nəşr etdirdi. O "İkinci cins" əsəri ilə kişi hakim düzəninə qarşı savaş elan etdi. Bovuarın bu əsərində freydçi tərəfi ağır basan feminist bir Varoluşçuluq anlayışı diqqəti cəlb edirdi. Bovuar, ekzistensializmdə olduğu kimi, "var olmağ"ın "mahiyət"dən (özdən) öncə gəldiyini təməl prinsip kimi

"İkinci cins" əsəri

Bovuar bununla da kifayətlənməyərək, tarix boyu qadının yolunu azmış və anormal bir canlı kimi görüldüyü iddia etdi. O, Fransa inqilabı dövründən məşhur qadın hüquqları müdafiəcisi Meri Wollstonecraftın belə, "kişiləri, qadınların çatmağı gərəkən ideal örnək" kimi töqdim etdiyini deyirdi: "Bu hal, qadınların özlərini anormal, normaldan sapmış, normalın xaricində qalan, kənardə qalan və normala çatmağa çalışan canlılar kimi hiss etmələrinə səbəb olmuş və onların uğur qazanmaq şanslarını məhdudlaşdırılmışdır." Bovuar artıq bu fikirdən əl çəkmək lazımlı gəldiyini, bu düşüncələrin zibil qutusuna atılması gərəkdiyini deyir və mübahisəyə axırıncı nöqtəni belə qoyurdu: "Qadınlar da kişilər qədər seçmək və ayırd etmək istedadına malikdir. Beləliklə, onlar özlərini təkmilləşdirmək yolunu seçə bilər, olduqları vəziyyətdən daha yüksək səviyyəyə irəliləyə bilər, öz həyatlarının və dünyadan məsuliyyətini öz ciyinlərinə götürə bilərlər".

Bovuar yetmişinci illərdə Fransada qadınların sərbəstlik əldə etmək uğrunda mübarizələrində iştirak etdi. 1971-ci ildə o, "343 manifestini" imzaladı. Bu siyahıdakı məşhur qadınların əksəriyyəti qadınlara abort etmək hüququ verilməsini tələb edirdi. Əslində isə Bovuar heç bir vaxt aborta müraciət etməmişdi. Katrin Denev, Delfin Seyriq və Bovuarın bacısı Pupetin imzalarıyla 1974-cü ildə Fransada qadınlara abort hüququ verildi.

"Heç bir şeyin mənə ehtiyacı yoxdu, heç bir şeyin heç kimə ehtiyacı yoxdu, çünkü heç bir şeyin var olmağa ehtiyacı yoxdu."

Simona de Beauvoir

Simona de Beauvoir "Kinayənin əxlaqi" ("Pour Une Morale de l'ambiguité") adlı əsəri ilə bolşa də fransız ekzistensializmində ən çox qəbul edilən nöqtəni tapdı. O, Sartrın "varlıq" və





“heçlik” qavramları arasındaki təbii ziddiyəti sadə və asan başa düşülən formada izah etdi, Sartr da daxil olmaqla, bəzi filosofların “varlıq” və “heçlik” qavramları arasındaki uyğunsuzluğu açıqca göstərdi. Onun 36 yaşında yazdığı **“Pirr və Sineas”** (Pyrrhus et Citeas) əsəri, Amerika və Çin səyahətlərindən sonra yazdığı populyar səyahət qeydləri bu gün də maraqla oxunur. Onun ən maraqlı kitablarından biri 1981-ci ildə qələmə aldığı və Sartrın həyatının əzab-əziyyətlərlə dolu olan axırıncı illərini təsvir edən “Vida mərasimi”dir. Kitabın giriş hissəsində müəllif bildirirdi ki, ilk dəfə hansısa böyük əsərini Sartra başdan-ayağa oxumamiş nəşrə vermək məcburiyyətində qalır. Sartr və Bovuar - bu iki filosof həmişə bir-birlərinin kitablarını öncədən - kitab nəşrə getməmiş oxuyur sonra nəşrə göndərirlərmiş. Bu Sartırın Simonanın fikirlərinə və düşüncələrinə, rəyinə nə qədər böyük bir önem verdiyinin kiçik bir örnəyidir. Bu həm də Sartırın bir qadının gücünün, böyüklüğünün, intellektinin etirafının örnəyidir.

Sartrın ölümündən sonra Bovuar onun məktublarını və Sartrın öz dünyalarında, öz daxili aləmlərində yaşayan adamlarla bağlı duyularının eks olunduğu qeydlərini nəşr etdirdi. Bovuarın ölümündən sonra isə Sartrın övladlığı götürdüyü qızı və ədəbi varisi Arlet Elkaim, Sartrın çoxlu sayıda məktublarını orijinalını oxuculara təqdim etdi. Bovuarın övladlığı götürdüyü qızı və ədəbi varisi Silviya le Bon isə Sartra və Alqrenə göndərilmiş məktubların orijinallarını gün üzü-nə çıxardı.

Hotta ənənəvi filosof imicinə heç cür uyğun gəlməyən bəzi adətləri, məsələn, rəngli maqazin jurnallarından və yüngül romanlardan xoşlanması, həmişə başına bağladığı rəngarəng ipək şərfləri ilə diqqət çəkən Simona de Bovuar 1986-cı ildə sətəlcəmdən vəfat etsə də, şöhrəti getdikcə daha da artmaqdadır. Xüsusilə, akademik mühitdə feminizmin anası kimi qəbul edilən Bovuar qətiyyən yaddan çıxarılmır. O, hələ də böyük bir mütəfəkkir və ekzistensialist filosof kimi qəbul edilir.

Dünyadan köçənə qədər Sartrın küllərinin dəfn edildiyi Monparnas qəbiristanlığına baxan evdə yaşayan Simonanın adı böyük məhəbbətə sevdiyi insanla eyni məzar daşında alt-alta yazılıb. O, Sartlı bir qəbirdə olmaq istədi...



... Fransada XX əsrin ən müəmmalı, qalmaqallı və məşhur ədəbi cütlüyüün məzar daşını ziyarət edib, Simona De Bovuar və onun böyük sevgisi, fəlsəfəsi barədə düşüncələrə dalmışdım. Sart və Simonan... Onlar həm də dünyanın dilindən düşməyəcək böyük bir məhəbbət dastanının müəllifləri kimi tarixə adlarını yazdırılar.

Ölümündən sonra Simona de Bovuarın məşhurluğu daha da artdı. Sadəcə 1968-lərin post-feminizminin qurucusu olduğu üçün deyil, eyni zamanda alim olaraq və varoluşçu düşüncə insanı olaraq da ünү geniş yayılır.

Bu gün qadın və fəlsəfə tarixində sarsılmaz bir yerə sahib olan Simona de Bovuar, qadınları çağdaş həyatın tərkib hissəsinə çevrilməklə, onların həyatında çox şeyin dəyişilməsinin səbəbkarlarından oldu. Onun ideyalarını bəyənsələr də, bəyənməsələr də, o bir VAR OLUŞDU, REALLIQDI və özünə təbii bir yanaşma, MÜNASİBƏT tələb edir.


Onun 22 əsərindən sadəcə bir neçəni xatırlayaq: “*Qonaq qızı*” (1943), “*Başqalarının qanı*”






(1945), "Kim öləcək" (1945), "Hər kişi ölüm-lüdür" (1946), "Bəlirsizlik əxlaqi üzərinə" (1947), "Gün gün Amerika" (1954), "Uzun yürüyüş" (1957), "Bir gənc qızın xatirələri" (1958), "Yaşlılıq" (1960), "Səssiz bir ölüm" (1964), "Hesab tamam" (1972)... Və vəfətindən sonra işıq üzü görmüş "Sartra məktublar"ı (1990), bir də "Eşq məktubları (Nelson Algrenə)" (1998)... Baxın, Simona de Bovuar kimliyi onun əsərlərinin adı ilə, heç şübhəsiz böyük ölçüdə əsərlərin mahiyyəti ilə necə də şəkil-lənir, necə də açılır!.. Burada, belə demək mümkünə, düzxətli, bərabərsü-rətli adlanma, yaxud adlandırılma, yanaşma yoxdur! Hər bir əsər müəllifin mürəkkəb şəxsiyyətini, unikal daxili aləmini, universal dünyagörüşünü əks etdirir. O, dünyada öz yaratdıqlarına bu qədər çox bənzəyən nadir filosoflardandı. Bəzən adama elə gəlir, o, sanki ilham alaraq yox, intiqam alaraq yazır...

...Və bütün bu külliyyatda Simonanın bircə cümləlik hökmü var: "*Məni oxumadan keçə bilməzsən!*"



Alva Mürdal

Dünyada silahsızlaşdırma və
sülh uğrunda çalışmış
"Nobel"lı qadın



- O, tərk-silah sahəsindəki xidmətlərinə görə və həmin səbəblə Nobel ödülünlə layiq görülməklə adını Tarixə yazdı!
- O, həmçinin (həyat yoldaşı, tanınmış iqtisadçı Gunnar Mürdal ilə birgə) Qərbi Almaniya Sülh ödülünlə (1970), Albert Eynşteyn Sülh ödülünlə (1980), Cəvahirləl Nehru ödülünlə (1981) layiq görülmüşdü.
- Bu qadın dünyada tanınmış ictimai-siyasi xadim, Dünyada Sülhün yaranması istiqamətində uzun illər yorulmadan və fədakarcasına xidmət göstərmiş böyük Şəxsiyyət, əsl Ziyali **Alva Mürdal**dır (Alva Myrdal).

Qızı Sissela Bokun anası haqqında yazdığı "Alva Mürdal: Qızının Memuarları (Xatırələri)" (Bok, Sissela. Alva Myrdal: A Daughter's Memoire) kitabını və Herman və Sondra R -in yazdığı "Beynəlxalq Feminizmdən Feminist İnternatsionalizmə. Alva Mürdalin fenomeni, 1936-1955" (Herman, Sondra R. "From International Feminism to Feminist Internationalism. The Emergence of Alva Myrdal, 1936-1955") böyük maraqla oxumuşdum. Alva Mürdalin, sözün əsl mənasında, böyük fəaliyyəti, keçdiyi həyat yolu, düşüncə və arzuları ilə daha yaxından tanış olmuşdum. Ona rəğbətim və hörmətim daha da artmışdı.

Dünya üçün yanan qəlbi, insanlıq üçün fədakarlığı, bəşəriyyət üçün əməlləri və düşüncələri təkcə alqışa deyil, böyük sevgi və hörmətə layıqdir! Və o, əməlləri ilə adını TARİXƏ yazmağa bacaran bir qadın olaraq bu gün də, sabah da, TARİX var olduqca həmişə sevgi və hörmətlə yad olunacaq, xatırlanacaq...

O, artıq bu dünyadan köçsə də,

dünyanın gələcəyi üçün düşünməyo çağırın fikirləri, düşüncə və əməlləri ilə daim aramızda olacaq.

O, həm də arxasında cığır açan qadınlardan biridir. Həyatı və fəaliyyəti ilə minlərlə genc qızın və qadının qorxmadan, çəkinmədən, özünə inanaraq arzulanı, xayalları arxasında irəliləməsinə və uğurlar qazanmasına təkan verən on gözəl örnəklərdən biridir - Alva Mürdal!

Onun "Millət və Ailə. Demokratik Ailə və Əhali Siyasetində İsveç Ekspimenti", "Biz çıxuq? YUNESKO ərzaq və əhali". (Pol Vinsento borabər), "Beynəlxalq Rifahda ABŞ-in Rolu" (Artur Altmeier, Din Raskla birgə), "Beynəlxalq Rifahda ABŞ-in Rolu" (1955-ci ildə yenidən), "Qadınların İkili Rolu: Məişət və İş" (Viola Klaynla birgə), "Türk-silah və BMT, Nüvə Partlayışları Keçirmək Hüququ", "Okeanları Sülhsevər Məqsədlər üçün Qorumaq", "Türk-silah Oyunu. ABŞ və Rusiya Necə Silah yarışı aparırlar" (1976), "Mühəribə, Silahlar və Gündəlik Zoraklıq" (1977), "Daha Yaxşı Gələcək üçün Hazırlığın artırılması" (1980), "Avropada Nüvə Türk-silahi Dinamikası" (1981) əsərləri bu gün də böyük maraqla oxunur. Onun böyük araşdırımların, tədqiqatların nəticəsi olan kitabları, məqalələri təkcə müttəsəsler üçün deyil, hər kəsin oxuması və düşünməsi üçün çox maraqlı və ənənəlidir.

1902-ci il yanvarın 31-də Upsalada tikinti podratçısı **Albert Reymen və Lova Larsonun** ailəsində bir qız dünyaya gəlir. Özü ilə bərabər ailəyə böyük sevinc gətirən bu qızə valideynləri **Alva** adını verirlər. İl-hər keçənəkdi və bu balaca qız siyasetçi və diplomat olmaqla yanaşı, dünyanın bu günü və gələcəyi üçün çox vacib bir missiyani yerinə tutdiyino - "**Tərk-silah sahəsindəki xidmətlərinə görə**" nüfuzlu Nobel ödülünlə layiq görülərək, ailəsinin fəxri və qüruru olacaqdı!

Öslində, uşaqlığında onun böyük gələcəyi olacağını hiss etmək o qədər də çətin deyilmiş. Çünkü çox kiçik yaşlarından o, siyasetlə məraqlanmağa və belə demək mümkündürsə, öz yolunu müəyyənləşdir-



məyə başlamışdı...

Sosial baxımdan aktiv kiçik burjua ailəsində boy-a-başa çatan Alva İsveç Sosial-Demokrat Partiyasının üzvü olan və o vaxtlar fəhlə kooperativlərinin yaradılması ilə uğraşan atasının işləri ilə çox maraqlanırdı. Stokholm Universitetində sosiologiya, fəlsəfə, psixologiya və məktəb pedaqogikası kurslarını diniyən Alva həmin universiteti 1924-cü ildə bakalavr dərəcəsi ilə bitirmişdir. Elə həmin il o, Stokholmda hüquqşü-naslıqla məşğul olan ünlü iqtisadçı, Nobel ödülü laureati (1974) Gunnar Mürdalla ailə həyatı qurmuşdur. Onların bu nikahdan üç övladı - iki qızı və bir oğlu dünyaya gəlmışdır. (İllər sonra, qızları **Sisella Bok** dünya şöhrətli filosof və yazıçı, **Kay Flyster** sosioloq, oğlanları **Yan Mürdal** isə yazıçı və siyasetçi olacaqdır.)

Karyerasına məktəb müəllimi kimi başlayan Alva Mürdal Məktəbə-qədər Tədris Kollccinin direktoru vəzifəsinə qədər yüksəlmişdir. O, həyat yoldaşı ilə birlikdə sosializmin "İsveç modeli"nin müəlliflərindən biridir. Onlar 1930-cu illərdə sosial təminat ideyasının inkişafında böyük işlər görmüşlər.

Mürdal ailəsinə dünya şöhrəti qazandıran əsər

Alva Mürdal 3 il Avropanın London, Leypsiq və Stokholm kimi iri şəhərlərində təhsil almışdır. Rokveller təqəbüdü hesabına o, həyat yoldaşı ilə birgə 1929-30-cu illərdə ABŞ-a səfər etmiş, sonra Cenevrədə oxumuş, 1934-cü ildə isə Upsala Universitetinin magistr dərəcəsini almışdır. Elə həmin dövrdə Alva Mürdal əri ilə birgə ona demografiya sahəsində dünya şöhrəti qazan-

dılmış "Əhali məsələlərində böhran" tədqiqat əsərini dərc etdirmiştir.

Onun adı ictimai arenaya ilk dəfə 1930-cu ildə gəlmüşdi. - Alva İsveç sosial təminat sisteminin yaradılmasında sparci qüvvələr-dən biri idi.

1934-cü ildə Gunnar Mürdalla birlikdə "Əhali məsələlərində böhran" "Crisis in the Population Question" adlı kitabın həmmüəllifi olmuşdur. "Əhali məsələlərində böhran"ın əsas müqəddiməsi şoxsi azadlığı (özəlliklə qadınların azadlığını) təmin etməklə hansı sosial islahatlara ehtiyac olduğunu aydınlaşdırır, o cümlədən, yaşqı doğumunun sayını artırmağa və isveçliləri uşaqqı dünyaya gətirməyi həvəsləndirirdi. 1937-ci ildə o, qadınların məişətdaxili azadlığının əridığını nəzərə alaraq memar Stiven Markeliusla birlikdə Stokholmda kooperativ Ümumi Evin layihəsini vermişdir.

Ötən yüzulin 30-cu illərində İsveç sosial-demokratları əsas sosial islahatlari həyata keçirmək iqtidarına malik təsirə nail olmuşdular. Mürdal ailəsinin əsəri hökumətə valideyinlərinin maliyyə durumundan asılı olmayaraq, bütün uşaqların rifahının təmin edilməsi yollarını göstərirdi.

Tanınmış alim, həm də adıçəkilən kitabın həmmüəllifi kimi Alva Mürdal, əhalini mənzillə təmin etməklə məşğul olan hökumət komitəsinə təyin edildi. 1935-ci ildə o, Kral Komissiyasının əhali məsələləri üzrə müşaviri oldu. Cəmi bir il sonra Alva Mürdal Məktəbə-qədər



Təhsil Pedaqoji İnstytutunu təsis edərək, 1948-ci ilə qədər oranın direktoru vəzifəsində çalışdı. Büyük nüfuz sahibi Alva Mürdalın proqressiv pedaqoji metodlar tərəfdarı olması onun 1946-ci ildə təhsil islahatlarını həyata keçirən Kral Komissiyasına məsul vəzifəyə təyin edilməsini şərtləndirdi. Alva Mürdal, həmçinin, Məktəbəqədər Təhsil üzrə Ümumdünya Şurasının müvəqqəti komissiyasının sədrliyinə də seçildi. Həmin illər Alva Mürdal İsveç qadınlarının siyasi və iqtisadi bərabərliyi naminə hərəkatda da aparıcı rol oynayır.

Alva Mürdal: vəzifədən-vəzifəyə

Alva Mürdal Qadın Əməyi üzrə Dövlət Komissiyasının məsul katibi kimi qadın hüquqları məsələsi ilə dərindən maraqlanırdı.

O, 1935-1938-ci illərdə Sosial-Demokrat Partiyasının üzvü olan qadınlar üçün aylıq jurnalın redaktoru idi.

1935-1936-ci illərdə Stokholmun İşgüzar və İsləyən Qadınlar Təşkilatının sədr müavini vəzifəsini tuturdu.

O, feminizm məsələsini, öncə siyasi və psixoloji sahədə deyil, iqtisadi yönümdə həll etməyə çalışırdı.

Alva Mürdalin fəaliyyəti tədricən uluslararası düzeyə qədər genişləndi. 1938-1947-ci illərdə o, İşgüzar və İsləyən Qadınların Uluslararası Federasiyasının vitse-prezidenti oldu. Uluslararası Federasiyası çərçivəsində Alva Mürdalın evli qadınların məşğulluğuuna dair hazırladığı məruzə o dövrdə geniş əks-səda doğurmuşdu.

İsveç Sosial Demokrat Partiyasının uzunmüddətli üzvü olan Alva 1940-ci illərin sonunda BMT ilə birgə uluslararası məsələlərdə iştirak etməyə başlamış və 1949-cu ildə BMT-nin sosial təmi-

sət sektorunun direktoru təyin edilmişdir. 1950-1955-ci illərdə o, YUNESKO-nun sosial elmlər sektorunun sədri olmaqla yanaşı, BMT-də belə mötəbər vəzifə tutan ilk qadın olmuşdur.

Sosial problemlərə önəm verən siyasetçi

II Dünya müharibəsi dövründə İsveçin neytral mövqeyi bu ölkəyə qazqın axınının gəlməsinə səbəb olmuşdu. O illərdə Alva Mürdal Avropaya mədəni yardım üzrə İsveçin Vətəndaş Təşkilatlarının Birleşmiş Komitəsinin sədr müavini seçildi. Müharibədən sonra o, qazqınların tez bir zamanda integrasiyasına kömək etməli olan "İsveç yolu" ("Via Suecia") həftəlik dərgisinin redaktoru oldu. Dörgi bir neçə dildə nəşr olunurdu.

İkinci dünya müharibəsindən sonra o, vaxtını və enerjisini daha çox uluslararası məsələlərə həsr etməyə başladı. 1955-ci ildə İsveçin Hindistana səfiri təyin olundu; 1962-ci ildə isə Cenevrə Tərk-silah Konfransına İsveçin səlahiyyətli nümayəndəsi təyin edildi. Həmin ilde o, Parlamentin üzvü seçildi, 1967-ci ildə isə Kabinetin üzvü təyin edildi və burada onun əsas işi tərk-silah məsələlərini təhlükə etməkdən ibarət idi.

O, uzun illər öz ölkəsini BMT-nin tərk-silah məsələləri müzakirə olunan siyasi komitəsində təmsil etmişdir.

Alva Mürdal 1946-ci ildə İsveçi Birləşmiş Millətlər Təşkilatının Paris konfransında təmsil etdi. Bir il sonra o, YUNESKO-nun İctimai Elmlər Departamentinin mülliyyətliyi "Məktəb və səfərlər" uluslararası anıtları" layihəsinin məsləhətçi oldu. Üç ildən sonra isə Alva Mürdal BMT-nin So-



sial Problemlər Departamentinin direktoru vəzifəsinə təyinat aldı. Bu vəzifədə o, insan hüquqları, informasiya azadlığı, qadınların vəziyyəti, narkotik vasitələrdən istifadə məsələlərini, habelə, əhalinin sürətli artımına aid olan layihələri əlaqələndirirdi.

"Uluslararası kateqoriyalarla düşünməyi bacaran kişi və qadınlar üçün sosial problemlər siyasi və iqtisadi problemlər qədər gerçək və toxiro salınmazdır." Bu, onun fikri idi.

Sosial-Demokrat Partiyasının əsas simalarından birinə çevrilən və üzvü olduğu partianın müharibədən sonrakı siyasetini işləyib hazırlayan komitədə çalışan Alva Mürdal sosial-demokratları 1945-ci ildə Uluslararası Əmək Təşkilatının Paris konfransında təmsil edir. Alva Mürdalın titanik çalışmaları onun nüfuzunu ölkədə (və uluslararası aləmdə) getdikcə daha da artırırdı. 1955-ci ildə o, İsvəçin Hindistan, Birma və Seylondakı səfiri təyin edildi. İsvəçin işgüzar dairələri Alvanın sosialist baxışlarına ehtiyatla yanaşındı. Buna görə də bu qərar onların narazılığı və tənqidini ilə qarşılandı. Bütün bunlara baxmayaraq, Alva Mürdal istedadlı diplomat idi və etimadı doğrultmağa qadir olduğunu hər işi ilə sübut edirdi. Təsadüfi deyildi ki, təşkilatçılıq bacarığı ona Hindistanın Baş naziri Cəvahirləl Nehrunun və bütün hind xalqının hörmətini qazandırdı.

1961-ci ildə İsvəçə qayidian Alva Mürdal, Xarici İşlər nazirinin tərk-silah məsələləri üzrə xüsusi yardımçısı təyin edildi. Bununla bağlı olaraq o, həmin sahədəki problemləri dərinlən öyrənməyə başladı.

1962-ci ildə İsvəç parlamentinə üzv seçilən Alva Mürdal, yuxarıda da vurğuladığımız kimi, BMT-nin Tərk-silahda dair Cenevrə Konfransında İsvəç nümayəndə heyətinə başçılıq etmişdir. Portfelsiz nazir, tərk-silah məsələləri

üzrə xüsusi nümayəndə kimi Alva Mürdal 1966-ci ildən 1973-cü ildək həkumətin tərkibində çalışmışdır. O, bir neçə il ölkəsinin BMT-nin tərk-silah məsələlərinə baxan siyasi komitəsində ləyqətli təmsil etmişdir.

Silahsızlaşdırılmaya dair Cenevrədə aparılmış danışqlarda tərəfsiz ölkələr qrupuna rəhbərlik edən Alva Mürdal, bu işdə son dərəcə fəal rol oynadı. Onun aktiv fəaliyyəti nəticəsində ikinci güclü dövləti tərk-silah işində konkret addımlar atmağa sövq edən əməkçi qüvvə yaranmışdı. (Alva Mürdal Cenevrə danışqlarındaki təcəssüsləri barədə özünün "Tərk-silah oyunu" adlı kitabında oxuculara məlumat verib.)

O, iki supergücü (SSRİ və ABŞ) tərk-silah məsələlərində daha dikkatli olmağa çağırın Cenevrə danışqlarında çox fəal rol oynamışdır. Onun Cenevrədəki illərinin xatirələri bu gün də (adıkeçən supergülərdən biri -SSRİ mövcud olmadığı vaxtda da) maraqlıdır və əzelliliklə, diplomatlar üçün böyük önem kəsb edir. O, burada ABŞ və SSRİ-nin tərk-silaha göstərdiyi həvəssizlikdən, bu həvəssizliyin motivlərindən möyusluqla söz açır.

Məharibə əleyhinə baxışlarına hər zaman sadıq qalan Alva Mürdal 1977-ci ildə bu mövzuda maraqlı əsərlər nəşr etdirirdi. "Tərk-silah oyunu: Birləşmiş Ştatlar və Rusiya qızığın silahlanması necə rəvac vəsillər" ("The Game of Disarmament: How the United States and Russia run the arms races") adlı əsərində Alva Mürdal hər iki fövqəl dövləti sohiyyəyə, mənzil tikintisinə və təhsilə sərf oluna biləcək böyük məsəldərda vəsaiti silahlanması xərclədiklərinə görə kəskin tənqid etdirid.



Silahsızlaşdırma probleminə peşəkar yanaşmanın zərurılıyını dərk etmək onun Sülh məsələlərinin tədqiqi üzrə Uluslararası Stokholm Institutunun yaradılmasında fəal iştirakı ilə nəticələndi (Stockholm International Peace Research Institute - SIPRI).

Xanım Mürdal tərk-silah sahəsindəki xidmətlərinə görə, ümumiyyətkən, 7 uluslararası və milli ödülü layiq görülmüşdür.

1980-ci ildə Albert Eynsteyn adına Sülh ödülünlə layiq görünlən Alva Mürdal “Gündəlik müharibə təhlükəsinin gənclərə mənfi təsir göstərməsi” kimi ümidsiz durum barədə narahatlığını dilə gətirirdi. O, həm də vəzifələrindən heç zaman imtina etməyəcəyini vurgulayırdı.

Əgər silah istehsal edilirsə, mübarizədən çəkinmək olmaz!

Alva Mürdal 1982-ci ildə “Tərk-silah sahəsindəki xidmətlərinə görə” Nobel ödülünlə layiq görüldü! Bu nüfuzlu ödülü o, Alfonso Qarsiya Robleslə birgə aldı. Alva Mürdal həmişə fəaliyyətdə, mübarizədə olmağı çox sevirdi və Nobel ödülü təqdimatı törənindəki məruzəsində deyirdi: “Hələ çox şey etmək lazımdır!” ABŞ və SSRİ-nin nüvə arsenalinin sürətlə artmasını vurgulayaraq bildirirdi: “Müharibə - öldürmək deməkdir. İndi həyata keçirilən hərbi hazırlıqlar kütləvi qırğına yönəldilmişdir. Nüvə əsrində qurbanların sayı milyonlara çatacaq.” Ardından, “Nə qədər ki, yer üzündə silah istehsal edilir, mübarizədən çəkinmək olmaz” fikrini söyləyən xanım Mürdal dirləyicilərinə xatırladırdı ki, son 100 ildə, Alfred Nobelin vəsiyyəti ilə Dünya Sülh ödülü təsis ediləndən bəri sülhə həsr olunmuş qurultay keçirməyib. O, gələcəkdə müharibə əleyhinə tədbirlərin, uluslararası konfransların keçirilməsinə çağırırdı!



30



Avropa demokratik sosializmi ənənələri ruhunda islahatların tərəfdarı olan Alva Mürdal sülh uğrunda hərəkata doğru yolunu milli səviyyədən başladı. İsveçin BMT-yə daxil olmasından sonra Alva Mürdalın fəsəbərlik və sosial ədalətlilik uğrunda mübarizəsi yeni səviyyəyə qəsdə. Silahlanmanın qızığın şəkil alması onu narahat edən ən böyük problem idi. 1968-ci ildə İsveçin nüvə silahından imtina etməsindən qısqıru duyan Alva Mürdal, çoxillik danışıqlara baxmayaraq, qızığın silahlanmanın sürətlənməsindən və demək olar ki, bütün dövlətlərin iqtisadiyyat və milli həyatlarının hərbiləşməsindən narahat olduğunu dəfələrlə bildirmişdi.


Silahsızlaşdırma sahəsində Alva Mürdal peşəkar təşəbbüsü dərin vəzifə öhdəliyilə birləşdirmişdir. Ekspertlərin köməyi ilə o, silah yarışının elmi və texniki aspektləri ilə yaxından tanış olmuşdur. Tərk-silah sahəsində peşəkar anlayışın yaranmasına olan ehtiyacı nəzərə alaraq o, (bir qədər önce də vurğuladığımız kimi) Stokholm Uluslararası Sülh Araşdırmaçıları İnstitutunun əsasının qoyulmasına, habelə neçə-neçə kitab və məqaləsi vasitəsilə cari tərk-silah deklarasiyada fəal rol oynamışdır.

Müharibənin, ədalətsizliyin əleyhinə olan, bütün həyatını insan azadlığı və hüquqları uğrunda mübarizəyə həsr edən Alva Mürdalın görəcəyi işlər çox idi. Amma səhhətində yaranan problem ona bu işlə-

ri həyata keçirməyə mane oldu. Ürək xəstəliyindən əziyyət çəkən və bu səbəbdən həyatının son iki ilini Stokholm xəstəxanasında keçirməyə məcbur olan Alva Mürdal, 1986-cı il, fevralın 1-də, **84 yaşı** qeyd etdikdən bir gün sonra dünyasını dəyişdi və

Stokholmun Norra-Beqravininqsplatzen qəbiristanlığında dəfn edildi. Bəşəriyyət naminə mübarizəsi isə unudulmadı və bu gün də unudulmur! Əksinə, uğrunda mübarizə apardığı ideyalar bu gün daha aktualdır, bu baxımdan onun mübarizəsi bu gün də canlıdır!

Onun cismi torpağa tapşırıldı, ruhu isə hələ də dündə yada sülbə arayışındadır!



Barbara Makklintok

**Təkbaşına çalışan və
təkbaşına yaşayan
alim...**

■ O, 1967-ci ildə ABŞ Milli Elmlər Akademiyasının genetika üzrə *Kimber ödülü*nə layiq görüldü!

■ O, 1970-ci ildə ABŞ Milli Elm Fondunun "Elmi nailiyətlərə görə" medalının sahibi oldu!

■ O, Fundamental tibbi tədqiqatlırlara görə *Albert Lasker ödülü* (1970) laureatıdır!

■ İsrailin Volf Fondunun təbabət üzrə *Volf ödülü* 1981-ci ildə ona təqdim edildi!


■ O, 1982-ci ildə Kolumbiya Universitetinin *Luiza Gross-Horbis* ödülünlənə layiq görüldü!

■ O, 1983-cü ildə elm qarşısında böyük xidmətlərinə və dünya üçün önəmli kəşflərinə görə Fiziologiya və təbabət üzrə Nobel ödülünlənə layiq görüldü!

■ Bu qadın, ünlü Amerika alimi, dünya üzrə tanınmış sitogenetik "transpoziya edən genetik sistemlərin kəşfinə görə" Nobel ödülünlənə layiq görülmüş Barbara Makklintokdur!

■ Amerikalı genetik **Barbara Makklintok** 1902-ci il, iyunun 10-də Hartfordda (Konnektikut ştatı, ABŞ) doğulub. O, Tomas Henri Makklintokun və Sara Hendinin üç qızından ən kiçiyi idi. Uşaqlıqda Barbara öz bibl və əmliləri ilə birgə vaxtının çoxunu şəhərdən kənar, Massachusettsın kənd ərazilərində keçirirdi. Onun təbiət qoynunda olmaqdan xoş gəlirdi. Daha doğrusu o, sözün əsl anlamında təbiət vurğunu idi!

■ Barbaranın 8 yaşı olanda ailə o vaxtlar daha çox kəndi xatırladan Bruklinin (Nyu-York) rayonu olan Flatbuşa köçdü. (Atası "Standard Oil Kompani"də həkim işləyirdi. Onun vəzifəsi neft tankerlərinin komanda üzvlərini müalicə etmək



dan ibarət idi).

■ Uşaq vaxtı Barbara figurlu konki sırma və digər idman növləri ilə möyəl olurdu. Oyun zamanı onun toraf müqabilləri qonşu oğlanlar idardı. O zamanlar Barbarada oxumaq və təklikdə düşünmək ki-ni möhkəm vərdiş formalaşmışdı.

■ 1918-ci ildə Barbara Makklintok Bruklin orta məktəbini bitirir. Qızlarının təhsilini davam etdirməsi səyhinə olan valideynlərinin qəti əlavəsinə baxmayaraq onlar sonda rəsədə golırlar. Beləliklə, Barbara 1919-cu ildə Kond Təsərrüfatı Kolleciyində biologiyani öyrənməyə başlayır. Sonra o, Kornell Universitetini (Nyu-York ştatı) daxil olur.

■ Universitetdə Barbaranı birinci kurs qızları klubunun prezidenti seçilir. İlk vaxtlar o, ictimai həyatda fəal iştirak edir və hətta caz-orchestrda banjo çalırı.

■ O, həmişə mühazirlərə böyük maraq göstərirdi. Bununla da müəllimlərinin sayığını qazanmış Barbaraya məzunlarla birgə məşğul olmağa icazə verilmişdi. Halbuki, Barbara yaşca onlardan kiçik idi.



Genetik tədqiqatların sevimli obyektləri: milçək və qarğıdalı

O, 1923-cü ildə bakalavr dərəcəsi almış, sonra isə sitologiya (hüceynlər haqqında elm), genetika və zoologiya ixtisaslı botanika şöbəsində təhsilini davam etdirir.

Genetik tədqiqatlarının sevimli obyektləri isə... balalayan milçək





(*drosophila melanogaster*) və qarğıdalı (*Zea mays*) idi. Alimlər arasında drozofilanın məşhurluğu onun qısa zaman ərzində inkişafı yüksək artımı və bəzi xarakterik fiziki özəllikləri ilə izah edilirdi.

Qarğıdalıda inkişaf dövrü daha uzundur, lakin onun dənə və yarıqlarının parlaq və əlvan rəngləri onu genetik tədqiqatlar üçün münasib obyektə çevirmişdi.

Barbara Makklintok hələ universitetin aşağı kurslarında təhsil alanda kənd təsərrüfatı kollecinin əməkdaşları genetika sahəsində ilk addımlarını atmağa başlamışdır. Professor R.A. Emerson qarğıdalının genetikası və hibrid xətləri ilə məşğul olurdu. Barbara Makklintok onunla çalışırı; onun, həmçinin yuxarı kurs tələbələri və sonralar ünlü genetiklər olmuş Jorc U.Bild və Markus Roudzla çox şey vəd edən peşəkar əlaqələri yaranmışdır.

1924-cü ildə "diplom işi"nin hazırlanması zamanı Barbara Makklintok mikroskop altında qarğıdalının ayrı-ay-

ı xromosomlarının öyrənilməsi üsulu işləyib hazırladı. Bu, onu xromosomların və fenotipik (və ya fiziiki) əlamətləri paralel öyrənmək fikrinə götürüb çıxardı. Elə həmin il o, botanika şöbosinin assistenti təyin edildi, 1925-ci ildə isə işləyib hazırladığı əsər barodə dissertasiya yazaraq magistr dorucusu aldı.


İki ildən sonra Barbara Makklintok filosof doktoru oldu. Sonra, 1927-ci ildən 1931-ci ilədək o, botanika şöbosinin müəllimi vəzifəsində çalışıb.


Bu ən illər ərzində Barbara Makklintok, qarğıdalı xromosomlarının morfolojiyasını, eləcə də yaşlı təkkidə əlamətlərin feyotipik təzahürəti ilə onların korrelyasiyasını tətbiqməyə davam edir.

Heriet Kreyton Barbara Makklintokla birgə qarğıdalının erkən mərhələlərində xromosomların krossinqoverləri zamanı qarğıdalı xromosomlarının genetik materialları və informasiyalarla mübadilə etdiklərini aşkar edir. Meyoz - nəticədə somatik və ya toxuma hüceyrələrindən ki dofo az sayda xromosoma malik rüşeym və ya cinsiyət hüceyrələrinin yarandığı hüceyrələrin bölünməsi prosesidir. Mayoz zamanı xromosomların sayı ikiləşir.

1929-cu ildən 1931-ci ilədək Barbara Makklintok bioloji və genetik jurnalarda 9 məqalə dərc etmişdi. 1931-ci ildə Tomas Hant Morgan Kornell Universitetinə səfər edir. Barbara Makklintokun tədqiqatları onda dərin təəssürat yaradır.

O, Barbaraya "Milli Elmlər Akademiyasının Elmi Məcmuələri" ("Proceedings of the National Academy of Science") adlı nüfuzlu





(*drosophila melanogaster*) və qarğıdalı (*Zea mays*) idi. Alimlər arasında drozofilanın məşhurluğu onun qısa zaman ərzində inkişafı, yüksək artımı və bəzi xarakterik fiziki özəllikləri ilə izah edildi.

Qarğıdalıda inkişaf dövrü daha uzundur, lakin onun dənə və yarpaqlarının parlaq və əlvan rəngləri onu genetik tədqiqatlar üçün münasib obyektə çevirmişi.

Barbara Makklintok hələ universitetin aşağı kurslarında təhsil alanda kənd təsərrüfatı kollecinin əməkdaşları genetika sahəsində ilk addımlarını atmağa başlamışdılar. Professor R.A.Emerson

qarğıdalının genetikası və hibrid xətləri ilə məşğul olurdu. Barbara Makklintok onunla çalışırdı; onun, həmçinin yuxarı kurs tələbələri və sonalar ünlü genetiklər olmuş Jorc U.Bild və Markus Roudzla çox şey vəd edən peşəkar əlaqələri yaranmışdı.

1924-cü ildə "diplom işi"nin hazırlanması zamanı Barbara Makklintok mikroskop altında qarğıdalının ayrı-ay-

ı xromosomlarının öyrənilməsi üsulu işləyib hazırladı. Bu, onu xromosomların və fenotipik (və ya fiziki) əlamətləri paralel öyrənmək fikrinə götürüb çıxardı. Elə həmin il o, botanika şöbosinin assistenti təyin edildi. 1925-ci ildə isə işləyib hazırladığı bu barodə dissertasiya yazaraq magistr dərəcəsi aldı.


İki ildən sonra Barbara Makklintok filosof doktoru oldu. Sonra, 1927-ci ildən 1931-ci ilədək o, botanika şöbosinin müəllimi vəzifəsində çalışıb.

Bütün bu illər ərzində Barbara Makklintok, qarğıdalı xromosomlarının morfoloqiyasını, eləcə də yaşlı həkkilərdə əlamətlərin feyotipik təzahürleri ilə onların korrelyasiyاسını tətbiqməyə davam edir.

Heriet Kreyton Barbara Makklintokla birgə qarğıdalının erkən mərhələlərində xromosomlarının krossinqoverləri zamanı qarğıdalı xromosomlarının genetik materiallarla və informasiyalarla mübadilə etdiklərini aşkar edir. Meyoz - nəticədə somatik və ya toxuma hüceyrələrindən ikinci dofo az sayda xromosoma malik rüseym və ya cinsiyyət hüceyrələrinin yarandığı hüceyrələrin bölünməsi prosesidir. Mayoz zamanı xromosomların sayı ikiləşir.

1929-cu ildən 1931-ci ilədək Barbara Makklintok bioloji və genetik jurnallarda 9 məqalə dərc etmişdi. 1931-ci ildə Tomas Hant Morgan Kornell Universitetinə səfər edir. Barbara Makklintokun tədqiqatları onda dərin təəssürat yaradır.

O, Barbaraya "Milli Elmlər Akademiyasının Elmi Məcmüələri" ("Proceedings of the National Academy of Science") adlı nüfuzlu





jurnalda materiallarını dərc etdirməyi məsləhət görür. Onun "Meyz zamanı genetik informasiyalar mübadiləsinə dair" ("A Correlation of Cytological and Genetical Crossing Over in Zea mays") adlı məqaləsi 1931-ci ildə jurnalın avqust nömrəsində işq üzü görür. Elə həmin il də Barbara Makklintok ona növbəti iki ildə qarğıdalının genetikasının öyrənilməsi ilə məşğul olmaq imkanı verən Milli Tədqiqat Şurasından subsidiya alır. O, həmçinin Kaliforniya Texnoloji İnstitutunda Morqanın şöbəsinə elmi əməkdaş vəzifəsinə qəbul edilir.

O, rentgen şüalanması nəticəsində qarğıdalı xromosomlarının genetik mutasiyaları və bitkilərdə fenotipik təzahürlər arasında korrelyasiyanı öyrənərək Kolumbiyada Kornell Universitetində və Missouri Universitetində çalışır.



Barbara Makklintok tədqiqatlar nəticəsində, halqaşəkilli xromosomların qarğıdalının dənələrinin rəngarəngliyinin yaranması ilə əlaqəli olduğunu müəyyən etdi. O, həmçinin hüceyrə ribosomlarının biosintezinə daxil edilmiş nüvə xromosomlarını - hüceyrəli

südaların biosintez mərkəzlərini dənələrinə nüvələndirdi.

Quogenheym Fondunun subsidiesi ona 1933-cü ili Berlində Kayser Wilhelm'in Institutunda çalışmaq imkanı verdi. Lakin növbəti il nasizmin arımasından narahat olaraq o, Kornelliyə qayıtdı və 1936-cı ilədək Emersonun şöbəsində elmi əməkdaşlığına başlıq çalıdı.

Az sonra Barbara Makklintok Missouri Universitetində botanika profesori unvanına yüksəldi. O, universitetin yardımçısı vəzifəsinə təyinat alıb. Golocok inkişafı üçün az imkanı olan barədən sonra anlayaraq Barbara Makklintok 1941-ci ildə universitetdən gedir və bütün yayı Kold-Sprinq-Haborda (Nyu-York şəhəri) köhnə dosyaları Markus Roudzun biologiya laboratoriyasında çalışır. Payızda o, qarğıdalının genetikası üzrə öz tədqiqatlaşdırma davam etdiridiyi Kold-Sprinq-Habordakı Vaşingtonun Karnege Institutunun əməkdaşı olmaq təklifini qəbul edir.

Həmin illər Barbara Makklintok üçün özəlliklə məhsuldaları. Qiş aylarında o, ötən yayda aparılmış eksperimentlərin nəticələrini təhlil edir və növbəti il üçün keçiriləcək təcrübələri planlaşdırırırdı. Yayda laboratoriyanın qabağındakı sahədə qarğıdalı becorirdi. İlk eksperimentlər onu qarğıdalının xromosomlarında horokət edən genetik elementlərin mövcud olduğu barədə təkrarlaşmaya vadar edirdi. 1943-cü ilin sonu, 1944-cü ilin ilk aylarında öz nəzəriyyəsinin təsdiq edilməsi ümidi ilə o, eksperimentlərin programını planlaşdırıldı.

1944-cü ilin yayında Barbara Makklintok əkiz bitkilərin yarpaqlarının rəng almasının müxtəlif intensivliyə malik olduğunu




müşahidə edir: bir qismində zolaqlar güclü, digər bir qismində isə zəif rənglənmişdir. Qıçaların dənələrində analoji hali müşahidə edərək o, belə bir qənaətə gəlir ki, törəmə bitkilərin birində digər bitkinin malik olmadığı spesifik genetik sistem mövcuddur. Bu hal hazırda genetik transpozisiya, prosesə daxil edilmiş genlər isə - transpozonlar və ya miqrasiya edən genlər adlanır.

Öldə olunan eksperimental nəticələr Barbara Makklintoka genetik sistem modelinin dəqiq şəkildə yaradılması imkanı verdi. Ona iki transpozisiya edən genlər daxil edildi: Barbara Makklintok tərəfindən Ds-gen adlanan dissessor və Ac-gen adlanan aktivator. Onun müşahidələrinə görə genetik sistem aşağıdakı kimi işləmişdir: əgər Ds-gen struktur genin yanında xromosom sahəsinə doğru (məsələn, qarğıdalının yarpaqlarında zolaqların növbələşməsi naxışına nəzarə edən struktur genə doğru) hərəkət edirəsə, onda o struktur genin fenotipik ekspresiyasını vermiş olur və yarpaqlardakı zolaqlar solğun rəngdə olurlar. Lakin struktur gen tərəfindən üstünlük o vaxt səmərəli olurdu ki, Ac-gen iki digər genin yanında yer tutmuş olsun. Əgər Ac-geni daha uzaq sahəyə doğru



başkot edərsə (transpozisiya edərək, onda Ds-genin tərəfindən struktur geninə üstüngəlmə baş vermir və yarpaqlar üzərində zolaqlar parlaq olurlar). Barbara Makklintokun göldəyi qənası uyğun olaraq iki transpozisiya edən genlərdən biri üstüngəlmənən gen, digəri isə onun üstüngəlməni götürən gen idi.

Barbara Makklintok tərəfindən genetik sistemlərdə və genetik regulasiyada transpozisiya kəşfi bakteriyaların genetikasını qabaqcadan duymuş və onları 15 il qabaqlamışdır. Bu kəşf qabağa gedən nəticələrə malik adı mosolon, miqrasiya edən genlərin kimlikliyi ilə antibiotiklərə qarşı dayanığının nə yolla bir növ bakteriyalardan digərlərinə ötürüldüğünü isah etmək mümkün idi. Barbara Makklintokun modeli, həmçinin genetik dominantlığı və ya adi nisbətlərdə rəsədiyyəti uyğun olaraq istənilən iki variətyin fenotipik özelliklərinin nəsillərə tətbiq olunuculığını iddia edən Mendeleyevin ciddi irsiyyət qanunu da bir araya gəlməyən bəzi təzahürərinin izah edilməsinə kömək edirdi. Barbara Makklintokun sxemi erkən inkişaf mərhələsindən son inkişaf mərhələsinədək qarğıdalı qıçasının rəng naxışının dəyişilməsinin izahını və mexanizmini təklif edirdi. O, həmçinin yeni növ bitki və ya heyvanların tez bir zamanda yaranmasının başlılıqlı genetik elementlər və ya genlərlə bağlı ola biləcəyi fikrini bildirirdi.



Barbara McClintock məqalənin girişində deyimiz təlifləri və nüfuzlu elmi əməkdaşlıqlarda üzvlüyü ilə yanaşı, Amerikalı Naturalistlər Cəmiyyətinin, Amerikan Genetika Cəmiyyətinin və Amerikanın Nəebatnameyi tərtib etməmişdir.

McClintock 1992-ci ilin sentyabrında vəفات etdi.

ELM, VƏNİ KƏŞFLƏRƏ, MƏDRƏSLƏRLƏR əpməz sərf etdi! O, fədai olaraq böyük bir şəxsiyyət, TARİXƏ əmək bacarımcı bir alim QADIN, gözəl və qadın hərbi bir örnəkdir. Müminlər ona qadın hərbi bir örnək. Ona hər kəs səbut etdi ki, qadınlar əcənə saberdənə de adm TARİXƏ əpməz yəniliklər, keşflər etməlidir. Bunu üçün isə sadəcə özü hər neçə gəzmədən arzularının ətrafında bilmək, həqsizliq və əcdal etməyənən geri çəkilməmək, əksinə böyük zamanda irəliləmək lazımdır!

McClintock kimi...

Rita Levi-Montalsini

Güman edilən xaosdan
heyrətamız konsepsiya yarada bilən
təcrübəli tədqiqatçı





- O, “*hüceyrə və orqanlarda artım faktorunun kəşfinə görə*” fiziologiya və təbabət üzrə Nobel ödülünləri layiq görüldü! Onu etdiyi kəşf dərinin köçürülməsi və əsəbin bərpa olunması texnologiyasının işlənməsinə yeni təkan verdi. Araşdırma onkologiya və təbabətin digər sahələrinin inkişafında əvəzsi rol oynadı!
- Önəmlı xidmətlərinə görə o, Milli Paraplegiya Fondu, Uilyam Tomson Ueykman (1974), Brandeys Universitetinin təqdim etdiyi Luis Rozenstil (1982) ödülü, 1983-cü ilndə isə Stenli Kohen və Viktor Hamburqerlə birlikdə Kolumbiya Universitetinin Louisa Gross-Horvitz ödülü ilə təltif edildi!
- 1968-ci ildə o, ABŞ Milli Elmlər Akademiyasına seçildi (ondan öncə cəmi doqquz qadın bu Akademianın üzvü idi)! O həmçinin Yepiskop Elmlər Akademiyasının üzvüdür!
- O, 1986-ci ildə fundamental tibbi tədqiqatlarına görə Albert Lasker ödülünlə, 1987-ci ildə isə Amerikada ən yüksək elmi ödül olan Elm Milli Medalına layiq görüldü!
- 1999-cu ildə o, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının Baş Direktoru Cacques Diouf tərəfindən həmin təşkilatın xoşməramlı elçisi, iki il sonra isə (2001) İtaliya



presidenti Sarlo Azeglio Ciampi tərəfindən ömürlük senator təyin olundu!

- 2006-ci ildə doğma şəhəri Turində Politexnik Universitetinin (Bio-tibbi Mühəndislik fakültəsinin), 2008-ci ildə isə Madrid Kompultens (Somplutense University of Madrid) Universitetinin faxri doktoru dərəcəsini alıb!
- 2009-cu il aprelin 22-də Roma yəhudi sarayında 100-cü ad günü keşirildən bu qadın İtaliyalı neyrobioolog, böyük alim, ünlü şəxsiyyət, hazırda dünyanın ən qədimən “Nonbel” laureati Rita Levi-Montalsinidir!



* * *

*Cismimiz ölə bilər, lakin bizim elmə,
həyata götürdiklərimiz həmişə qalacaqdır.*

Rita Levi-Montalsini (Rita Levi-Montalcini)

1909-cu il, aprelin 22-də Turində Levi ailəsində iki əkiz qız dünyaya gəlir. Yəhudi ailə üçün bu böyük xösbəxtlik idi. Qızlardan biri Rita, o birisinə isə Paola adı verilir. Əkizlər 4 uşaqlı ailənin ən yəhudi qızları idilər. Onların atası Adam Levi riyaziyyatçı və mühəndis-elektrik, anası Adele Montalsini isə rəssam idi. Rita elmi karyerə boyunca zaman öz soyadına anasının soyadını da əlavə etdi.



Dörd uşaq sevgi dolu ailə atmosferində böyüdü. Hər iki valideyn yüksək intellektiyi idti və intellektə hörmət hislərini uşaqlara da ötürmüştülər. Ancaq buna baxmayaraq onlar hər bir qərarın evin böyüyü - ata tərəfindən verildiyi klassik həyat tərzi süründürdülər. Atası uşaqlarını çox sevə və qadınlara hörmət edər, bununla belə inanırı ki, karyera qadının həyat yoldaşı və analıq vəzifələrinə mane ola bilər. Buna görə də o, qərar vermişdi ki, qızları karyeraya apara biləcək heç bir elmi çalışma ilə uğraşmamalı, universitetdə oxumamalıdırılar...

Bacısı Paolanın uşaqlıqdan incəsənətə böyük həvəsi olmuş və atasının məlum qərarı onun bu sahəyə marağını öldürə bilməmişdir. O, İtaliyanın ünlü qadın rəssamlarından birinə çevrilmişdir. Ritanın vəziyyəti isə daha çətin olmuşdur. Belə ki, o, iyirmi yaşında atasının təsvir etdiyi qadın roluna uyğun gəlmədiyini anlayır və atasında peşəkar fəaliyyətə başlamaq üçün icazə alır. Rita olduqca tərs və inadkar idi. Arzularının ardınca getməyi bacarırdı. Rita Levi-Montalcini yaxın ailə dostlarından birinin xərçəng xəstəliyindən vəfat etdiyini görəndən sonra “kariyera qadının həyat yoldaşı və analıq vəzifələrinə mane olur” deyən atasının etirazlarına qarşı çıxaraq ali tibb təhsili almağa qərar verir.

Səkkiz ay içində o, latin və yunan dilləri, o cümlədən, riyaziyyat üzrə biliklərini tanımamışdır və məktəbi bitirərək Turində ali məktəbə daxil olur. (Ritanın vəfat etmiş böyük qardaşı Qino, İtaliyanın ünlü memarlarından olmuş və Turin Universitetində dərs demişdir. Bacısı Anna nəvə və nəticələri ilə birlikdə Turində yaşayır. Anna gəncliyindən bəri böyük İsveç yazılıçısı və Nobel laureatçısı Selma Lagerlöfun pərəstişkarlarından olmuşdur və bu, Ritaya o qədər təsir etmişdi ki, o, hətta bir



şəhərin yazıçı olub Lagerlöf barədə İtaliyanın dastan yazacağını qərara almışdır. Ancaq işlər başqa istiqamətlərə gedməyə başladı.)

Onun universitet yoldaşları və yaşıtları Salvador Luria və Renato Dulbecco ondan 17 və 11 il sonra Nobel ödülünü layiq görülmüşdür. Hor əcə ünlü italyan histoloqu Giuseppe Levinin tələbəsi olmuşdur. Biologiya sahəsində yüksək tətbiq və elmi problemlərə o zaman hələ də qeyri-adı görünən ciddi əməkdaya görə müəllimlərinə həsr edilmişdir.

Turin Universitetinin Tibb məktəbinə daxil olan Rita 1936-ci ildə tibbi hərəkat, 1940-ci ildə isə nevrologiya və psixiatriya ixtisası üzrə daha bir diploma aldı.

1936-ci ildə Mussolini italyan “fascist” torofindən imzalanan “Irqin qəbulu (müdafisi) Manifesti”ni verdi. İtaliyadakı tezliklə aryan əsilli italyan olmağı emri və peşəkar çalışmalarla qadağan etməsi qanunlarla əvəz olundu. Bundan

sonra Brüsselde Nevroloji İnstitutda qonaq kimi işləməyə məcbur edildi. Rita 1940-ci ilin yazında Belçikanın alman qoşunları tərəfinə düşən zamanı Turinə, ailəsinin yanına geri dönsə oldu. Bu zamanın ortaq onların iki seçimi var idi - ABŞ-a miqrasiya etmək və ya İtaliyaya qayıtmaq, çətinliklərə, qorxulara, mənəvi və psixoloji gərginliklərə baxmayaraq, İtaliyada qalaraq fəaliyyət göstərmək... Ona hər ikisini seçdilər. Rita evində - öz otağında kiçik tədqiqat bölgüsü yaratdı. Ona tezliklə alman işgalindən sonra Belçikadan Turinə





qayıdan alim Cüzeppé Levi də qoşuldu. Sonraları Rita Levi Montalsini yataq otağında qurduğu və gitmək lənmək məcburiyyətində qaldığı kəndlərə daşıdı. labaratoriyasında elmi araşdırılmalarını davam etdi. məsini (davam etdirə bilməsini) Hitlerə qarşı qazandığı bir zəfər, qələbə olduğunu söyləyirdi.

Diktator Mussolini ölkədəki yəhudilərə elm məşgul olmayı yasaq etdi. Diktatörlər onları ilə bağlı eksperimentlərini öz yataq otağında aparmağı mebur olmuş Rita Levi-Montalsininin Turin Universitetinin nevrolojiya və psixiatriya klinikasında histoloq və embrioloq Cüzeppé Levi'nin yanında köməkçi kimi işləməsi, eləcə də Belçikada Brüssel Nevrologiya İnstitutunda təhsil alması onun mütəxəssis kimi formalaşmasında böyük rol oynadı. Cüzeppé Levi onda neyroembrioloq tədqiqatlara böyük maraq oyatmışdı.

Elmin güclü təsiri altında olan gənc alim

1940-1943-cü illərdə, yeni II Dünya müharibəsi dövründə İtalyanın faşist hökumətinin antisemit qanunları ona universitetdə işləməyi qadağan etdi. Rita Levi-Montalsini ruhdan düşmədi, sərsilsə da sinmadı və arzularının araxasında getməyə (mübarizəsinə!) davam etdi. ELM onun fədakarlığını bir müddət sonra layiqincə qiymətləndirdi. Həmin zamanlar Rita Montalsini Turindən çox da uzaq olmayan evinin yataq otağında tədqiqatlarını davam etdirirdi. Nasistlərin Quzey İtaliyanı işgal etmələrindən sonra o, Flɔrensiyaya köcdü, burada mühari-



sonuna kimi qaldı və onu daimi olub edən qorxulara, gərginliklərə, hərəkətlərə, elm tədqiqatlarını davam etdirdi, çalışmalarını dayandırırdı. O, Flɔrensiyadakı balaca mənzili əsasında gecə-gündüz bilmədən elmi tədqiqatlar aparırdı...

Flɔrensiyada olarkən o, yaxın dostları və "Müqavimət Hərəkatı"nın partizanları ilə yaxınlaşmağı iddi. 1944-cü ilin sonlarında Anglo-Amerikan işçiləri alman ordusundan Flɔrensiyadan çıxmama məyəsli oldu. Tez-tez Rita Anglo-Amerikan işçilərinin qərargahında həkimlik işləyib göstərməyə və məzarbonin hələ də studiyi quzeydən gələn yollarla qaçqınların toplaşlığı ilə əlaqədardı. Düşərgədə qaçqınlar arasında ölümə nəzərdən epidemik xəstəliklər yayılmışdı və Rita ölüm təhlükəsi ilə tez-tez gələrək, gündəlik olaraq onların əzablarını bölüşür, müsləmələri üçün olsın olsın gələni edirdi.

İtaliyada müharibə 1945-ci ilin mayında sona çatdı. Rita ailəsi ilə Turinə qayıtdı və Universitetdə fəaliyyətə başladı. 1945-ci ilin assistant qismində o, Turin Universitetinin Anatomiya İnstitutunu qeydi. Bununla da tədqiqatlarını davam etdirmək üçün yaxşı mənzili etdi. Həmin illərdə Rita Levi-Montalsini Birləşmiş Ştatlarında (Saint-Luisdəki Vaşington Universitetində) neyrobioloq və qanlılarla Viktor Hamburger tərəfindən aparılan işlərin güclü təsisi təqdim etdi. Ritanın məqalələri də onun diqqətini çekmişdi və onun böyük maraqla oxumuşdu. 1947-ci ildə Rita Levi-Montalsini





bəb oldu ki, sinirlərin böyüməsinə şişin tərkibindəki bəlli olmayan stimullaşdırıcı maddə təsir etmişdir. Embrioloji metodlar çox zəmərət və vaxt tələb etdiyindən Rita Levi Montalsini sözügedən maddənin mövcudluğunu təkidlə sübata yetirmək üçün daha səməralı üslub kimi toxumaların becərilmə texnikasından istifadə etmək qərarına gəldi.

1952-ci ildə Rita Levi-Montalsini lazımı üsulu rəfiqəsi Qretta Meyerdən öyrənmək məqsədilə Rio-de-Janeyroya yola düşdü. Braziliya laboratoriyasında o, siçanın şış toxumasını kiçik hissələr böldü, onları toyuğun qanında və embrionların eks-traktında becərdi, sonra isə toyuq embrionunun hissəsiyyatlı əsəb hüceyrələrini əlavə etdi və qarışıqın in-



Hamburgerin dəvəti ilə (onunla Vaşinqton Universitetinin Zoologiya şöbəsində elmi əməkdaş qismində işləmək üçün) Sent-Luisə köçdü.

Onlar əvvəllər amerikalı anatomi Elmer Bueker tərəfindən aparılmış eksperimentləri bir balaca dəyişərək, siçanda olan şişin hüceyrələrin toyuğun embrionuna köçürtdülər və embrionun sinir hüceyrələrinin böyüyərək, tez bir zamanda şış toxumasına çevrildiyini aşkar etdilər. Şişin embrionla birbaşa əlaqədə olmuşluğunu da eyni şey baş verdi. Bə müshahidələr Rita Levi-Montalsının belə bir qənaətə gəlməsinə se

hüceyrəyəsini apardı. İlk 12 saat ərzində əsəb telleri şişin hissələri istiqamətlərindən artmağa başladı, sonra isə əməkdaşlıq halqa əmələ gətirməklə əməkdaşlığından istifadə etdi. Sonrakı eksperiməntlər göstərdi ki, şişin ekstraktları əsəb toxumalarının stimullaşdırıcı maddələrinin mövcudluğu şübhəsiz idi və Rita Levi Montalsini bunu əsəb toxumalarının ikinci faktoru (ƏTAF) adlandırdı. Əsəb toxumalarının ikinci faktoru (ƏTAF) adlandırdı. Rita Levi-Montalsini isə ƏTAF-in bioloji effektini və təsir mexanizmını öyrənməyi davam etdirirdi.

Rita Levi-Montalsini 1958-ci ildə Vaşinqton Universitetinin professoru olur. 60-cı illərdə o, vaxtinin çoxunu öz ailəsi ilə İtaliyanın Romadən başqa Münihdə, Veneçialıda və Böyük Britaniyada, London və Cambridge şəhərlərində yaşayır. 1960-cı illərdən itibarət əsəb toxumalarının stimullaşdırıcı maddələrinin mövcudluğu şübhəsiz idi və Rita Levi Montalsini bunu əsəb toxumalarının ikinci faktoru (ƏTAF) adlandırdı. Rita Levi-Montalsini isə ƏTAF-in bioloji effektini və təsir mexanizmını öyrənməyi davam etdirirdi. 1960-cı ildə Vaşinqton Universitetində Rita Levi Montalsiniyə amerikalı kimyaçı və zooloq Stenli Koen qəbul edildi. Onların əməkdaşlıqları əməkdaşlığından ƏTAF-in zülal olduğu və əsəb toxumalarının, eləcə də erkək siçanın toxumalarının, təbəqələrinin onun üçün əməkdaşlığından daha zəngin mənbələr olduğu müəyyən edildi. Stenli Koen ƏTAF-i təmizlədi, onun kimyəvi strukturunu müəyyən etdi və ƏTAF-a qarşı antitellor aldı. Bu iki eksperiməntçi aşkar etdi ki, anqiotensin fəkro ƏTAF-in fəaliyyətini ləngitmır, eləcə də (qan damarlarının yığılması və vəzi sekresiyaları ilə bağlı olan) simpatik əsəb toxumalarını mütəmadi məhv edə bilir. Stenli Koen eləcə də ƏTAF-a cırıldondurdurğunə görə müşahidə edə bildiyi və dəri hüceyrələrinin təbəqələrinin artımını stimullaşdırı - artımın ikinci faktoru (EFR) adlandırdığı ikinci maddəni də aşkar etdi. Rita Levi-Montalsini isə ƏTAF-in bioloji effektini və təsir mexanizmını öyrənməyi davam etdirirdi.

Rita Levi-Montalsini 1958-ci ildə Vaşinqton Universitetinin professoru olur. 60-cı illərdə o, vaxtinin çoxunu öz ailəsi ilə İtaliyanın Romadən başqa Münihdə, Veneçialıda və Böyük Britaniyada, London və Cambridge şəhərlərində yaşayır.





mada ünlü rəssam olan əkiz bacısı **Paola Levi** ilə birgə yaşayırdı. 2000-ci ildə Paolanın ölümü Rita üçün daha bir böyük itki oldu. Lakin bütün burlara baxmayaraq, o, yenə də insanlıq naminə, elm üzrə runda çalışmalarını davam etdirir.


Roma laboratoriyasındaki işindən əlavə, Rita Levi-Montalcini gənc alimlərə kömək edir və İtaliyada elmin inkişafına nail olmaq üçün böyük səy göstərir. Onun Amerika və İtaliya olmaqla ikili vətəndaşlığı var.

Onun etdiyi kəşflər dərinin köçürülməsi və sinirin bərpa olunması texnologiyasının işlənməsinə yeni təkan verdi! Onun araşdırmları onkologiya və təbabətin digər sahələrinin inkişafında əvəzsiz xidmət göstərdi!

Rita Levi-Montalcini prezidenti olduğu **Avropa Beyin**

Luria və Franko Modiqnlianı layihələrinin osasını qoyub! görülmüşdülər!

Elmdə böyük uğurlara imza atan ELM üçün, İnsanlıq üçün fədakarlıqları ilə milyonlarla insan böyük sevgi və saygısını qazanmış. **Rita Levi-Montalsini heç vaxt ailə qurmadı...** Bəlkə də buna vaxtı olmadı. Onun böyük qardaşı Ginonu 1974-cü ildə ürək tutmasından vəfat etməsi Rita üçün böyük bir sarsıntı oldu. Çünkü o, ailəsinə çox bağlı bir insan idi. Rita Levi-Montalsini Ro-



yaxın olan insanlar üçün təşkil etdiyi axşam ziyafətləri öz zərif yeməkləri və intellektual səhbətləri ilə şöhrət qazanıb.

O, çox sayıda kitabların, elmi əsərlərin müəllifidir. Nobel ödülündən başqa Rita Levi-Montalsini İtaliyada çoxlu sayıda ödül və fəxri adlarla təltif olunmuşdur.

Onun elmi fəaliyyəti və həyat yolunu ilə maraqlandıqca bəzi məsələ diqqəti daha çox çəkir. Rita Levi-Montalsini kimi şəxsiyyətlərin bütün arzu və istəkləri ancaq insanlığa xidmət göstərməkdən ibarət olur. Bəcərү böyük Şəxsiyyətləri, Alimləri, İnsanları isə BƏŞƏRİYYƏT və TARİX heç zaman unutmur. Rita Levi-Montalsini

artıq çoxdan adını tarixə yazmağı bacarmış bir Şəxsiyyətdir. Yaşlı yüzü keçmiş bu böyük insan deyir: "Mən insanlara belə müraciət etdərdim: "İnsani dəyərlərə inanın!" Gəlin, biz də yazımızı elə bəzəzlərlə tamamlayaq.


İnsani dəyərlərə inam diləklərimlə...



Tereza Ana

**Allahın dəvət etdiyi
yolu düşünəndə
qəlbi fərəhlə
dolan qadın**





yənima gəldiniz.”

Buna görə də növbəti infarktdan sonra xəstəxanada yatan Tereza Ana yədaşı yerində ikən gündəliyində: "İsus mənim üçün nədir?" sualına əmin uzun bir cavab yazdırdı: "**O, deyiləcək sözdür. İşiq, məhəbbət, əmin-amansıdır... İsus - yeməyə ehtiyacı olan adır, susuzdur... Evsizdir! Xəstədir! Tənədir! Yoxsuldur! Kordur! Şikəstdir! Məhbusdur!** İsus - daş qəlbli insandır onun ürəyini yumşaltmaq lazımdır!"

Bir müxbirin: "Ölümdeñ qorxursunuzmu?" sualına Tereza Ana: "Yox, qədəyən qorxmuram. Ölümək - evinə qayitmaq deməkdir. Məgər siz evinizə, özyaxınlarınıñ yanına qayitmağa qorxursunuz? Mən ölümü səbirsizliklə gözləyirəm, axı o zaman bu həyatda sevgi bəxş etdiyim insanlarla və İsa ilə gönəsəcəyəm" cavabını vermişdi. Müxbirin sözlərinə görə, bu fikirləri səsləndirdikən onun simasına qəribə bir sevinc və rahatlıq çökmüşdü.

Xəstəxanalar, sığınacaqlar, leprozorilər sonradan yarandı. Yolunun baş
ğıcında isə o, tək idi. Bütün işləri təkbaşına edirdi. Çox zaman ac yatırıdı. Lakin
üç ildən sonra, 1949-cu ildə ona, bütün böyük başlanğıclarda olduğu kimi, on
sən, keçmiş şagirdlərindən ibarət 12 tərəfdarı qoşuldu, 1950-ci ildə isə ar-
Şəfqət ordenini Roma tanıdı.

1950-ci ildə o, Vatikandan Şəfqət ordeni - yeni konqreqasiya yaratmaq

di. *“Ölüm yatağında olanlar üçün ev”* bu şəkil yarandı. Burada ölümə məhkum olunmuş yoxsullara sevgi və qayğı göstərilirdi ki, onlar həyatının son günlərini ləyaqətlə yaşasınlar. Təcərrüat Ananın insanlara verdiyi sevgidən təsirlənən xərriyəçilər onun yanına axışib gəlirdilər. Oğlunun idilər ki, verdikləri pullar yoxsullara və tıvıacı olanlara sərf ediləcək.

Ona deyirdilər: ***"Siz səbəbi yox, nəticə aradan qaldırmağa çalışırsınız. Sizin zəhmətiniz problemlər okeanında görünməzdir, həbuki problemlər dövlət səviyyəsində daha yaxınlıq tapa bilər."*** Tereza Ana bu iradı qəbul mir və hesab edirdi ki, o, Müqəddəs kitabın yurduqlarına uyğun hərəkət edir. O, İsa Məsim sözlərini yada salırdı: ***"Mən istədim, siz Mənə yəmək verdiniz; susadım, su içirdiniz; qərib idim, Məni qəbul etdiniz; çilpaq idim, geyindirdin xəstə idim, Məni ziyarət etdiniz; zindanda idim,***

Bu ordenə ilk layiq görülənlər "Loreto" keçmiş şagirdləri oldular.

Yanında yaşayan yaşadığı ərazidə acınacaqlı yaşayış
döşəto gələn bu xeyirxah qadın qoca-
vo yetimlərə köməyini daha da ge-
başladı. O, 1954-cü ildə küçəyə atıl-
vo ölüm ayağında olan insanlar üçün ev
bu vaxt onun könüllü köməkçilərinin sa-
qatmışdı. Yalnız ən sədaqətli insanlar
ağır və ciddi rejiminə tab gətirə
saat dördə məcburi şəkildə gün-
birlik işe, bir doyişəkdən başqa heç bir əmlakın ol-
sunda 16 saatlıq iş!..

Eminli fədailərin həyatı çox çətin və yeknəmli idi. Onların var-dövləti yalnız sari, sandal və qadın elyafından ibarət idi. Həyatları səbr və dövlət işlərinin yaratdığı möcüzələr, Fransis Assizski-
ni 1854-cü il 04.00-dan başlayan sonsuz sevgi tə-

Mənəd güc ver!

*İşte verdilimiz zaman alırıq
bu taşları varaq bağışlanırıq...*





lara baxmayaraq yenə də onları əfv edin!

Əgər siz mərhəmət göstərmişsinizsə, insan sizi şəxsi və mexfi məqsədlərinizə görə günahdırırsa, yenə də mərhəmət göstərin!

Əgər siz vicdanlı və açıqsınızsa, adamlar sizə dadacaq, heç şeyə baxmayaraq yenə də vicdolun!

İllərlə qurduqlarınız bir andaca məhv ola biləcək, heç nəyə baxmayıñ, yenə də qurun!..

“Mənim hər bir fürsəti dəyərləndirirdi. “Mənim hər bir fürsətdəki hər bir insan dəyərlidir, hər bir insanın dərsi önləndiriləbilir.” deyirdi...

19. yüz əsrdən, siyaseti qırışmış, amma güleşmiş kim kahib yaradıslarda. Onun ağılı baxışında mimikası, kobud, iri əlleri yaşam tərzindən müsbət idi. Homs Höbətləri onun yanında özlərini on dorrakən hesab edə bilərdi; o isə hər keçidən ilə homs Höbətinin gözünün içində bəzən əzizləşdiyi üçün üzr istəyib gedərdi. Gələndən ki yoxluq etsin, qada çatsın, əl tutsun, könül qızılı. Hər doqquq Allah haqqında danışmazdı, fərziyyələrindən onun varlığına şəhadət verərdi. Tereza marağından kənar olan bir şeyi həvəsli hər koso lazımlı olmayan, heç nəyi ilə diqqətən, yoxul, olıl, pis qoxuyan, axmaq insanlara: “Sənəni dəvət edin!” deyərdi.

Bütün dünyani gəzən və cümləyə yardım etmək “hərəkətli” klinikalar 30 minə qədər insan onun köməkçilərinin təchizatlarında achiqdan qurtuldu.

Yoxluğunu insanlar üçün ilk klinikani Tereza Ananın etdi. Har ləğədə xəstələr üçün sığınacaq əməkdaşlığı da o idi. O her yerdə yetişirdi, dünya isə inanılmaz milyonlarla başqa bir neçə xəstəlikdən əziyyət gətirən hər qadının gündən-günə genişlənən fəaliyyəti izleyirdi!..

Tereza Ana müsahibə verməyi xoşlamırı, cünki ona əməkdaşlığı idi. Ona maşın bağışlayırdılar, o isə maşını əməkdaşlıq hospitallar tikdirirdi. İanə toplayan Tereza əməkdaşlardan ianə almaq düzgüdüyü təsdiq etmək də Tereza Ana gülümşəyir və deyirdi: “İşinə dediyinə fikir vermək lazımdır. Sadəcə işinə düşməninizdir.”

Hər keçidən doqquz il əslim keçirdilər. Hər biri yoxluğunu yoxluq yerinə yetirir və voxsullara xidmət edə-

və onun adını “Məryəm töhfəsi” qoyurlar.

12 nəfərlə fəaliyyətə başlayan ordenin hal-hazırda 80 ölkədə 300000 əməkdaşı var. Onlar uşaq evlərinə, QIÇS klinikalarına, cüzamlı xəstələrə nəzarət edir.

Tereza Anadan soruşanda ki, niyə özünü qorumur, çox sadə və anlamlı cavab rörmüş: “Mən necə rahat ola bilərəm ki, hələ də Allah qarşısında borcumu w bilməmişəm. Bir də mən nə üçün istirahət etməliyəm? Məgər ölümündən öncə tərəhət etmək lazımdır?!..”


Həyat mübarizə id...

Ölüm yatağında olan Tereza Anadan onun öten illər ərzindəki istirahət və bayram günləri haqqında soruşanda o: “Hər bir gün mənim üçün bayramdır” demişdi.

Tereza Ananın və Şəfqət ordeninin bacılarının xəstələr, can verənlər, cüzamlı adamlar üçün hər gün səhərdən gecəye qədər davam edən əziyyətli işinin şahidi olan bir müxbir özünü saxlaya bilməmiş və: “Mən bu işi heç milyon dollara da gəməzdəm” demişdi. Tereza Ana: “Mən də milyon qarşılığında etməzdəm, yalnız pişəsuz edərdim! Özü də İsaya olan məhəbbətimdən!” deyərək onu utandırmışdı.

O, insanlara inanırdı. O inanırdı ki, insan SEVGİ VƏ XEYİR üçün, xoşbəxt maq və başqalarını xoşbəxt etmək üçün yaranıb. Tereza Ana insanları sonsuz sevgi ilə sevirdi. Öz həyatı ilə o, sevginin nəyə qadir olduğunu, möcüzələr yaratığı əyani şəkildə göstərdi. O sübut etdi ki, insanın qəlb, o cümlədən her birimiz qəlb təmizdir. Tereza Ana insanları sevirdi, onlardan öyrənirdi və onlara xidmət





edilmiş insan olmaqdan daha dəhşətli deyil” deyirdi Tereza Anan...

1989-cu ildən Tereza Anann səhhəti pisləşməyə başladı. Ürək ağruları ona hatlıq verirdi. Buna baxmayaraq, son nəfəsinədək yorulmadan çalışdı. Tereza 1997-ci il 5 sentyabrda Hindistanın Kəlkütte şəhərində 87 yaşında vəfat etdi. Daha yanın 80-dən artıq ölkəsindən minlərlə insan onunla vidalaşmağa gəldi. Dünya həmət fədaisinin yoxluğu ilə barışa bilmirdi...

Xeyirxahlıq anası deyirdi:

Allahın sizi sevdiyi kimi, siz də bir-birinizi güclü və özgü məhəbbətlə sev! Qoy hər kəs başqaları ilə mehriban davransın; xeyirxahlıqla edilən səhv, ona edilən möcüzədən daha yaxşıdır.

Səssizliyin bəhrəsi dua, duanın bəhrəsi iman, imanın bəhrəsi məhəbbət, məhəbbətin bəhrəsi xidmət, xidmətin bəhrəsi sülhdür.

Əgər xoşbəxt, temiz ailəyə sahib olmaq istəyirsinizsə, qelbinizi sevgi ilə doldurun.

Yoxsulluğu Allah yaratmayıb, onu biz yaratmışıq. Allahın qarşısında biz həmimiz yoxsuluq.

Biz böyük işlər görməyə qadir deyilik. Yalnız kiçik işləri böyük məhəbbətlə edə bilərik. Mən inanıram ki, bizim gücümüz kiçik işlərdədir.

cəyinə and içirdi. Onlar varlılar üçün işlə bilməz, səbəb nə olur-olsun, işlərinin qabilində pul ala bilməzdilər. Təmkinli mali, xəstələrlə səbrlə davranmalı, görələri, yaşadıqları hadisələri müzakirə etməli idilər. Bacılar xəstələrə gəfqət və sevgi ilə naşmalı, xəstənin nəyə ehtiyacının olduğunu bilməlidilər. Ordenin bacıları cüzamlı xəstələr üçün aməliatoriya açdı və cüzamlıların öz ailələri ilə birhə yaşa biləcəyi Dinclik şəhərini təsis etdilər. Tereza Ana cüzamlı xəstələri Allahın əziz övladları hesab etdi. Onun fikrincə, bu əzablı xəstəliyə və hədəhətli həyat şəraitinə məhkum olan insanlar İsanın iztirablarını daha dərindən hiss edilər. “Çox iynə qoxusu olan cüzam xəstəliyinə tutulmuş insanların risinə toxunduqda mən sanki İsanın bədəninə toxundum. Bəli, cüzam çox ağır və qorxunc xəstəlik. Lakin o, sevgidən mehrum, arzuolunmaz və

həqiqətə biləcəyin hər şeyi etmişənsə, müvəffəq olacaqına uğradığını görə kədərlənmə!

Əsaslı sırrı bundadır: əvvəl zəif olur, sonda güclənir. Nər isə, əksinə, əvvəl güclü olur, lakin əsaslı sırf olur.

Əməkli olan! Əgər Allahın sizə verdiklərini mənəndirəniz, o sizi tək qoymaz!

Ananın xeyir-duaları

Tereza Ananın ümidverici möcüzəli andı, iztirab edən şəhərli olanlar üçün sırlı duası, hər birimizə və hər bir şəhərli sözdən ibarətdir: YAŞAYIN! GÜLƏYİN! SEVİN!

YAŞAYIN!

Yaşayın! - fürsətdir, onu dəyərləndir!

Gülləyin! - gözəllikdir, məftun ol!

Xoşbəxtlikdir, dad!

Arzudur, gerçəkləşdir!

Çağırışdır, qəbul et!

Vəzifədir, yerinə yetir!

Oyundur, oyunçu ol!

Sərvətdir, israf etmə!

Mülkdür, qoru!

Sevgidir, zövq al!

Sırdır, çöz!

Nəsihətdir, yerinə yetir!

Məşəqqətdir, öhdəsindən gəl!

Nəğmədir, sona qədər oxu!

Mübarizədir, döyüşü ol!

Sırlı bir aləmdir, qorxmadan daxil ol!

Uğurdur, onu yaxala!

Gözəldir, korlama!

Sənindir, uğrunda savaş!





GÜLÜMSƏYİN!

Kiminsə sizi incitdiyinə və yaxud hər hansı xəbər eşitdiyinizə görə əhvalınız pisdirse, təsümün gücündən yararlanın. Hətta sizi heç kəs görməsə də, bütün çətinliklər əhdəsindən gələcəyinizi (ilk növbədə özünüzə) sübut etmək üçün gülümsəyə çalışın. Möhkəm, ölümsüz, əbədi olduğunuzu düşünün. Bəzən güzgü qarda etdiyiniz kimi, özünüzə gülüş bəxş edin. Hətta bunu məcburi şəkildə səniz belə, bu bir yaxşı başlangıçıdır. Elə ki, gülümsədiniz, əhval-ruhiyyə yüksələcək. Yaxşı əhval-ruhiyyə ilə, təbii ki, problemi həll etmək daha olacaq. Adı gülüşün sizə və ətrafinızdakı insanlara nə qədər çox şey verəcəyini təsəvvürünüzə belə gətirə bilməzsınız. Allah çətinlikləri və dərđlərin vinc və təbəssümlə qarşılıyanlara kömək olur. Həyatdan növbəti zərbəni nıza, "**Bundan daha betəri ola bilərdi**" - deyin və gülümsəyin!

SEVİN!

Sevməkdən qorxmayın. Qəlbinizdə sevgi oyatmağa çalışın. Bunun özünüzdə və başqalarında nöqsan və səhv axtarmayın. İnsanlarda yaxşı və yirli cəhətlər tapın. Bu, bizi və ətrafımızdakı insanları yaxşı işlər görməyə landırır. Həqiqətən sevən insanların heç bir təmənnası olmur. Belə insanlar kəsi, hətta düşmənlərini də sevə bilirlər... Sevgi incəsənətdir, o, çoxlu məşməyi tələb edir. Yaxşı musiqiçilər, rəssamlar, idmançılar öz bacarıq və qabiyətlərini təkmilləşdirmək üçün saatlarla məşq edirlər. Sevgi də belədir. Biz elə ilk səhvində sevdiyimizi tərk etsək, özümüzdə sevmək qabiliyyətini rada bilmərik. Əgər bütün səylərimizi sevməyə yönəltməsək, biz tənha və bəxt olarıq...

Mən ana kimi ananın duasına, öyüdünə daha heç nə əlavə etmək istəmirəm. Qoy, onun alqışı, öyüdü bu yazının da sonluğu olsun: YAŞAYIN! GÜLÜMSƏYİN! SEVIN!



Dorothy Meri Kroufut-Hodgkin



**Qanı ölməyə qoymayan insanın
gözündəki son işaretİ**



4



3 A



3

A

2 A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A

A</



kimi bərk dövri spirlər) kristallarının rentgenostruktur analizləri ilə məşğul olurdu. Dorotinin Bernalla işbirliyi tədqiqatların birinci mərhələsində zülal kristallarının rentgenostruktur analizi sahəsində böyük uğurlara gətirib çıxardı. Onlar 1934-cü ildə zülalların analıq məhlukuna batırılması yolu ilə monokristal analizi metodunu işləyib hazırladılar.


İki ildən sonra o, Somerville, mineralogiya və kristalloqrafiya şöbəsinə qayıdır və demək olar ki, özünün bütün peşə-yönümlü çalışmalarını burada həyata keçirir. Rentgen aparatının əldə edilməs üçün üzvi kimyaçı Robert Robinsonun köməkliyi ilə subsidiya alan Dorothy strollerin, özəlliklə də xolesterinin iodidinin analizini davam etdirir. Bu mövzuda dissertasiya işinə görə Dorothy Meri Kroufut-Hodgkin 1937-ci ildə doktorluq dərəcəsi alır. Bu iş U.Q.Breqgin sözlərinə görə, mürəkkəb məkanı strukturların müəyyən edilməsində üzvü kimyanın sərhədlərini genişləndirən fizik metodun tətbiqi nümunəsidir!


1937-ci ildə Dorothy Oksfordda, tarixçi oğlu (habələ iki tarixçinin nəvəsi), Tomas Hodgkinin (limfatik sistemin xərçəngi onun adı ilə "Hodgkin xəstəliyi" adlanır) nəslindən olan (və fizioloq Alan Hodgkinin əmisi oğlu) **Tomas Hodgkinlə** evlənir. Toydan sonra illər məktəb müəllimi olan Tomas Hodgkin, uzun müddət Qanq Universiteti nəzdində Afrikanın öyrənilməsi üzrə İnstitutun direktoru və zifəsində çalışıb. (Bu evlilikdən cütlüyün iki oğlu və bir qızı dünyaya gəlir və onlar bu gün də İlminqtonda (Uorvitşir/İngiltərə) yaşı-



da.) Ernest B.Çeyn və Hoyard U. Flori tərəfindən saflaşdırılmış antibiotic - penisillinin tədqiqatına başladı. Mühəribə illərində bakteriyaların törətdikləri infekşion xəstəliklərin müalicəsi üçün bu dərmanla olduqca böyük tələbat var idi. Lakin penisillinin kimyəvi tərkibini, demək olar ki, naməlum qalması səbəbindən onun sintezindən keçən külək istehsalından səhbət belə gedə bilməzdi. Belə çətin və məsəkkob, amma bəşəriyyətə çox gərəkli olan elmi kəşfin müəllifi məsələsində Dorothy Meri Kroufut-Hodgkin oldu!

Oksforddakı kiçik köməkçi qrupunun dəstəyi ilə Dorothy öncə rentgenostruktur analizin köməkliyi ilə penisillini öyrənməyə başlayır. Penisillinin kristallarına müxtəlif tərəflərdən rentgen şüaları bularaq foto lövhələrdə qeydiyyata alınmış nümunələrin sonuclu (rezultativ) difraksiyası müəyyən edildi və kristallın potokodə əsas atomların yerləşməsi təsdiqlənərək tapıldı. (Sonralar performanslı programlarla IBM kompyuterlərdə istifadə yolu ilə Dorothy Meri və həm ailəsinin 1949-cu ildə penisillin molekulyar tərkibini müəyyən etmək üçün elektron sıxlıq kartının alınması və laborator tapşırığı sadələşdirmək mümkün oldu.)





Dorotinin 1947-ci ildə London Kral Cəmiyyətinin üzvü seçilməsi onun yüksək elmi nailiyyətlərinin etirafı idi!

Penisillinlə işi başa çatdırana qədər Doroti Meri Kroufut-Hodgkin 1948-ci ildə qanın potensial ölümcül vəziyyəti olan anemiyanın qarşısını alan B12 vitaminının öyrənilməsi üçün rentgenostruktur analizi tətbiq edir. Bu vaxt hesablamaların aparılması üçün kompyuterlərdən istifadə etmək mümkün olur. 1957-ci ildə Oksford Universitetinin rentgen kristal loqrafiyası kursu üzrə mühazirəcisi vəzifəsinə təyin olunanınan bir il sonra istəmək şəkildə B12 vitamininin molekul strukturunu müəyyən edir!

Nəhayət, bu cür böyük elmi kəşflərin sahibinin müxtəlif yerlərə səpələnməsi, darısqal otaqlarda yerləşən laboratoriyanın 1958-ci ildə yeni tikilmiş binaya - universitetin Təbii elmlər tarixi Muzeyinə köçürüldü. Burada kimya elminin bütün tələbləri nəzərə alınmışdı və o, elmdə yeni nailiyyətlər əldə etmək üçün çalışmalarını daha da genişləndirdi.

"Kimyəvi və bioloji analizin qələbəsi"

Doroti Meri Kroufut-Hodgkin 1964-cü ildə **"Rentgen şüalarının köməkliyi ilə bioloji aktiv maddelerin strukturunu müəyyən etməyinə görə"** kimya üzrə Nobel mükafatına layiq görüldü! Təqdimat zamanı İsvəç Kral Elmlər Akademiyasının üzvü Qunnar Höqq deydi: "Birləşmənin strukturunu bilmək onun özəlliklərini və reaksiyalarını izah etmək və daha sadə birləşmələrlə onu necə sintezləşdirməyin mümkün olduğunu qorunu vermək üçün tamamilə vacibdir... Penisillinin strukturunun müəyyən edilməsi... həqiqətən də kristal loqrafiyanın yeni erasının son dərəcə gözəl iddia başlangıcı oldu". Sonra o, fikrinə davam etdikləri söylədi: "B12 vitamininin strukturunu müəyyən edilməsi son dərəcə mürəkkəb strukturun mövcudluğu zamanı nəticələndir. Kimyəvi və bioloji önəmliliyi baxımında rentgenostruktur analizin qələbəsi hesab olunur."


Doroti Meri Kroufut-Hodgkin kristalların rentgenostruktur təhlili metodlarının ilkin işləkləri, Maks Perus və Con K.Kendryu tərəfindən zülalların strukturunun tədqiqatı zamanı, eləcə də Rozalinda Franklin, Morris R.Uilkins, Ceyms D.Uotson və Frencis Krik tərəfindən Dezoksiribonosid turşusunun (DNT) spiral strukturunun analizi zamanı istifadə edildi.

Ağuslu vurgu ilə demək lazımdır ki, artrit xəstəliyinin kəskinləşdirilməsi baxmayaraq, Doroti Meri Kroufut-Hodgkin insulin hormonunun tədqiqatını davam etdirdi və düz 40 il (!) davam edən çalışmadan sonra, 1972-ci ildə Zn - insulin analizini tamamladı. (Demək olar ki, 800 atomdan ibarət olan (müqayisə üçün deyək ki, B12 vitamini 90 atomdan ibarətdir) bu mürəkkəb molekulun strukturu üzərində iş əlavə olaraq



Hodgkin, D. M.





fessor-tədqiqatçı vəzifəsində çalışıb; - 1977-ci ildə Oksfordda Volf Son-Kolleci Şurasının üzvü seçilib; - 1970-ci ildən Bristol Universitetinin fəxri rektoru; - 1975-ci ildən isə Paquoski Hərəkatının prezidenti olub.

Milyonlarla insanın həyatını xilas edən kəşflerin müəllifi gecə gündüz çalışmaqdan yorulmazmış. O, xəstəlik törədilərinə, sağlamlığa zərər vuran nəsnələrə "meydan oxuyan" xanım narahatlıqla deyərmiş: **"Bizə meydan oxuyan hələ çoxlu sayda kristallar mövcuddur!"**

insulinin bir eçə formasının ələ gəməsi nəticəsində kristallaşlığı üçün çətinləşmişdi).

Xanım Kroufut-Hodgkin B12-nin o qanızımdə rolunu, molekulların modifikasiyasının özəlliyini və molekulların fizioloji dəyişməsi prosesini də müəyyənləşdirmiş və bununla da laktoglobulin, pepsin, hemoqlobin və bitki globulinlərin öyrənilməsi mümkün oldu.

"Bizə meydan oxuyan hələ çoxlu sayda kristallar mövcuddur"

Elmi araşdırmları, kəşfləri kimi Dorotinin lözkeçmiş» i də maraqlıdır. Təkcə çalışdığı yerlərin üvanı, daşlığı vəzifələr onun necə hərtərəfli, zəngin insan olduğunu təsdiq edir: - 1960-ci ildən 1977-ci ilədək London Kral Cəmiyyətində pro-


essor-tədqiqatçı vəzifəsində çalışıb; - 1977-ci ildə Oksfordda Volf



Bu böyük QADIN, ALİM, ŞƏXSİYYƏT 1994-cü ilin 29 iyulunda vəfat etdi. Amma onun böyük elmi kəşfləri, xidmətləri bu gün də hər il milyonlarla insanın öz sağlamlığına qovuşmasına səbəb olur, milyonlarla insanın həyatını itirməsinin qarşısını alır! (Alimlik siqləti, alimliyin fitrətidir bu: özün gedirsən, əməlin qalır, sözün, kəşfin qalır!) Və dünya bu gün də, sabah da onu daim sevgi və saygı ilə yad

çıxıb! Çünkü o, öz əməlləri ilə adını TARİXƏ, milyonlarla insanın yaddaşına da yazıb və MOZLİK ünvanı qazanmışdır! Birinə çevirilib!

Xanım Doroti Meri taleyin ilə hələ uşaqlıqdan başlıq şəhərləri, fərqli ölkələri təqdim etmiş, fərqli situasiyalarla təqibmiş, bir sözlə, maraqlı məsələ, həyat tərzinə malik olmuşdu. Bəlkə də bir çoxları unutmaq yerinə olsayıdı, məhz tunc, yaxud soyyah həyatı yaşamağa üstünlük verər, özünü elmis on ağır sahələrində başa düşməğə məcbur etməz, neyin deyərlər, rahatına baxardı. Bəs bu alim qadının həyatı həmçindi bir daha görürük ki, qələmişlər, başqa sözlə, alnın-





alimlik, fədakarlıq, qəhrəmanlıq və bə kimi başqa "mənəvi ünvan"lar yazılmış insanlar, məhz narahat həyatı "seçir"lər xanım Kroufut-Hodgkin kimi!

Doroti Merinin şəkillərinə baxdıqda "həyat coğrafiyası"nın, çalışmalarının nəcib duyğularının, alim və qadın ÜRD Yinin üz-gözünə, saçlarına necə çökdürdü yünə, necə köcdüyünə qiyabi tanıqlı edirik... Və yaş ötdükcə onun daxili gəzəlliklərinin nur parçası kimi üz-gözündə... sanki son gücünü toplayaraq saygınlığını görürük. Şəxsən mən onun üz-gözündəki bu təcəlləni, şəkillənmələri, şair de

mış, "son nəfəs də son fürsətdir" istəyi kimi, ən son anda da xeyil xahlıq uğruna, elm uğruna, insanlıq uğruna çalışma arzusu kimi təsəvvür edirəm.

Yeri cənnət, elmi uca(lan) olsun!

Səbihə Gökçən

Buludlarla
yarışan
Türk qızı





O, dünyanın **ilk qadın savaş pilotu** olub!
 O, ilk türk qadın pilot kimi adını tarixə yazıb.
 O, "Dünya tarixinə adını yazdırın 20 aviator"dan biridir!

■ O, Mustafa Kamal Atatürkün səkkiz mənəvi övladından biriydi!

Böyük Atatürkün mənəvi övladı olan Səbihə Gökçəni görmək və söhbət etmək mənədə qismət olmuşdu. Həddindən artıq maraqlı bir qadın idi. Amma onunla istədiyim qədər öhbət edə bilməmişdim. Bir gün acı bir xəbər eşitdik. Atatürkün mənəvi qızı, dünyanın ilk qadın savaş pilotu olan Səbihə Gökçən dülnyasını dəyişmişdi. Dünyadan çox maraqlı bir qadın, maraqlı bir tarix köçmüdü. Amma köçən cismi idi, onun adı hələ bundan sonra da yüzillərlə unudulmayacaq. Cənki o, adını TARİXƏ yazmağı bacaran böyük QADINlardan biri idi. O, Türk qızı, Goy qızı, Atatürk qızı Səbihə Gökçən idi! Türk qadınının şan qatmış bir qadın idi! Dünyanın ilk savaş pilotu kimi adını TARİXƏ yazmış bir qadın idi!

Onu daha yaxından Halit Kvancın Səbihə Gökçənlə söhbətləri əsasında qələmə aldığı "Buludlarla yarısan qadın", "Səbihə Gökçən, Türk qızı, Goy qızı, Atatürk qızı" və s. kitabları, filmləri oxuyub-gördükdən sonra daha yaxından tanıdım. Tanıdığca bir Qadın olaraq, bir İnsan olaraq, bir Türk qızı olaraq qürur duyдум. Nə yaxşı ki, onu yaxından da tanımışdım və söhbət etmək imkanım olmuşdu...

O, Yeni Gündə - Novruz Bayramında (22 mart 1913-cü il) doğulub və 88 il özür sürdükdən sonra, məhz doğuldu-

ğu gün (22 mart 2001-ci il) vəfat edib. Başqa sözlə, yalnız ölüünün imza atıldığı işlər, həyatında rol almış insanlar baxımdan deyil, təbiəti, taleyi ilə də MARAQLI İNSAN ünvanını haqq etmişdi.


O, Osmanlının ilk paytaxtı olmuş Bursa şəhərində (qoca Osmanlı dövlətinin sakini olaraq) doğulmuş, Türkiye Cumhuriyyətinin paytaxtı Ankara şəhərində (layiq cumhuriyyətin dünyaya ün salmış övladı kimi) vəfat etmiş və yaşamı boyu, necə deyərlər, PAYTAXT RUHUNUN, DÖVLƏT RUHUNUN daşıyıcısı olmuş, bunun yanısına XALQ ADAMI, EL QIZI kimliyini (və də TÜRK QIZININ YETƏNƏYİNİ) təcəssüm etdirmişdir. Görünür bu təcəssüm, necə deyərlər, yer hadisəliyindən çıxıb, göylər qızı olmaqla mümkün olmuş!

Bu qadın, həyati maraqlı təsadüflər, maraqlı insanlar və maraqlı olaylarla süslənmiş türk qızı Səbihə Gökçəndir!

Cəqiliq illəri və Atatürklə tanışlığı

Bursa Vilayət Baş katibi olan Hafiz Mustafa bəy ilə Xeyriyyə xanımın qızı olan Səbihə, Odırno Dəftərdarı olan atası Hafiz İzzət bəy, "Şəhər Türk'lər" Hərəkatının iştirakçısı olması gotirilərək Bursaya sürülmüşdü. Ana və kiçik yaşlarında itirən və böyük qardaşı bəyidən böyüdülən Səbihə 1925-ci ildə (12 yaşındakən), Atatürkün Bursa ziyarəti sırasında ona görüşməyə nail olmuşdur. O, Atatürkə onumaq istədiyini söylemiş, onun rəğbətini gəzənməyi bacarmışdı. Səbihənin ötkəm dənisi ondorin xoşuna gəlincə, bu görüş Səbihənin həyatında yeni səhifəsinin açılmasına səbəb olmuş. O, artıq dövlət başçısı tərəfindən mənəvəli adlığa götürülmüşdü. Büyük Atatürk bu 12





fransızcasını inkişaf etdirmek məqsədi ilə Parisdə yaşadı.

1934-cü ildə "Soyadı Qanunu"nun çıxmاسından sonra Mustafa Kamal Səbihəyə Gökçən soyadını verdi. Adın, soyadın onun daşıyıcısı üzərinə təsiri olduğuna inansaq, bu kimi söhbətlərdə, Gökçən soyadlı Səbihəyə göyəcən qalxdığını, göycən ün qazandığını örnək verə bilərik yəqin...

Gökçən havaçılıqla (gök(/y)çənliliklə) tanış olur

Səbihə Gökçən 1935-ci ildə "Türkquşu"nun açılış törənində apanlı motorsuz uçaq (planer) nümayişindən təsirlənərək, havaçılığa mənzil göstərməyə başladı. Atatürkün də dəstək verməsi ilə 1935-ci ildə Türk Hava Qurumunun Türkquşu Mülki Aviasiya Məktəbinə girdi, Ankara'da motorsuz uçaq mütəxəssisliyi sahəsində ilk məharət dərəcəsini (bu dərəcənin verilmiş olduğunu təsdiq edən ödülü) aldı.

Gökçən yeddi oğlan tələbə ilə birlikdə Krıma göndərilərək təhsilin altı ayını Koktebel Ali Aviasiya Məktəbində tamamladı. O, Krıma'dan ardından Moskvaya, motorlu uçaq məktəbinə getməyi planlaşdırıldı. Uçaq mənəvi bacısı Zəhranın ölüm xəbərini alınca bu düşüncədən daşınraq ölkəsinə döndü.

Bir müddət dünyadan küsən, sanki hər kəslə incik kimiymiş davranışları duyğusal Səbihə mənəvi atasının israrları ilə yenidən çalışmalara başı

Qanırə Paşa... ...ədini yazan qadınlar

yaşlı Bursalı uşağı - həmin dövrdə çox çox həyat şərtləri altında yaşayan qızçıqazın bəyük gələcəyini görmüş sanki...

Beləliklə, Atatürk, Səbihənin böyük qardaşından izin alaraq, onu övladlığa götürür və özü ilə Ankaraya aparır.

Səbihə Çankaya İbtidai Məktəbini, Armutköy Amerikan Qız Kollegi və Üsküdar Amerikan Qız Kollegində təhsil aldı. Bu adada səhhətində müşahidə olunan narahatlılığı səbəbiylə təhsilini yarıda kəsib Heybeliada və Vyanada müalicə aldı. Sonra bir müddət

İskəndərəli Əskişəhir Aviasiya Məktəbində Sami Uçan və Muhiddin bəydən uçuş dörsələri (təlimi) aldı.

25 fevral 1936-cı ildə o, ilk dəfə motorlu təyyarədə uçmağa başladı.

Atatürk dedi, Səbihə yerinə yetirdi...


Gökçənin uçuş dörsələrində göstərdiyi uğurları görən Atatürk, ona söylədi: "*Məni çox xoşbəxt etdin... İndi artıq sənin üçün mələyirdiğim şeyi açıqlaya bilərəm... Bəlkə də dünyada ilk hərbçi pilot sən olacaqsan... Bir Türk qızının dünyadakı ilk hərbçi qəzəbi pilot olması nə iftixaredici bir olaydır, təxmin edərsən, deyilmə? dərhal hərəkətə keçərək səni Əskişəhirdəki Uçaq Məktəbinə gəndərəcəyəm. Orada özəl bir təhsil alacaqsan.*"

İllərdə qızlar hərbi məktəblərə qəbul edilmədiyi üçün özəl bir uniforma geyindirilərək Əskişəhir Aviasiya Məktəbində, 1936-1937-ci illərdə 11 ay boyunca təhsil aldı. Bu təhsildən sonra ona ibtidai təqif müəllimi Nüveyrə Uyquç yoldaşlıq etdi. Gökçən, məharət dərəcəsi alıqdən sonra 6 ay ərzində Əskişəhirdəki I Hava Alayında xidmət etdi; bu ərzində Trakya və Ege manevrlərinə qatıldı.

1937-ci ildə dənizyanın ilk qadın savaş pilotu Məmmədov Prezident, Baş nazir və Baş Qərargah rəhbəri olma iştirak etdiyi bir törənlə ona Türk Hava Hərbi Murassa (İftixar) Medalı verildi. 30 avqust 1937-ci ildə "hərbi uçuşlar üzrə usta" dərəcəsi verildi.

Səbihədən bölücülərə gözdağı

1937-ci ildə Fransanın Hatayı Suriyaya təhvil etməyi hazırladığı barədə xəbərlər Ankarada təqkiyələ qarşılandı. Uniformasını geyən Səbihə





Bursalı qızın “Bəyaz Qartal”lı Balkan səfəri

1938-ci ildə uçağıyla 5 gün sürən Balkan səfəri gerçəkləşdirən xanım Gökçənin ünü birdənbirə daha da artdı və bütün dünyaya yayıldı. Mənəvi atasının ondaydı ki, bu səfər fikri həmin dövrdə mövcud olan Balkan Paktının Ankarada yığışan heyət üzvlərinin Səbihə Gökçənlə tanış olduqdan sonra ona uçaqla paytaxtlarına gəlməyi təklif etmələri üzərinə doğmuşdu. Və göylər qızı Gökçən, Atatürkün arzusu üzərinə bu səfəri yanına maşinist belə almadan - təkbaşına gerçəkləşdirmişdi!

O, Vultee tipi bir uçaqla İstanbuldan havalandıqdan sonra Afinaya, dindan Sofiya və Belqrada uçdu. Ona keçmiş Yuqoslaviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən “Bəyaz Qartal” nişanı verildi. Tək üzərinə Buxarestdə bir göstəri uçuşu gerçəkləşdirdikdən sonra, iyunda İstanbula döndü.

Balkan səfəri, mətbuatın böyük ilgisini oyandırdı və Səbihə Gökçən hər yerdə göylərin qızı olaraq anılmasına səbəb oldu.

Atatürkün vəfatından sonra

Mənəvi atası Atatürkün vəfat etməsinin ardınca atasızlığın (Atatürksüzlüyünün!) hüznünü ağır keçirən xanım Gökçən müəyyən vaxt son yavaş-yavaş həyatını yenidən düzənə salmağa başladı. Daha sonra qadınların orduda xidmət etməsinə dair qanun qəbul edilməydiyi üçün Səbihə

ordudan ayrıldı və Türkquşu Uçuş Məktəbində baş müəllim təyin edildi. O, 1955-ci ilə qədər bu vəzifəsini başarıyla sürdürdü; o cümlədən, Türk Hava Qurumu İdarə Heyətinin üzvü oldu. Həyatı boyunca 22 fərqli yüngül bombardman və akrobatik təyyarə ilə uçmuş qızı, həmçinin öz peşəsinə vurğunluq, işinə sevgi, ölkəsinə, ulu ömrə və təbii ki, mənəvi atasının etimadına qarşı duyarlılıq hissəsi nümayiş etdirdi. Əslində, bu yerdə “nümayiş etdirdi” sözü bəlkə əsaslıdır və yerdə yerinə düşmür, çünki o, bu deyilənləri təcalla, təzahür etmək, başqa sözlə, işin özü onun peşəkarlığını təcəssüm etdirirdi.

Fakət, 1940-ci ildə Hava Məktəbində hərbi coğrafya və topoqrafiya mədəniyyəti işləyən, baş leytenant Kamal Əsinər ilə evləndi və ...dağda maraqlı addım ataraq həyat yoldaşına Gökçən soyadını götürməyə çalışıf etdi və onu bunu qəbul etdi; ancaq üç il sonra, 12 yanvar 1953-də həyat yoldaşını itirdi.

...da ...son uçuş

Türk toplumu və Türk qadını tanıtmaq məqsədi ilə, 1953-cü və 1959-cu ildə dəvət edilmiş ABŞ-a gedən xanım Gökçən üçün böyük bir qadın səfəri düzənləndi.

On uçuşunu 1996-cı ildə - 83 yaşında (!) Fransız pilot **Daniel Acton** ilə bərabər Falsafə 2000 toyyarəsi ilə etdi.

“Dünya tarixinə adını yazdırın “aviator” arasındaki tək...

Səbihə Gökçən 1996-ci ildə karyerasının ən yüksək ödülünü aldı. Amerika Aviasiya Usta Zəfər Kollecinin məzun törəni üçün düzənlənən “Aviatorlar Toplantısının şərəf qonağı olaraq istifadə etdi. Maksvell Hava Bazasındaki törəndə





"dünya tarixinə adını yazdırın 20 aviator
biri" seçildi. O, bu ödülə layiq görülən ilk
tək (!) qadın təyyarəçi oldu.

Əlvida, göylər! Salam, göylər!



Səbihə Gökçən 2001-ci ildə, girdiğimiz kimi, tam doğum günü də (22 mart) Ankaradakı Gülhanə Hökümlü Tibb Akademiyasında vəfat etdi. Vəfat etdiyi gün 88 yaşı tamam olurdu.

Vəfatından 2 il öncə Hüququn Alıcı Dərnəyi tərəfindən şərəfinə düzənlənmiş törendə, onun adına bəstələnən, klassik opera tərzindəki əsər səsləndirilən kən çox duyğulanmış, sanki yenə gələcək uğurlanacaqmış kimi həyəcanlı anlar yaşadığını gizlətməmişdir.

Yeri gəlmışkən, xanım Gökçən, həyatı boyu bir sıra ödül və medallarla təltif olunmuşdur. Bunlardan biri mini yuxarıda artıq qeyd etmişik. Əlavə edək ki, Ruminiya Ordusuna Məhir Havaçı Döş Nişanını, Trakya və Ege Manevrləri münasibəti ilə Xatırə medalları, Türk qadınının seçmə və seçilmə haqqı qazanmışının 50-ci ildönümü münasibətlə TBMM-də düzənlənən törendə verilmiş "məsləklərdə öncü qadınlar" plaketi, Səlcuq Universitetinin "İnsan doktoru" ünvani, THQ tərəfindən 1989-cu ildə verilən Qızıl Medallı. 1991-ci ildə Beynəlxalq Aviasiyasının aviasiyının bütün lərində üstün başarı göstərən kadrlara verdiyi FAI qızıl medali, həmçinin Türk Silahlı Qüvvələrinin, çeşidli dərnək və quruluşların verdiyi daşılan edəd plaket... Bir başarılı qadına, dövlət, fərqli qurum və quruluşlar tərəfindən, məsləkdaşları (ümumən xalq) tərəfindən verilən dəyərin işi - **ÖZÜNFİADƏNİN DƏYƏRİ, TÜRK QADININI (QADINLAR) İFADƏNİN DƏYƏRİ, ATA ETİMADINA QARSILIQ ƏZMKARLI İFADƏSİ...**

Səbihə Gökçən - Türk Qızı, Göy Qızı, Atatürk Qızı

Orz oxucum, zərif cinsin nümayəndəsi olan bir ünlü insandan, bir qızından bəhs edərkən, haşiyə çıxmış kimi, bir uygunsuz olaya münasibət bildirmək istərdim. Bu da, Səbihə Gökçən adına (necə?) yiye durmaq istəyənlərə bağlıdır. Bəllidir ki, yalnız ün qazanmış, adını tarixə yazmış insanlar başqalarının maraq dairəsinə girir, emərsə onu "özünüküləşdirməy"ə çalışır. O da bəllidir ki, bu hal, əmək istisnalar nəzərə alınmasa, bir qayda olaraq, magikal sindromdan etibarət çökən "qonşu"larımızda müşahidə olunur. Belə ki son illerdə Səbihə Gökçənin erməni əsilli olduğu barədə əsassız iddialar ortaya çıxmışdır.

Bir no qədər xoş olmasa da bir-iki kəlmə ilə toxunaq.

2004-cü ildə Antep əsilli Ermənistən vətəndaşı Xripşime Qazalyan, Gökçənin onun xaladığını və əsl adının Xatun Sebilciyan olduğunu iddia etdi. Qazalyana görə, Hatun bacısının ilə birlikdə Şanlıurfanın Saylaqqaya köyündəki yetimxanaya verilmiş, 5-6 yaşlarında ikon Atatürk tərəfindən övladlığı qəbul etmişdir. (Tanış metoddur, deyim? Azərbaycanın neçə görkəmli övladını, neçə dəyərini, əmək sərvətlərimizi "erməniləşdirməy"ə vurma istikləri kimi...)

Həqiqət budur ki, Səbihə Gökçən, 1990-lardan yayınlanan xatirələrində (necə? bu barədə yuxarıda bilgi vermişik), əmək Dostardarı olan atası Hafiz İzzət bəyin "Türk" olduğu gərəkcəsiylə Bursaya sürətli iddiyini anladır. Böyük qardaşı Nəşətin cangudəni olduğunu, 1925-ci ildə əməkli görüşmə fürsəti bulduğunu və övladlı-





ga qəbul ediliyini söyləyir. "Səbihə Gökçən Türk Qızı, Gøy Qızı, Atatürk Qızı" adlı nədlə filmi hazırlayan rejissor Gülsah Çelik erməni iddialarına qarşı bunları bildirmiş. "Səbihə Gökçən övladlığı qəbul edildiyi man gerçəkdan 5-6 yaşlarında olsaydı, uçuşunu gerçəkləşdiriyi zaman (1935-cü da) 15 yaşında olmaliydi". Ancaq əslində Səbihə Gökçən ilk uçuşunu 22 yaşında heç təkcə keçirib.

Ökə Adatəpə və Gökçəni yaxından tanıyan qəzetçi (yazar) Orxan Qasımov ilə birlikdə düzənlədiyi mətbuat toplantısında iddiaları yalanlaşdırıb. THQ-nin yaydığı yazılı açıqlamada haqlı olaraq, bu iddiaların Səbihə Gökçən həyatda ikən dile alınmamasını və özünə cavab haqqı tanınmışlığını tənqid edildi və bu durumun planlandığı irəli sürüldü.

...Və nəhayət, Səbihə Gökçən, 30 avqust 1937-ci il tarixində Əskişəhir Uçaq Məktəbindən məzun olarkən etdiyi çıxışında duyğularını bu şəkildə dili gətirmiştir: "...Nə xoşbəxtəm ki, bu şərəf bəratını, millətimin və Vətənimin ən böyük şərəfə yetişdiyi bu qutsal 30 avqust gündündə almış oluram".

Mənə qılsı, yalnız elə bu sözlərdən yola çıxaraq, Səbihə Gökçəninin Kimliyi, Ürəyi, Eşqi, Çalışmalarının predmeti barədə fikir yürütütmək, qərara gəlmək olar.

Göylərdə uçan göycən ruhuna salam olsun, sayın Gökçən!



Roza Parks



**Bir QADIN
dünyanı dəyişə bilər!**



şinə verməyi rədd etdi və bununla tarixi bir inqilabi dəyişikliyinə əsasını qoydu!

- O, amerikalı qaradərililərin qəhrəmanına çevrilən Martin Lütfi Kingin başladığı hərəkatın təkanvericisi və liderlərindən oldu!
- O, Amerikada qaradərililərə qarşı ayrı-seçkilik siyasətinə son qoyan hərəkatın və inqilabin əsasını qoydu!
- Güney Afrikanın əfsanəvi azadlıq mübarizi Nelson Mandela 28 il kamera cəzasından sonra həbsxanadan azadlığa buraxılınca onu qarışlayanların arasında olan bu insanı hərarətlə qucaqlayaraq, bədəni demişdi: *"Həbsdə olduğum illər boyu mənim üçün ilham qaynağıdım"*.
- Avtobusda öz yerini agdəriliyə vermədiyi üçün həbs olunan bu qadın 1996-cı ildə ABŞ-da mülki vətəndaşlara verilən ən böyük ödüldür “İstiqlaliyyət” ordeninə layiq görüldü.
- O, 1999-cu ildə ABŞ Konqresinin Qızıl medalına layiq görüldü. Mədalı ona şəxsən Prezidenti Bill Clinton təqdim etdi.
- Ölümündən sonra onun kepkası iki gün Vaşinqtonda Hökumət Məclisi binasının qübbəsində asıldı. Beləliklə, Amerika xalqı öz cəsarəti ilə çoxlu sayda insanın taleyini dəyişdirən bu qadını öz ənənəsinə əsaslı şəkildə salamladı.
- ABŞ Konqresi ona vəfat etmiş dövlət başçılarına ənənəvi olaraq gətirilən qaydada ehtiram göstərilməsi haqqda qanun layihəsini qəbul etdi. O bu ehtirama layiq görülmüş ilk qadın və ilk adı Amerika vətəndaşı oldu. Onun cənazəsi dəfn edilməzdən əvvəl Konqres binasında yerləşdirildi.

Bil QADIN

Müdüriyəti dəyişdirən qadın

■ Onun cənazəsi dəfndən öncə vidası üçün Hökumət Məclisinin binasında qoyuldu. Halbuki orada yalnız Amerika prezidentlərinin cəmənləri qoyulurdu.

■ “Taym” jurnalı onu “XX yüzildə vətəndaşlıq hüquqları uğrunda ən böyük mübariz” seçdi və “XX yüzildən on ünlü 20 adamı”ndan biri kimi göstərdi.

■ ABŞ-in sabiq prezidenti Bill Clinton onun haqqında deyirdi: “O, bimən həmmənin azad olması gərəkdidiyi gərmək imkanı verdi”.


■ Cəsurluğu və mübarizələri ilə əsl inqilabin, tarixi dəyişikliyinə əsasını qoyan bu qadın sadəliyi under do BÖYÜK olan Roza Parksdir. Mübarizəsi ilə dünyamızın əlindəki BÖYÜK BİR LƏRƏNİ silən bu qadın, bu gün olğuşa kimli, sabah da böyük məlumat və hörmətlə yad ediləcək və adını TARİXƏ yazan Roza Parksdir. Bəli, Bir Qadın Dünya-nı dəyişə Bilər!



“Hiss etdiyim yeganə yorğunluq, mübarizədən əl çəkmək-dən duyduğum yorğunluq idi...”

Roza PARKS

■ Rosa Parksı yaxından tanımaq üçün ən azı onun “Mənim əhvalatım” adlı “Şükəcmiş”ini və “Səssiz güc” adlı xatirələr kitabını oxumağınızı tavsiyə edirdim. Bu əsərlərin müəllifi Roza Parks 1 dekabr 1955-ci ilin əsaslı bir tarixi dəyişikliyinə əsasını qoydu. O gün Alabama ştatının Montqomeri şəhərində bu qaradərili qadın, avtobusda öz yerini agdərili sənəsindən verməyi rədd etdi və bununla da tarixi bir dəyişikliyinə, inqilabinə əsasını qoydu!



hərdə nizam-intizamı pozmaq iddiasıyla həbs edildi. Onun kiçik yaşlı, fəqət əfsanəyə çevrilmiş bu üşyani Amerikada ayrı-seçkiliyə ləğv edilməsiylə nəticələnən azadlıq hərəkatına təkan verdi və Park azadlığa susayan geniş xalq kütlələrinin qəhrəmanına çevirdi. Tanrı ilə rəğbdən çıxunun fikrinə görə, Amerikada vətəndaş hüquqları əsasında mübarizənin fitilini odlayan da o olmuşdu.

"Artıq yetər!"

1865-ci ildə başa çatan vətəndaş müharibəsindən sonra Amerikanın quldarlıq ləğv edilmişdi. Fəqət, irqi ayrı-seçkiliyin insanların zehni dəki qalıqlarının da ləğvi üçün 1900-cü illərin ortalarına qədər gözəl məmək lazımlı gələcəkdir. Üstəlik, bu iş o qədər də asan olmayıcaqdı. Beləli olduğu kimi, fövqəladə şərtlər öz qəhrəmanlarını da meydana çıxarırdı. Qaradərililərin gözü, qaradərililərin əzab-əziyyətlərinə son qoyacaq bir qəhrəman arayırırdı; ancaq yəqin ki, heç kim belə bir qəhrəman-

■ O öldüyü vaxt "avtobus boykotu"nu başladığı Montgomerydəki bütün avtobusların qəbul oturacaqlarına qara lentlər bağlanmışdı. Kim idi Roza Parks və hansı tarixi hadisənin əsası qoydu?


■ 1 dekabr 1955-ci il. O gün Alabama ştatının Montgomery şəhərində bir qaradərilili qadın avtobusda öz yerini ağıdərilili sahibinə verməyi rədd etdi. Rosa Parks adlı bu qorxmaz qadın

həm oriyətinə qatlaşa biləndi, yaxud tanışqlarından qəhrəmanlıq edəcəyi gözləmirdi... Sanki haradən, başqa bir yerdən kimsə qılıbmışdı, "qaydasız qayda"nı, "nizam"ı dəyişmədi.

1955-ci ildə Amerikanın müvəqqəti statlarında irqi ayrı-seçkiliyən güclü bir şəkildə davam edirdi. Sanki hərəkatlı hər şey kəskin bir bıçaqla iki yerə bölündü: böyük hissəsi ağlara, kiçik hissəsi qaradərililərə düşündü. Bu ayrı-seçkiliyin çox ictimai həyatda hiss edilirdi. Belə qaradərililər ictimai nəqliyyatda istədikləri növbətən oturmaq hüququndan da məhrum idilər. Mossalon, qəhrəmanımızın yaşadığı Alabama ştatının Montgomery şəhərində avtobuslarda əsaslı oturacaqları ağıdərililər üçün nəzərdə tutulmuşdu. Sərnişinlərin 80 faizini təşkil edən qaradərililər isə avtobusların və qarşıda arxa tərəfində onlar üçün nəzərdə tutulmuş rəngli oturacaqları əsaslılıqla istifadəyidilər. Onlarla ağıdərililərin arasında müəyyən məsafə olurdu. Üstəlik, ağıdərililər üçün nəzərdə tutulan yerlər dolanda və qaradərililərdən kimsə oturmaq üçün yer tapmayanda və ya ayaq üstə qaradərilili sərnişinlər öz yerlərini onlara vermək, ya da avtobuslarda düşmək məcburiyyətdində idilər.

Təhlükələr bununla da qurtarmırdı. Qaradərililər qabaq qapıdan mirendik gediş haqqını verir, sonra avtobusdan düşərək arxa qapıdan mirendik. Bu təhəqiqimiz durum heç dəyişilənə oxşamırırdı. Ta ki 1 dekabr 1955-ci ildə öz kiçik bədənində böyük bir ürəyə sahib olan Rosa Parks, "**"Artıq yetər, artıq kifayətdi!"**" deyə **hayqırana qəbul**...





Hər şey bir avtobusda başladı!

Qadın avtobusa mindi və ürkək addımlarla onlar - qaradərililər üçün nəzərdə tutulan oturacaqlara doğru getdi. Avtobusun ortasında - ağların oturacaqlarının qurtardığı yerdə onların əsrlərdən sonra ağ "ağaları" - eyni mühitə daxil olmağa icazə verilən, fəqət ağların oturacaqlarında oturmaqları qadağan edildi. Qaradərililərin oturacaqları başlayırdı. Qadın, özü kimi qaradəri sərnişinlərdən birinin yanında axırıcı boş oturacaqda oturdı.

Avtobus yerindən tərpəndi. Üçüncü dayanacağa çatanda artıq ağdorililərin oturması üçün yerlər çox qalmamışdı. Dayanacaqda bir neçə qaradəli avtobusa mindi. Onlardan biri ağlar üçün nəzərdə tutulan yerlər dolduğu üçün ayaq üstündə dayanmışdı. Sürəcü özündən razı haldə qaradərililərin oturduqları bölməyə baxdı və ürkək gözlərlə ona baxırdı. Qaradərililərə dedi:

- Yerlərinizi ağlara verin!

Qaradərililərdən üçü bir müddət tərəddüd etsələr də, çərəsiz haldə deyiləni yerinə yetirdilər. Roza isə yerindən tərpənmədi. Ona sonralar özünün belə izah edə bilmədiyi bir cəsarət gəlmişdi. Onun tərpənmədiyini görən sürücü bir də dilləndi:

- Yerinizdən durun, yoxsa sizi həbs elətdirmək məcburiyyəti də qalacağam!

Sürəcünün xəbərdarlığı boşluqda əriyib getdi. Qadın öz yerindən durmaq fikrində deyildi:

- Nə istəyirsinzsə, eləyin, durmuram.

Çaricü mühərriki üzərindən düşdü. Qaradərilili bir qadın qaradərli rejimə meydan oxuduğu üçün qaradərli cozasını çekdi. Qaradərli qaradərlərdən bəzilər qaradərin arxasında qəydilər, ağlar öz yerdən qalırlardı.

Sürəcü iki polis nəfəriylə geri qayıdi və polislər qaradərili qadın məsəlu-sualı çəkməyə başlıdır.

Sürəcü sizə xəbərdarlıq edəcək, sizinizi ağlara verməyinizi söyləndi.

- Sən, conab polis, - dedi.

- Nə no üçün buna əməl etdiyiniz?

- Cənki yerimdən durmaq

bir sobəb görmədim. Nə

şəhərin öz yerimi başqasına



gəndim? Bu iş heç məntiqlidirmi?

- Qanun qanundur. Bu andan etibarən həbs

etməziz.

Qadın tez-tələsik avtobusdan düşürərək qaradərinə apardılar. Roza artıq özünün qaradərliyini başlamışdı!

Rosa Parks hələ saxlama məntəqəsinə salınmışdır. Onun həbs edildiyi haqqında xəbər hər





di. Bu hərəkat sonunda tarixi bir dəyişikliyin əsasını qoymuşdu. Roza Parks adı tarixə əbədiyyən yazıldı!

Baş rolda Angela Bassettin oynadığı "Roza Parks Hekayəsi" (The Roza Parks Story) filmini böyük maraqlı, həyəcan və heyranlıqla izləmişdim. İndiyədək baxmayanlara məmənuniyyətlə tövsiyə edəcəyim bir filmdir. Roza Parksın adı Amerika Qaradərililərinin Qəhrəmanı Martin Lüter Kinquin "Azadlığa Uzun Addımlar" adlı əsərində də xüsusi hərmətlə vurğulanır. Onun həqiqində çoxlu sayda kitab, məqalə yazılıb və bu gün də yazılmışda davam edir. Bəşəriyyət "Vətəndaş Hüquqlarının Anası" adlandırılaraq Roza Parks qarşısında borcunu ödəmək üçün onun həyatı, keçdiyi keşməkəli yol, mübarizəsi və ideallarını gələcək nəsillərə çatdırmalıdır!





yerə yayılmışdı. Onun cəsarətli hərəkəti hamını təəccübəldirmişdi. İlk dəfə idi ki, qaradərili bir sənətin, üstəlik də bir qadın, ağ "ağaları"na yer verməkdən imtina etmiş və həbsə alınmışdı! Beləliklə, Rozanın başladığı hərəkat inanılmaz bir süretlə yayılmağa başla-

Vətəndaş boykotu başlayır!

Qaradərililər kilsələrdə yığışmağa başladı. Etirazlarını necə bildirəcəkləri barədə müəllif tokliflər eşidildi. Nəhayət ki, hadisənin baş verdiyi sahəni hədəf götürən bir aksiyası keçirmək barədə razılıqla göldülər. Qaradərililər ictimai nəqliyyat boykot etmək qərarına göldülər.

Vətəndaş hadisəsi Dekster küçəsinin baptist kilsəsinin gənc keşişi, ənənəvi amerikalı qaradərililərin qəhrəmanına çevriləcək Martin Lüter Kinquin liderliyi altında Montqomeri (Montgomery Improvement Association) təsis etdirəninin də əsasını qoymuşdu. Ənənəvi şəhər bələdiyyəsinin avtomobilini boykot etməyə çağırıldı. Dekster və Kinquin liderliyi ilə əməkdaşlıqla boykot onların həm əmək, həm də haqlı mübarizələrinə dəstəyin gündəminə çıxardı.

Rosa Parks, sadəcə, qaradərililər deyil, yaşadığı Montqomeri əsərinin tanınmış simalarının biri idi. İrqi ayrı-seçkiliyə etiraz bildirməklə o, ənənəvi ehtiramını qazanmışdı. Ənənəvi qarşılaşduğu təhqiramızın əsərləri həyəcanlandırıldı. Montqomeridəki boykot qısa müddətdə əks-səda doğurdu. Qaradərililər işə getmək üçün ya velosipeddən istifadə edirdi, ya bir ne-





"Nə olursa-olsun, fürsətlərdən istifadə et"

Dülgər Ceyms Mak-Koli ilə müəllimə Liona Mak-Kolinin qızı olan Roza Luiza Mak-Koli Alabama ştatında doğulmuşdu. 11 yaşındakı Montqomeridə qızlar üçün peşə məktəbinə daxil olmuşdu. Bu məktəb

çə nəfər birlikdə taksi turdu, ya da piyada gedirdilər. Artıq bütün avtobuslar ağlara qalmışdı!

Öncə özlərini soyuq qanlı aparan avtobus şirkətləri, ümumi sərnişin həcminin 80 faizini təşkil edən qaradərililərin boy kотu 382-ci günə çatanda təslim olmaq məcburiyyətində qaldılar. Yoxsa bütün şirkətlər iflasa uğrayaca-

dı. Nəhayət, avtobuslardakı xəcəlötverici ayrı-seçkiliyə son qoyuldu. Konstitusiya Məhkəməsi də bu durum qarşısında səssiz qala bilməyə rək Parksın cəzalandırılmasına səbəb olan Montqomeri qaydalarını ləğv etdi və ictimai nəqliyyatda ayrı-seçkiliyə yol verilməsinin qanunlara zidd olduğuna hökm verdi.



O tarixdən etibarən Amerikada çox şey dəyişilməyə başlayacaq və qaradərililərə qarşı ayrı-seçkilik siyasətinin ünsürləri bir-birinin ardınca ləğv ediləcəkdir...

Story Amerikanın liberal qadınları tərəfinin təsis edilmişdi. Məktəbin "Nə olursa-olsun, fürsətlərdən istifadə et" sözləri ilə 1955-ci ilin fəlsəfəsi, Parksın anası Liona Mak-Kolinin öz qızına vermiş olduğu tamamilə uyğun gəlirdi. Ancaq o dövrə əməlli-başlı bir qadından danışmağa dəyməzdi - özəlliklə qaradərililər üçün!

Parks neçə il sonrakı müsahibələrindən birində o günləri yada saatlı belə deyirdi: "Əslində, heç bir vətəndaş hüququmuz yox idi. Həm məqsədimiz sağ qalmaq idi. Gecələr yatmağa hazırlaşanda evindən strafında "ku-kluks-klan" tərəfdarları nərə çəkirdilər. Və onlarda yandıracaqları qorxusuya gözümüzə yuxu getmirdi."

Kurannın çətinliklə davam etdiriyi təhsili isə onun üçün əsl əziyyətini təsdiq etmişdi. Roza təhsil illərini də bu sözlərlə yada salırdı: "Qul, əzizlərin loğvindən 50 il sonra, 1913-cü ildə doğulmuş. Təhsil almaq hüququm var idi. Müəllimə olan mənim qız kiçik yaşda mənə oxuyub-yazmaq öyrəndim. Təhsil alduğum ibtidai məktəb çox kiçik binada təşkil edilmişdi və bütün şagirdlərə cəmi bir müəllim bərabər olardı. Hamımız kasib ailələrin uşaqları idik. Hamının uşaqı, kitabı yox idi, ancaq biz uşaqlar əlimizdən qızı, öz aramızda bölüşdürürdük."

Alabama Pedaqoji məktəbini qurtaran Roza Reyne Parkla ailə həyatı qurdı. Cütlük öz ərazilərindən qırmızı şəhərlərdən birinin könüllülər cəmiyyətinə üzv olundu və ayrı-seçkiliyə məruz qalan qaradərililərin durumunun yaxşılaşdırılması uğrunda mübarizə aparırdı. Ancaq bütün səylərinə baxmayağı, osların nəyəsə nail olduqlarını demək mümkin deyildi: "Kilsədə çoxlu sayda tədbir keçirilir, oncaq heç kim bizim səsimizi eşitmək istəmir. Kötək, adamların borc müqabilində qul qılıqla ödənilməsi, qətl və zorlama kimi hadisələr həl almışdır. Bizim bütün fəaliyyətimiz, həm qərəbələr, artıq ikinci dərəcəli vətəndaş-





lar olaraq yaşamaq istemdiyimizi başa salmağa lismaqdan ibarət idi.”

**Yıxılmadım,
ayaqdayım!**

Parks həbs edildikdən sonra işdə qovulmuşdu. 1957-ci ildə o, həyət yoldaşıyla birlikdə Detroita köçərək və Nümayəndələr Palatasının üzvü Con Konyersin katibəsi kimi işə başladı.

Həyat yoldaşı 1977-ci ildə ölümdən sonra Roza Parks "Roza və Rosa Parks Mərkəzi" adlı təkmilləşdirilməsi İnstitutu"nu təsis etdi.

Bu qurum hələ də fəaliyyət göstərir və məktəb yaşındakı uşaqları tobuslarla Amerikanın hər yerində gəzdirərək, Amerikada vətəndaşlıq quqları uğrunda mübarizə hərəkatlarının tarixi haqqında onların məlumatını artırmağa səy göstərir.

Ölümündən bir neçə il əvvəlki müsahibəsində, böyük əks-səda dəran etiraz səsini ucaltdığı gün, yorğun olduğu üçün oturacaqdən durmaq təmədiyi iddiası haqqında sual veriləndə Roza Parks çox əsəbiləşmiş bəlkə də bütün mübarizə fəlsəfəsinin xülasəsi olan bu cavabı vermişdir.

“Adamlar deyirlər ki, o gün yorğun olmuşam, yerimi də buna görə və mək istəməmişəm. Yorğun deyildim, yəni başqa günlərdən daha aradərəcədə yorğun deyildim. Yaşlı da deyildim. Bəzi adamlar elə bir səvvür yaratmağa çalışırlar ki, guya o vaxt yaşılıydım. Xeyr, 42 yaşındadım. Mən yeganə bir yorğunluq hiss edirdim - mübarizədən əl çəkmədən yorulmuşdum.”

Roza Parks 1980-ci ildə xidmətlərinə görə Martin Lüter Kinq Mükafatına layiq görüldü.

1994-cü ildə İsvəçin Stokholm şəhərində Barış ödülünü qazanıb.

1998-ci ildə ABŞ-da, mülki
əməkdaşlara verilən ən böyük
orden, "İstiqlaliyyət" ordeninə
mədəniyyətçilər təqdim olundu.

1994-cü ildə ABŞ Konqresinin
mədalına layiq görüldü. Meda-
li ABŞ Prezidenti Bill Clinton
təqdim etdi.

*Bu ömrünü azadlıq və bərabərlik uğrunda mübarizəyə həsr etmədiyi üçün qadın təqaüddə olduğu özünü xoşbəxt hiss edib - etmədiyi belə cavab vermişdi: “**Həyata optimist**! **Səxə bilmək üçün əlimdən gələni edin!** **Şəxət mənə elə gəlir ki, saf xoşbəxtlik bir şey yoxdu.** Amerikada hal-hazırda **Şəxə ayri-seçkiliklə məşğul olan adam-** **oğluunu bilmək mənə əzab verir.** **O o adamdır ki, istədiyi və ya ehtiyac-** **gələnərək hor şeyə sahibdir. Mən hələ ki, o** **catmamışam.”***

"Bəs otoböyə" daha sonra çatib-çatma-
cəmənəsə də, Roza Parks 2005-ci ildə
Detroytda həyata əlvida deyəndə arxada insan hüquqları uğ-
barizəyə dair görkəmli bir miras qoymuşdu. Avtobusların arxa
śalarında başlayan həyat yolunu, insani dəyərlərin ən ön oturaca-
qınaq başa vurmusdu.

Amerikalılar Birleşmiş Şatlarda qaradəriliərin vətəndaş hüquqları uğurla idarəetməyə çalışmışdır. 1955-ci ilin dekabr ayında bir otobüs barizonun öncüllərindən olmuş Roza Parksı son mənzilə böyük bir yola saldı. Xanım Parksın cənazəsi Kapitoliya binasında yerləşdirildi. ABD Kongresi Roza Parksa vəfat etmiş dövlət başçılarına ənənəvi



ROSA PARKS



Sue refused to give up her bus seat to a white man and changed America forever.



olaraq göstərilən qaydada ehtiram göstərilməsi haqda qan-

layihəsini qəbul etdi. Roza Parks bu ehtirama layiq görülmə-

ilə qadın və ilk adı Amerika vətə-

daşı oldu.

Roza Parksın cənazəsi dəfnindən

öncə vida törəni üçün Hökumət

Məclisinin binasında qoyuldu. Hə-

buki orada, sadəcə, Amerika pre-

dentlərinin cənazeləri qoyulurdu.

İraqı ayrı-seçkiliyin bütün ağrı-

sını çekmiş, ömrünü insan haqları

uğrunda, iraqı ayrı-seçkiliyin tamam-

ı aradan qaldırılması uğrunda müha-

rizəyə həsr edən bu BÖYÜK qadın-

əməlləri ilə insanlıq TARİXİNƏ ad-

qəzəl hərflərlə yazaraq dünyadan köçürüdü. Amma onun əməlləri, insan-

ın qəlbində və tarixin yaddaşında qurduğu TAXT, davam edən mübarizəsi

bu gün də BİZİM ARAMIZDADIR. Bu gün də onun həyat hekayəsi

sanlar tərəfindən böyük maraqla oxunur. Onun haqqında əsərlər yazı-

filmlər çəkilir. Hələ sağlığında özünə əbədiyyətdə olməzlik ünvani qazan-

mış Roza Parks tarixin yaddaşında əbədi yaşayacaq qadınlardan biridir.

ABŞ-ın sabiq prezidentlərindən olan Bill Clinton onun haqqında dey-

di: "Roza, bizə, hamının azad olması gərkətdiyini görmək imkanı ver-

ABŞ-a səfərim çərçivəsində bu BÖYÜK QADINla bağlı bir çox

şeyi yerində görmək imkanına malik olmuşdum. Onun qəbrini ziya-

rət edib ruhuna dualar da oxumuşdum. İNSANLIQ üçün, ən əsası

QADIN ADINI YÜKSƏLDİYİ və QADININ CƏSARƏTİNİN

və GÜCÜNÜN NƏYƏ QADİR OLDUĞUNU GÖSTƏRDİYİ

ÜÇÜN!

Təşəkkürlər, Roza, hər şey üçün!

İndira Gandhi



Böyük Hindistan
əməlli...

Onun hayatı bir çox romanların və başqa janrlı əsərlərin mövzusu olacaq, qəhrəmanlar onu xatırlayaqdı... Məsələn, siz yəqin Şəsi Tharoorun "Böyük Hindistan romanı" əsərini oxumusunuz. Əsərdəki Priya Duryodhani xarakteri İndira Qandidən başqa biri deyil.

Siyasi hayatı enişli-yoxuşlu olan İndira Qandi ölməndən sonra populyar kültürün bir parçasına çevrildi. Adı açıqca çəkilməsə də, ünlü siyasi romanlar müəllifi Tom Klensinin "Vicdan borcu" (Debt of Honor) və "Qəti əmrlər"(Executive Orders), Rohinton Mistrayın "Mükəmməl balans" (A Fine Balance) romanlarındakı qadın qəhrəmanlarının da İndira Qandi olduğu iddia edilməkdədir. Amma bunlar hələ çox sonralar baş verəcəkdi... Bir ömür - qadın lider ömrü yaşandıqdan sonra!

"Millətə xidmət edərkən ölsəm, bununla fəxr edərim. Qanımın hər daması bu millətin inkişafına xidmət edəcək, onu daha da güclü və dinamik bir vəziyyətə getirəcək".

İndira Qandi

1917-ci il noyabrın 19-da Hindistanın ilk baş naziri və ölkə müstəqilliyi yolunda mübarizə aparan qəhrəman Cəvali Nehrunun ailəsində bir qız dünyaya gəldi. İndira adı verilən

uşağı Allah gələcəkdə Hindistanın dünyaca ünlü ictimai-xadiminə çevrilmək kimi bir yolu çizmişdi... Ancaq bir çoxının qibə ilə baxdığı bu qadın həyat yollarına həm də çoxlu məkeşlər, çətinliklər və qəzslər də yazılmışdı...



Şəh qohumları

"Şəhərlərinizə diqqət edin - düşünür, düşüncənizə diqqət edin - çevrilir, fikrinizə diqqət edin - çevrilir, nitqinizə diqqət edin - çevrilir, hərəkətinizə diqqət edin - karakterinizə çevrilir, xarakterini - edin - taleyinizə çevrilir".

M.Qandi

Şəhərin içində doğulub, siyasetin içində doğulmuş olan İndira Qandi elə siyasetin içində doğulmuşdu. Bəlkə siyasetin içində qadının siyasetdəki yeri və rolu platformok (bu yer və rolun özü - standartını - hind (Şərq!) nümayiş etdirmək, müəyyənləşdirmək!) üçün desək, daha doğru olar.

Hindistanın əfsanəvi qəhrəmanı, ölüm acliği keçirən ("ölüm halan") Mahatma Qandinin yatağının başında oturaraq, onun həyecan keçirən balaca qızın şəkli dünyada çox tez populyarlaşmış Qandi ilə yanaşı, bu qızçıqaz da beynəlxalq aləmin diqqətini cəlb etmişdi.

Şəhərin golmışkən, bir çoxları onu əfsanəvi Mahatma Qandinin yatağının hesab etsə də bu doğru deyil. Bu balaca qız Mahatma Qandinin heç bir qohumluq əlaqəsi olmayan, ancaq onu dünyalarca biləcək İndira idi. Qandilər fiziki baxımdan qohum olmasalar da onun qohumu, dava (millət davası!) qohumu, sevda (azadlıq sevdası!) qohumu idilər!

Bu qadın, bəlkə də Qədim (sirli!) mədəniyyətin, böyük bir sivilizasiyəni beşiyi olan Hindistanda (Şərqedə!) hind ruhanilərinə, sevgi bolılığı olan hansısa bir enerji mübadiləsi yolu, ruhi-mənə-





Qənire Paşay

Qandi öz istək və arzularını, fikir və düşüncələrini, İlahi qaynaq enerjisini qolundan bərk-bərk tutduğu İndiraya ötürməkdədir!

Sanki bir ömür başqa bir ömrü bəsləyirdi!

Mahatma Qandinin məhrumiyətlərini öz üzərində hiss edə, onun üçün göz yaşları tökə-tökə daha da mətinləşən bala İndira böyüyüb (sözün bütün mənalarında böyüyüb!) ölkəsinin qadın baş naziri kimi adını tarixə yazacaqdı... Bu yerdə ustاد hatma Qandinin sözlərini xatırlamaq yerinə düşər: "Cəsarət dənəcib keyfiyyətlərin inkişafı üçün vacibdir. Özünüz deyin, cənab olmadan həqiqəti necə axtarış tapmaq və ya məhəbbəti qorun saxlamaq olar?!" O, siyasi aləmin də böyüdüyü üçün hələ gənc yaşlardan təcrübəli siyasetçi kimi formalılmışdı. Bu da ona Hindistanın müstəmləkəsi tarixində dördüncü baş nazir olma imkanı vermişdi. Hindistanın Pakistanla münasibətlərinin normallaşdırılmasında önemli rol oynamış və bununla qarşıdurmanın bölgə xalqlarına göstirmədiyini sübut etmişdi. Bir dəfə siyasetdən uzaqlaşdırılsa da, o yasi aləmə öz möhürüünü vura bilmədi. O, siyasetlə, siyasi aləmlə o qədər

vi kodların ötürülməsi ilə (qaydası) mövcud olsa da, onu bilirəm ki, dəfə Qandilərin həmin taq başında çəkilmiş şəhər nə baxanda mənə elə gələ ki, geriyə dönüşü olmayı bir yola çıxmış Mahatma

razan qadınlar

nışdı ki, bu yolda oğlunu o də, yenə mübarizəsinə təşəvvüs etmişdi.

İndira öncə demokratiya sonra diktator, onun arxasında demokratiya qəhrəmanlığı çıxdı! Həyata keçirərək Hindistanın inkişafını, ölkəni aqlıq və yoxsullaşdırı. Supergüclərlə mübataya qoymuş çəvikkiliyi, müxtəlif təhlükələrdən Başqa dövlətlərə arxayı onun təhlükəsizliyini qoymağın mümkün olmadığılığı vaxt Hindistani nüvə ilköyə çevirmək üçün titadə bulundu və istəyinə lü-i-qəsdin qurbani olanaq siyaseti onunla nəfəs qədim bir Şərqi ölkəsinin

si həyatının ritmini, ahəngini - müstəmləkəçilik dövrimi bir hind qızı, bir şərqi qadını (!) müəyyənləşdirirdi! O də, siyaset cəngavəri idi. Bu, bütün dönya rəğbanı və müxtəlif dillərdə danışan milyonlarla insanın çevrilən azadlıq mübarizi və ünlü siyasetçi İndira



İrdən də, ləldən də qiymətli yadigar

Güclərin kəsişən hərbi, siyasi, iqtisadi və mədəni maraq-çıqışları çəvikkiliyi yürüdərək, ölkəsini təhlükələrdən uzaq etmədi. Ancaq onu qorunmalı olan güclülər - öncə cəngü-



Qənirə Paşa

İndira yazan qadınlar

rə Nehru, götürdüyü "soyadı"na görə isə Qandi ismini hər gün tırladır, qoşa yaşadır, dillərdə təzə saxlayırdı...

İndira Qandi, tarixə yalnız ünlü Baş nazir, ünlü bir xanım deyil, həm də, Güney Asiyadan etibarsız siyaset səhnəsinin ən qurbanlarından biri kimi düşdü. Məclisləri siyasetdən başlayıb yasətdə qurtaran bir mühitdə doğulan İndiranın mübarizə ömrü yollarda başladı, bu yollarda da bitdi... Hindistanın ilk baş naziri, ni zamanda, milli qəhrəmanlarından biri olan Cəvahirləl Nehru qızından başqa bir şey gözləmək olardı?

Hindistanın müstəqilliyi yolunda aktiv surətdə rol oynayan ailədə böyükən İndira Qandi yuxarıda vurğuladığımız kimi, kəmli siyasetçi, azadlıq mübarizi Cəvahirləl Nehrunun ocağında şulmuşdu. Hindistanın quzeyindəki Uttar-Pradeş əyalətinin Allahbad şəhərində dünyaya göz açan İndira Nehrunun yeganə övladı idi.

Onun babası Motiləl Nehru məşhur və siyasetlə ciddi məşğul olurdu. O, zamanda, ingilis müstəmləkə üsul-idarə qarşı çıxış edən Hindistan Milli Konqresi (HMK) liderlərindən biri idi. İndiranın Cəvahirləl Nehru isə oxşar siyasi mövqeyi olan Hindistan Müstəqillik Hərəkatının lideri idi.

İndira anadan olduğu vaxt onun atası Mahatma Qandinin başladığı hərəkata qoşulub və tezliklə əfsanəvi liderin ən yaxın silahçılarından biri oldu.



dənləri tərəfindən qətlə yetəndi. Gözlərini bu həyata yumaq qədər Hindistan siyasetini "Qandi" imzasını o yaşada bu imzanın energetikasını o cəlla etdirirdi!... Onun varlığı meydanda olması, mübarizə aparması ailə mənsubluğuna

birinə çevrilmişdi. Olduqça müsbətli bir siyasi mühitdə dünyaya gələn İndiranın alına qaynar siyaset hərəkatında böyümək yazılıbmış. Evləmədən tez-tez siyasi yığıncaqlar olmuş, Allahabada gələn ünvanlardan həmişə onlarda qazanılmış. Onların evinə baş çəkənən əsasən Hindistanın əfsanəvi lideri Mahatma Qandi dəvəti olmuş. Bu qısa boylu adam, öz fikirləri ilə balaca İndiranın təsir etmişdi. Qandinin "dinc müqavimət" hərəkatını təşviq etməyi Sabarmati-Aşram bölgəsinə qədər İndiranın fikirlərinin formalaşmasında böyük rol oynamışdı. Hərəkatının pahid olduğu millətçilik duygusu İndiranın ruhuna çökmüşdü.

Bu az yaşa dolandan sonra, nəfəsənəsi siyasi həyatın təsiri ilə gənclər "Vanara Sena" hərəkatını qurdub və ona liderlik etdi. Bu quruluşda o, Hindistanın müstəqillik mübarizəsində rol oynamaya başlamış. Horokat üzvləri ölkədə müstəqillik çağırışı ilə siyasi aksiyalar keçirir, mitinqlər, nümayişlər təşkil edir və bununla da ictimaiyyətin diqqətini özlərinə cəlb edirdilər. Eyni zamanda, hərəkat üzvləri Hindistan Milli Konqresi fəallarının polisin təqiblərindən və əməkdaşlarının yardım edir, onların məxfi sənədlərinin daşınmasına kömək edirdilər. Bir dəfə İndira atasının izləndiyini hiss edərək, onun bir sonəti çantasında gizlədərək onun ələ keçməsinə imkan verdi.

İndiranın anası vərəmdən dünyasını dəyişəndə onun 18 yaşını vaxtsızlığını anasını vaxtsız itirməsinə baxmayaraq, o, təhsilini yüksəltməyə davam etdirdi. Ali təhsil üçün getdiyi İngiltərədə





Qandi soyadı Firuzdan gəlsə də, bu soyad həmişə başqa Qandılardan. Biraz da böyük fikir, düşüncə adamı, dövlət xadimi Mahatma Qandini xatırladı, xatırladır!

Bir il sonra isə o, əri ilə birgə, Mahatma Qandinin əsasını quşduğu Müstəqil Hindistan Hərəkatının ön sıralarında öz yerini tutdu. Elə bundan bir az keçmiş cütlük həbs edildi və 243 gün dəmir bəyaz məqəllələr arxasında qaldılar.

1944-cü ildə cütlüyün ilk övladları Raciv, bir il sonra isə ikinci uşaqları Sanjay dünyaya gəldi.

İndira xalqın arasında...

İndira Qandi, Hindistanla Pakistanın ayrıldığı 1947-ci ildə, Hindistana mühacirət edənlərə kömək göstərdi. Milyonlarla mühacirətçi sığınacaq verilməsi, tibbi xidmət göstərilməsi üçün fədakarlıqla işləşərəq, öz ölkəsində ön plana çıxdı. Bu hadisə, İndira Qandinin timaiyyətlə dərin şəkildə iç-içə olduğu ilk hadisə idi.

Qandi cütlüyü, Firuzun HMK Partiyasında dağlı və bir sigorta işi kətindəki işi üzündə Allahabad şəhərində yaşayırırdı. İşlər yolunu gedirdi, fəqət İndira müstəqil Hindistanın baş naziri olan atası




HMK üzvlərindən olan Firuz Qandi ilə tanış oldu. Onlar 1941-ci ildə evləndilər və İndira ərinin soyadını götürdü. Qandi soyadını daşımağa başladı. Bu evlilikdən sonra ömrü boyunca İndira adı ilə qoşa çökildi.

1951-ci ildə müstəqil Hindistanda ilk adəm seçkilər keçirildi. Seçki dövründə İndira, namizədliliklərini irəli sürətən atasına və ayrı yaşamaqlarına həsr etdi. Bir dərhal sonra, əri Firuza kömək edirdi. Bir dərhal sonra ikisi də seçkilərdən qalib çıxdı.

Firuz Yeni Dehliyə köcdü. Ancaq ənənəvi hələ də ayrı yaşayırırdı. Firuz, ənənəvi hələ də ayrı yaşayırırdı. Firuz infarkt keçirəndən sonra onların əməkdaşlığı yenə də yaxınlaşma oldu. İndira bir müddət Kəşmirdə Firdaus əməkdaşlığında qaldı. Sonra Firuz vəfat etdi və nikah feli olaraq növbəti şəhərə köcdü. Artıq İndiranın həyatında ancaq siyaset var idi.

1959 və 1960-ci illərdə Milli Konqresin sədri seçildi. İndira isə bunun atasının nüfuzuna xələl gətirdiyini və əməkdaşlığında pis fikir formalaşdırduğunu nəzərə alaraq, 1962-ci ilin mayıs ayında seçkilərdə iştirak etmədi. 1964-cü ildə atası vəfat etdi.





və bu vaxt o, yeni baş nazir Şastrinin təlifini qəbul edərək, informasiya və mətbuat naziri oldu.

Digər tərəfdən, o dövrdə ölkədə qızılıqlar baş verməkdəydi. Hindistanın güneyində, hind dilində danışılmayan əyalətlərdə hind dilinin rəsmi dil elan edilməsi səbəblə üşyan başlamışdı. İndira Qandi Mədrəsə gedərək üsyani yatırıvə dağıdılan yerlərin bərpası istiqamətində yaddaqalan işlər görür. Bu, onu daha da şöhrətləndirdi.

Artıq onun hakimiyyət zirvəsinə gedən yolu açılmışdı. Baş nazir Şastri və nazirlərdən çoxu İndiranın kölgəsində qalmışdır. İndira ön plana çıxırdı...

...1965-ci ildə Pakistanla Hindistan arasında müharibə başlayıda İndira Srinaqar bölgəsində tətildə idi. Köməkçilərinin, Pakistan əsgərlərinin xeyli yaxınlıqda olduqları barədə xəbərdarlıqları baxmayaraq, İndira orada qalaraq yerli idarələri təşkilatlandırmış istiqamətində iş aparmağa üstünlük verdi. Bu hadisə Qandinin ölü arasında hörmətinin daha da artmasına səbəb oldu.

İki ölkə arasında baş verən münaqişənin aradan qaldırılması üçün Daşkənddə aparılan danışqlar zamanı Baş nazir Şastri, SSRİ-ni vasitəciliyi ilə Pakistanla sülh müqaviləsi imzalayandan bir neçə saat sonra Daşkənddə öldü. Bundan sonra ölkə yenidən seçkilərə gəlmək məcburiyyətində qaldı. HMK partiyasının lideri Kamaraj İndiranı dəstəkləyir və onun Baş nazir olmasını istəyirdi.

Parlementdə keçirilən seçkidə rəqibi Morarji Desaini geridə qalan İndira, 1966-ci ildə Hindistanın dördüncü Baş naziri, eyni zamanda, qadın Baş naziri oldu. O, nəhayət, xəli vaxtdan bəri astanasında gözlədiyi idarə qapısından içəri keçmişdi!...

İndira Qandinin Baş nazirliyi heç də asan keçmirdi. Konqresdə birlik yox idi. Partiya daxilində Qandinin baş nazir seçiləsinə qısqanlıqla yanaşan-

ı sur idi. Onun rəqibi Desai isə İndiranı "kukla" olmaqdə ittiham edirdi. Növbəti əsaslı görüşmə, 1967-ci ildə keçirilən dördüncü partiyanın parlamentdə 60 milimətri ilə nəticələndi. İndira, rəsmi golo bilmək üçün Desaini Baş məsləhin müavini və maliyyə naziri təyin etdi, ancaq onun bu addımı da partiyanın parçalanmasının qarşısını da hələmədi.

Bu görə də 1967-ci ildə o, dəstəkçilərindən axtarmağa başladı və yalnız sosialistlərin yardımına nəticəsində İndira kurşusunu qoruyub saxlaya bilmədi. Qandi sosialistlərin verdiyi bu cavab olaraq, ölkədəki bir sığınakları milliləşdirdi. Əslində, bu dəstək dərindən, həm də o dövrdə dünənliklə iki supergücündən biri olan İndiranın dəstəyini və yardımını alıbmış hesablanmış gediş idi. Çünkü İndira Qandi hiss edirdi ki, onu istəməyən daxili qüvvələr Hindistani yenidən Qərbin nəzarəti altına düşməsi üçün ona qarşı suyadıcılıq həyata keçirə bilərlər. Qandi isə ingilis müstəmləkəciliyi və qadın mənşələrini çox görmüşdü və ona görə də ölkəsinin, həkimlikinin və özünün təhlükəsizliyini təmin etmək üçün Moskva ilə Çin münasibətlər qurdı. Onu da deyək ki, həmin dövrdə SSRİ də Hindistana yaxınlaşmaq üçün bəhanə axtarırdı. Belə ki, 60-ci illərdən bəyənaraq, SSRİ ilə Çin arasında münasibətlər kəskinləşmişdi. 1971-ci il Pekin arasında ziddiyətlərin get-gedə kəskinləşməsi az da ölkə arasında müharibəyə səbəb olacaqdı. SSRİ-Çin sərhədində keçən baş verən toqquşmaların qabağı yalnız Moskvanın qadın qadrosunu nümayiş etdirməsindən sonra alındı. Həmin dövrdə Hindistan arasında da münasibətlər kəskinləşmişdi. Belə bir



veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

**

bii müttetfiq qıldı).

him yaxınlığından onamlı

veziyatı ise Moskva ile Dech-

oysadı



narazılığına sebeb oldu. Ona göre de onlar Hindistanı tute-

yağırlıktan kurtarması-

deməsdi.

SSRL-deñ aldiğət hərbi texni-

“Güllümseyan Budda” adlı

1974-cü ilde Hindistanın yer-

“Güllümseyan Budda” adlı

“Bütün dünyaya təməy bacarımla-

“Bütün dünyaya təməy bacarımla-

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar



di. O dövrde Indira Gandhi'nin rehberliğiyle barıştı. SSRİ'nin başkenti Moskva'da de ola bilaceyi barıştı. Hindistan'ın başkenti Delhi'de etmekte lahi, Hindistan'ın nüvova tik meharatı İsa Salihini, Bela Külli, Qandı diplomasi mindean xüsusi rol oynadı. distanın galaceyi bulanik həyət yox idi. SSRİ ile yaxınlığında Qandı'nın öz həyatı ve Hindistanın cari harbi qızılvalar da istirak etdilər. Qandı hemin dövrə, həmin dövrə Hindistanın ordusunun tərkibində SSRİ-dən gələn

oun bəzi arzıllarımlı elə keçirdi. Bəzi deyir-rəsmi məlumatlarla kannı yaradı. Hindistan SSRİ-dən alınan harbi texnikaların midərəha harbi yaradım etdi. Hindistan SSRİ-dən alınan harbi texnəsi, Hindistanın sosialist dövlətinin görən Moskva Delhiye kəsə), Bengal körfezinə gəndərdi. Buna cavab olaraq, Hindistanın deniz donanması Qarbi Pakistanın sahil sularına (India) Bangladeşə yaradım etmək ve Hindistanın qorxutmağı uğruna 7-ci hərbi texnəsi Pakistanla Hindistan arası müdafiə basıldı. ABS Pakistanın idə Pakistanla Hindistan arası müdafiə basıldı. ABS Pakistanın ni dənli müdafiəyə təhrük etmələri öz „bahra“ smi verdi. 1971-ci ilə Bələlikə, SSRİ-nin Hindistanı, Qarbinin ise Pakistan bolğadə yoldan dondurmak qərarına gəldilər. Moskva isə bolğadə Qar-

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar

veziyatı ise Moskva ile Dech-

oysadı (neca deyarlardır, onlar



barış ortamı bərpa edildi.

Hindistan-Pakistan münasibətlərinə qadın əli dəydi

Hindistan-Pakistan əlaqələrində İndira Qandi ilə birgə yeni bir səhifə açılmışdı. Ölkədə, Kəşmirin Pakistan'dan qoparılması gərviyyi və hökumətin sərhəd mühafizəsini gücləndirməli olduğu barışdə tənqidlər susmaq bilməsə də, iki lider arasında əldə edilən rəsmi bir müddət davam etdi. Hindistanla Pakistan arasındaki ticarət əlaqələri də normallaşmağa başlamışdı.

İndiranın yaşıl və ağ inqilabları

İndira Qandi 1960-ci illərdən etibarən əkinçiliyə xüsusi dəstək ayırdı. Qandi Hindistanın acliqdan qurtarması üçün bütün cəhd'lərini işə salaraq SSRİ-dən aldığı yardımla kənd təsərrüfatını inkişaf etdirdi.

Ərzaq təhlükəsizliyə programının uğurla həyata keçirilməsi Hindistanı idarəci ölkədən ixracatçıya çevirdi.



Şıqlardan sonra Qandi və Bhutto Kəşmir problemini yalnız danışıqlar yolu ilə həll etmək barədə anlaşma imzaladı. Anlaşma həm də iki ölkə arasında yeni bir səhifə açdı və bölgədə bir müddət sabitlik etdi.

Artıq Hindistan "öz qarnını doğdurmaq" üçün Amerikaya möhtaclığını qurtulmuşdu. Əkinçilikdə həyata keçirilən bu "ağ inqilab", südçülükdə tətbiq olundu. "Ərzaq təhlükəsizliyi" adı altında, xalqın İndira Qandini şəhərləməsinin başlıca səbəbləndirildi.

İndirən arasında sevilməsi və qısa müddədə Hindistani nüvə ölkəsinə çevrilməsi bu qadının beynəlxalq statusunu nüfuzunu xeyli artırdı. Beynəlxalq aləmdə artıq onunla gəlmiş, acliq və yoxsulluq içərisində boğulan bir ölkənin dövlət kimi deyil, nüvə silahına qidroli bir ölkənin siyasi xəttini davranırdılar.

İndira Qandi 1971-ci ildə keçirilən müsbət fəaliyyətinin verdiyi üstünlük və yoxsulluğa spardığı mübarizənin qazandırıldığı qüvvə ilə "silahlana" bildirdi. O, xalqın qəlbini və zehnini ələ almaqdə xeyli uğur eldənmişdi. Ancaq bundan sonra atılan bəzi addımlar böyük əməkdaşlığın əsasını qoydu. Parlamentdə böyük əksəriyyətin malik olan İndira Qandi, bu üstünlüyü sayəsində idarətçiyyətada yeni tənzimləmələrə imza atdı və daxili siyasetdə dəyişikliklər etdi. Ölkədə federal sistem tətbiq edildi, baylandı və mərkəzi idarə ilə əyalətlər arasındaki qüvvələrinin böyük dəyişikliklər oldu.

İndirəninin federal subyektlərinə verilən müstəqillikləri məhəmmədliyəti və onları mərkəzi hakimiyyətdən tam asılı duruma





saldı. Qandi ölkə Konstitusiyaya yasına milli azlıqların mübahizəsinin qarşısının sərt şəkildə alınmasını və bu zaman hərbi gücdən istifadə edilməsini zərdə tutan müddəalar əlavə etdirdi. O hesab edirdi ki,

addımları ilə gələcəkdə ölkənin parçalanmasına aparıb çıxara ləcək amillərin qarşısını alır.

Ancaq bu, ölkə daxilindəki müxalif qüvvələri hərəkətə geddi. Onlar Qandini "avtoritar rejim" qurmaqdə, demokratiyadə geri çəkilməkdə günahlandırdılar. Hindistanın müstəqillik hərəkatının ön sırasında yer alan şəxslər hökumətə qarşı etirazları bildirməyə başladılar. 1973-cü ildən etibarən ölkənin siyasi hərəkəti tamamilə dəyişilmişdi. İnflyasiyaya, qanunsuzluqlara və təsadi tənəzzülə qarşı səslərini yüksəldən xalq kütlələri küçərə axışındı.


1975-ci ilin iyun ayında, Allahabad Ali Məhkəməsi axırıncı seçkilərdə qanunsuzluqlara verildiyini bildirərək, İndira Qandinin millət və killiyi hüququnun elə dən alınmasına qərar verdi. İndira Qandi kassaya müraciət etdi. Fərqli müxalifət onun istefasını tələb edirdi və ölkənin geniş mitinqlər keçirildi. İndira Qandinin Yeni Dehlidəki evi və parlament binası da kütlö-

məsəsi altında idi.

İndirə Qandinin oğlu səfirlığını hiss edən İndira Gāndi prezident Fəxrəddin Əli Əhməd Təzyiq göstərərək, ölkədə fövqəladə vəziyyət elan edilməsinə nail oldu. Xeyli müxalifətçi həbs edildi. Hərəkatlar arasında müstəqillik hərəkatı tərəfindən salınan millətçilər də var idi. Vəziyyət xalqın xoşuna gəlmədi. Fövqəladə vəziyyət elan edilən kiçik ölkənin ən qələbəlik demokratisi olan Hindistan bir anda diktaturaya çevrildi. Polislərə gələn istehiyətlər verilmiş və fövqəladə vəziyyət qaydalarının edilməsiylə bütün müxalif şəxslər və qurumlar susduruldu. Ara tamamilə sakitləşən kimi - 1977-ci ildə seçki keçiliyi Fəqət təzyiq altında qalan xalq "Artıq söz millətindir!" deydi. İndira Qandiyə möhkəm bir siyasi sillə vurdur: İndira Gāndi müxalifətdəki rəqibi Desainin Janata Partiyası seçkilərdə qazandı. Desainin "Ya demokratianı, ya da diktaçıyı seçin" şüarıyla apardığı seçki təbliğatı öz bəhrəsini verdi. İndira Qandi parlamentə girə bilmədi. Lakin İndira da İndiranın oğlu. O, seçkilərdə məğlub olsa da ruhdan düşmədi. Təslim etmə istəmirdi. Necə də olsa, Nehru qızı, Qandi idi...

İndirə Qandidən zirvəyə...

1977-ci ildə keçirilən seçkilərdən önce durum tamamilə İndiranın oleyhinə idi. Onun lideri olduğu Milli Konqres Partiyası müxalifət partiyası olmasına baxmayaraq, xeyli zəifləndirilən və boziləri bu partiyanın sıralarından çıxaraq Janata Partiyasına keçirdilər. Fəqət tarix bir anda İndiranın lehinə işləmə-






yə başladı. Bir vaxtlar İndiranı tora qoymaqla iqtidar sərxoşluğu bu dəfə də Janata hökumətinə öz təsirini göstərməmişdi. Hakimiyyətə gələn qüvvələrin xalqın etimadını doğrulda bilməmədən Qandinin xeyrinə işləyən amilə çevrildi. Kövrək koalisiya strukturu üzündən qənən idarə etməkdə çətinlik çəkən Janata hökuməti əsassız iddialarla İndira Qandinin həbs edilməsi haqqında qərar çıxardı. Bu isə o demək idi ki, İndira Qandi avtomatik olaraq, parlamentə girə bilməyəcəkdi. Fəqət iqtidarin işgəidi əks təsir göstərdi və siyasetdə böyük bir üstünlük olub “məzлumluq durumu” (başqa sözlə, xalqın həmişə əzilən yanında olması amili) İndiranın imdadına çatdı. Demək olıb hər şeyə təzədən başlayan əzmkar qadın, uzun çəkən məhəm prosesində, iki il əvvəl onu tiran kimi görənlərin məhəbətini yenidən qazanmağa nail oldu. Janata hökumətinin İndira Qandiyə nifrət etməkdən başqa bir planı yox idi! Nifrət isə siyaset deyil, iş deyil! Bu dövrdə İndira Qandi yenidən xalqın qarşısında çıxış etməyə başladı, fəvqəladə vəziyyət elan edildiyi dövrdə yol verdiyi yanlışlıqlar üçün xalqdan açıq-aşkar üzr istədi.

...Günəş yenidən doğurdu. 1984-cu ildə keçirilən seçkilərdə Mərkəz Konqres Partiyası səslərin əksəriyyətini toplayaraq yenidən iqtidara gelən İndira Qandi yenidən Baş nazir idi.

Bu yeni dövrdə İndira Qandini çox məşğul edən məsələ, xüsusilə Pencab əyalətində əksəriyyət top edən siqlər idi. Siqh partizanları 1981-ci ildə özlərinə müqəddəs olan saydıqları “Qızıl məbəd”i

trafindakı bölgəni ələ keçiriblər. Məbəddə minlərlə mülkiyyətlərin ibadət etməsinə baxmadı. İndira Qandi orduya məbədi keçirməyi və üşyançıların lideri Beant Singh Bhindranvaleni öldürməyi etdi.


Mavi ulduz əməliyət qanlı nəticələndi: 492 siqh partizan və ikitörəfli atəşin qalan çox sayıda şəhər vətəndaş öldü. Bu cinayət dünya ictimaiyyətindən də etibarla qarşılandı. İndira Qandi boz qüvvələrin öz üzərində hissəsi başladı. Onların etnik siqh olan nüfusları Satvant Singh da



Be da son...

1984-cü ilin 31 oktyabr günü adı günlər kimi başlamışdı. İndira Qandi Yeni Dehlidəki Səfdərcunq küçəsində yerləşən baş mənzərətgahında İrlandiya televiziyası adından reportajçı Pyotr Ustinov gələn aktyor Pyotr Ustinov qəbul etməyə hazırlıxmış. Ustinov, Satvant ilə Beantin nəzarət etdikləri qapıdan keçərək, boyutu çıxdı. Baş nazir onu burada gözləyirdi. Qandi qo-





o, belə cavab vermişdi: **“Böyük ağac yixılanda, yer yər”**

“Böyük ağac” öz həyatını Hindistana həsr etmiş və tənək çalışmalarını ilə böyük dəyişikliklərə imza atmışdı. Kən də, həqiqətən böyük hay-küyə səbəb olmuşdu.

Hind xalqı onun xatirəsinə bu gün də böyük ehtirəm gərir. Təsadüfi deyil ki, hazırda oktyabrın 31-i Hindistanın

nağı qarşılıqla ayağa duranda, Satyagraha ilə Beantin barmaqları avtomatlarının tövsiyəsi başdı. Onlar öz həyatları bahasına həfizə etməli olduqları. İndira Qandini 33 güllə ilə öldürdülər. Hindistanın qadın Baş naziri yerdə cansız yatırıldı. Onun cəsədi noyabrın 3-də, Mahatma Qandinin xatirəsinə inşa edilmiş “Qal”da yerli (milli-dini) ənənəyə əsaslanıb yandırıldı.

İndira Qandinin ölümündən sonra hər distanda hər mərclik baş qaldırıldı. Başda Yeni Dehli məqala, ölkənin çox yerində meydana gələn münaqişələrdə 20 mindən çox həyatını itirdi, onlarla qurudular (sığılın ibadəti) yandırıldı. Hər Qandinin oğlu və cividən ölkədən verdiyini soruları, belə cavab vermişdi: **“Böyük ağac yixılanda, yer yər”**


“Böyük ağac” öz həyatını Hindistana həsr etmiş və tənək çalışmaları ilə böyük dəyişikliklərə imza atmışdı. Kən də, həqiqətən böyük hay-küyə səbəb olmuşdu. Hind xalqı onun xatirəsinə bu gün də böyük ehtirəm gərir. Təsadüfi deyil ki, hazırda oktyabrın 31-i Hindistanın

Qandinin xatirəsinə “Milli Günü” kimi qeyd edilir. Hər bir qadın haqqında onlarla kitablar, qəndərlər yazılıb və yazılır. Eyni mənzərdə, oxunur! Onun haqqında hər neçə kitabı şəxsən mən böyük hərəkətlə oxumuşam. Çünkü çox qadınlar bir ömür yaşayıb Qandi!

Qandinin öz sağlığında kiçik qızı Sanjay siyasi varisi seçmişdi; lakin Sanjay təyyarə qəzasında ölümə uğrun o, siyasetdən uzaq qalıb. Qadının qalışan böyük oğlu Racivi siyaset girməyə razı saldı.

Sənətdən sonra Baş nazir olan Qandinin nümayəndələri bu gün də Hindistanın ictimai-siyasi mənzərdə fəal iştirak edir və böyük rol oynayırlar. İndira Qandinin qızı Sonya Qandini bu gün Hindistanın ən nüfuzlu siyasi liderlərdən biridir.

Qandini azərbaycanlılar həm də 70-ci illərin əvvələlərində Moskuya səfəri ilə xatırlayırlar. O zaman SSRİ-yə səfər çərçivəsində İndira Qandini Azərbaycanda Atəşgahı ziyarət etmək istəydi. Qandini azərbaycanlılar həm də 70-ci illərin əvvələlərində ziyarətindən və ümumən Azərbaycana səfərindən çox qadınlardı. O illərdə bəzi azərbaycanlı ailələri öz qız usaqları və qızlı qadının şərəfinə İndira adı verirdilər...





İndira Qandi dünya tarixində böyük rol oynayan qadınlardan biri kimi ölümündən neçə illər keçməsinə baxmayaraq, həm ölkəsində, həm də ölkəsindən kənardə tanınır, bu gün də xatırlanır, bu gün də milyonlarla heyranı var... O, adını dünya tarixinin nüfuzlu liderləri arasına yazmağı bacaran bir Qadın idi. Arxasınca yol açmağı bacaran bir Qadın!

Sirimavo Bandaraneyk




**Öz qızına məğlub olan
Baş nazir**



- O, ölkəsinin tarixində ilk **QADIN** Baş nazir olaraq adını dünya tarixinə yazdı!
- O, çağdaş dünyada (!) dövlət başçısı olan ilk qadın idi!
- O, üç dəfə ölkəsinin Baş naziri olmaqla da yeni bir İLKə imzalayıp, adını dünya tarixinə yazdı!
- O, həmçinin bir baş nazirin (Solomon Bandaraneykin) həyat yoldaşı, bir spikerin (Anura Bandaraneykin) anası, bir prezidentin (Çandrika Kumaratunqanın) anası olmaqla da adını **TARİXDƏ YAZIŞTA MƏDRƏSƏ** YAPAN, **YƏŞİL SƏNİTƏ** YAPAN, **ŞƏHƏR YOLDA YOXUŞ YOXSA, DƏRƏCƏ DƏYİL!**"
- Bu qadın Sirimavo Bandaraneykdir! (Sirimavo Rattave Dias Bandaranaike)
- 1916-ci ilin 17 aprelində Sri-Lankada Radala ailəsində bir qız dünyaya gəldi. **Sirimavo** adı verilən bu qızçıqaz ailənin altı uşağında böyüyü id; onun dörd qardaşı, bir bacısı vardı. Dini-fəlsəfi düşüncə görüş etibarı ilə Buddizmə (Budda təliminə) bağlı olan ailədə bənən yən Sirimavo 1940-ci ildə hökumət şurasının üzvü, Solomon Dias Bandaranaike oğlu Solomon Uest Ridqvey Dias Bandaraneyk ilə ailə həyatı quşlaşdırıldı. Əri Solomon Bandaraneykin qətlindən sonra Sirimavo Sri Lanka Azadlıq Partiyasının liderliyini öz əlinə aldı və bunu nə az, nə çox düz 40 il (!) - həyatının sonuna kimi davam etdirdi. O, öncə senat

vo 1956-ci il seçkilərində partiyasını liderliyə yüksəltdi (daha sonra, liderliyini rəsmiləşdirdi).

1960-ci ilin yanvarında Baş nazir olan xanım Bandaraneyk, ölkəni 1977-ci il - məğlubiyyətə uğradılana kimi idarə etdi. O, məğlubiyyətin uğradılması azmiş kimi, bundan üç il sonra - 1980-ci ildə, "hərbi istifadə" ittihamı ilə parlamentdən qovuldu və 7 il ərzində vəzifə tutmaq hüququndan məhrum edildi...



İdeoloji görüş etibarı ilə sadiq olan Bandaraneyk, hakimiyyət dönmədə ərinin siyasetini dəstəklədi və iqtisadiyyatın əsas bölmələrini; həmçinin sosial və sığorta sistemini; habelə, məktəbləri milliləşdirən (1947-ci ildə). Bandaraneyk 1960-ci ilə qədər siyasi durumu nəzərə alaraq əsasən vəziyyət elan etdi. Bu, ingilis dilinin əsas dil səviyyəsindən çıxarılması və yerli Sinhala dilinin (Sinhaların ana dilinin) dövlət dili elan edilmesi (1972-ci ildə) və razılaşdırılmış edən Tamil qəbiləsinin kütləvi iğtişaşları



nəticəsində oldu. Qəbile yüksək dərəcədə ayrı-seç ve Tamilləri siyasi sistem uzaqlaşdırmaq cəhdini mətləndirirdi. Bu olay xanım olan dövlətin Tamlar arasında hərbi ritorika ilə rına əsas verdi.

Daha sonrakı problemler kumətin xarici biznes sahəni, özəlliliklə də neft kompanalarını milliləşdirməsi ilə yaxşı, bu da Amerika və Britaniyanın Sri Lanka üzərinə təs

ləndi. Bu “nəticə” öz növbəsində başqa bir “səbəb” doğurdu: xərəkət rəhbər öz ölkəsini Çin və Sovet İttifaqına yaxınlaşdırmağa baxıb. Sirimavo Bandaraneyk 1962-ci ildə katolik zabitlərin başladığı hərəkət cəhdinin qarşısını aldı. 1964-cü ildə o, Lanka Sama Partiyası ilə tarixi koalisiyaya daxil oldu. Həmin ilin sonunda xərəkət Bandaraneyk seçkilərdə məğlubiyyətə uğradı. Bununla belə, o, sonra - 1970-ci il seçkilərində birləşmiş cəbhə ilə birgə səs çox qazandı və yenidən hakimiyyətə qayıtdı.

Konstitusiyani dəyişdi, vəziyyət dəyişdi...

O, hakimiyyətinin ikinci dövründə ölkə Konstitusiyasına dövlətlər etdi və ölkəsini də Federasiyanın bir hissəsi elan etdi. Seylən adı "Şri Lanka"ya dəyişdirildi və ölkə respublika elan edildi. Azerbaycan hakimiyyətdə 16 ay qaldıqdan sonra yenə çevriliş rüzgarları əsərə başlıdı. Bu dəfə solçu gənclər meydanda idi. Solçular az qalmadılar onu hakimiyyətdən devirsindən. Vəziyyətin ciddiliyini görən

domir iradəsini işe saldı və Sri Lanka səfərbər edilərək, çevriliş cəhdini Bandaraneykin uğurlu xarici siyasetlər

...nitosində onun sadiq dostlarına
...mın qoşuları da köməyə gəl-
... Hindistan və Pakistan Banda-
...mək hökumətinə yardım üçün öz
...larını göndərdilər və bu qo-
... Kolomboda hava, dəniz li-
...lərini qorudu. **Belə çətin za-**
...**görkəmlı lider kimi özü**

İşləqliədi. "O, kabinetindəki yeganə kişi idi" - bunu rəsmilərdən Bandaraneykin üsyanlar zamanı göstərdiyi qətiyyətli fərəzatlı söz edərkən demisdi!

18. Əç dəfə - 1960-65, 1970-77 və 1994-2000-ci illərdə Seylon və
Sankanın baş naziri olub.

Bandaraneyk həmçinin uzun müddət Sri Lanka Azadlıq lideri olub.

Yenilik, yenilik, yenilik...

1973-cü ildə ölkədəki neft böhranı Sri Lanka iqtisadiyyatını çətin salmışdı - qərbdən yardım gözləmək mənasız idi, onun sohbetləri isə heç bir nəticə vermirdi! Bir əlac qalmışdı: məhəbbət siyaseti yeridilməli idi. Bu isə təsirsiz ötüşə bilməzdidi, tənqidlər, fərqli fikirlər populyarlıq qazanmağa başlamışdı: rəqib çox, rəqib çox... Amma Bandaraneyk də Bandaraneyk idi; o, qarşı dözümsüzlük göstərərək, ən qəddar tənqidçilərdən olan "qəzetlər qrupu"nu bağladı. Xanım Baş nazir mətbuata qarşı öncə də qeyri-standart addim atmış, ölkənin ən böyük qəzeti "Lake House"un redaksiyasını milliləşdirərək, onu hökumətin qurultayına çevirmişdi.





...Fəaliyyət üsulu, üsullu fəaliyyəti

Şri Lankalılar arasında "Xanum B" kimi tanınan Bandaraneyk emosiyalarla istifadə edərək özünə doqquz qazanmayı bacarırdı. O, təkəzəv göz yaşları içinde ölü ərinin siyasetini davam etdirəcəyinə and içirdi. Rəqibləri onu "ağlayan dul" adlandırırdılar.

...Və tənəzzülü

1976-ci ilə kimi Bandaraneyk xaricdə öz ölkəsindən daha çox həm mət qazanmışdı. Onun həmin ilki ən böyük zəfəri Birləşməmiş Dövlətlərin sədri olmaq və ölkədə ilk dəfə olaraq dünya liderlərinin böyük konfransını keçirmək idi. Xaricdə müsbət reputasiyası olmasa baxmayaraq, o, artmaqdə olan korrupsiya və tənəzzüldə olan sadı vəziyyətə görə öz ölkəsində dəstəyi itirməkdə idi. Demək ki, onu xilas edəcək heç nə qalmamışdı. Bu, parlamentdə 75 %-dan çox yer tutan hökumətə seçkilərin müddətini daha iki il ertələmədən bununla da onun prezidentlik müddətini rəsmi olan 6 ildən 8 ilə qədər maşa imkan verdi. Bu qeyri-demokratik hərəkət, sonrakı illərdə onu sivil hüquqlardan məhrum edilməsinə gətirib çıxardı.

1977-ci il seçkilərində məğlubiyyətə uğradılan Bandaraneyk yuxarıda da vurğuladığımız kimi, "hakimiyyətdən sui-istifadə" ittihamı ilə sivil hüquqlardan məhrum edildi. (O bəlkə də "sui-istifadə" mirdi - hakimiyyət ona o qədər doğma gəlirdi, sanki hər şey onunla bəlkə də qəsd etmirdi, sövq-təbii alınırkı hər şey!)

...Səksəninci illər onun üçün ağır idi, çünkü bir zamanlar ona

xalq ondan üz döndərmışdı. Artıq rəhmətlik ərini xatırlatmağı yaramırdı... Beləliklə, uzunmüddətli iqtidar həyatından, alışkanlıqlardan sonra o, 17 illik müxalifət həyatına da alışmalı olacaqdı... Onun müxalifətçiliyi də özünəməxsus idi; o, yalnız hökumətə dərindən ilə deyil, hətta öz uşaqlarına qarşı da mübarizə aparırdı... O, hətta Çandrikayla oğlu Anuru qarşı-qarşıya qoymuşdu.

...Öz qızına məğlub olur...

Eğəniş Baş nazir 1994-cü il seçkilərində yenə mübarizəyə atıldı: "Bir başkası ilə deyil, özcə qızı ilə..." Təbiri-caizsə, "ilana bərabər qızım olar" deyiblər, ana siyasetçi, ana müxalifətçi öz balasına qızılı oldu. Çandrika ölkənin Baş naziri, sonrakı seçkilərdə isə prezident oldu.

Bandaraneyk məğlub olmuşdu, amma heç kəs bilməsə də öz övladının qalib siyasetçi yaxşı bilirdi ki, ya onunla işləməlisən, ya da o işləmə olmamalıdır... Uyğun olan birinci variant idi ki, Çandirika da bu variantı seçdi: Bandaraneyk yenidən Baş nazir oldu. Ancaq 1994-ci ilə yeni Konstitusiyaya görə, Baş nazir prezidentə tabe olmalı idi. Hətta, o, ömrünün sonuna qədər Baş nazir kreslosunda əyləşdi,



lakin artıq çox az gücə sahib idi: bu Baş nazirlilik o Baş nazirlilikdən yıldı...

Şri Lanka siyasetinin anası 2000-ci il oktyabrın 10-da sonuncu fə seçkilərdə səs verib ev qayıdarkən, yolda ürək çatışmazlığı vəfat etdi...

Bir sözlə, xanım Bandaraneykin yalnız özü deyil, onun mənsub olduğu ailə də, ölkəsinə, ölkənin keçmişinə və bu gününə təsir etmiş, necə deyərlər, damğasını vurmuşdur. Onun ruhunun, inandığı Budda ilə qovuşub-qovuşmadığını bilmirik, amma bir şeyi dəqiqlik bilirik ki, istər əleyhinə, istər lehinə, istər az, istər çox, istər nifrət, istərsə də sevgi ilə olsun - bütün hallarda Şri Lanka onu unutmayacaq. Sanki yaxın dövr Şri Lanka tarixi Bandaraneyk(lər), Bandaraneyk(lər)dən öncə və Bandaraneyk(lər)dən sonra kimi təsnifləşib, təsnifləşəcək!

Gertruda Bell Elion

Qəlbini elmə vermiş “NOBEL”Çİ XANIM





"Hüceyrə mədəniyyəti" ilə uğraşan mədəni insanın öyküsünə bir baxış

- O, Nobel ödülünlə layiq görülməklə (1988) adını Tarixə yazan qadınlardandır! Bu nüfuzlu ödül ona (Georq H.Hitçinqslə birlikdə) "Dərman" bulunda önemli prinsiplərin kəşfinə görə" verilib.
- O, "Garvan-Olin" medalına (1968), "Milli Elm" medalına (1970), "Xidmətlərinə görə Lemelson-MIT" medalına (1997) layiq görülmə ugurlarının təsadüfi olmadığını, elm yolunda, yenilik axtarışı yolu sabitqədəm olduğunu (beləliklə, adının Tarixə yazılımasını haqqında sübut edib)!
- Bu böyük **ALİM, ŞƏXSİYYƏTLİ QADIN**, Amerika biokimyaçı, formokoloqu, fiziologiya və təbabət üzrə böyük kəşflər müəllifi **Gertruda Bell Elion**dur (Gertrude Belle Elion)!

Babasının xəstəliyi Gertrudanın seçimini təbabətə yönəltdi!

Gertruda 23 yanvar 1918-ci ildə New York şəhərində yəhudi emigrantları ailəsində doğulub. Babası 12 yaşında Litvadan, anası 16 yaşında Rusiyadan qaçqın düşmüştü. Ailə AHS-da ali təhsil almışdı və diş həkimiyəti istəyirdi. Doğulduğuları məmləkətlərdən düşmüş gənclər eyni hissərlə yaşayış üçün də, ortaq talenti, bir ömür yolu - işləməli oldular. Bu qaçqın gənclərin izdivacından Gertruda dünyaya gəlmişdi.

Gertruda qeyri-adi qız idi. Xəyalları geniş, üfüqü açıq idi. Amma elə bu qədər də orta məktəbi bitirəndə hələ hansı sənəti, ixtisası seçəcəyi ni dəqiqləşdirməmişdi. Tam o sırada baş verən bir hadisə ona "təbii seçim yolu"nu göstərdi. Babasının xərçəng xəstəliyindən vəfat etməsi Gertrudanın seçimini təbabətə yönəldi. Bunun üçün də "kimyani dərindən öyrənməli, dərman sənayesində çalışmalı, necə olursa-olsun bu qorxunc xəstəliyin dərmanını tapmalıyam" - deyə düşüncələrə daldı. Onun ən böyük arzusu onkoloji xəstəliklərdən əziyyət çəkən insanların həyatını xilas etmək idi! Gertruda onkoloji xəstələrin həyatını xilas edə biləcək dərmanın tapılması üçün kimya ilə məşğul olmaq istəyirdi.

Gözəl arzularla yaşıyan Gertrud-





çatana qədər Gertrudanın hər günü müqavimətləri dəf etməkdə və barizələrdə ötürdü.

O, haqqın qələbəsinə, tutduğu yolun doğruluğuna çox inanırdı və nəna görə də ümidi dən düşmürdü.

Qadın olduğuna görə mütəxəssis diplomu ala bilməmək gerçəkliyi



O, 1937-ci ildə Hanter Kolleni və 1941-ci ildə Nyu-York Universitetini (magistr dərəcəsi) bitirmişdir. Məxsus olduğu cinsə gələn mütəxəssis diplomu ala bilməyindən o, Burroughs-Welcome Əczəciliq Şirkətində (hazırda Glaxo Smith Kline adlanır) Corning Hitçinqsin yardımçısı olanadır.

boratoriyada köməkçi kimi çalışmışdır.

Xanım Gertruda 1941-42-ci illərdə kimya və fizika müəllimi olaraq işlədi. Bundan sonra o, 1943-44-cü illərdə Nyu-Cersidə qida məhsulları istehsalçısı “Conson və Conson” şirkətində üzvi birləşmələrin sintezini məşğul idi. 1944-cü ildə Elion önce “Velkam” əczəciliq şirkətinə, daha sonra da Quzey Karolinadakı “Barrouz Velkam” şirkətinə keçdi və burada kətdə 1984-cü ilə qədər işlədi.

Elion 1944-50-ci illərdə biokimyaçı-assistent idi. 1955-62-ci illərdə Elionda elmi işlər üzrə direktor müavini, 1963-66-cı illərdə direktor

danın böyük elmə gedən yolda çox ağır olmuşdur. Bəlli oldu ki, 1944-cü ildən 1964-cü ilə qədər gerçək düşüklük dövrda əvvəlki dövrdən dindinən elmlə məşğul olmuş, çox çətin idi. Onu heç bir baratoriyada işə götürməmişlər. Öz müqəddəs niyyəti

1964-cü illərdə eksperiməntal terapiya şöbəsinin başlıca vəzifəsini daşıyırdı. Bu şöbədə kimya, biokimya, farmakologiya, immunologiya, virusologiya üzrə əməkdaşlıqlar yoluyla yeni dərəcələrin hazırlanması, preparatlarının yaratılması, əsasən yönəlmış işlər aparılırdı. Şöbənin tərkibində, əsasən, menanda, hüceyrə mədəniyyəti laboratoriyası var.

Amerika Milli Onkologiya İstitutu ilə də əməkdaşlıq edən Elion Dük Universitetinin farmakologiya professoru idi.

Bell Elion 1960-64-cü illərdə ABŞ ictimai sağamlıq xidməti məsləhətçisi, 1966-cı ildə Qordon biokimya konfransının sədri, 1968-cü illərdə Amerika Onkoloji Universitetinin Elmi Şurasının üzvü.

Bell Elionun tədqiqatları əsasən verilmiş xüsusiyyətləri olan bioloji aktivitətin sintezi və sınağı ilə bağlı idi. Onun səyləri müxtəlif xəstəliklər





1988-ci ildə Gertruda Bell Elion C.Hitçinqslə birlikdə hüceyrənin metabolizması sahəsindəki elmi-tədqiqat fəaliyyətinə görə dünyaya sahələndirildi. Bu yerdə onu da vurğulayaq ki, Gertruda Bell Elion uzun müddət rəsmi doktor dərəcəsi almamış, lakin sonralar ona Vaşinqton Universiteti tərəfindən fəxri doktorluq dərəcəsi ilə təltif edilmişdir.

Hitçinqslə birlikdə işləyən xanım Gertruda innovasiya metodları istifadə etməklə sonralar QİÇS AZT preparatının inkişafına gətirib, rəqaq çoxlu sayıda yeni narkotik vasitələri əldə etmişdir. İnsan səhiyyəsinə ziyan vurmadan spesifik xəstəlik törədən mikroorqanizmləri edə və ya onların yaranmasının qarşısını ala bilən narkotik vasitələri hazırlamaq üçün empirik üsullara söykənmək əvəzinə Elion və

çinqş insanın normal hüceyrələri ilə xəstəlik törədən mikroorqanizmlər arasında okimyasal fərqliliklərdən istifadə edirdi.

Onun ən böyük arzusu insanları həyatını xilas etmək idi!

1977-ci ildə Gertruda Bell Elion üzvlər apardığı tədqiqatların nəticəsində herpes virusunun müalicəsi üçün yaraya-



kərə qarşı təsir edə bilən yeni nəsil əmanların alınmasına yönəlmüşdi. Xəstəliklər və onlara qarşı alınan əmanlar sırasında, **ağ qan xəstəliyi** (merkaptopurin, tioquanin), **malyariya** (pirimetamin), **podaqra** (alloprin), **sidik və nəfəs yollarının soyuqları** (trimetoprim), **herpes** (asiklovir), **munitet pozulması** (azotioprin) və digərləri. Qeyd edək ki, 1988-ci ildən başlayaraq azotoprini ABŞ-da QİÇS müalicə üçün də istifadə etməyə icazə verdi.

İnsanın virusunun vasitəsi olan - **asikloviri** kəşf etdi! Bu zoviraks adı ilə patent alındı. Dərman müalicəsi tətbiqliyi sayəsində bütün dünyada populär olub və müalicə vasitəsi kimi geniş yayıldı! Sohiyyə Təşkilatının məlumatına görə, əhalisinin 65-90%-i herpes virusu ilə yoxlanılmışdır. Gertruda Bell Elion adlı bu ünlü QAZAQstanlı şəhərinə rəsədi olmasayı, herpesə yoluxanlar inqilabçılarının çərəsinin nə olacağını düşünmək belə... çox çətindir!

1988-ci ildə Gertruda Bell Elion H.Hitçinqs və ser Ceyms Blek ilə birlikdə biologiya və Təbabət üzrə Nobel ödülünü aldı. Onun digər ödülləri QAZAQstan Milli Elm Medalını (1991) və Lemelson-Massachusetts-Texnologiya Mərkəzinin Xidmətlərə görə ödülünü (1997) göstərmək olar.

Gertruda Elion H.Hitçinqslə birlikdə xəstəliklərdən hüceyrələrin çoxalmaq şansının qarşısını alan mürəkkəb kimyəvi birləşmələri tapıb təqdimişdilər. Bunun nəticəsində insanlara yüzillər boyu əziyyətli leyzomiyə, podaqra, malyariya, dəmrov və digər xəstəliklərin aradılmasına və müalicə olunmasına nail oldular! Təbii ki, əsas təsdiq hüceyrələrinə yönəlmüşdi, onlarsa Elion tərəfindən hazırlanmış dərmanların qarşısında davam gətirə bilməyib məhv olurdular.


Istiracılar Dünyasının Milli zalında vəzifə təklif olunan ilk qadın (1991).

Bell Elion 1999-cu ildə Quzey Karolinada 81 yaşında dünənə boyasıdı.

Gertruda ömrünün sonuna kimi çox fəal, daim axtarışda olan, tədqiqatlar aparan əsl elm adımı olmuşdur. Müxtəlif ali məktəbdə, gənc alımlar qarşısında mühəzirələr oxuyurdu, elmi əsərlərini səsləndirdi, nüfuzlu tibbi jurnalların redkollegiyalarında üzv idi, tələbələr mütəxəssislər yetişdirdi.

Həyatını tamamilə elmə həsr etdi. Hertruda Bell Elion həyatı qurmadi. Elmi fəaliyyəti onun həyat tərzi idi, o ona elmə vermİŞdi... Qəlbini






başqa bir ad (kişili) buraxmayan xanım, elmi ilə yonlarla insanın bində həmişəlik cəq abidəsini yox, O, özünə yox, riyyətə xidmət et

Gertruda Bell Elionun kəşflərini bir daha xatırlayaq:

- - 6-mercaptopurine (Purinethol), leykemianın ilk müalicəsi.
- - İmuran (Imuran), orqanların köçürülmə üçün istifadə edilən ilk immunodepressiv agent.
- - Allopurinol Zyloprim, podaqra əleyhinə preparat.
- - Pyrimethamine (Daraprim), malyariya əleyhinə preparat.
- - Trimetoprim (Septra), meningit, sepsis və sidik və nəfəs yollarında bakterial infeksiyasi üçün preparat.
- - Asiklovir (Zovirax), virus herpesi əleyhinə preparat.




Əziz oxucu, inşallah, xəstələnməyəsən və heç bir dərmana ehtiyacın olmasın. Amma ehtiyacın olsa da, olmasa da bu dərmanların təbii rastlaşanda, onları kəşf etmiş insanı rəhmətlə xatırlamağı unutma!


Gertruda Bell Eliona rəhmət, xəstələrə şəfa diləklərimlə...



Doris Mey Lessinq

**«Çəmənlərin mahnısı»ndan,
«Səkkizinci planet»dən
«Və yenə də
Eşq»dən yazan
«NOBEL»li qadın**





Sufizmlə maraqlanan yazıçının maraqlı həyatı

- O, ədəbiyyata böyük xidmətlərinə, məhz bu böyük xidmətin etirafı və təntənəsi kimi Nobel ödülünə layiq görülməklə adını tarixə yazdı!
- Nobel ona “əsərlərində qadın təcrübəsindən doğan ehtiras, skeptizm və uzaqgörənlik gücünə malik özəlliklərinə görə” verilib!
- Bu qadın, dünyaca ünlü ingilis yazıçısı, neçə-neçə yüksək təltiflərə layiq görülmüş yazıçı, əsərlərini böyük maraq və həvəslə oxuduğum Doris Mey Lessinqdir! (Doris May Lessing)

Yəqin ki, onun “Marta Kvest” (1952), “Uyğun gələn nikah” (1954), “Firtınadan sonra xırda ləpə” (1958), “Quruyla dövrlənmiş” (1966), “Dörd qapılı şəhər” (1969), “Cəhənnəmə enli limati” (1971), “Qürubdan öncə yay” (1973), “Üç, dörd, beş zonalar arasında nikahlar” (1980), “Sirius ulduzunda təcrübələr” (1981), “Səkkizinci planet təmsilçiləri komitəsinin yaradılması” (1982), “Volien imperiyasının hissiyatlı agentlərinə də olan sənədlər” (1983), “Yaxşı terrorçu” (1985), “Beşinci ulduz” (1988), “...Və yenə də eşq”, “Mara və Den” (1999), “Tərk edən” (2000) əsərlərini, maraqlı həyatının bir hissəsini oxumusudur. Öründə qüdrətli sivilizasiyaların əməkdaşlığında zəif insanın passiv iştirakı, fəlsəfi probleminin müxtəlif təsvirlərini əks etdirən “Kanopus Sənədləri” (1979-1982) seriyasından əsərinə qədər həminin oxucular tərəfindən bu əsərlər böyük maraqla oxunur.

İlkən mən hamısını oxuyub çatmaq istədim, lakin onun mənənəyi də, amma əsərlərinin qədər böyük bir hissəsini oxuyub imkanına malik olmuşam və ona qədər imanlı olmamışam. Lakin mənənəyi, hər kəsə oxuya biləcəyi imkaniyyətlə, hər kəsə oxuya biləcəyi imkaniyyətə edərdim.

Bu qadın, böyük yazıçılığa gətirən yolundan başlamışdır və onun əsərlərinin qədər böyük maraqlı edən nədir?

İngilis yazıçısı Doris Mey Lessing 1919-cu ildə Kirmanşah, İranın güneyində anadan olub. Onun atası İsmail İsmayılov isə tibb bacısı idi. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmələlərinə - Conubi Rodeziyaya (indiki Zimbabve) köçmüştü. Talepleri yerlərdə sinamaq fikrinə düşən atası - Britaniya ordusunun əsəri kapitanı Alfred Tayler burada iri torpaq mülkiyyətçisi olmaq istədi. Lakin arzusunu gerçəkləşdirə bilməmişdi.

İngilis müstəmələkəsi altında olan Zimbabve 1925-ci ildə Doris Mey Lessing Xarareddə qızlar üçün təhsil institutu təsis edilmişdir. Lakin qədər kilsə yanındakı məktəbdə təhsil almışdı. Lakin təhsilin əlaqəsi çatdırıcı bilmədi və bundan sonra o, heç yerdə oxumadı. Lakin qədər biliklərini mütaliə və şəxsi təhsil yolu ilə təkmilləşdirmiş, 1930-ci illərin əsərlərində iş həyatına başlamışdır.



Buna baxmayaraq, uşaqlıqdan qabiliyyətli, hər şeyə maraq tərəfən olduğundan onun “özkeçmiş”ində müxtəlif vəzifələrin adı yazılıb. Belə ki, Doris Mey Lessinq xəstəbaxıcısı, telefon operatörü, jurnalist... kimi fərqli sahələrdə fəaliyyət göstərib. O, çox həsas və dərin müşahidə qabiliyyətinə malik bir insan idi və bunu həmişə ətrafindakıları heyrətləndirirdi...

Yaşadıqları Zimbabvedə qara irqdən olanlara bəslənilən səmərə münasibətin şahidi olmuş Doris Mey Lessinq bu səbəbdən də qarışıklı afrikalıların və təmləkəçilərin mənbə kəb münasibətlərini yazımaqla ədəbi fəaliyyətə başlamışdır. Qotfrid Lessinq soyadı Teylor olan Doris Meyin valideynləri deziyada kənd təsoriyi ilə məşğul olmağa gəsərdilər, amma bir qazana bilmirdilər.



Özünün həyat məktəbini elə burada - Rodeziyada keçdi. Hələ bir qadın ikən, Doris yerli parlamentə işə düzəldi, burada mühüm solcu hərəkatların təmsilçiləri ilə yaxın münasibətlər yaratdı. Daha ilk dəfə 1939-cu ildə ərə getdi və bu nikahdan iki uşağı oldu. Birinci Dünya müharibəsi dövründə Doris özünün ikinci əri - alman işhəciri **Gottfrid Lessinq** ilə tanış oldu. Bu nikahdan onların bir qızı dünyaya gəldi. Doris Mey Lessinqin yazıçı kimi tanınan Lessinq soyadı ona milliyyətcə alman olan ikinci ərindən qalmadı. Bir müddət sonra onlar ayrıldılar. Doris Mey Lessinq övladları birlikdə 1949-cu ildə Londona köçdü və həyatının sonuna qədər rada yaşadı. (Qotfrid Lessinq uzun illər sonra Almaniya Demokratik Respublikasının Uqandada səfiri işləyərkən 1979-cu ildə bu ölü diktatoru Aminə qarşı üsyən zamanı öldürülmüşdü.)

Qaradörişlərin və əsərlərində münasibətli qadın əməkdaşlığı

Şəhərin 30-cu illərin sonlarından başlayaraq, “Otlar oxuyur” adlı ilk romanı yalnız 1950-ci illərdə işıq üzü görmüş Doris Mey Lessinqin ilk əsərləri 1959-cu ildən nəşr edilməyə başlamışdır. 1950-ci ildə Lessinqin ilk romanı “Mənşənin mahni” adı under edilir. (Romanın əsas görüşü T.S.Elliottin “Horokətsiz torpaq” poemasına borclu olub.) Aparteid dövrü Afrika cəmiyyətinin həyatın özünən xronikası ol-



roman alqışlarla qarşılandı. Bundan qısa müddət sonra Lessinq düşündüyü “**Zoraklıq uşaqları**” seriyası üzərində işləməyə başlayır. Bu seriya beş romandan ibarət oldu: “**Marta Kvest**” (1952), “**Şəhərin nikahı**” (1954), “**Tufandan sonra sürüşmə**” (1958), “**Quşatış shatosunda**” (1966), “**Dörd qapılı şəhər**” (1969).

Afrika Respublikasında “əziz olunmaz şəxs”...

Şəhərin əyalətlərində keçirdiyi həyat nəticə etibarı ilə onun əsərdə tükənməyən yazıçı ilhamının qaynağı oldu. 1950-ci illərdə Britaniya Kommunist Partiyasının və Nüvə silahlı Hərəkatın fəallarından biri olduğu, aparteid rejimini tənqid etməyi



etdiyi üçün onu Güney Rodeziyada, Güney Afrika Respublikasında “arzuolunmaz şəxs” (“persona non-grata”) elan etdilər. Dəfələrlə apartheid rejim əleyhinə tənqid etmiş fikirlər səsləndirdiyindən Doris Mey Lessin Güney Afrika Respublikasına səfərlərinə icazə verilmirdi.

Doris Böyük Britaniyada kommunistlər və pasifistlərə qoşuldu, özünü feminist ədəbiyyata həsr etdi. Bundan sonra elmi fantastika, ardından sufizmlə maraqlanmağa başladı. Tənqidçilər Lessininq maraq dairələrinin bir-bir dəyişməsini izləyə bilmirdilər və onun zıllarına müvafiq damğanı yapışdırmağa həmişə gecikirdilər. Lessininq kommunizmin gələcəyi barəsində ümidsiz və feminist perspektivləri barədə skeptik olduğunu toplum qarşısında açıqladı. Kildə bəyan etdikdən sonra, ədəbi çevrələrdəki tənqidçilər dərin kitabları barədə ortaq məxrəc tapmaq ümidi təmamilə itirdilər və Lessinqdən artıq əllərini üzdülər...

Doris Lessin özü belə hesab edir ki, formal təhsil ala bilməsi onun üçün müsbət hal idi. Çünkü Dorisin dünyagörüşü Avro mərkəzçiliyi (avro-sentrizm) təlqinlərindən təsirlənməmiş, bu isə onu aşırı xarici təsirlərdən qorumuşdur. Gəncliyində Doris ekraslı bir dirləyici idi və onun marağını çəkən həmsöhbətlərin bəhs etdikləri mövzulardan hər şeyi sanki... süzərək öz daxil alındı. Səxsi təcrübələr əsaslanmayan həyat hər qanda hazır təsəvvürə şablonlar (“ağillı görənlər, axmaqlıqlar”) Dorisi həkinin çəkildə iyrəndirindən ibarəti.

Lessininq hələ ilk əsərləri - “Çəmənlərin mərisi”, “Marta Kvest” -



romanlar XIX yüzil təriyətinin ən yeni və güzətsiz, ən yüksək nösrətli əsərləridir. Onun ən məşhur romanı, pyes, hekayələr və ssenariyalar da yazılmışdır. Yazarın ünlü romanlarından biri feminist ədəbiyyatının klasikası hesab olunan “Qızıl gündəlik” adlı roman (1962) olmuşdur. Romanın şah əsər adlandırdığı “Qızıl gündəlik” romanı “Əsl Lessin” yaradıcılığının örnəyi hesab olunur. Todqiqtçılarının yekdil fikirlərini müəllifi dünyada məşhurlaşdırmağı istəyən ilk əsəri də məhz “Qızıl gündəlik” (1962) romanıdır. “Qızıl gündəlik” romanı feminist ədəbiyyatın ən məşhur əsərlərindən adlandırılsalar da, Lessininq bu fikirlər heç zaman razılışmadı. Vəziyyətə görə səhəbət sadəcə deyil, şəxsiyyətin cəmiyyətindən gedir.

İlə gəlincə... Dorisin ən ünlu romanı “Qızıl gündəlik” yazıldığı zamanlarda o, özünü artıq texniki olaraq savadlı, yəni ədəbiyyatçı kimi, ancaq ilk ədəbi ilhamını tükətmış kimi hiss etdi.

Şotland psixiatr **Ronald Lenqin** kitablarından təsirləndiyi yazıda “gündəlik”də Lessininq özünün alter-eqosunu kəşf etdirir. Alter-eqo olan əsərin qəhrəmanı orta yaşın böhrəni və yaratıcı aktivitəti ilə üzləşmiş qadın yazar **Anna Voldur**. Roman annanın psixoloji təcrübə kimi tanınır, həm də cəsarətli formal təhlükəsizlik kimi bilinir.

Lessininq, eyni zamanda, dörd müxtəlif gündəliyi var idi. Günəşin hər biri həyatının müyyəyen sahəsinə həsr edilmişdir. Birincisi keçirilən gənclik xatirələrinə həsr edilib; digəri özünün





siyasi görüşlərinə; o birisi isə özündən uzaqlaşaraq sanki keçmişini kənar bir şəxs kimi görən sanın qeydlərinə... Sonuncusu isə onun əsl pədəliyidir.

Özünün “mən”ini tamamilə itirmək qorxılığı ilə Anna bütün bu parçalanmış qeydləri birlik məyə səy göstərirdi...

Qadın ədəbiyyatının klassikasına çevrilən kitab

Gündəlik-kitab qısa zaman ərzində XX yüzil ingilisdilli ədəbiyyatının klassikasına çevrildi, Lessing özü isə oxucular findən çox oxunan müəlliflərdən biri oldu. Onu universitetlər mühazirələr deməyə dəvət etdilər, onun nəsri az qalmışdı ki, fənistlər üçün etalona çevrilsin...

Kommunizm və sosializm barədə ümidsizliyə düşər olan yaşlı bəşəriyyətin çağdaş yaşamını, gözəl və ya əksinə, faciəvi gələcəni izah etməyə çalışaraq, bütün nəzəriyyələrə bəzən kinaya ilə cavab verir, hadisəslərə istehza ilə yanaşmağa başlayır. Onun fantastika mövzusuna müraciət etdiyi əsərləri (**“Kanopus Arqosu”**, **“Mara və Dann”** və axırıncı əsəri **“Çatlaq”** da daxil olmaqla digər kitablari) - paradoksal şəraitdəki insan münasibətlərini kəşf etmə təcrübəsidir və qətiyyən alternativ dünya yaratmaq cəhd'ləri deyil.

Müəllif özü yaradıcılığını mövzu baxımından üç dövrə ayırmışdır. Bunlar “Solcu kitab klubu”nun üzvü olduğunu və əsərlərində sosial tənqidə mühüm yer ayırdığı sosialistlik (1944-1956), psixologizm (1956-1969) və daha çox elmi fantastika ilə səciyyələnən sufilik dövrüdür. Sonuncu dövrdə Lessing **“Şəhənnəmə eniş təlimatı”** (1971), **“Qürub çağından əvvəlki yay”** (1973), **“Üçüncü, dördüncü və beşinci zonalar arasında nikahlar”** (1980), **“Sirius ulduzunda təcəssüm”** (1981), **“Səkkizinci planet”** (1982) və **“Səkkizinci komitəsinin yaradılması”** (1983) romanlarından ibarətdir.



“Şəhənnəmə eniş təlimatı” (1981), **“Səkkizinci planət”** (1982), **“Səkkizinci komitəsinin yaradılması”** (1983) kimi fantastik romanlarını yazmışdır.

* * *

“Şəhənnəmə eniş təlimatı” (1981) və **“Qürub çağından əvvəlki yay”** (1973), romanları oxucunu psixikanın və dəliliyin dərinliklərinə aparırdı. **“Kanopus Arqosu”** (1970) silsiləsi isə gələcək əsərdə vizioner-alleqorik romanlığını bir seriyasını təşkil edirdi. Səhənəmə - kosmik məkanda qarşılıqlı personajlar - qadın və kişi arası - kosmik məkanda qarşılıqlı personajlar.

İndi, **“Şikəstə”** (1979), **“Üçüncü, dördüncü zonalar arasında nikahlar”** (1980), **“Sirius ulduzunda təcəssüm”** (1981), **“Səkkizinci planet”** (1982) və **“Səkkizinci komitəsinin yaradılması”** (1983) romanlarından ibarətdir.

İndi dəvətçi dəvətçi, pakistanlı teoloq İdris Şahin yardımını ilə Doris Lessingin islamın doktrinaları ilə dərindən tanış olmuşdu. Cox güclü sufiyyə bu ciddi maraq onun uşaqlıq illərini islam dünyasının parçası olan İranda keçirməsi ilə müəyyən dərəcədə əlaqədardı. Lessingin yazıcısının islam və Şərqi motivləri ilə zəngin “Şikəstə” (1979) romanını da həmin təsirin aradan illər keçəndən sonra əsəri qızın əks-sədəsi kimi qəbul etmək mümkündür.

İndi ildə onun axırıncı romanının motivləri əsasında bəstəkar Derya Glass opera bəstələdi.

İndi Lessingin sonuncu romanı **“Voliyen imperiyasının hissəsi”** (1983) və **“Səkkizinci zonada dəxli olan sənədlər”** romanıdır.

İndi Lessingin Londonun inqilabi əhvali-ruhiyyəli gəncliyinin





həyatından bəhs edən “Yaxşı terror” (1985), əqli cəhətdən zəif uşaq haqqı kılınan “Beşinci övlad” (1988) romanları və əsərlərindən əməkdaşlıqları və tənqidçilər tərəfindən böyük maraqla qarşılanır.

1996-ci ildə, səkkiz illik fasilədən sonra xanım yazarın “Və də eşq” romanı nəşr edildi. 1999-cu ildə isə “Mara və Den” romanının işıq üzü gördü. Ardından - bir neçə il sonra “Beşinci uşaq” romanının davamı olan “Tərk edilmiş Ben” romanı gəlirdi...

Onu da deyək ki, Doris Lessing “Yaxşı qonşunun gündəlik” (1983) və “Əgər qocalıq bacarsayıdı...” (1984) romanlarını Celia Somers təxəllüsü ilə nəşr etdirmişdir.

* * *

Xanım Lessininq öz hekayələri ilə də böyük saygı gördü. Onun əsas hekayə topluları bunlardır: “Bu qoca başçının ölkəsi” (1951), “Sevmək vərdişi” (1958), “Kişi və iki qadın” (1960), “Afrika hekayələri” (1964), “Cek Orkninin yoldan çıxmaları” (1972) və.b.

1978-ci ildə onun bütün “kiçik nəşr əsərləri”nin daxil olduğu hekayələr cildi çıxdı. (Bu cildə Afrikada baş verən hadisələrdən baş edən hekayələri daxil deyildir.) 1992-ci ildə isə onun daha bir tələlusu - “İndiki zaman” işıq üzü gördü.

Lessininq ingilis teatrlarında səhnələşdirilmiş “Mister Doling” (1958), “Hərəyə öz səhrası” (1958), “Billi Nyuton haqqında hər qət” (1958) və “Pələnglə oyun” (1962) adlı dörd pyesin müəllifi.

Onun bəstəkar F.Qlas ilə əməkdaşlığın nəticəsində 1997-ci ildə Almaniyada “Üç, dörd, beş zonaları arasında nikahlar” operası hazırlanmış etdirilmişdir.

* * *


Mövzu və janr baxımından Doris Lessininq yaradıcılığı rəngdir. O, çoxsaylı romanlarla yanaşı, dörd səhnə əsərinin, bəzəcə hekayələr kitabı və publisist yazılar toplusunun müəllifi. Gənclik xatirələrini qələmə aldığı “Evə gedərkən” (1957) və

“İngilisliyin axtarışında” (1960) kitabları onun illər keçməsinə baxmayaraq, bu gün də böyük maraqla oxunur.

Doris Lessininqin publisistika nümunələri əsərlərində geniş rəğbət qazanan əsərlər: “Hor şeydən əvvəl pişiklər” (1954) (yenidən işlənərək dərc edilmiş), “Hor şeydən əvvəl pişiklər və qadınlar” (1997) və xatirələrinin qələməti. 1957-ci ilində iki cildlik “Evə gedərkən” (1957) və “İngilisliyin axtarışında” (1960) kitabları oldu. Bu kitablar qadınların böyük sivilizasiyadakı əsas məsələ - əsasında mübarizədə göstərildi. İngilisliyin passiv təsirlərdən, onların əsasında xarakterli problemlərə müxalaf etmək, təxəllüslerdən və təkurslardan yanaşmalarından ibarətdir.


1997-ci ildə Lessininq Harvard Universitetində doktorluq dərəcəsinə lağımçıqlıqla yüksəldi. Elə həmin il Güney Afrikani təqdim etdi.

1999-cu ilin dekabrında yazardının məşhur qarşısındaki xidmətləri vətənindən qəbul olundu. O, “Millətə xüsusi təxəllüs”i təqdim etmək istəyərənə görə on yüksək Britaniya mükafatına - Şərəf Cəngavər Ordeninə layiq görülmüşdü. Doris Lessininq bu ordeni XX yüzillikliliklərin sonuncu britaniyalıdır. Onun portreti Britaniya tarixinin əsas komüniqələrindən biri olan “The Queen’s Speech”da qızılı komüniqələrini ilə birlikdə Londondakı Milli Qalareyanı bəzəyən 2000-ci ilin yanvarında Londonun Milli Portret Qalareyasının direktoru Leonard Makkobanın əsəri olan “Doris Lessininq portreti” olaraq sərgiyə təqdim edildi!





Doris Lessing



African
Laughter

Your Visit to Zanzibar

Onun yaradıcılığındaki qəribəliklər dördüncü ədəbiyyatına yeni ruh gətirirdi. Bu səbəbdən Doris Mey Lessing həm oxucuların, həm də təqdimatçıların tənqidçilərin diqqətini cəlb edirdi!

Uzun və məhsuldar yaradıcılığı nəticəsində Avropanın bütün əsas ədəbi mükafatlarını qazanan Doris Mey Lessing 2007-ci ildə "epik əsərlərinin qadın təcrübəsinin doğan ehtirası, şübhə və gələcəyi görmə xüsusiyyətlərinə rəsədi" öz zəngin kolleksiyasına Nobel mükafatını da qazanmışdır.

O, ədəbiyyat sahəsində Nobelə layiq görülən ilk rüsiyənin qadın olaraq TARİXƏ düşdü. O, bu mükafatın sahibi yarının ən ahıl çağında - 87 yaşında alması ilə də ən nəməxsus rekord sahibi olmuşdur.

Bəzi məlumatlara görə məhz fantastik janrda yazmış kitablar Lessinqə Nobel verilməsini iyirmi il ərzində etdirirdi. Çünkü İsveç Akademiyası bu janrda o zamanlardan ciddi münasibət bəsləmirdi.

Yaşının ötkün dövrünə qədəm qoymasına baxmayaraq, Doris Mey Lessing yeni əsərlər üzərində işləyir. "Nənələr" adlandırdığı nuncu hekayələr kitabını 2003-cü ildə Londonda çap etdirən məsləhətli BBC radiosuna verdiyi müsahibədə, əslində, gərgin zəhmət qazandığı Nobel mükafatının onu arzu edilməyəcək dərəcədən hər hansı bir hərəkət hərurlaşdırmasından və nəticədə yaradıcılığına az vaxt qalmamasından şikayətlənmışdır.

Xanım Doris Lessing təkcə əldə etdiyi ödülləri, o cümlədən Nobel laureatı ilə deyil, yazdığı onlarla ünlü əsərləri ilə adını və diyyətini dünya tarixinə yazmış bir qadındır!.. Dünən olduğu kimi gün, bu gün olduğu kimi sabah da onun imzasını axtaracaq, onu yacaqlar. *Əsərlərin aranması, oxunması yazıçının xoşbəxtliyi*.
Doris Lessing əbədi xoşbəxtliyi özü üçün təmin etmişlərdən

* * *




Rozalin Sasmen Yalou



**Qızıl tarixə keçən
qızıl ad və
qızıl xatirə...**





- O, Nobel ödülü laureati (1977) olmaqla adını Tarixə yazdı!
- Tibb üzrə aldığı "Nobel" ona (Roger Guillemin və Andrew Sjaastad) "peptid hormonların müəyyən olunması üçün radioimmunoloji metodun inkişaf etdirildiyinə görə" verilib!
- O, Hardner Fondunun Uluslararası ödülü (1971) və Amerika Tibb Sosasiyasının elmi nailiyyətlərə görə ödülü (1975) ilə təltif edilib!
- O, həmçinin Nyu-York Elmlər Akademiyasının təbii elmlər sahəsində A.Kressi Morrison ödülü laureatıdır!
- Bu qadın, Böyük Alim, Şəxsiyyətli Ziyali Amerika biofiziki **Rozalin Sasmen Yaloudur!**

Hanter Kollécini fizika dərəcəsi üzrə bitirən ilk qadın!

Amerika biofiziki **Rozalin Sasmen Yalou** (Rosalyn Sussman Yalou) 1921-ci ilin 19 iyulunda Nyu-Yorkda, kağız fabriki sahibi olan Klara (Zipper) Sasmen və Klara (Zipper) Yalounun ailəsində doğulmuşdur. Rozalin təhsilini Bronx şəhərinin ümumtəhsil məktəbində almış, son-

orta məktəbinə daxil olmuşdur. 1937-ci ildə o, Hanter-kollécə (Nyu-York Şəhər Universitetinin bir hissəsidir) qəbul edilmişdir. Fizikasının son nailiyyətlərinin ümumi marağın səbəb olduğu iddia edilir. Rozalin Sasmen Yalounun humanitar elmlər üzrə bakalavr diplomi aldığı 1941-ci ilin yanvar ayında o, Hanteri fizika dərəcəsi üzrə qadın oldu!

İyadın sonra o, İllinoys Universitetinin Mühəndislik Kollécinə qismində dəvət edildi və 400 nəfər tələbə arasında yeganə qadın oldu!

Özünü başa çatmaqdə olan doktorluq dissertasiyası üzrə işinə həsr edən Rozalin Sasmen Yalou, radioaktiv maddələrin cihazların montaj edilməsi sahəsində yüksək ixtisasla malik olmuşdur. Bu metodu sonralar tibbi təcrübəyə tətbiq etdi.

1946-1947-ci illərdə Rozalin İllinoys Universitetində tanış olduğu Aron Yalou ilə evlilikdən onların bir oğlu və bir qızı dünyaya

Fizikasının sahələrini tibbi təcrübəyə tətbiq edən Rozalin

1947-ci ilin yanvar ayında ona İllinoys Universitetinin Mühəndislik folsəfə elmləri doktoru verilir. Elə həmin il dənizli Sasmen Yalou Nyu-Yorka bir müddət tədqiqat laboratoriyada çalışır, sonra isə Hanteri fizikadan dərs deyir. 1947-ci ilin aprel ayında fizika üzrə aparıcı müəllim olan doktor Qiyoxino Feyzullayevi ilə Rozalin Sasmen Yalou ilə 1948-ci ilə qədəmə dövlət veteranları üçün təşəkküdə radioterapiya şöbə-





sində konsultant vəzifəsi təyin olunur. Beləliklə, Almanya birincilərdən olan radioizotop laboratoriyasında təşkili və avadanlıqla işlədilməsi fəaliyyətinə başlıyır!

1950-ci ildə Rozalin Sasmen Yalou bütün yaşını Bronx hospitalindəki sərf etməkdən ötrü Harvard kollecdəki müəllimlik məqsədindən çıxır.

Təbabət, riyaziyyat və fizika üzrə bilgiləri birləşdirən iki tədqiqatçının eksperimentləri

1950-ci ildə Rozalin Sasmen Yalou Solomon A. Bersonla işləmə başlayır. Rozalin özünün riyaziyyat və fizika üzrə bilgilərini, klinik təbabət, fiziologiya və anatomiya üzrə Bersonun bilgiləri ilə birləşdirir. 23 il davam edən müstərək elmi eksperimentlər sürəcində rəvac olur. Onlar qanın həcmini ölçmək, bədən toxumalarında serum zülalının paylaşmasını tədqiq etmək və qalxanabənzər vəzi xəstəliklərinin diagnostikası üçün radioizotoplardan istifadə edirdilər. Tezliklə, alimlər xəstəlikləri ilə maraqlanmağa başladılar. Beləliklə, bu xəstəliklərin tədqiqatı zamanı qanın plazmasında və orqanizmin digər toxumalarında müxtəlif maddələrin mövcudluğunun ölçülməsi üçün radioaktiv maddələrdən istifadəni özünə daxil edən radioimmunoloji metod (RİM) hazırlanır.

O vaxtlar insulini əldə etmək tam şəkildə mümkün idi. Rozalin Sasmen Yalou Berson onu radioaktiv yodla asanlıqla nişanlamağın mümkün olduğunu bildirdilər. Radioaktiv nişanlanmanın köməkliyi ilə şekerli diabet həlli

qanın damarlarının yolundan (plazmalar) yoxa çıxmاسını ölçmək üçün bu vaxt radioaktiv hesablayıcıda radioaktiv insulinin tətbiq edilməsindən sonra müxtəlif vaxt intervalllarında alınmış plazma nümunələrinin radioaktivitəyi hesablanır. Şəkərli diabet xəstəliyi olan şəxslərdə mədəalənin insulinin daxil olması zamanı aşağı düşmüş və mövcud olan insulinın tez bir zamanda orqanizm tərəfindən sərf edildiyi güvəni edildi. Lakin Rozalin Sasmen Yalou və Berson bu cür xəstələrdə plazmadan insulinin yoxa çıxmazı sürətinin gözlənilmədən aşağı olduğunu təsdiq etdilər. Onlar şekerli diabet xəstəliyi olan böyüklərdə yad insulin molekuluna qarşı insulinini fəallaşdırın və insulinin plazmadan çıxmamasından anticisimlərin yarandığını fərz edirdilər. Onların öz müşahidələrini dərc etmək cəhdlərinə rədd cavabı verildi; o vaxtlar alimlər əsaslı edirdilər ki, anticisimlərin yaranmasına sövq edən insulin molekulyunun qəbulu qəbul edilən nəticələr qəbul edildi!

1959-cu ildə Rozalin Sasmen Yalou və Berson şekerli diabetin tədqiqatlarını RİM-in təsvirini dərc etdilər. O vaxtdan da, əvvəller ölçüləməmiş məmkün olmayan hormonların kiçik konsentrasiyalarını və orqanizmə olan digər maddələri ölçmək üçün bu metoddan bütün dünyada istifadə etmişlər. Metoddan həmçinin donor qanında hepatit virusunun ölçülməsi, xərçəngin erkən diaqnostikası üçün orqanizmin mayeleyiciliyini yaxud da toxumalarında maddələrin müəyyən edilməsi, toxumaların ya plazmada neyrotransmitterlərin (sinapslardakı əsəb impulslaşdırıcı) tədqiqatı tətbiq edilmişdir.





rının ötürülməsində iştirak edən maddə yaxud hormonların səviyyəsini müəyyən mək məqsədi ilə istifadə etmək olar.

Rozalin Sasmen Yalou kiçik boylu səbəbini tapmaq məqsədi ilə qeyri-adi boyalı malik uşaqlarda hormon səviyə



1968-ci ildə Berson Nyu-Yorkun tibb məktəbində tibb şöbəsinin bəri olan zaman Rozalin Sasmen Yalou veteranların dövlət hospital radioizotop xidmətinin direktoru vəzifəsinin icraçısı təyin edildi. Nöti il elə orada radioimmunologiya laboratoriyasının direktoru, 1970-də isə o, tibbi izotop xidmətinin direktoru vəzifəsinə təyin olundu.

1972-ci ildə Rozalin Sasmen Yalou veteranlarının dövlət hospitalı aparıcı tibbi tədqiqatçı işləyir. Elə həmin ildə Bersonun qəfil vəfatı sonra Rozalin veteranlarının dövlət hospitalında Solomon A. Bersonun idarəti yaradılmış laboratoriyasının rəhbəri oldu. O, 1974-cü ildə professor adını aldığı tibb məktəbinin tibb şöbəsində professor-tədqiqatçı qismində çalışır.


İstilizotop üsulunun açtığı üfüqlər

1977-ci ildə Rozalin Sasmen Yalou ***“peptid hormonların müəyyən
məqsəd üçün radioimmunoloji metodları inkişaf etdiriyinə görə”*** fi-
diyərə və təbabət elmləri üzrə Nobel ödülü ilə təltif edilir. Nobel ödü-
ləri digər hissəsi isə beyində hormonların öyrənilməsinə görə Roger
Bertson və Andrev Schally arasında paylanmışdır. Ödül Bersonun və-
sonra verildiyinə görə o, “Nobel”ə təltif oluna bilmədi. Ödülün
törenində Rozalin Sasmen Yalou demişdir: ***“İlk teleskop səma-
qıf etmişdir; ilk mikroskop mikroblar aləmini kəşf etmişdir; RİM-
əsərliyi kimi radioizotop üsulu isə elm və təbabətdə yeni perspek-
tiv açılması imkanını askar etmişdir..”***

cu vo 1986-cı illərdə Rozalin Sasmen Yalou Yeşiva Universitəti Albert Enşteyn Tibb Kollecinin professoru olmuş; eyni vaxtda (ildən 1986-cı ilədək) o, Montefiore hospitalında və tibb mərkəzində kliniki elmlər şöbəsinə rəhbərlik etmişdir. 1986-cı ildə isə o, məktəbinin professoru olmuş, 1988-ci ildən sayda ödül və "fəxri alım" xanım Yalou Radiasiya Cəmiyyətinin, Təbəqələr Fiziklər Amerika Assosiasiyanın, Endokrinoloqlar Cəmiyyətinin və Amerika Milli Elmlər Akademiyasının üzvüdür.

Sasmen Yolou kimi in-
şoflori, araştırmaları, elmi
ilo bütün sərhədləri aşa-
məxsus olduğu ailənin,
ölkənin deyil, bəşəriyyətin
səcayı, qürur duyacağı, heç
sənütmayacağı şəxsiyyətə
Adını Tarixə yazmış ünlü





lunda olanlara deyirəm: necə Qızıl Adlara, necə Qızıl Kəşflərə, necə Qızıl Tarixə və də Qızıl Xatirəyə!....

qadın Qadınlığın, Elmin rəqqipərfər Bəşəriyyə qəlbində özünə taxt quracaq, bu gün də, sabiq milyonlarla insan tərof etdirilən xatırlanacaq. Onun Elmin Tibb Elminə gətirdiyi əməklər dünən də, bu gün gələcək də milyonlarla insan sağlığının qovuşmasında təsna rol oynayaraq, mülliətli şan-şöhrət, insanlara can sahibi təsəlli gətirəcək...

Adını ELM TARİXİNƏ hərflərlə yazmış xanım Rosalyn Sasmen Yalou, əməlləri kimi ki də dünya durduqca xatırələcəq, saygıyla yad ediləcək. Onun Yolunda olanlara, Elm





- Xalqı üçün yaşayan, cavan yaşında ölen, 16 il gizlədilən əfsanəvi Birinci Xanımın film həyatı...
- **Evita** - yəni **Eva Peron** haqqında çoxlu baş rolda Madonninanın oynadığı filmi ilk dəfə lər önce seyr edərkən göz yaşlarını tutmağa bilmədim. İllər önce deyirəm, ancaq nə gizlədən sonra da, bu gün də o filmə həyata baxa bilmirəm: yaşı ötdü, həyəcan ötmədi.

və Evitanın Argentina xalqına müraciətlə oxuduğuna inanılan, filmin özündə məşhur olan **"Argentina, mənə ağlama"** (Dont Cry for Me Argentina) adlı filmini isə bu gün də ən sevdiyim mahnilar arasındadır. O, çox gənc yaşlarında minən 30 yaşında dünyasını dəyişsə də, yüzlərlə əsər üçün ilham qaynağı oldu. Bu, dünya tarixində çox nadir insanlara qismət olan bir xoşbəxtlikdir. O, 1976-ci ildə - ölümündən sonra "Evita" adlı müziklələ beynəlxalq populyar kültürü də daxil oldu. Hələ 1978-ci ildə, adıçəkilən müziklə əsasında film çekilməsi gündəmə gəlib. Evita rolü üçün Patti LuPonedən Liza Minnelliyyə, Mişel Pfayferdən Meril Stripe qədər çox sayda ulduzun adı keçmişdi. Ancaq bu layihə yalnız 20 ildən sonra - 1998-ci ildə həyata keçdi və Evita rolunu ifa etmək Madonnaya qismət oldu. Bu film Madonninanın ən böyük yaradıcılıq uğuru da hesab edilə bilər. Xüsusilə də filmdə oxuduğu "Argentina, mənə ağlama" mahnisi insannın yaddaşından uzun müddət silinmir. Eva Peronun həyatından bəhs edən həmin film, "Qızıl qlobus" ödülünlə layiq görülmüşdü.

- Kim idi dünyaya səs salan və ölümü ilə milyonlarla insanı ağadan bu qadın?
- Buenos-Ayresin Los-Toldos kəndində Xuan Duarte ilə Xuana İbarqurenin



şəhərə uşaqları olaraq doğulanda, çox güclü kimi heç kim onun önce öz ölkəsinə, sonra isə dünyaya öz möhürüünü vuracağını aqlına bəlli etmirdi. Ailə vəziyyəti ilə əlaqədar, Latin Amerikasının bu əfsanəvi şəxsiyyətinin doğum tərzi bozı məqamlar qaranlıq qalmışdı. Dördüncü jihadətnaməsində doğum tarixi 7 may 1919 kimi göstərilmiş, adı isə "Mariya Eva duar" kimi qeyd edilmişdi. Xaç suyunu salınma zamanında qeyddə isə doğum tarixi 7 may 1919-cu günü, adı isə "Eva Mariya İbarquren" kimi yاخىنلىدۇ. Maraqlıdır ki, gələcəkdə "Evita" kimi nəşr etdirilən "özkeçmiş" ində ənənəvi anadan olduğu tarix 7 may haqqında heç bir məlumat vermirdi. Bəlkə də həmin bunların heç bir məlumat yok idi, çünki nəticə həminlə o, tarixə bu rəsmiyyətde deyil, gördüyü işlərlə dəlilmüşdü...

*"Cosarət qol gücündən deyil,
ruh gücündən yaranır".*

(P.Eldric)

Latin Amerikasından çıxan ən böyükənənə qadın idi. Dünyaya gözlərini açmış, radio və kino ulduzu kimi məşhur olmuş, sonra isə Argentina ən güclü adının həyat伴 (on güclü adamı!) olmuşdu. O, həyatının ömrünü, həyatını ölkəsinə verən yoxsulluğu və ayrı-seçkiliyi götürmək uğrunda mübarizəyə etdi. Mübarizəsində sabitqədəm olmuş, uğur qazandı. Nüfuzuyla həyat yoldaşını (ən güclü adamı) belə kölgədə qoydu və milyonları öz ardına qoymayırdı. Ancaq sadə bir kəndli qızının bu gözənlənməz





yüksəlişi, ölkənin başına bələ olan xalqın (hərbi qiyamçıların) heç də xalq gəlmirdi. Cavan yaşda ölən bu güclü hökmdarın cəsədində belə rahatlıq vermədi. Xalq onu başqa bir ölkədə basdırıldılar. Xalq basdırıla bilmədikləri xatırəsi, ölkənin xalq rindən heç vaxt silinib getmədi. Daha sonra bir ömür sürən və cavan yaşda ölən hökmdarın adı Eva Peron idi. Ya da xalqın adı - Evita...

■ O dövrdə Evanın doğulduğu bölgə tez-tez rast gəlinən belə bir adət və

Amerika qıtəsinə köçənlər, gəldikləri yerlərdə yerli qadınları
nır, daha sonra bu qadınları tərk edərək qıtənin iç bölgələrinə
ru irəliləyirdilər. Eva da bu nikahdankənar əlaqələrdən birinin
lad"ı olaraq doğulmuşdu...

Eva 1 yaşında olanda Xuan Duarte onları tərk etdi. O zalim gidi, ancaq tərk etdiyi yerdə kasıblığı özünə ömür-gün yoldaşı məcburiyyətində qalan bir qaragünlü qadınla beş uşaq qoymuş. Ailənin çarəsiz fəndləri bir otaqlı evdə yaşayır və özgə qapılı xidmətçilik edirdilər. Eva da Argentinanın varlı və torpaq olan ailələri ilə xidmətçilik etdiyi günlərdə tanış olmuşdu. O, həq və varlılıq kimi qavramların adamların taleyində necə dərol oynadığını başa düşmüdü...

■ Atası vəfat edəndə 7 yaşlı Evaya və ailəsinə onun dəfnində iştirak etməyə icazə verməmişdilər. Bu hadisə ona çox pis təsir etmişdi. Sınıfı ayrı-seçkilik səbəbiylə rəsmi sənədlərə görə Eva da, onun zavallı anası da əslində “yaşamırdılar”. Eva Argentinanın yuxarı və orta təbəqələrinə nifrət etməyə başlamış, elə o vaxtdan kasıbları “ağ günə çıxarmaq” xülyasına düşmüdü...




Yalnız irəli...

Evanı tezliklə ərə vermək və evdən "mənzərə"dan qurtulmaq istəyirdi. Eva isə istəniləndə keçirilən teatr tamaşalarında və istəniləndə çıxış etməyə başlamışdı. Ən ənənəvi olduğu şey isə kinoya getmək və Buenos Ayresdən gələn qatarlara baxmaq idi. Bəs bu istək "romantik və millətçi" xarakterini bir tamaşada kiçik rol aldıqdan sonra, ona üçün ayrı bir yol müəyyənləşdirildi. Bir aktrisa olmaq xəyalına düşmüşdi. Dəvət mənzərənin jurnallarından öyrənmişdi ki, qurtulmaq üçün mütləq Buenos-Ayresə

Eva, şeytanın qıcıını sindirməq istiyəti vardı. Bir müddətdən

Bostını bir də sinamaq və bir daha niyyəti ilə yenidən Bussen getdi. Bu dəfə qızıyla birgə Xanə onu bir radio stansiyasına qalmağa yer tapmışdı. Eva rəqəm programları hazırlayaraq və televiziya küçik rollar oynayaraq həyatını çalışır, daha doğrusu, özü özü işkəlləndirməvə inad edirdi...

“İqtisadi böhran” üzündən Buenos-Ayresə adam köçüb gəlmişdi və şəhər əhalisinin sahiləşdirilmişdi. “Güney Amerikanın Parisi” adı ve-





rilən şəhərin mərkəzi, eyni
ropada olduğu kimi kafelər,
teatrlar, teatrlar və restoran
doluydu. Ancaq eyni zamanda
sizlik, kasıbılıq və acliq da
də hökm sürdü. Dəbdəbə
səfalet, harınlıqla kasıbılıq
yana idi...

...Eva "Komedyalar"

da səhnəyə qoyulan “Peres xanımgıl” adlı tamaşadakı rolü kar aktrisalığı qədəm qoydu. Bir il sonra isə səyyar teatrla qastrola çıxdı. O, eyni zamanda, fotomodel kimi işləyir və ikin rəcəli melodramlarda kiçik rolları ifa edirdi.

“Kandilecas” adlı bir şirkətlə bağlı müqaviləyə əsas
gündəlik radio tamaşalarında da müxtəlif rollar ifa edirdi. Bu tamaşalar o dövrdə ölkənin ən böyük radiostansiyası olan “Mundo”da nirdi. Eva bir ildən sonra “Belgrano” radiostansiyası ilə 5 ilə 10 il arasında müqavilə sayəsində o dövrdə çox populyar bir tamaşa olan “Tarixdəki böyük qadınlar” adlı tamaşada öz yerini möhkəmləndirmişdi. Eva bu tamaşada İngiltərə kralıçası I Yelizavetanı, Sara Bernari və Rusiyanın axırıncı çarıcasını canlandırırdı. ... Bəlkə özü də hiss etmədən oynadığı hər rol, “tarixdəki böyük qadın”ların hər biri sanki ona öz ömründən pay verir, onun ömrünə çökürdürlər... Eva hər gün “tarixdəki böyük qadınlar”ın sırasına qoşulmağa yol gedirdi...





Dünən dünəndi,
bugün, bugün”

artıq əli pul-para tanımağa başlamış
qazandığı pullarla "Mundo" radiostan-
şırık oldu. 1943-cü ildə o, artıq ay-
nun peso qazanırdı və bütün ölkədə ən
qazanan radio sənətcisi olmuşdu.

Dünyanın kino karyerası çox qısamüddətli
Döyndığı son filmlərdən birində bö-
yülduzu Libertad Lamarkın canlan-
mış yaşı bir qadına qarşı düşməncilik
bir kəndlə qızı obrazında çıxış edir-
sənək ilə Eva nə çəkilişdə, nə də
əslasındılar. Bir gün fasi-

yemək yeyən Eva və başqa
Lamarkı da yeməyə də-
mələr, Ancaq Lamark onlara
sevəb verdi: "Xeyr, təşəkkür
Mon öz sinfimə mənsub
əmələrin yanına gedəcəm."
İshqiri ömrünün axırına ki-
çıxarmadı. Öz ölkəsinin
tanımı olanda da Lamarkı
"ayahı"ya daxil etdi. Lamark
şaqaq maçmaq məcburiyyətin-
əti və öz karyerasını orada da-

* * *

"Evita"ya çevrilməsinə
göldə baş rolu oynayacaq olan **Xuan Pe-**
tanıldığı yaşdan etibarən hərbçi idi. 1930-cu
yıl çevrilişdə kiçik bir rol oynamış, Çilidə hər-





bi attaşə olmuş və uzun illər Avropada
məşdi. Argentinaya qayıtdıqda, Avropanı
ləcəkdə ya kommunizmi, ya da faşizmi
məli olacağını fikirləşirdi. Onun bu fikri
gentina üçün planlaşdırıldığı siyasi xəttə
təsirinə göstərəcəkdi.

15 yanvar 1944-cü ildə Argentinanın
Xuan şəhərində güclü zəlzələ baş verdi.
neferin həlak olduğu zəlzələ əsnasında

naziri olan Peron, zərərçəkənlər üçün yardım fondu qurdub və
toplamaq üçün siyasetçilərdən də kömək istədi. Bir həftə sonra
lən təqdimat mərasimində kampaniyanın bütün iştirakçıları bir
toplasdı.

Eva ilə Xuan ilk dəfə burada
qarşılaşdılar. Eva, gələcək həyat
yoldaşı Xuanla tanış olduğu o ge-
cəni “fovqəladə bir gecə” kimi xa-
tırlayırdı. Peron isə Evanın zahiri
görünüşündən və səsindən çox tə-
sirləndiyini deyirdi. Bir müddət-
dən sonra onlar birgə yaşamağa
başladılar.

Ancaq bu hal, siyasetçilərlə sə-
nətçilərin ayrı-ayrı siniflərə mən-
sub olduqlarını qəbul edən Argen-
tina ictimaiyyətində qalmaqala sə-
bəb oldu. Peron Evanı sadəcə ola-
raq öz həyatına yox, siyasetə də
daxil etmişdi. Nazirlər Kabinetinin iclaslarında Eva onun yanına
otururdu. Liseyi belə çətinliklə başa vuran Eva, nazirlər və
rütbəli hərbçilərle eyni masanın arxasında otururdu. Ancaq onların
arasındaki bu yaxınlıq, bir hərbçi kimi Xuanın rütbəsinin artırılmasına
maneqçılık törədirdi. Nəhayət, cütlük evlənmək məcburiyyətində
qaldı.



İstif xanım bir hərbiçiye “ikinci mən” oldu

Bu hayat yoldaşı və onun köməkçiləriylə
məşhur mövzuda söhbət etmirdi. Ancaq
məsələ hər şey onun beyninə həkk olunur.
Xuan Peron, daha sonra xatirələrini qə-
ləşdirərkən, bu barədə belə yazırı: “Eva
beni bila bilə öz uşağım seçdim və
“ikinci mən” yaratdım.” Peron,
deyirkən çox da haqsız deyildi;
onlar tanış olduqlarında Evanin 24,
bu isə 48 yaşı var idi.

Nüvəyyon vaxtdan sonra Eva həyat yol-
una təbligat kuratoru oldu. O, bir ra-
yosunda Xuan Peronun müvəffəq
şəhərini dram üslubunda xalqa

iso getdikcə güclənirdi və artıq
nazir vəzifəsini tutması üçün
hər bir maneə qalmamışdı. Pe-
rönə komitədəki ən güclü nazir olaraq
etdi. Ancaq “heç bir müvəffəqiyyət
qalmır”. Bu dəfə də belə oldu.
Nazirlər Kabinetindəki düşmənləri tə-
məsud idon uzaqlaşdırıldı və həbs edildi.
Bunun də onu bir qəhrəman olaraq
şəhərə qədəm və əksəriyyət təşkil edən yox-
dur. Bütün binasını mühəsirəyə aldı.

İstidiyinə nail oldu - Xuan Peron
buraxıldı. Peron parlament binasının
xalqı salamlayarkən, etiraz aksiyasının
aktivitəsi olan Eva həyat yoldaşının yanında mög-
lüləşdirilmişdi.






Səslü-küylü Avropa səfəri

Evita 1947-ci ildə Avropanı səfərə çıxdı və bir çox dövlət başçısı ilə görüşdü.

Avropadan qayıdan sonra Evita zahiri görünüşündə dəyişiklik elədi və saçlarını rənglədi. Avropa mətbuatı tərəfindən çox təqid edilən dəbdəbəli paltarlarını və şlyapalarını da bir tərəfə tullamışdı. Artıq onu daha ciddi göstərən paltarlar geyməyə başlamışdı. Argentinada evindən kənarda şalvar geyən ilk qadın o idi.



Azadlığa buraxılandan sonra Peron üçün prezidentliyə aparılmış bir kampaniya açılmışdı. 1946-cı ildə təşkil olunan seki kampaniyasında Eva da iştirak etdi. O, həftəlik radio programlarında istifadə edərək, alovlu nitqlərlə səhərəkətə gətirir, özəlliklə kasibliklə qeyə xıtab edirdi.

Eva Argentinanın tarixində kampaniyalarında həyat yoldaşlığından birgə çıxış edən ilk qadın idi.

O, kasiblərin və fəhlə sinfinin vimplisinə çevrilmişdi. O dövrde Argentina xalqı ona **Eva Peron** yoluyla "Evita" deməyə başlamışdı. "Balaca Eva" mənasına gəlirdi.

*Eva Kohnə Argentina doğurdu,
Eva Argentinanı isə o doğurdu...*

Evitaya qarşı böyük məhəbbət mövzusunun əsas səbəblərindən biri, şübhənin tərəfindən qurulan "**Eva Peron Fondu**" idi. Fond evsiz-eşiksizlərə sizlərə verir və kasib vətəndaşlara pulsuz məzənnə, ərzaq, pul yardımını göstərirdi. Kasib bölgələrində mindən artıq nüfus təklimmişdi. Evita bu fonddan əlavə, ənənəvi ilk qadın siyasi partiyası olan "Feminen forofdarı qadınlar partiyası"nı da yaradı. Ölkə üzrə 3600 (!) şöbəsi olan partinin üzvlərinin sayı 1952-ci ildə 500-dən çatmışdı. Evita, demək olar ki, ənənəvi bir dövlət olmağa başlamışdı!

İl il qədər Argentinada qadınların sosvermə haqqı belə yox idi. O, onun mənasında qadınların haqları üçün aktiv çalışdı və nəhayət, 1947-ci ildə onun dəstəyi ilə qadınlar səsini haqqına sahib oldular. O, həyat yoldaşlığından prezidentliyi dövründə xalqa çox yaxın oldu. Həmkarlar təşkilatlarının yaradılmasında önemli rol oynadı.

1949-cu ildə keçirilən seçkilərdə Xuan Peron adı çəkilən partiyaya dəstəyi ilə səslərin 63 faizini topladı.

Qadınların da seckidə iştirak etməsinə imkan yaratmışdı, ancaq feminist deyildi. Evita ölkədəki qadınlar üzərində böyük bir təcəssümə malik idi. Onun sayəsində partiyaya üzv olan qadınlar, Argentinanın siyaset səhnəsində (bir çox hallarda Evitanın özü kimi) çıxış etdi.





Əfsanə

Evita həyat yoldaşının adının ofisinə ləşməsinə kömək etmişdi. Onu Hz. İsa oxşadır və “hər Peron tərəfdarının həyətini gələrsə, Peron üçün ölməyə hazır olmalıdır” olduğunu” deyirdi. Evanın fikrinco, Peronu tənqid eləmək və tənəpərvərliyə zəmanət verdi. Hər kənara və Argentinaya əsl mənada sadiq olan təndaşlar, Perona qeydsiz-şərtsiz

olanlar idi.

Mübaliğəyə varan bu davranışını Evitanın özünü də əfsanəlaşdırırdı. Onun adı və şəkilləri ölkənin hər yerini bəzəyirdi. Dövlət hərfinin həyat yoldaşı olmasına baxmayaraq, pulların üstündə onun adı var idi. Hətta tədavüldə “Evita” adlı pul da var idi. Onun adı şəhərin bir şəhəri - “Evita şəhəri” belə salınmışdı. Ancaq bu nüfuz və siyasi gücünə baxmayaraq, Evita həyat yoldaşının simvolik rolundan ötürünə keçmirdi. Elə bir təsəvvür yaradırdı ki, guya onun hər fəaliyyətinin arxasında Xuan Peron var və ya Xuan Peron bu işləri dəstəkləyir. Qısaca, **Eva çox ağıllı bir qadın idi...**

Xalqla dövlət arasında ən etibarlı bağ...

1951-ci ildə Evitanın vitse-prezidentlik postuna namizəd olma ehtimalından danışılırdı. Ancaq onun getdikcə çoxalan siyasi gücləndirilməsi, qəzəbləndiriridir. “Hər şeyin bir həddi olmalıydı!” Konstitusiya əsasən, prezident vəfat edəndə onun yerinə vitse-prezident olmayı istərdi. Ordu Evitanın vitse-prezident olmasını qəbul edə bilməzdı, o, aşağı təbəqədən gəlmışdı! Ancaq Evita fəhlə sinfindən, həm ittifaqlarından və partiyasından böyük dəstək göründü. Onun göndərdə dəstək həyat yoldaşı Peronu belə təəccübələndirmişdi.

22 avqust 1951-ci ildə fəhlə həmkarlar ittifaqları 2 milyondan çox adamın iştirakı ilə “Kabildo Abierto” adı verilən bir nümayiş

“Kabildo Abierto” Argentinada 1810-cu ildə baş tutan May inqilabından sonra qurulan ilk yerli hökumətin adı idi.

Bu cütlüyü meydana toplaşan xalqa müraciət etdi. Argentina təxəllüs ilə dəfə bu qədər çox sayıda adam bir qadın siyasetçiyə dəstək etmək məqsədilə bir yerə toplanmışdı. Xalq Evitanın vitse-prezidentlik postuna namizəd göstərilməsini tələb edirdi.

Bu bir neçə gündən sonra öz qərarını bildirdi: o, namizəd olmaq istəndi deyildi.

Şəhərin toləbini qulaqardına vurmuş və yeganə arzusunun, tarixinin hər həyat yoldaşına həsr edəcəyi səhifədə **“xalqın tələbələrini və qadınları presidentə ötürən qadın”** kimi yadda qalmaq olduğunu

bu sənəda səhhəti də korlanmışdı - Eva uşaqlıq xərcənginə tutulmuşdu.

Argentinada qadınların da səsvermədə iştirak etdikləri ilk seçkilər 1951-ci ildə keçirildi. Bu inkişafın səbəbkərə olan Evitanın vəziyyəti əsasən pişləşirdi. Xəz paltosunun altında, ayaq üstündə dayanmış təmək edən, məftillərdən və gipsdən hazırlanmış bir qurğu var

qalibiyətin qətiləşməsindən sonra keçirilən rəsmi tövridə Evitaya **“Millətin ruhani lideri”** adı veriləcəkdi. Bu sahədə yaxşı gedirdi, ancaq nə yazıqlar ki, cavan qadının səhhəti bəzəyən şəyi demək mümkün deyildi.

Şəhərin oməliyyatla kəsilib çıxarılsa da, xərcəng Evitanın bütün əməliyyatları sürətlə yayılırdı. Bu dövrə o, kimyəvi terapiya tətbiq edildi. 1952-ci ildə Argentina prezidenti oldu.

Həyat dayandı

Onu tezliklə öz pəncəsinə keçirən həmkarları xəstəliyə tamamilə təşəkkür etdi. Eva 26 iyul 1952-ci ildə, saat





20:27-də, 33 yaşında vəfat etdi. (Ölən vaxt cəmi 36 kilo çəkisi qalmışdı.) Xatirə bir anda hər tərəfə yayıldı və bütün matəmə qərq oldu. Ölüm döşəyində kən xalqına, **“Mənim üçün ağlama, Argentina!”** deyə səslənmüşdi Argentinə... Amma Argentina onun üçün göz yaşı tökdü! O, argentalılar üçün qəddəs bir insana çevrilmişdi. Onun mü ilə ölkədə həyat dayandı, kinotəhənlər, restoranlar, kafelər bağlandı. Evita rəsmi mərasim təşkil edildi və yadda lamaq asan olsun deyə, ölüm saatı qeydlərdə 20:25 kimi göstərildi.

Hökumət hər gün 5 dəqiqəlik "yas vaxtı" elan etdi. Fəhlə ləri Roma papasına məktub yazaraq Evitanın "**müqəddəsler**" sına salınmasını tələb etdilər...

Ölkədə demək olar ki, bir Evita isteriyası yaşıanırdı. Xalq Səhbi naziri, nazirlikdə Evitanın boyuna uyğun ölçüdə bir şam qoyulmasını və hər ayın 26-da şamin bir saat müddətlə yandırılmasını tələb etdi. Məktəblərdə Evitanı vəsf edən şeir və inşa yanan şagirdlər ləndirildi. (*Digər tərəfdən, bu arada, xəstəlik Evitaya yaraşdırılmışlığı üçün, “Əslində o xəstə deyildi, öpdüyü adamlardan ona yoluxdu” şəklində söz-söhbət də yayılmağa başladı.*)

**Ordu onun cəsədinə də
rahatlıq vermədi**

Evitanın ölümündən qısa müddət keçəndən sonra, onun xat
əbədiləşdirmək üçün Azadlıq heykəlindən daha böyük bir heykəl
hazırlanması qərara alındı. Heykəlin altında isə, Lenin mavzoleyi
olduğu kimi, Evitanın nəşri saxlanılacaqdı. Ancaq heykəl hazır
mış - 1955-ci ildə ordu hərbi çevriliş edərək hakimiyyəti ələ keçir
Xuan Peron xaricə qaćmaq məcburiyyətində qaldı və Evitanın

İstilası başlaması tədbirləri başsız qaldı. Artıq Eva Peronun nəşinin
onu sağlığında qətiyyən xoşlamayan hərbçilər müəyyən-
məsləhətlər.

Birdən əsul-idarə Evitanın cəsədini çıxararaq, uzun illər hamiya na-
zəm qalan şəkildə gizlətdi.


1985-ci ildə nəşr edilən "Əziz Evita" adlı kitabda yazıldığına görə onun cəsədini təhqir etmişdi.

...dünyası da keşməkeşli,
...dünyası da...

1955-ci ildən 1971-ci ilə qədər Argentinada “peronizm” qadağan
Eva Peronun şəklini saxlamaq bir tərəfə qalsın, onun adını
belo qadağan edilmişdi. Hərbçilər tam 16 ildən sonra Eva Pe-
rinin harada gizlədildiyini dedilər: Argentina xalqının milli
İtaliyanın Milan şəhə-
“Mariya Maqqi” adı altında
edilmişdi!

Xuan Peronun cənəzəsi İspaniyaya köçürüldü və Xuan Peronun oradakı meşhafızə altına alındı. 1973-sürgündən Argentinaya qayıtmaq isteyen Peron, üçüncü dəfə prezident olmaq də bir ildən sonra vəfat etdi. Bu ölümündən sonra Xuan Peronun hərbi mənzili İzabel Peron, eyni zamanda vitse-prezident idi və ərinən sonra Argentinanın ilk qadın prezidenti oldu. İzabel Evitanın cənəzəsi Argentinaya köçürüldü və onun evliliyünün nəşləri birgə dəfnedildi.

qəbri nüvə hücumundan
qurtulacaq dərəcədə




möhkəm inşa edildi! Bəziləri isə belə fikirləşirdilər ki, cənaza bu ha yoxa çıxarsa, Evita əfsanəsi yenidən meydana çıxa bilərdi və rünür, məhz bunun qarşısını almaq üçün qəbri belə möhkəm təqdis dilər...

Eva Peronun həyatı çoxlu sayda əsərlərin mövzusu oldu və onu bu gün də insanlar tərəfindən çox maraqla oxunur. Onun xatirə heykəllər, abidələr ucaldılıb, muzeylər açılıb. Bu gün də Eva Peron muzeyi turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

Özü dəyər olan qadın


...Eva Peron, şübhə yox ki, öz ağlina belə gəlməyəcək qədər yüksək bir mövqeyə çatmışdı. Kasıblar və fəhlə sinif üzərindəki nüfuzu və kult halına çevrilmiş şəxsiyyəti ilə o, sosializm, faşizm və millətçiliyin qarışığından ibarət olan "peronizm" cərəyanının Argentinada yerləşməsində baş rolu ifa etmiş, eyni zamanda, bu cərəyanın və öz həyat yoldaşının təbliğat maşını kimi işləmişdi. O, xoş məyətli bir şəxsiyyət idi. Öz ölkəsində sinif ayrı-seçkiliyə həqiqətən də son qoymaq və xalqın həyat səviyyəsini qaldırmak istəyirdi. Bu istəklərinə müvəffəq olmuşdu. Hazırkı müvəffəqiyyətsizliyə düşcar olduğuna heç bir şübhə qalmayan və diktatorluğun dayağı kimi qəbul edilən peronizm cərəyanı tarixin zibil qutusuna atılsa da, Evita gəncləri Latin Amerikasının səmasında hələ də parlamaqdadır.

Eva bu gün də təkcə Argentinada deyil, həm də bütün Latin Amerikası ölkələrində canlı əfsanə olaraq yaşamaqda davam edir. O, Argentina xalqının qəlibi də əbədiyyətə qədər yaşayacaq bir azadlıq simvolu kimi qalmaqdə davam edəcək...



Nadin QORDİMER

**Bəşəriyyətin
birgəyaşayış formulunu
bilən və yazan qadın**



məhəbbət” (*Occasion for Loving*, 1963), “Gizli saxlanması istenilen olunur” (*Not for Publication*, 1965), “İtirilmiş burjua dünyası” (*The Late Bourgeois World*, 1966), “Fəxri qonaq” (*A Guest of Honour*, 1970), “Livingstonun peykərləri” (*Livingstone's Companions*, 1970), “Mühafizəkar” (*The Conservationist*, 1974), “Burgerin qızı” (*Burger's Daughter*, 1979), “Əsgərin ağuşu” (*A Soldier's Embrace*, 1980), “İyul adamları” (*Culy's People*, 1981), “Nə inanıharadasa, orada” (*Something Out There*, 1984), “Təbiətin şəhərliqləri” (*A Sport of Nature*, 1987), “Silah gedəndən sonrakı saat” (*The Moment Before the Gun Went Off*, 1988), “Nə vaxtsa” (*Upon a Time*, 1989), “Oğlumun hekayələri” (*My Son's Story*, 1991), “Hər zaman nə işə olur” (*Something for the Time Being*, 1992), “Yanımda - heç kim” (*None to Accompany Me*, 1994), “Evdəki silah” (*The House Gun*, 1998), “Yükvurma” (*The House Guest*, 2001), “Həyat alır” (*Get a Life*, 2005), “Beethoven on alman qara idd” (*Beethoven Was One-Sixteenth Black*, 2007) kimi əsərləri dünhyaca ün qazanıb.

■ O, Nobel ödülünlə layiq görülmədi (1991) və məhz həmin ödülə layiq görülmə gərəkçəsində dəqiqiliklə deyildiyi ki: “əsrarəngiz əsərləri ilə bəşəriyyətə gələn” yi böyük töhfələr” lə adını Tarixə yazıb!

■ O, “Nobel”dən 17 il önce (1974-cü il) başqa bir nüfuzlu ödülə - Man Booker mükafatınlənə layiq görülmüşdü!

■ Bu qadın, **ŞƏXSİYYƏTLİ ZİYAH GÖRKƏMLİ İCTİMAİ-SİYASI XADIMI** Güney Afrikadan olan ingilisdilli yazıçı **Nadine QORDİMER**dir!

Onun “Üz-Üzə” (*Face to Face*, 1949), “Kənd və şəhər sevgillisi” (*Town and Country Lovers Lovers*), “Seprentin yumşaq səsi” (*The Soft Voice of the Serpent*, 1952), “Riyakar günləri” (*The Lying Days*, 1953), “Altı futluq torpaq” (*Six feet of the Country*, 1956), “Yadellilərin torpağı” (*A World of Strangers*, 1958), “Cümənin izləyi” (*Friday's Footprint*, 1960), “Təsəvvür məhəbbət” (*Occasion for Loving*, 1963), “Gizli saxlanması istenilen olunur” (*Not for Publication*, 1965), “İtirilmiş burjua dünyası” (*The Late Bourgeois World*, 1966), “Fəxri qonaq” (*A Guest of Honour*, 1970), “Livingstonun peykərləri” (*Livingstone's Companions*, 1970), “Mühafizəkar” (*The Conservationist*, 1974), “Burgerin qızı” (*Burger's Daughter*, 1979), “Əsgərin ağuşu” (*A Soldier's Embrace*, 1980), “İyul adamları” (*Culy's People*, 1981), “Nə inanıharadasa, orada” (*Something Out There*, 1984), “Təbiətin şəhərliqləri” (*A Sport of Nature*, 1987), “Silah gedəndən sonrakı saat” (*The Moment Before the Gun Went Off*, 1988), “Nə vaxtsa” (*Upon a Time*, 1989), “Oğlumun hekayələri” (*My Son's Story*, 1991), “Hər zaman nə işə olur” (*Something for the Time Being*, 1992), “Yanımda - heç kim” (*None to Accompany Me*, 1994), “Evdəki silah” (*The House Gun*, 1998), “Yükvurma” (*The House Guest*, 2001), “Həyat alır” (*Get a Life*, 2005), “Beethoven on alman qara idd” (*Beethoven Was One-Sixteenth Black*, 2007) kimi əsərləri dünhyaca ün qazanıb.

Nadine Qordimerin qələmindən çıxmış və yalnız bir qisminin qeyd etdiyimiz əsərlərini oxumaq insana xüsusi zövq verir. Bəzi əsərlərini tamamilə oxusam da, açığını deyim ki, hələ bir çox sevimli yazıçılarının əsərləri kimi onun yazdıqları hamısını oxumağa vaxt tapa bilməmişəm. Amma xarici ölkələrdən aldığım kitablar arasında onun neçə kitabı var və həmin əsərlər - əsl ədəbiyyat örnəklərini oxuyacağım günə ümidi mi bağışlı qalmışam...

Nadine Qordimer, sözün əsl anlamında, oxunmağa dəyər yazıçıdır. Bu, dünhanın ünlü ədəbiyyat tənqidçilərinin də fikirləridir. Bir çox əsəri nəşr olunduğu dövrdə ciddi hadisəyə çevrilib və yaradıcılıq mündərəcəsi bu gün də insanı düşünməyə dəvət etməyə başlamışdır.

11. uşaq yaşlarında “ağ dərisi”ni qətiyaz kimi dəyərləndirirdi

Nadine Qordimer, 1923-cü ilin 20 noyabrında Güney Afrika Respublikasında Yohannesburqdan çox da uzaq olmayan kiçik yaşlı qəsəbəsində zərgər ailəsində dünyaya gəlib.

Əməkçi valideynləri yəhudi mühacirləri Atası Litvadan, anası isə İngiltərədən gəlmişdi. Güney Afrikadakı irqi və iqtisadi





ayrı-seçkiliyə qarşı ilkin marağın ona ait olduğunu aşılamışdı. O, çar Rusyasından qayıtmaq düşmüştər. Düşmən bir yəhudi kimi, diskriminasiyanın nə olduğunu öz gözləri ilə gördüyü dən (necə deyərlər, şəxsi təcrübəsinən çıxış edərək) Nadini siyasi baxımdan yəkin şəxsiyyət kimi formalaşdırıa bilmişdi. Anası isə ölkədəki yoxsulluq və diskriminasiyaya çətinliklə dözür, qaradərili uşaqlar üçün uşaq bağçasında işləməklə tanışlı tapırıldı.

Qordimer ilk təhsilini katolik məktəbdə alsa da, ürəyi zəif olduğundan, sonradan anasının təşəbbüsü ilə ev mühitində təhsil almağa başlayır. Evdə təhsil almaya və ətraf mühitdən çox vaxt təcrid olunması onu erkən yaşlarından bədii yazılar yaradımağa sövq edir. Onun çap olunmuş ilk yazıısı "Nəzərdə olan qızılın axtarışı" uşaq hekayəsi idi. "Sabah yenə də gələn adlı digər hekayəsi də həmin ildə - 1948-ci ildə "Forum" jurnalında çap olundu.

15 yaşına çatanda, artıq onun böyük üçün yazılmış beletistikası işıq üzü göründü.

Vitwatersrandda (University of the Witwatersrand) təhsilini yarımçıq qoyaraq Yohannesburqa köçən Qordimer sonralar taleyini həmşəsi bu şəhərlə bağlır. Yohannesburqda ali təhsil almaqla yanaşı, yəni mağa davam edir, əsasən yerli Güney Afrika jurnallarında çap olunmağa başlayır. Və ilk yaradıcılıq məhsulları, 1948-ci ildə "Üz-üzə" adlı topluda nəşr olunur (kitablaşdırılır).

Ötən yüzulin ortalarında Güney Afrika Respublikasında aparıcı rejimi bərəqərar olur, irqi ayrı-seçkilik artır, müxtəlif dərili in-

şəhərde nikah bağlamaq qadağan olunur. Yazıçının özü xatırlayırdı ki: "...uşaq yaşlarında "ağ dəri"mi imtiyaz kimi dəyərləndirirdim və ondan sonralar sanki ikinci dəfə dünyaya gəldiyimi hiss etdim." Mühitdə ölkədəki durum yaradıcı ziyalalar üçün dözülməz və çatır: Mopassandan tutmuş, Heminquey və Folknerə qədər ən yaxşı yazıçıların əsərləri qadağan edilmiş və yandırılmışdı. Yazıçıları məsələsi yoxdur, o cümlədən P.Abrahams və A.La Quma da ölkəni etmişdilər...

Şəhərin möşhurlaşdırılan əsərlər

Nadin Qordimerin 1948-ci ildə işıq üzü görən (ilk hekayələr topğan), "Üz-üzə"dən 5 il sonra sonra "Riyakar günlər" ("The Long Days") adlanan ilk romanı nəşr edildi (1953).

İkinci osordə gənc yazıçı Helenin taleyindən bəhs olunur. Nadin Qordimerin yaradıcılığı Güney Afrika üçün xarakterik olan bütün müsbət iqtimali-siyasi durumları (halbuki Qordimer həmişə qeyd edir, siyasi ideyalar carşısı deyil) özündə əks etdirir. Nadin Qordimer 1956-ci ildə yazdığı "Altı futluq torpaq" əsəri onun yazıçı kimliyini daha da artırmış oldu.

Nadin Qordimerin "Yadellilərin torpağı" romanında 1958-ci illərin ortalarında Johannesburglı jurnalisti Tobi Hoddanın gördüyü yəhudi cəmiyyətinin çox planlı təşvihi verilir. 1960-ci ildə onun "Cümələri" əsəri çap olunur.

Bir yeni əsərlə onun əsərlərin oxucuları arasında ünү, təbii bir axarla daha da aradı. O, artıq tanınmış və istedadlı bir yazıçı olmuşdu. - Qordimer imzasını daşıyan osor hadisəyə çevrilirdi. Lakin onun imzasını dəstəkləyənlər yanaşı ciddi narahatlıqlar da var idi. Çünkü bu əsərlər ciddi





şünən insanların, sənət bilicilərinin olumlu reaksiyalarına şahid olmaqdə, yaxşılaşdırıcı, qadın qəddarlığının və qadın həyatının qədərini qızılırlığına, qadının qəddarlığını və qadının qədərini təsdiq etməsi dediklərimizi təsdiq edir. Ele həmin il o, "Livingstonun perisi" əsərini də oxuculara təqdim etdi.

Nadin Qordimer 1974-cü ildə "Mühafizəkar" əsərinə görə Man Booker ödülini aldı. Bu romanda Nadin Qordimerin fikirləri də bədbindir və təcridolunma, tənhalıq hissi daha da qabarıq şəkildə rünür.

Qənirə Parçəli Nadin Qordimer adını yazan qadınlar

bir düşüncə dəyişikliyinə ehtiyac olduğunu ortaya qoyur və oxucuları mümkün olabilecek dəyişikliyə səsləyirdi.

Təsadüfi deyildi ki, qəhrəmanın düşmanın qəddarlığından qaçaraq, öz həyatına qapılmasından bəhs edən "Təsadüfi məhəbbət" romanının (1963) bir müddət Güney Afrikada qadağan edildi. Bununla belə o, dayanmadan, boyunca həvəslə çalışır, yeni əsərlər yazır. 1965-ci ildə çıxan növbəti əsərinin - "Gülə saxlanması tələb olunur" romanı oxucular tərəfindən böyük maraqla qəbul olundu. Romanın qəbul olunması onun çalışqanlığına, istedadına, saygının ifadəsi idi.

Bundan cəmi bir il sonra oxucular təqdim olunan "İtirilmiş burjua dünyası" romanında Nadin Qordimerin içində təcridolunma qaldıran tənhalıq və təcridolunma hissini özünü qabarıq şəkildə biruzə verdi. Yerləşdirilmənin gerçekliyə uyğun olaraq uzun müddət romanın da nəşrinə (Güney Afrikada) dağa qoyuldu. Buna baxmayaraq o, yaxşılaşdırıcı, qadın qəddarlığını və yaratmaqdə (və yaratıcılığına) şahid olmaqdə davam edirdi. Onun 1970-ci ildə qələmə aldığı ünlü "Ceyms Teyt Blek" əsərinin 1971-ci ildə "Ceyms Teyt Blek" ödülüne layiq görülməsi dediklərimizi təsdiq edir. Ele həmin il o, "Livingstonun perisi" əsərini də oxuculara təqdim etdi.

Nadin Qordimer 1974-cü ildə "Mühafizəkar" əsərinə görə Man Booker ödülini aldı. Bu romanda Nadin Qordimerin fikirləri də bədbindir və təcridolunma, tənhalıq hissi daha da qabarıq şəkildə rünür.

Nadin Qordimer roman və hekayələrlə yanaşı, ədəbi tənqid, yazıçılarla forqlı mövzularda məqalələr yazır, konfranslar da verirdi.

Xanım yazarın 1979-cu ildə oxuculara təqdim etdiyi "Burqerin qızı" romanı da maraqla qarşılandı, lakin hakim rejimin də öz maraq olmaması və senzura təqibi özünü çox gözlətmədi... Buna baxmayaraq, qolomi yerə qoyacaq deyildi və 1980-ci ildə oxuculara daha bir roman - "Əsgərin ağuşu" nu təqdim etdi...

**Yazar: Qordimer, Miqyas: Dünya,
reaksiya: Əsl rezonans!**

1981-ci ildə qələmə aldığı "Yulinin xalqı" (Culy's People) dünya miqyasında əsl rezonansa səbəb oldu. Rəvvayətin mənbəsi memar Smaylin ailəsi (Smales) durur. Yohannesburqdan gələn qadın ailə öz nökərinin evində qalır.

Nadin Qordimer burada kənd sakinləri ilə ağların ailələri arasında yaşlılarla mənzilələrə, yaşlılarla dərin psixoloji müstəvidə göstərir, onlar arasında mövzulardır. Sosial və mədəni uğurumu təhlil edir.

Sayı-sərkilik məsələsində Nadin Qordimer "qızıl orta" ni tapşırır. Əsas məqsəd olmalıdır mənşəti mövqə yaratmağa xüsusi səy göstərir(di).

Şəhər, əgər qısaca özətləşdirir, o öz əsərləri ilə əvəz edir, onun haqqında əməkdarlıqları, "Özət" beləyə, əməkliyyat, imperializmə, ədəbiyyat, imperiya (adlandırılan) hər şeitə qəzidir. İnsan təbiətinə qayadır. İnsanın qəzidə gələcək yankı bunları!





Ədəbiyyat, insan təbiətinin ən önemli gücü olan duygunu dayanılsızlaşdırır, ləğv edir, işarətləyən, zənginləşdirir, insanı yaradıcılıqlılaşdırır.

İmparalist olan isə qeyri-insani, hərəkətçi bir yaradıcılıq aktıdır.

Həyat imperialist olana (hakim güləş, məcburən boyun əyəndə belə, ədəbiyyatda qəzəb, üsyandadır, (dolayı ya da dolaysız, açıq ya da qapalı, dodaqaltı, ya da fəryadlı, yemək tindan, ya da yer üstündən), səsini ona səcənəcək sancıl (yüksek) pərdədən duyurur.

“Nobel”li xanım və onun qəhrəmanları haqqında daha bir neşə söz

...Nobel Ədəbiyyat ödülü Güney Afrikalı ağıdərili yazar Nadin Qordimerin yaradıldığı əksər romanlar, onun, irq ayrı-sənətinin qarşı çıxan siyasi müxalif (etnik) kimliyi ilə (*Güney Afrikada yaşamış siyasi qəhrəmanlar*) aparteid rejiminin siyasi sonluğu ilə bağlı dəqiq müşahidə qabiliyyəti ilə) “süsənlənmiş”dir. Onun əsərləri fikirlərini müdafiə etmək, ədəbiyyatın və ludadə humanistlik və yüksək ədəbiyyat əyarı daşımıası ilə seçilir.

Xanım Qordimerin 1981-ci ildə işiq üzü görən “İyul adamları” Antonio Gramskinin “Həbsxana gündəlikləri”ndən bu cümləyələ açılmışdır:

“Keçmiş ölürlər, yeni isə doğula bilmir. Bu ikisi arasında qədər müddətdə, bir çox “xəstə” nəticə (“namənəsib müəyyənlilik”) qəbul ortaya.”

Nadin Qordimer də qələmiyle və ədəbi gücüylə, Gramskinin bu son dərəcə həssas və uyarıcı təsbitinə şərık olur: “...Qəsidi...

“...şortlarda bəzi nəsnələr (və adamlar) anidən çox böyük qazanırlar. Həyatda qalmaq üzərinə aparılan söhbət (-müzakirə), təbiəti gərəyincə, nəyin ənəm qazanacağını hadisələr başlıca məsələdən öncə üzə çıxarda (müəyyənləşdirə) bilməz.”

...Və gecələr boyu, yalnızlığa doğru
Hər ulduzdan uzağa düşər bu ağır dünya.
Biz hamımız yixılmaqdayıq.

Bu əl də
hor şeydə var bu yixılma xəstəliyi,
kimsə qarşı durammas.
Və sonunda düşməz olur, bu düşən aləm
həmişə var olan birinin zərif əllərindən...


Nadin Mariya Rilkenin insanın daxili aləminə təsir edən bu əsərlər, kitabın içində bir yerdə yazaraq qaralarla ağlar arasındakı əsərlər, ayınlara çarəsizcə müşahidəçi qalmaqdan başqa edə biləcəyi və əyin olmadığını vurgulamağa çalışır “Nobel”li yazar Nadin Qordimerin.

“Şəhər, haradasa, orada” (1984) hekayələr toplusu da və “Təbibatçı illüstrasiyaları” (1987) və “Oğlumun hekayələri” (1990) kimi romanları da, bir daha, Nadin Qordimerin daimi mövzusu olan Güney Afrikadakı yaşlıların üzüntülərinə sədəqətini təsdiq edir.

Onun bütün əsərləri VAHİD KİTABdır...

Nadin Qordimer öz xatirələrində əsərlərinin vahid kitabıdan olduğunu qeyd edir. İstər





- Nadine Gordimer



romanları, istərsə də hekayələri insanlar arasında həm irqçılıyin, həm də xudunliyin və uçurumun (mənəviyyatsızlığın dözümsüzlüyü) məzəmmət olunmuş mövzusuna toxunur. Onun romanları hekayələri irqçılıyi bütün çılapqlığı göstərməklə bərabər, insanlar arasındıqopuqluğu, ekoizmi, mənəviyyatsızlığı bir-birinə dözümsüzlüyü qınayır. Onun qələmə aldığı məsələlər gerçek həyatda gəlir. Həyat gerçekliyinə sədaqəti (münasibətlərini gerçek cizgilərlə etmək bacarığı) ona geniş şöhrət gətirməsərlərinin bütün dünyada rəğbətlə qeylanmasını şərtləndirmişdir.

Əsərləri dünya şöhrəti qazanan Qordimer bir neçə dəfə Nobel ödüllü namizədiyi arasında olub. Nəhayət, **o, 1991-ci il - Ədəbiyyat üzrə Nobel ödülini qazanmış - haqq etdiyi ödülü...**

“Qələmlə rəqs”

Xanım Qordimer Afrika, Avropa və Quzey Amerikanın bir çoxını gəzdi, ancaq Yohannesburqda yaşamağı üstün tutdu.

Mövzusu nə olursa-olsun ortaya çıxardığı hər hekayədə ölümlə hesablaşmasının izlərini eks etdirən Qordimer: “Mən yazmağa lıqdan başladım. Klassik rəqqas olmaq istəyirdim və bəzi şərtlər təhsilimə ara verməyimi çətinləşdirdi” deyir və davam edir: **“Mən də, o zamanlar lirik bir həmlə olaraq hiss etdiyim duyğunun təsdiyi lə yazmağa başladım. Bu rəqslə ya da yazmaqla ortaya qoyulub lən bir şeydi. Yaşam qarşısında duyulan bir cür heyranlıq, yaxşı maqda olduğuma görə canlı və siddətli bir etiraz... Daha sonra...**

İslamçılık çağının başlarında bu duyu fərqliləşdi: Xarici aləmə də salam - izah tapma, həm xaos, həm də zənginlik içində öz düzənləyi yaratma ehtiyacına dönüşdü.

“Mən yaşamımda, bu həmlə, bəzi mürəkkəbləşdirmələr - ən yüksəkdə edilmiş oldu. İrqçılık, ölkənin siyasi təməli, Güney Afrikada yaşayan hər kəsin içində olan bir şeydir. Bu, bəsit bir siyasi əməni üzüntü, insanın təkbaşına dəstəkləyəcəyi, ya da əl çəkəcək bir təvir deyildir. Güney Afrika insanları bu siyasi düzəni yaxşılaşdırmaq mənim roman qəhrəmanlarım da. Mən siyasi mətnlər yazmaq istəmirəm. Zətən bunu heç bir zaman etmədim də... ”

1991-ci ildə çıxan “Sığrayış” romanı və başqa hekayələri müəlliim “Kiçik janr”da ustalığını göstərməklə yanaşı, onun sevdiyi mövzularla bağlılığını bir daha isbat edir.

“Yanımda heç kim” (1994) romanında Qordimer özünü daha yaxşılaşdırma düşmək ümidi ilə ömrünü siyasetə həsr etmiş **Vera Starkın** həyatını verir. Bu əsər, Nadin Qordimerin, 1991-ci ildə Nobel Ədəbiyyat ödülüünü aldıdan sonra yazdığı ilk romandır. Güney Afrikalı aydınlarına son verildikdən sonra keçirilən ilk seçimlərdən bir günər onco yaşınan fövqəladə keçid dönməndə, sevdalı bir qadın - vəkil **Vera Stark** qaraların torpaqlarını yenidən əldə etmək üçün yürüdükləri mübarizələrdə onları təmsil edir. Bir keçid dönməsi sayılan bu kitabda önə çıxan iki qadın - **Vera Stark** və **Sibon - Maqoma** kişilərə düşən həllələri özlərinə götürür, bu dönmədə etirazları ilə həllərin öünüə keçirlər...

Bu sözlə, “Yanımda heç kim” romanı, çağının şahidi olaraq güclü bir yazarın ən yüksək osorlərindəndir.

Şəhərin Qordimerin 1998-ci ildə yazdığı “Evdəki silah”





romanını isə tənqidçilər “*hakimiyətin yüksək eşelonlarındakı həyat haqqında triller*” adlandırdılar. “*Evdəki silah*” tənqidçilərin sözü təkrar etsək, “*hakimiyətin yüksək eşelonlarındakı həyat haqqında triller*” liyin nədir? Sində daha nədir, daha nəyi anladır?

Bir gecə, gözlənilməz bir xəbər: ... Və şam, ölüm, cinayət üçbucağına sıxışır qalan (və bütün yaştıları bir müdafiə məqsədində dönüşən), ədalətin çapraz sorğulan texnikasına boyun əyməyə məcbur qalır bir ailə!.. Sahib olduqları bütün dəyərlər və əxlaq anlayışları bir canının ölümündən sonra bulunca, onlar yenə, yaşamağa davam etməyə başqa şeylər tapmağa məcburdular; hətənək, şəhəri ən başdan başlamaq və heç bir qədəm gözdən qaçırmamaq qeydi ilə...

Klaudia və Harald Linqardin həyatları, oğullarının cinayət suçuyla tutulmuşunu öyrəndikləri gecədən etibarən hər kabusa dönüşür. Bu kabusda, bir silah, həm cinayət; artıq kimsənin gəlib-getmədiyi evləri, həbsxana və vəkillərinin bürüdülməsindən cızdıqları xətt; habelə həm keçmişlərin, həm də gələcəkləri ilə etdikləri tükənməz üzləşmələr vardır. Gürcü-Afrikalı orta sinif ağ burjua ailəsi (Linqardlar) üçün ən böyük növbəti oğullarını birdən-birə sanki heç tanımadıqları və onun həyatına dair heç bir bilgiyə sahib olmadıqları barədə gerçəkliliklə üz-üzə qalmalıdır. Ona illər boyu nə öyrətmışdılər; onun qərarlarına (və qurdları) ayrı həyata) daima saygı duymamışdılar mı? Fərqliyə varmadan sevgi duyduqları bu həyat necədi? - Klaudia və Harald bunu anlayacaqlılar. Oğulları **Duncan**, yalnızca 27 yaşında bir memar olmaqla yox, məyib, necə deyərlər, çox daha fərqli birisiydi. Onu, birlikdə yaşay-


gəldiklərindən birini öldürməyə qədər sürükləyən qara sevdanın başı, qaraları edən bu fərqliliyi yavaş-yavaş qavrayacaqdılar - artıq gec olub...

Nadine Gordimer çıxış yolu tapmir

Klaudia və Harald oğullarıyla birlikdə artıq “o biri tərəf”dədirlər. Hər iki oğul da olsalar, içində ağ burjuları təmin etməyən, özlərini arxalaşdırıraq daxil olduqları bir dünyadır bu; qaradərililər, eynicinsliyinə maliklər, onları müdafiə edən vəkillər, məhkəmə salonları, göstərişlər vərdır bu tərəfdə... Və onlar, yaşadıqları yeni həyatda bir qədəmənə malidəyinləridirlər indi. Bu ana və ata qorxunc bir suça onları da qaradərli oğullarına qarşı atmalı olduqları addımlar barədə qərar verir. Duncani dəstəkləmə və onun yanında olmaq qərəbatı, qarardan da artıq bir mürəkkəblik olacaqdır onlar üçün, oğulların qaradərli olmaq məcburiyyətindədirlər, çünkü illər öncə yazdıqları məktubda ona bu barədə söz vermişdilər: “*Nə edirsən et, nə edirsin bizlər daim sənin yanında olacaq*”.

Yaxşı, - amma haraya qədər; insan ölümü, cinayət işləmək də buna daxildirmi? Klaudia vərliyinə inanan bir ata və hər gün inanmış həyatı üçün çalışan bir həkim ana üçün bu hərada başlayar və harada bitər? Sevgilisi Duncandan aldadılan Duncanın yeganə çıxış yolu cinayət olduğu qəbul edilə bilərmi? Büyüklərin oğulların cavabları gedərək artan bir tərəf qəndə, məhkəmə salonunun “adamin üsyanı” divarları arasından gələcəkdir...

Cinayət Klaudia və Harald üçün əsas gələcəkdən çox oğullarının başına gələn bir fəlakətlərdir. Öz fəlakətləri üçün də həm oğulları - mənşə olurlar həm də bir-birlərinin varlıqları, mənşə yeni şeylər kəşf edib bir-birlərinə daha





NO COLD KITCHEN




A Biography of
NADINE GORDIMER
by Ronald Suresh Roberts

çox yaxınlaşırlar. Kəşf etdikləri
lərdən biri ƏDALƏTLə bağlıdır.
Ədalət deyilən şey yalnızca bir oyundur
və bu oyun üçün də olmayan iki şeydir:
başlarına gələn hadisənin və öz
liqlarının gerçəyi...

Bütün əsərlərində Güney Afrikada
ırq ayrı-seçkiliyinə, senzuraya və
bersizliyə diqqət çəkən Nadin Qordimer
bunu daha çox roman qurğusu (sənəd)
içində verməyi üstün tutur. Modern
İngiliscə ədəbiyyatının ən parlaq yazarlarından
olan Qordimer "Evdəki silah"da Güney
Afrikanın gerçəyini ağ bir burjua ailəsinin
dili ilə verir. Toxunulmaz orta
ailə yapısını çökdürə biləcək bəlkə
tək şey olan günah işləmə, hətta adam
durmə hadisəsinin sonuclarını biləcək
onların üzərində cəmləyir. Bunu edən
toplumun və insanın ƏDALƏTLə
LAQ anlayışlarını öz sözləri (dilləri)
sorğulayır; sistemin bütün qaydasızlığını
onu davam etdirənlər vasitesi ilə
önünə sərir...

Qordimer, ictimai şiddətin qarşılığında şiddətdən başqa bir
gətirmədiyi dünyada, bütün qorunma yollarının artıq sonuna qədər
dirəndiyini açıqca vurgulayır. Sistem, onu (hər gün yenidən)
ranlar üçün belə çıxış yolu "tanımamağa" (tapmamağa) başlamışdır
artıq...

Alleqorik ağırlıqlı üsluba sahib olan Nadin Qordimer, "Bu
Dünyalar" kitabında bir yandan ağır, digər yandan xeyallarla qarışan
dili ön planda tutarkən, başqa yandan da bənzətmələrdən
yanaraq, nəsrdə poetikliyi ustaca istifadə etməkdədir.



1999-cu ildə Nadin Qordimerin "Tariixdə
və ümid içində həyat: əsrimiz haqqında
qeydlər" kitabı çıxdı. Buraya Qordimerin
ədəbiyyat, mədəniyyət, insan hüquqları
problemləri və əlbəttə ki, onun işi və Güney
Afrikadakı həyat haqqında məqalələr, mü-
hazırılər daxil idi. Bu dövrlərdə bir çox ödül
və fəxri adlara layiq görülmüş xanım Qordimerin
əsərləri artıq dünyada iyirmi beş dilə
çevrilərək oxucular tərəfindən böyük ma-
raqla oxunurdu. Onun bundan sonra qələmə
aldığı bütün əsərlər, o cümlədən "Yır-yığış",
"Həyatı qazanmaq" romanlarını da oxucular tərəfindən böyük ma-

Nadin Qordimerin 1954-cü ildə ailə həyatı qurduğu Reynold Kas-
incəsənət əsərlərinin alqı-satqısı ilə məşğul olurdu və Güney
Afrikada "Sotsbis" in yaradıcısı idi, özünün şəxsi qalereyası vardı.
Onun uğurlu nigahı Reynoldun emfizema
və qələməyindən keçinməsinə qədər (2001-ci
yılın başı) sürdü. Bu onun ikinci, Reynoldun
sonuncu nigahı idi. Onların 1955-ci ildə
həyatına Hüqo adlı oğuları var və hal-ha-
tılı Hüqo Nyu-Yorkda kinoistehsalı sahəsində
çalışır. Onu da deyək ki, ana və oğul
sahosində əməkdaşlıq etmiş və onlar
iki sənədli film üzərində işləmişlər

(Qordimerin bir qız övladı da var).
Qordimer Fransanın Fəxri Legion Or-
deşili toqdimetmə törənində səfir Deni
Gordon söyleyirdi, "Bu aktla Fransa Res-
publikası hər şeydən öncə aparteidlə mü-





+ Brilliance Audio UNABRIDGED
NONE TO ACCOMPANY
ME
NADINE GORDIMER

MY SON'S STORY
NADINE GORDIMER

kişilərin məşğul olduğu Siyasetə baxışının şəkillənməsidir...).


barizə aparan görkəmli yazıçıya həqiqət qazandırmaq istəmişdir". O, sonra nüfuz nə davam edərək deyirdi, "Qordimerin yaradıcılığı Güney Afrikadakı situasiyanın dərininə varmaqla bərabər, həm də universaldır. Onun yaradıcılığının gücü bəverənləri pragmatik dərkətməkdən qənaqlanır. Siyasi seçim etmək məcburiyyətdə qalan şəxsiyyətin zəifliklərini anlama və ifadə etməsinə gəldikdə isə onun yaradıcılığında hər cür işbazlığın HƏQİQƏTİLƏ qarşılardırmasının qəddarcasına əməl olunur".

2004-ci ilin sonunda Kofi Annanın şəbbüsü ilə BMT-nin sabiq 16 görkəmli siyasetçi ilə keçirdiyi "XXI yüzildə BMT ni necə görmək istəyirsiniz" sorğusuna Qordimer, BMT-ni "bütün dünyada həqiqətələtin qorunmasını təmin edən və buna milli maraqlardan ucada duran bir qurum kimi" görmək istədiyini bildirmiştir. (**Doğrusu da bu deyilmi?!**. Və nəhəng bir ədəbiyyat xadimi haqqında məqaləsi siyasi notlarla tamamladıq. Bu, ilk baxışdan nə qədər uyğunsuz görünüşə də, əslindən ənənəvi şəhərə yazdıqları; Qordimer qəhrəmanlarının, Güney Afrikanın (qara qitə insanlarının) yaşadıqları baxımından çox uyğunlaşır. Bəlkə də, bu, bir qadın Ədəbiyyatçının osmanlı



Wislawa Szymborska

**«ZİRZƏMİ DƏRSLƏRİ»ndə
oxumuş Nobel ödüllü
xanım yazar**



O, ölməz poeziyası ilə, poeziyasını rə Nobel ödülünlə (1996) layiq görəməklə adını tarixə yazdı!

Nobel ödülü ona, daha dəqiq ifadə mək gərkirə, "tarixi və bioloji hərəkəti bəşəri həqiqətlər fragmetlərdə təsvır etməcəgə imkan verən poetik xarakterinə görə" verilib!

O, həmçinin, 1954-cü ildə Krakov hərinin Ədəbiyyat ödülünlə, 1963-ci ildə Polşanın "Mədəniyyət" ödülü, 1991-ci ildə "Höte" ödülünlə, 1995-ci ildə "Herder" ödülünlə layiq görüldü.

1996-ci ildə isə o, Polşa "Pen Hərəkəti"nun ödülünlə alıb!

Bu Qadın bir çox ünlü kitabları (Əsərlərin!) müəllifi, Polşa şairi Vislava Şimborskadır!


Eyni zamanda, ədəbiyyat tənqidçi, felyetonçu, barokko dövrü fransız poeziyasının tərcüməçisi olan Vislava Şimborska çağdaş Polşanın ən görkəmli məsələsi, asır şairlərindən biridir. Çoxlu beynəlxalq mükafatların laureati olan Vislava Şimborska 2001-ci ildə Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü diplomunu alıb.

"Nə üçün yaşayırıq" ("That's Why We Are Alive"), "Özümə suyorum" ("Questioning Yourself"), "Duz" ("Salt"), "101 poema" ("101 Poem"), "100 əyləncə" ("Əyləncənin sonu yoxdur") ("No Fun"), "Hər bir hal" ("Could Have"), "Böyük kəmiyyət" ("Large Number"), "İnsanlar körpüdə" ("People on the Bridge"), "Poemalar. Polyak və ingilis dillərində", ("Poezce: Poems, original Polish-English edition), "Tələb olunmayan qiraət" ("Required Reading"), "Son və başlangıç" ("The End and the Beginning"), "Qum dənəciklərindən bir görünüş" ("View with a Pin of Sand"), "100 poema, 100 əhvalat" ("100 Poems - 100 Happenings"), "An" ("Moment"), "Böyük uşaqlar üçün qəfiyələr" ("Stories for Big Kids"), "İki nöqtə" ("Colon"), "Bura" ("Here") kimi kütüblərin (Kitablaşmış Əsərlərin!) müəllifi Vislava Şimborska yaradıcılığını sevə-sevə oxuduğum yazarlar arasındadır. Təkcə mənim deyil, o, milyonlarla insanının sevimli yazarıdır. Onun oxucusu olmaqla, yalnız miloynlardan biriyəm. Bunundan hesab edirəm, bütün gözəl əsərlər kimi, onun əsərləri də hər bir başqa təsir, bir başqa gözəllik bəxş edir. Hərənin öz zövürtüyü, təxərdüdü, təxərdüdü... Vislava Şimborska yaradıldığı nəticələr, öz Vislava Şimborskası var...

Wislawa Szymborska Polşada kitabları ən çox satılan müəlliflərindən biridir. Amma təkcə Polşada deyil, onun bütün dünyada milyonlarca oxucusu var. Baxmayaraq ki, nə vaxtsa o, "poeziya bəzilərinə gəlir" ("Niektorzy luba poezce") adlı şeirində "min insan içində iki-üç nəfət incəsənət haqqında düşünür" demişdir...

Wislawa Szymborska (Wislawa Szymborska) 2 iyul 1923-cü ildə Domažlice, Bninda (indiki Kornik rayonu) şəhərində olub. 1931-ci ildə Vislava Şimborska ailəsinin Krakova köçür. O, əvvələn əsaslılığından aldığı, sonra isə işlədiyi bu şəhərə bağlı idi və o vaxtdan sonra orada yaşayır. 1939-cu ildə İkinci Dünya müharibəsi başlayan zaman o, öz təhsilini "zirzəvəsizlər" nəsənət davam etdirirdi. 1943-ci ildən sonra dəmiryolu işləyir və 1945-ci ildən da, qara fəhlə damgası ilə Alman





niyaya məcburi sürgün olunmaqdandan onu güclə qurtara bilir. Bu, onun rəssamlığı karyerasının - ingilis dilində yazılış kitabə illüstrasiyalar çəkdiyi vaxtdan başladığı dövr idi.

O həmçinin hekayələr, hərdən şeirlər yazmağa başlayır.

"Söz axtarışına çıxan" Vislava

1945-1948-ci illərdə Krakov Dövlət Universitetində oxumuş, dilləri və sooliyanı öyrənmişdir. Universitetdə sooliyanı öyrənməzdən öncə, Vislava Šimborska polyak dili və ədəbiyyat tədqiqatına başlayır. Burada o, tez bir manda yerli yazarlar məclisinə cəlb olunur və Çeslav Miloşun təsiri altına düşür. 1945-ci ilin mart ayında o, "Söz axtarışram" ("Szukam slowa") adlı ilk

"Dziennik Polski" qəzetində dərc edilir.

1981-1983-cü illərdə gizli şəkildə çıxan "Pismo" (Məktub) aylıq dərginin redaksiyasında çalışır. Həmçinin "Arka" (Mücrət) Parisdə nəşr olunan "Kultura" (Mədəniyyət) jurnalı ilə əməkdaşlığındadır.

Onun şeriləri uzun müddət müxtəlif qəzet və dərgilərdə işlənir. 1947-1948-ci illərdə "Svetlitsa Krakovska" jurnalında baş mədəniyyət direktör vəzifəsində çalışır. 1948-ci ildə maliyyə durumunun pis olması səbəbindən o, dərəcə almadan təhsilini yarımqıq qoyur. Ele hərəkatçı Vislava Šimborska, şair Adam Vlodeklə ailə həyatı qurur. Vaxtlar Vislava maarifçi jurnalların birində katibə, hər iki həftədə bir isə illüstrator kimi çalışır. Lakin həyatı müəyyən bir nizamdan şəhər Vislava Šimborskanın ailə həyatı uğursuzluğa düşür. 1954-cü ildə həyat yoldasından ayrılır.

Onun ilk kitabı 1949-cu ildə nəşr olunur. Lakin "sosialist tələblərin cavab vermədiyinə görə" senzuradan keçmir. Buna baxmayaraq, müharibədən sonrakı illərdə Polşanın bir çox digər ziyalıları kimi, Vislava Šimborska da karyerasının ilk illərində rəsmi ideologiyaya qalmış, hətta Stalini, Lenini tərif edən və sosialist həyatının mədəniyyətindən söz açan əsərlər yazmışdır.


Nam, şübhə və tərəddüdün yer aldığı belə şeirlər onun "Nə üçün qalıq", "Özümə suallar" adlı kitablarında toplanmışdır. O həmçinin Polşanın iqtidarda olan Birləşmiş Fəhlə Partiyasının üzvü olub. Vislava Šimborskanın adları çəkilən şeir kitabları 1954-cü ildə Krakov yəhərinin ödülüünü alır. Yaradıcılığının ilkin mərhələsində o, sooliyanı realizmi üslubuna üstünlük verir, həyatı gerçeklikləri əks etdirir. Osas mövzusu müharibə illərinin ağırlıqları, ordu, Vətən və s. bu bağlılığı iddi. İkinci Dünya müharibəsindən sonra yaranan gerçekliklər meydana çıxan həqiqətlərin şairi sayılan Vislava Šimborskanın əsərlərindən birindəki aforistik bir misra o illərdə geniş yayılmışdır. "Bizi nə o böyük hərbi qənimətimiz dünyani dərk etməyi istəyir?"..

Orada onu da vurgulayaq ki, Šimborska sonralar ilk iki kitabı ugursuz hesab etdiyini demişdir. Onun fikrincə, onlarda sosialist ideologiyinə uyğunlaşmaq cəhdinin mövcud olmuşdur).

1976-ci illərdə "Jice Literatske" jurnalının redaksiya heyətinin üzvü olub, jurnalın poeziya məktublar bölməsinə rəhbərlik edib.

1956-ci ildə Polşada dövlət islahatları keçirilir. Bakuninyyət başına Vladislav Qomulka gəlir. Polşada da SSRİ-də olduğu kimi "ottepel" (otetməyimləşmə) mərhələsi başladı. Bu illərdə Vislava Šimborska poeziyasına, eləcə də Šimborskanın yaradıcılığına qalmadı. Onun poeziyasında artıq yeni mənzərə çıxmışdır. Öncə maraq göstərdiyi gələndə mövzular şair üçün öz dəyərini itirmişdi. Birinci şeir toplusu "Yetiə çağırış" (1957) əsərində "Duz" kitabları onun yaradıcılığında əsaslı oldu. Şair 1966-cı ilə qədər Polşa





pa şairlerinin XX yüzildə gələnəksəl olaraq müraciət etdikləri qəmətə üz tutur. Lakin bir çox qələm dostlarından, həmkarlarından fərqli olaraq “ağillı” və anlaşılmaz söz buketlərindən imtina edir.

1953-1976-ci illərdə “Jiče Literatske” jurnalının redaksiyasının üzvü olub, jurnalın poeziya və məktublar bölməsinə rəhbərlik edən Vislava Šimborská 1968-ci ildən isə həmin jurnal üçün “Sindən xərəc oxu” silsiləsindən felyetonlar yazır. O həmçinin Demokratik müxalifət partiyaları ilə əməkdaşlıq etməyə başlayır.

Vislava Šimborskánın “Duz” adlı dördüncü kitabının çıxmazı bütün Polşada əks-səda doğurdu. Onun ardınca isə “Sili” (1963), “Əyləncə” (1967), “Hər bir halda” (1972), “Böyük kəmiyyət” (1973), “İnsanlar körpüdə” (1968), “Son və başlanğıc” (1993), “An” (2000) kitabları işıq üzü görür və oxucular tərəfindən böyük maraqla qəbul olunur!

Həmin illərdə polyak tənqidçiləri Vislava Šimborskánın poeziy

Kommunist Partiyasının sıralarında qaldı, artıq onun əks cəbhəyə keçdiyi lərindən aydın görünürdü. **O, Ədəbiyyatın mahiyyətinə, materiyasına daha dirindən nüfuz etməkdə, sözün həqiqətinə, həqiqətin sözünə daha yaxın olmuşa başlamışdır...**

Yeti - Himalaydakı mifik qar adamına verilən addır. Vislava Šimborská “Yetiyə çağırış” əsərində nasizm, kütləvi qırğın silahı, Osvensim və Xirosim doğuran sivilizasiyaya ümidsizlik baxışları əks olunub. Lakin ümidsizlik şəkk-şübə və pessimizmin içindən olsa da ümid şüaları süzülürdü... Qadın qəlinin dərinliyinə sığınmış o ümid şüalanı Osvensimdən sonra nəinki poeziya, həyatın özü ilə də barışa bilmirdi.

50-ci illərin II yarısında Vislava Šimborskánın üslubu dəyişir, o, Qərbi


danişarkən, “fəlsəfi şair”, “intellektual şair” kimi kəlamlar işlədir. Əbəs yerə deyil ki, onun şeirləri böyük olmayan əxlaqi traktatlar, yaxud fəlsəfi zarisovka, bəzən də cılalalnmış mətbət lirikasının kiçik şədevrləri kimi təsir bağışlayır. Vislava Šimborskánın “iki ilham qaynağına - poeziya və elmə xidmətinə” toxumayan Vullan Pşibos yazırkı ki, şair füsunkar Kalliope və müdrik Uran zirvəsinə qalxa bilmüşdür... O, yeni fikir poeziyasını elə bir yaratmağa nail olmuşdu ki, coxları artıq bu janrı aradan getmiş zonn edirdi.


Fəlsəfi mövzulara geniş yer verən şair

Vislava Šimborská çox vaxt fəlsəfi mövzuları və onu düşündürən idealar işıqlandırmaq üçün istehza, paradoks, təzad və kiçiltmə kimi əsərlərdən istifadə edirdi. Vislava Šimborskánın şeir üslubu konkretidir, özünütəhlil və dil rəvanlığı ilə seçilir.

1975-ci ildən bəri Vislava Šimborská 10-dan çox kiçik həcmli, lajıvlı şeir toplusu nəşr etdirmişdir. Onun əsərləri o qədər böyük nöşr edilməsə də, müəllifinə geniş əhəmiyyət gətirir. O, həddindən artıq təvazökar, məsuliyyətli idir. Polyak həmkarlığında olan ədəblər, ünlü şairlər ona saygı göstərildilər. Bu saygı, daha sonra, bu sayğını doğuran səbəblər, onun mühitdəki mövqeyi və yaradıcılığının onu 1996-ci ildə Nobel ödülünü gətirməsindən ardı.

Vislava Šimborská ona Nobel mükafatı xəbərini istirahət etdiyi Zakopan mənzəndə eйтmiş və bildirmişdi: **“Bununla əmları çox xoşbəxtəm və düzü, mənim əməkdaşlığı garonılməz bir hadisədir. İndi qorxun**





ram ki, rahat həyat sürə bilməyim

əlavə etmişdi ki, mən gərək sevinç, əsərlərimin tərcüməçiləri ilə bölüşməyi. Şimborska demişdi: *"Mükafatın mənəvi rıləcəyini qətiyyən gözləmirdim. Növbəti mükafatına namizədliyimin irəli sürüləsinin özü mənim üçün böyük şərəf id"*

Bu təltifdən sonra Vislava Şimborska dünyada daha geniş tanınmağa başlayıb. Müəllifin əsərlərinin oxucu dərinləşdirici olduğunu da genisləndi. Onun əsərləri dərinləşdirici olduğunu müxtəlif dillərinə çevrildi. Bu dillərdə dünya oxucuları onun əsərlərini ingiliscə, alman, ərəb, ivrit, türk, yapon, çin, rus və digər dillərdə oxuya bilirlər.

Wislava Şimborskanın şerlərində dərinlik, şıq tərzi, intonasiya, canlı frazələr, gizmlər, gündəlik yaşam gerçəkliliyi, adamı cəlb edir. Bu düşüncələr, Krakovlu mütefəkkir Stanisław Lemdə olduğu kimi, kosmik ölçülərə qədər böyüyür.

“Yaradıcılığında dərin bir kədər olan şair”

Vislava Şimborskanın həyat və yaradıcılığı Polşa ziyanlığının başlıca nümunəsi olmuş “Solidarnost” təşkilatının etika nümunəsinə çevrildi. O, keçmiş Sovet İttifaqı, Çexoslovakiya və başqa sosialist ölkələrindəki dissidentlərin həbs olunduğu zaman, 1981-ci ildə masına qarşı çıxış edirdi. Polşa Xalq Respublikasının hökuməti onu 1983-cü ildə idam etməkdə aciz idi. “Son və başlanğıc” kitabında Şimborskanın 1981-ci ildə idam olunduğu eziyəsində ovqat dəyişkənliyi oldu, onun yaradıcılığında elegiyaların və vida şerləri görünməyə başladı. Şerlərdə yaxın adamını, əsərlərini, bir insanın tövbə əhval ruhiyyəsi göründü.

1996-cı ildə Vislava Şimborskaya “tarixi və bioloji hadisələrin əsəri həqiqətlər timsalında dəqiqliklə üzə çıxarmağa imkan verən şerlərin poetik yaradıcılığına görə” səbəbiylə ədəbiyyat üzrə Nobel ödülüne layiq görülmüşdür.


Şimborskanın yaradıcılığı haqqında yazır: “Bu şair dəyişən dəblərə məhəl qoyma-şəhər kimi qalır, ancaq bizi narahat edən məsələlərdə antropoloqlar, psixoloqları, tarixçiləri və başqa şairləri qabaqlayır”. “Nobel”li şairin Miloşun fikrinə görə, Şimborskanın yaradıcılığında dərin bir mənaslı var. Onun şerləri, bizim ümumi bilgilərimizin janqlıyanıdır. Şerlər gözənlənməz paradoxlarla bizi təəcübəldirirək, bəşəri dünənləri tragikomediya kimi göstərir.

Şimborskanın poeziyası dünyanın heçliyə yuvarlanmasıdan, əsərlərin hazırlanmasından və atılmışlığından söz açır. Yadlaşma onun əsərləri - əsərlərin başlıca mövzularından biridir. Şairə daim başqalarına biganəliyi, əsərlərin anlaşmanın olmamasını, insanların sadəcə yanaşı ölüm sürətini təsvir edir. Onun “Babil qülləsində” adlı şeirində söhbət edən şerlər, ayı-ayrı şeylərdən danışırlar, cavabların suallarla heç bir əlavə yoxdur və şeir ayrıılıqla bitir.

Şerlərində “başlamaq”, “gözləmək”, “sağ qalmaq” və “ümidləşmək” kimi fellərdən bol-bol faydalananması göstərir ki, Şimborska no qədər mühəribə dövrünün və mühəribədən sonrakı nəslin əsərlərinin təsirinə məruz qalmışdır. Onun şerləri XX əsrin ağrı, hərbi bəhs edir. Eyni zamanda, Şimborska hər cür incə hissələrin əsərlərindən, deklarasiyasiından qaçırmır. Onun dili gündəlik danışışq dili, əsərlərinə ilə doludur ki, öz qabaliyi ilə müəyyən qəzəb doğurmaq malikdir: “İşlər necədi?”, “Çox yaxşı, lap yaxşıdı”. Bu yığın şerlərə aşağıdakı kimi qeyri-hissi nəticələr ilə yekunlaşır: “Bir nəfər avaraları külliyyələşdirərək, süpürməlidir ki, meyitxana maşını keçə bilər”.

Şimborska poetik dil formaları yaratmaq ustasıdır. Onun özünəməxsus üslubu şairəni həyatını, əsərlərini, əsərlərinə olar ki, güşənişinlikdə keçirən və yalnız özü təsvir etmək istəyən şairəni təsvir etməlidir. Bütün cür həyat tərzi, xüsusən Şimborskanın siyasi və ictimai mövqeyi, eləcə də onun həyatının ən ümde məsələlərindən bəhs etdiyi şerlərindən 85 yaşlı olan və 1931-ci ildən Polşa şairi yahorlərinin birində - Krakovda yaşayan






şairənin kommunist hakimiyyəti dövri də o qədər də rahat ömrü sürə bilməsinə səbəb olmuşdur. Onun şeirləri əksəriyyəti insanın kütlələr içərisində məkdən, köləlikdən, dövlətlər və həmiyyətlər vasitəsilə "şeyə" çevrilmişdən və böyük rəqəmlər içərisində yoxmaqdan xilas edilməsinə yönəlmüşdür.

Yaradıcılığını indi də davam etdirən xanım Şimborskanın son illər nəşr etdiyi "Yüz şeir-yüz fərəh", "Böyük şeirlər üçün qafiyələr", "Sütun" adlı şeirlər tabları oxucular tərəfindən böyük mənzərələrlə qarşılanmışdır. Artıq yuxarıda deydi ki, onun yaradıcılıq örnekleri də yanın müxtəlif dillərinə çevrilmişdir. Həm illerdə o, Azərbaycan dilinə də çevrilmiş və maraqlanan Azərbaycan oxucuları onun yaradıcılığı ilə qismən də olsalar da ma dilimizdə tanış ola bilərlər. 1988-ci ildə Polşa Yazıçılar Birliyinin həmtəsisçilərindən biri olan Vislava Şimborska 1931-ci ildən indi kimi Krakovda yaşayır və yaradır. Və adını TARİXƏ əbədiyyonun mağısı bacarmış Vislava Şimborska oxucularını gözəl şeirləri, kitablarını ilə sevindirməkdə, ən vacibi isə düşündürməkdə, düşünməyə vət etməkdə davam edir. Dünyanın bu günü və gələcəyi, İnsanlığın bu günü və gələcəyi ilə bağlı düşünməyə...

Əslində bu barədə hamımızın daha çox düşünməmizə o qədər böyük ehtiyac var ki... *Elə o da belə hesab edir və yazdığı şeirlər, yaratdığı əsərlərlə bizi bu barədə da ha çox düşünməyə dəvət etməklə həm də bir şəxsiyyət kimi, bir ziyanlı kimi böyük bir missiyani da yerinə yetirir!*

Uğurlar Sizə, xanım Şimborska!



Agata Barbara

**Dindar ada ölkəsinin
ilk qadın prezidenti**



Maltada uşaqlar üçün icbari tam təhsil sisteminin əsasını Aqata Barbara qoydu! Bu, birbaşa xidmət etdiyi missiyadan savayı, həm də yüzlərlə müəllimin işə götürülməsi ilə, belə deyək, ölkədə canlanma ovqatı yaranmasına səbəb oldu. Onun təhsil siyasetinin başında gələn adam kimi, islahatları bir çox başqa nəticələr də doğurdu. Bütün nəticələrdən biri də, dərsliklərin yazılıması, böyük tirajlarla nəşri və işin gərəkdiriyi digər məsələlərlə ehtiva olunurdu. Xanım nazir həyata keçirdiyi islahatlar neçə ailənin həyatına rəng qatdı, neçə insan iş yeri qazandı, evinə çörək pulu aparmaq imkanı qazandı. Səninqərliyi ilə daha böyük üfüqlərə can atıldı qadın nazir... O, əsaslı olaraq yeni səlahiyyətlər tələb edirdi. Amma Aqata Barbara üçün vəzifələri tələb edən, bunun üçün canfəşanlıq edən bir insan deyildi. Onu həm də itələyən TALE idti! Taledən qaçmaq isə heç kimə qismət olmayıb.

1971-1974-cü illərdə Təhsil Naziri olan Aqata Barbara, ardıcılca, Əmək, Mədəniyyət və Əhalinin Sosial Müdafiəsi Naziri olaraq başçılıq etdi və Baş nazirin müavini oldu.

* * *

1982-ci ilin 15 fevralında o, Malta'nın 5 ilindən sonra ölkədə prezidenti seçildi (və 1987-ci ilin 15 fevralında bu vəzifədə olan yeganə qadın idi). Malta tarixinə ilk və bu günədək yeganə qadın prezident kimi düşdü! O, prezident kimi qadınlı fəaliyyəti ilə XALQININ və TARİXİN yaddaşında əbədi qoydu. TARİXƏ adını yazan qadınlardan biri olaraq Aqata Barbara həm də önemli bir cığır açdı. Ölkəsində və onun hüdudlarından outside minlərlə gənc qız və qadın üçün gözəl bir örnek oldu. Onun qızı qızı, ondan örnek alaraq bu gün yüzlərlə gənc qız, qadın adımları və bu Aqata Barbara və onun kimi TARİXƏ adını yazan qadınlar on böyük uğurlarıdır. Onlar TARİXƏ sübut etdilər və hər kənara qalırdılar ki, qadın heç bir sahədə kişidən geri qalmayan uğurlar əsasında bilər!

* * *

ŞƏHƏR: Malta - Avropada ada-dövlətdir. Aralıq dənizində yerləşir. Ərazisi **316 km²** olan Malta üç adadan ibarətdir - **Malta, Qozo və Komino**. Ada-dövlət 2004-cü ildən Avropa Birliyinin üzvüdür.

Malta'nın əhalisi 400.000 nəfərdir. Əhalinin 95.7%-ni adanın yerli əhalisi, yəni maltalılar təşkil edir. Ölkənin ən yüksək rəsmi dili var, bunlar, Malta və ingilis dilidir.

Din baxımından Malta Avropa ölkələri arasında ən inanlı ölkələrdən biri sayılır. Malta əhalisinin 96%-i Roma Katolik Kilsəsinə bağlıdır.

Malta'nın paytaxtı Valetta şəhəridir. Paytaxtin əhalisi 8.000 nəfərdir.





* * *

Malta'nın köhnə pul əskinazının üstündə Xanım Prezidentin mi eks olunmuşdu (sonradan valyuta ilə bağlı həyata keçirilən islahatlar nəticəsində yeni əsginlər tədavülə buraxıldı və Malta valyutasının Barbaralı günləri na çatdı).

Ömrünün son illərində o, doğma yurdu Zabbar'a döndü və orada fevral 2002-ci ildə, 79 yaşında vəfat etdi. (*Təsadüfə baxın ki, bəs sətirləri onun vəfat etdiyi ayda zırıq, kitabımız isə onun doğulduğu gün (11 mart) ərəfəsində işlənilər*)

görəcəkdir!..)

2006-cı ildə Malta Prezidenti Feneç Adaminin (*Dr. Edward Fenech Adami*) qərarına uyğun olaraq Zabbar'da onun abidəsi ucaldıldı. Necə deyərlər, doğma yurdunda abidələşdi. **Xatirəsi qətblərə düşdü, surəti abidəyə! Ağ Dənizdən əsən yellər ona hər gün nəfəs oxuyur. Dünənə qədər əlamətdar günlərdə onun əllərinə gül rən mətalılar, bu gün onun abidəsi öünüə gül dəstələri və çəmənləri qoyur, ruhuna ehtiram ifadə edirlər.**



Marqaret Tetçer

**Tarixin
«Dəmir Ledi»
əfsanəsi**



- O, XX yüzilliyin son 20 ilinə öz möhürünu vuran və beynəlxalq də ən çox tanınan liderlərdən biridir!
 - “Financial Times” qəzeti keçirdiyi sorğuya görə, o, XX əsrin ilində Avropa qitəsinin inkişafına ən böyük təsir göstərən insan arasında 3-cü yeri tutub.
 - O, ölkəsinin tarixində ilk qadın Baş nazir oldu!
 - O, Böyük Britaniya tarixində Lord Liverpuldan sonra ən uzun iş başında qalan, Lord Palmerstondan sonra isə ardıcıl üç seckidə (1983, 1987) qələbə çalan Baş nazir oldu! Bir qadın olaraq isə ömrün tarixinə hər iki istiqamətdə İLKləri yazdı!
 - Baş nazirliyi dövründə dövlətin iqtisadi sahədəki rolunu müdafiə etmək üçün tətbiq etdiyi, öncə xalqın müəyyən çətinliklərlə məsinə səbəb olan, ancaq daha sonra uğur qazanan özəlləşdirilmiş lavasitə vergiləndirmə kimi iqtisadi siyaseti ilə, öz adıyla adlanan yeni bir iqtisadi fəlsəfənin yaranmasına səbəb oldu: “**Tetçerizm**”
 - Azad bazar iqtisadiyyatının zənginliyin ayrılmaz bir hissəsi olduğunu (mühəbisə edilməyəcək dərəcədə) qəbul edilməsi dünyanın dənizlərinin

yerində dövlətin ictimai həyata daha az müdaxilə etməsi kimi dəklarların (inqilabi mahiyyətdə dəyişikliklərin) baş (qadın!) qəhrəməli!

4) Bosniya və Herseqvinada müharibə gedərkən NATO-nu serblərə horokətə keçməyə çağrırdı (serblərin etdiklərini faşistlərin fəaliyəti oxşatdı) və Bosniyada soyqırımı olması ehtimalını gündəmə gətirdi. Sıvəsi liderlərdən biri oldu!

Hındıya Vətəndaş Ordusu tərəfindən təşkil edilən bombalı suisidlən tosadüfən xilas oldu. Beş nəfərin həyatını itirdiyi suis-qəsde həmçinin, hadisənin baş verdiyi bölgədəki programını dəvəstdirmədi.

↳ Birim aborta, edam cezasının ləğvinə
↳ boşanmanın asanlaşdırılmasına
↳ giriş etdi...

"Büstan imperiyası" SSİRİ-nin süqut
mərhəməsində, Səddam Hüseynin Kü-
rdən çıxarılmasında və Avropa Bir-
liyin etirazda cəbhəyə hamidən öncə
... atıldı...

İn bir seçkidə məğlub olmasa da, daxilindəki dəstəyi azalan kimini verdi və Baş nazirlikdən əl çəkdi, ölkəsinin tarixində daha Kin da müəllifi oldu.

Dünyanın “Dəmir ledi” kimi tanınan Margaret Tetçerdən gədir...



*"Nofəsini saxlayıb, medianın dediyi kimi, 180 dərəcə
dənməyimi gözləyənlərə bir sözüm var: Siz istəyirsinizsə,
dənün, Ledi dənməvəcək".*

Margaret TETCER

(Onun iqtisadi siyasetini tənqid edənlərə cavab verərkən)



nianın Baş naziri Marqaret Tetçer idi!

- Onun “Dövlət sənəti” kitabı ən maraqla oxuduğum kitablardır. Onu böyük maraqla müxtəlif dövrlərdə iki dəfə oxumuşdım. Mənə elə gəlir ki, siyasetlə maraqlanan bütün insanlar üçün maraqlı bir kitabdır və hər kəsə oxumağı böyük məmənuniyyət yə edə bilərəm. Təkcə siyasetlə maraqlananlar deyil, hər kəs
- Onun “Gücə Gedən Yol” və “Dovning Strit İlləri” adlı xatılarda böyük maraqla oxumuşdum. 1993-cü ildə BBC televiziyanın yayımlanan “Dovning Strit İlləri”ndə Tetçer Baş nazirlidən məsinə səbəb olan partiyadaxili prosesləri “üzü gülən xəyanət” təsvir etdi.

■ Kapitalizmin üsuli-idarəsi üzərində bəsinin ilhamvericiliyi biri oldu və azad bazar rətinin sivil inkişafın maz hissəsi olduğunu hərəkətləri ilə sübut SSRİ-nin çökdürüləndə, Küveyti işgal edən qoşunlarının oradan rılmışında xüsusi rol olsadı. Avropa Birliyi əleyhisi qüvvələri həmişə dəyişdi və ABŞ-AB münaşətində Vaşingtonun müttəfiqi kimi çıxıb. Heç vaxt güzəştə gələn və buna görə də dəyişən hər yerində “Dəmir ləqəbi ilə məşhur olma” mir iradəsi ilə ən gözəl siyasetçiləri və dövlətçilərinin özünə heyvan yanmışdır. Böyük qadınlar

“Sakit dövr”də doğuldu, sakit durmadı...

İki dünya müharibəsinin arasındaki “sakit dövr”də doğulmuşdu. Bütöv adı Margaret Hilda Roberts Tetçer olan Margaret Roberts 1925-ci il oktyabrın 13-də Lincolnshire Qraflığının Qrenhem şəhərciyində doğulmuşdu. Anası baqqal ailəsində anadan olub. Anadəkanda satıcı işləyirdi, atası isə torovəz satırdı. Ailənin ikinci övladı Marqaret hələ kiçik yaşılarından başlayaraq, kitablara olan marağı, dərrarlı homyaşıldalarından seçilirdi. Anası və adı bir evdar qadın olduğu üçün yalnız şəfqətli ana olmayı bacarıb, bəyənən Alfred Roberts isə qızının formallaşdırılmasına böyük rol oynayıb. Uşaq yaşlanmaq zamanına “müstəqilliyin doktrina”sını ata qızını inandırma bilməşdi ki, ardınca getmək deyil, kütləni aramaq şərtidir. Çox sonralar Margaret karyerasının ən parlaq zamanda etdikləri üçün atasına minnət dələğinə dənə-dənə deyəcəkdi. Buna vərdi...

İngiltərədə çalışqan olmanın həyatda qalmaq şansları az idi və Hilda Roberts bir çox gəncdən başlayaraq çox çalışqan idi. Valideynlərinin təməmən mənşəli bir xristian kimi böyükən Marqaret dənədən yaxşı universitetlərindən biri olan Oksford Universitya kimya ixtisası üzrə daxil olur. Tezliklə universitetlər arasında seçilməyə, siyasi, iqtisadi





niamının Baş naziri Margaret Tetçer idi!

Onun "Dövlət sənəti" kitabı ən maraqlı oxuduğum kitablardır. Onu böyük maraqla müxtəlif dövrlərdə iki dəfə oxum. Mənə elə gəlir ki, siyasetlə maraqlanan bütün insanlar üçün maraqlı bir kitabdır və hər kəsə oxumağı böyük məmənuniyyat yə edə bilərəm. Təkcə siyasetlə maraqlananlar deyil, hər kim

Onun “Gücə Gedən Yol” və “Dovning Strit İlləri” adlı 2 də böyük maraqla oxumuşdum. 1993-cü ildə BBC televiziyada yımlanan “Dovning Strit İlləri”ndə Tetçer Baş nazırlığının məsinə səbəb olan partiyadaxili prosesləri “üzü gülən xeyli təsvir etdi.

■ Kapitalizmin

üsüli-idarəsi üzərində
bəsinin ilhamvericisi
biri oldu və azad bazar
rətinin sivil inkişafını
maz hissəsi olduğunu
hərəkətləri ilə sübut
SSRİ-nin çökdürülən
də, Küveyti İşgal etdi
qoşunlarının orادا
rlmasında xüsusi rol
di. Avropa Birliyi oleylə
qüvvəleri həmişə də
di və ABŞ-AB münasibət
rində Vaşinqtonun
müttəfiqi kimi çıxı
Heç vaxt güzəştə gəl
və buna görə də dün
hər yerində “Dəmir
ləqəbi ilə məşhur old
mir iradəsi ilə əldə gələn
siyasetçiləri və dövlət
dimlərini özünə leyən
yan bu qadın Büyük

“sakit dövr”de doğuldu,
ama sakit durmadı...

ai dünya mührabesinin arasındaki dövr”də doğulmuşdu. Bütöv adı Hilda Roberts Tetçer olan Margaret 1925-ci il oktyabrın 13-də Lincoln Qraflığının Qrenhem şəhərciyində həqqa ailəsində anadan olub. Anası dükanda satıcı işləyirdi, atası isə tərovəz satırırdı. Ailənin ikinci övladı Margaret hələ kiçik yaşlarından başlıqları, kitablara olan marağının, dərraş homyaşılarından seçilirdi. Anası bir evdar qadın olduğu üçün niz şəfqətli ana olmayı bacarıb, Alfred Roberts isə qızının formalaşdırma böyük rol oynayıb. Uşaq yaşla-“müstəqilliyyin doktrina”sını ata qızını inandırma bilmişdi ki, ardınca getmək deyil, küləni ar-şormaq şərtidir. Çox sonralar Margaret karyerasının ən parlaq zama-ndı etdikləri üçün atasına minnət-ndunu dənə-dənə deyəcəkdir. Buna vardi...

Hilda Roberts bir çox gəncdən
çox çalışqan idi. Valideynlərinin tə-
bəyübəyən Margaret dün-
yayı universitetlərindən biri olan Oksford Un-
iversiteti kimya ixtisası üzrə daxil olur. Tezliklə un-
iversitetləri arasında seçilməyə, siyasi, iqtisadi





Xüsünə rəqib ola bilək bir insan görmürdü. Ona görə da Hitlerin partiya rəhbərliyinə namizədliyini verməsini müəyyən qədər etibarla qarşıladı və özünün növbəti dəfə partiya liderliyinə seçiləcəyi inancı seçkilərə getdi. Amma qarışışındakının bəxti gətirən bir insan olduğu unutmuşdu. Bundan əlavə, Hit Tetçerin siyasi çevikliyini və əlini düşən şansını qaçırmamaq qabiliyyətini, heç vaxt düşünülməmiş addım atmağı da unutmuşdu. Həmin dövrde partiya daxilində sağ qanadı təmədən edən namizəd son anda partiya rəhbərliyinə verdiyi namizədliyini götürmüştü. Bunu görən Tetçer vəziyyəti dərhal düzgün qiymətləndirdi və rək namizədliyini irəli sürdü. O bu qərarını Hitə bildirəndə sonunuşunu belə qaldırmadan: “*Onsuz da uduzacaqsan, yaxşı yol*”, - dedi. Amma məşhur fransız yazarı Viktor Hüqonun da dediyi kimi, “*İnsan bəxti gülən yoxsun qədər güclü ola bilməz*”. Həmin dövrda İngiltərənin ölkənin iqtisadi siyasetində bəzi uğursuzluğa düşər olmasının partiya daxilində nüfuzunu müəyyən qədər düşürmüştü. 1970-ci illorin əsasında Mühafizəkarlar Partiyasının bir çox tərəfdarı Hitdən istifadə etmək çək effekti” (müvəqqəti bir iqtisadi təzyiq səbəbiylə qiymətlər və ya məbləğlər qaldırıldığında, təzyiq azalandan sonra qiymətlərin və ya məbləğlərin azalmasının mümkün olmadığını müdafiə edən iqtisadi gömrük) ilə məzhduların əsasında.

dövlətçi siyasetindən bezmişdi. Ona görə seçkilərin ilk turunda daxilində Tetçer daha çox səs topladı və Hiti qabaqlayaraq hamisə cübləndirdi. Hit bunun bir təsadüf olduğunu düşünərək, ikinci turda rəqibinə ağır zərbə vuracağı qənaətində idi. Amma seçkilərin ikinci turda Tetçer rəqibini daha çox üstələyərək Mühafizəkarlar Partiyasının rəhbəri seçildi. Bununla da onun Böyük Britaniyanın baş naziri positionunu yolu açılmış oldu!

Margaret partiyannın rəhbəri seçiləndən sonra daxildə ortaya çıxan bürokratların problemlərin dərhal aradan qaldırılmasına xidmət edən tədbirlər həm keçirməyə başladı ki, bu da ona partiya daxilində böyük nüfuz gətirən şəxslərin zamanda, ölkə üçün önəmli məsələlərin həllinə daha diqqətlə məmənənağa başladı. Onun ölkənin iqtisadi və siyasi gələcəyi ilə bağlı əsaslı fikirlər İngiltərədə və dünyada maraqla qarşılandı. Bu da Tetçer 1979-cu ildə keçirilən seçkilərdə qələbə almağa və beləliklə, Baş nazir vəzifəsində ölkəni idarə etməyə imkan verdi!

Mühafizəkarlar 1979-cu ildə keçirilən seçkilərdən qalib çıxaraq həm yoxsul gələnlərə, həm də qadınlar və digər mənşəli əhalidən gəldilər. Və bu, dəmir iradəli ledi ölkənin Baş nazir postuna qəbul olundu və İngiltərənin ilk və hələlik yeganə qadın Baş naziri oldu!





Daxili siyaset sahəsində onun seçki bağışlılığı programının məqsədi (xanım Tetçer öz təbirincə desək), bir vaxtlar böyük iş olmuş Böyük Britaniyanın tənəzzülü son qoymaq idi!

XX yüzilliyin 70-ci illəri Britaniyada iqtisadi və siyasi sarsıntılar dövrü idi. Bu da ən rəmzi təcəssümü “narazılıq” adını almış il idi. O zaman ölkə boyu ləvi tətillər elə bir səviyyəyə çatmışdır. Trafalgar Meydanı zibil içində itibar edildi. Hətta bəzi yerlərdə ölonləri dəfə məkdən belə imtina edirdilər...

Onun hakimiyyətə gəldiyi dövr çox vaxta təsadüf etmişdi. Ölkədə iqtisadi tərəfən tügən edirdi. Hamı tətillər edirdi: taçlılar, zibilyüganlar, sanitarlar. Heç kim inanmasa da, 11 illik hakimiyyəti ərzində bu üç uşaq anası Britaniyaya keçmiş imperiya qurucusunu qaytarıbildi!

Yeni Britaniya və ümumiyyətlə, Avropa klassik sosial kinotavrının atası sayılan Loac 1970-1980 illərdə ekranlaşdırıldığı sosial-film lərde ingilis yoxsullarının, fəhlələrinin, haqqı pozulanların həyatından çıxırdı. Margaret Tetçer Baş nazir olandan sonra ölkənin iqtisadi durumdan çıxardı və Loacın filmlərində qaldırıldığı problemlər də öz aktuallığını itirdi. Amma “bizim demokratik borcumuz kimiyyəti tənqid etməkdir” deyən Loac təslim olmadı, diqqəti Böyük Britaniya cəmiyyətinin başqa problemlərinə, o cümlədən, beynəlxalq mövzulara yönəltdi.

Tetçer inanırdı ki, ölkədəki vəziyyət yeni iqtisadi münasibələrin yaranmasını tələb edir və böhrandan çıxməq üçün ölkədə dərin, təmizlənilənən islahatlar aparmaq lazımdır. Onun Baş nazir vəzifəsində ilk iş

iqtisadiyyatının inkişafına geniş meydan vermesi oldu. Və özünü ölkəyə dövlət inhisarında olan müəssisələrin özəlləşdirilməsinə, həmkarlar təşkilatlarında islahatların keçirilməsinə, vergilərin və bütçəsindən sosial xərclərin azaldılmasına tərəfdar lider kimi çıxırdı. Baş nazir öncə həmkarlar ittifaqlarını cilovlamağa nail oldu (Bu barədə qarşıda danışacaq, hələlik yalnız onu deyək ki, bunun əməkdaşlığı Qərb standartlarına görə ən sərt antitətil qanunlarının qəbul olmasına gerçəkləşdirdi). Kommunal xidmətlər özəlləşdirildi.

Margaret problemlərə diqqətlə yanaşındı. Diqqətli olduğu kimi, əsəri də yerində idi. Baş nazir karyerasının ilk dövründə çarşılaşmış müdafiə etdiyi məsələlər vaxt keçdikcə onun sarsılmaz bir ləğvinə çərəngələndi. İstehlakçılarla müdafiə etdiyi məsələlər vaxt keçdikcə onun sarsılmaz bir ləğvinə çərəngələndi. Onun uğurunun sırrı çox sadə sənəd səykiyənirdi: azad bazar iqtisadiyyatı, mübahisələrdə yüksək sənədli müqavimət (göstərmək) qabiliyyəti və sadiq müttəfiqlər...

İngiltərəsi mübarizəyə qoşulduğu ilk cəbhə İngilz ordusunda artıq nəzarətdən çıxmış və arxa-arxa qədər həkuməti iflasa uğratmış olan fəhlələrin həmkarlar ittifaqlarına qarşı mübarizə cəbhəsi

Tetçer, xalqın həmkarlar ittifaqlarına qarşı çəmənlikləndirilməsindən yaranan enerjini parlağın məntiqli bir sonluğa bağlamağa nail oldu və həmkarlar ittifaqlarına edilən güzəl bir-birinin ardınca ləğv edən qanunları. Ingilterədə bu problemi birdəfəlik həll etmək arada o, ağıllı bir manevrələ öncədən təqdim etdi. Elektrik enerjisinin tətibində yarana biləcək fasılələrin qarşısını açmış və beləliklə, şaxtaçılara tətillərinin minimuma endirmişdi. Eyni zamanda, tətilə qoşulanların qoşulmamışlıqları təzyiq göstərdiyini sübut edən fotosəkillərin mətbuataya şərait yaratmış, xalqda tətilçilərə qarşı mənfi fikirlər yayılmışına nail olmuşdu. Bəlli, o çox ağıllı, tədbirli bir qadın idi! Bu, onun çox çevik və bacarıqlı bir siyasetçi olduğunu bir daha sübut etdi. Həmkarlar ittifaqlarına qarşı mübarizədə tez-tez istifadə



etdiyi və o dövrdə çox dəbə düşmüş: "İngiltərəni kim idarə edir?" Alının cavabı isə 1980-ci ildə bütün dünyaya birmənalı olaraq meydana gəlmişdi: İngiltərəni Tetçer idarə edirdi!

Həmkarlar, mən Sizə göstərərəm!..

Tetçer həmkarlar ittifaqlarının kürəyini yerə vuran kimi, ağır dəbdə olan iqtisadiyyatın hər sahəsində islahatlar keçirmək ehtiyacı görüldü. Ölkədə vəziyyət təhlükəli həddə çatmışdı. O, dövlət sərmayənin və cəmiyyətin ehtiyaclar üçün sərf olunan xərclərə sərt nəzarət etməklə inflyasiyanın qarşısını aldı. Tetçer bəyan etdi ki, millət tərəfindən hədsiz vergilər və yersiz nəzarətlə yüklenib. O, Böyük Britaniya sənaye iflasının qarşısını yalnız xalqın əməyini yüksək qiymətləndirməklə və azad sahibkarlıqla məşğul olmağa şərait yaratmadı. Də etmək mümkün olduğunu anladı və anlatdı. O, əsl azad iqtisadiyyatı yaratdı!

Həmin dövrdə Avropanın başı "sosializm, yoxsa kapitalizm? idarəsi qalib gələcək?" sualına cavab tapmağa qarışmışdı. Margaret Tetçer bu məsələdə tərəddüd etmədi və bütün diqqətini ölkə iqtisadiyyatda yeni islahatların keçirilməsinə yönəltti. Avropanın bir hissəsi sosializm və dövlət mülkiyyəti kimi qavramlarla məşğul olanda Tetçer vaxta qədər toxunulmaz qəbul edilən dövlətin iqtisadi müəssisələri qazanc gətirib-gətirmədiyinə baxmadan özəlləşdirməyə girişdi.

Halbuki bu islahatların ilk dövründə bəzi fəsadların ola biləcək yaxşı anlayırdı. Buna baxmayaraq, Tetçer iqtisadi islahatlar məsələsində qətiyyətli idi. Həmin dövrdə İngiltərədə iqtisadi sahədə müəssisələrin durğunluq əmələ gəlməşdi və bu sahədə artıq islahatların keçirilməməq qazılınmaz görünürdü. Dövlətin nəzarəti altında olan bir çox şirkətin iqtisadi inkişaf xeyli zəifləmişdi. Bu şirkətlərin rəhbərləri işlərini qaydalara uyğun qurmaq istəmirdilər. Çünkü onlar işin necə getmədən asılı olmayıaraq, maaşlarını vaxtı-vaxtı alır və özlərini əlavətinliyə salmaq istəmirdilər. Belə bir vəziyyətdə Tetçer həmin şirkətlərin dövlət tərəfindən özəlləşdirilməsi barədə qərar qəbul etdi. İlk iş

on böyük şirkəti olan "British Airways" özəlləşdirməsi oldu.

Tetçerin atlığı ox hədəfə dəydi. Xidmətçilərin yoxsunluğunun aşağı olması ilə hamını qazanma və çox nadir hallarda qazanclı olan milli havayolu şirkəti "British Airways" özəlləşdirildi və qısa müddətən sonra dünyanın ən yaxşı (və qazançlı) şirkətlərindən biri oldu. Digər tərəfdən, ənənəvi dövlət mülkiyyətində olduğu son zamanlarda bir milyard funt-sterlinqdən aradanla işləyən polad istehsalı şirkəti "British Steel" də özəlləşdiriləndən sonra Avropanın ən böyük polad istehsalı şirkəti çevrildi. Bunun ardınca Tetçer ölkədən daha bir iri şirkəti olan "British Telecom" u da özəlləşdirdi. Bu şirkət də tezliklə ölkənin borclarını ödədi, həm də dövrdən sonra müəssisələrdən birinə çevrildi. Sonra onun ardınca növbə öz fəaliyyətlərini yürüttü. İqtisadi tələblərə uyğun qura bilməyən durğunluq dövrü yaşayan digər şirkətlərinə çatdı. Onların dövlət tərəfindən özəlləşdirilməsi və işlərini yenidən qurması nəticəsində ölkə yeni işçiklənmə dövrünü yaşamağa başlamışdı. Tetçerin özəlləşdirmə siyasəti İngiltərənin yüz minlərlə yeni iş yerinin açılmasına, istehsalın sürətlə inkişaf etməsinə, əsaslı maddi durumunun sürətlə yaxşılaşmasına gotirib çıxardı. Tetçer hakimiyyətə gəldiyi zamanın edən inflyasiyanın, işsizliyin azalmasını təmin etmə bildi...





Tetçer tam bir özəlləşdirmə açılım təsadi inqilab etmişdi. Topsuz-tüfəng qansız-qadasız!

Özəlləşdirmə, 1980-ci illərin ortalarında dünya hökumətləri üçün yeni bir qavram Ancaq 1980-ci illərin axırlarında bütün ölkələrdə 50-yə yaxın hökumət özəlləşdirmə əməliyyatlarına girişmişdi. Bu hökumətlər dövlət mülkiyyətində olan şirkətlərin hissələrini birjalarda xalqa açıq elan etmiş və onları birbaşa təşəbbüskarlara təhvil vermiş qazanc gətirən şirkətlərə çevirmişdilər. Həm də özəlləşdirməyə o qədər də yaxşı bəşyan sol görüşlü hökumətlər belə dövlətin nində artıq yük olan iqtisadi qurumların hər birini yavaş-yavaş azaltmağa başlamışdalar.

gər tərəfdən, İngiltərə bu ölkələrə özəlləşdirmə əməliyyatlarını maqda yol göstərirdi. Bu hal, ünlü iqtisadçı Adam Smitin iqtisadi sahəsində yenilik olan **"Millətlərin zənginliyi"** əsərini yazmasında Con Keynesin keynesçilik (keynesianizm) modelini meydana qoymasıdan etibarən İngiltərənin praktik iqtisadiyyata ən böyük töhfəsi təqdimatlıca qiyamətləndirilirdi. Tetçer bəlkə yalnız öz ölkəsi üçün düşünüb həm də keçirdiyi proqramlarla sürətlə və qarşısızlaşınmaz şəkildə ümumiyyət hadisəsinə çevrilmişdi! Bəli, o özü də, proqramları, addımları, gedəcəkləri də hadisə idi - İngiltərə sərhədlərini aşan hadisə! Yeni bir ingiliscəni səsi!

(Yeri gəlmışkən, onunla eyni dövrdə iş başında olan qardaş Turquṭ yəninin Baş naziri rəhmətlik Turquṭ da Tetçerin liberal müharibəkarlığını və özəlləşdirməyə əsaslanan iqtisadi siyasetini Türk tətbiq etməyə başlamışdı.)

Fəqət, Tetçer ancaq iqtisadiyyatla maraqlanmışdır. Onu yaxından təqdim etdiyi başqa mövzular da var idi - məsələn, müharibə,...

Təhtəşəm Tetçer

1982-ci ildə Argentinada hərbi xunta idarəətində idid. Bütün xunta hökumətləri kiçik şəhərlərdən da iqtisadi çətinliklər üzündən düşmən xalq dəstəyini təzədən əldə etmək üçün əsaslı dilə diqqətləri başqa məsələlərə yönəldilər. Argentina, 1830-cu illərdə etibarən özünə aid olduğunu iddia edən və qitə torpaqlarına çox yaxın olan İngiltərə müstəmləkəsi Folklend adalarına hücum etdi və zəbt etdi. II Dünya müharibəsindən etibarən ilk dəfə idi ki, ingilislərə qarşı usus olan torpaqlar zəbt edilirdi! Olağan olmamışdır. Argentinada düşünürdülər ki, iqtisadi güvənlilikləri olan, üstəlik bir qadının idarəətindən etdiyi ölkə ordan bura müharibəyə gələcək... Amma o, hələ elə çağırılmanın adı Domir Ledi idi!..

Bəs, əslində, köklü iqtisadi dəyişikliklərə səbəbiylə müvəqqəti çətinliklərlə bağlı İngiltərədə populyarlığı azalan John Major de köməyinə çatmışdı. İqtisadi əsaslılarda klordən əziyyət çəkən bir tərəf eyvənliklərlə üzləşmiş digər tərəfin xidməti olmuşdu!

Tetçer öz qadınılığı ilə qətiyyətli mövzularla birloşdurərək İngiltərəni Argentina ilə müharibəyə daxil elədi və əzici bir qazanaraq öz adını bütün dünyada bir daha qızdırıldı. O, siyasetçilərin, qəti nəticələr əldə etmək və hərbçilərə əmrlər verməsini, fəqət, qəti nəticəyə qədər yolun seçimini hərbçilərin özlərinə həvalə etmək və onları müdafiə edirdi. Buna baxmayaraq, müharibə



bədə itirdiyi əsgərlər, gəmilər və təyyarələr onu qəzəbləndirmişdi. Hərbçilərin cavabı isə çox aydın idi: "Möhtərəm Baş nazir, biz də hər kənarlıqları daha az göstərmək üçün daha çox təyyarə və gəmi istəyirik."

Qətiyyəti, cəsarəti və sədaqəti ilə diqqətləri öz üzərində toplayan Xanım qısa müddətdə başqa qadın siyasetçiləri də özünə heyran etdi və onlar üçün bir örnek oldu! Tetçerin özünü təsdiqləməsindən sonra qızılındakı qadınlarla əməlli-başlı çoxaldı. Onun uğurları Avropada qadın siyasetçilərə dən yüksəlməsinə böyük təsir göldü və o, həmçinin bu xidmətlərə də adını dünya tarixinə yazdı!



mək üçün yaşayırıam. O, həmkarlarına da bunu aşılıyırıdi. Elə bu kevət yətərinə görə idi ki, seçkilərdə mühafizəkarlar yenidən qalib gəldi. "Folkland fatehi" 1982-ci ildə keçirilən seçkiləri də çətinlik çəkmişdi. Xatırladaq ki, elə həmin ərəfədə "IRA"-nın döyüşçüsü tərəfdarı partianın Braytonda keçirilən qurultayına bomba qoyması və Məmməd Tetçerin oradan salamat qurtulması hər tərəfdə həyəcanla qarşılıklı. Sonralar ona - "siz konkret olaraq nədənsə qorxursunuzmu" suallına cavab vermişdi: "mən bu haqda, ümumiyyətlə, düşünə bilmirəm".

Tetçerin siyaseti təkcə Böyük Britaniya üçün hesablanmamışdı. Onun ideyaları və fəaliyyəti artıq dünya siyasetinə təsir etməyə başlamışdı. Birlik Xanım Tetçerlə hesablaşırıdlar. Tetçerə heyran olan kişi siyasetçilər arasında ondan 18 ay sonra hakimiyyətə gələn ABŞ Prezidenti Ronald Reyqan da var idi... Dünyanın ağası kimi görünən ABŞ Prezidenti

ingilis qadınının arxasında getməyə başlamışdı. Amerika da "dilçək dənəndən" əziyyət çəkirdi. Reyqan dövlətin azad bazardakı rolunu məhdudlaşdıraraq (de-requlyasiya) vergiləri azaltmaqla və özəl təsəllüklərə daha geniş imkanlar yaratmaqla, durumu lehinə çevirməyə çalışıdı.

Xanım Tetçerin azad bazar iqtisadiyyatı və dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilməsi haqqında sözlərinə Reyqan diqqətlə qulaq çırıltırdı. Olbəttə, onların danışdıqları yeganə mövzu iqtisadiyyat deyildi. 1980-ci illərdən də siyasi karyeralarının zirvəsində olduları dövr - 1980-ci illər, əsasında, soyuq müharibənin də zirvədə olduğu dövr idi. Onlar, aradıkları yaxşı münasibəti tezliklə xarici siyaset sahəsində müttəfiqliyə təşviş edirdilər. Ortaq hədəf, "Şeytan imperiyası" adlandırdıqları SSRİ idi...


1980-ci illərdəki "soyuq müharibə"nin ən gərgin dövrlərində o, beynəlxalq məsələlərin müzakirəsində, siyasetin formalasdırılmasında SSRİnin həmin dövrdəki dövlət başçısı Ronald Reyqanla intensiv iş əlaqələri qurmuşdu. Dünya siyasetinin böyük fiqurlarından birinə çevrilən əsasən elə həmin illərdə "Dəmir ledi" adını qazandı. Kommunizmin qalıcı adı olan "Dəmir ledi" NATO-nun bütün dünya boyu genişlənməsi tərəfdarı idi. Xanım Tetçer deyirdi: "Düşməni sıfətindən tanımaq əməkdar".

1984-ci Andropov və Çernenkonun idarəsi zamanı təsvirində, xanım Tetçer bir abzasda, "manipulyasiya, hədə-qorxu, qəddarlıq, səriştəsizlik və əsaslılıq" (!) sözlərini işlətmışdı.

Şəhərəndər ki, baxışlarının əyani ifadəsi üçün Tetçer qlobusdan istifadə etdi. O, SSRİ-nin tutduğu nəhəng ərazini göstərərək, iki məqamı təşkil etdi: Sovet İttifaqının yoxsulluğunu və onun ekspansionist siyasetini fikrincə, əsasən məhz bu faktorla təşkil etdi.

Xanım Tetçer "Dəmir ledi" onun əsas düşmənidi. Rus siyasetçiləri onundalar. SSRİ-ni şiddətli qarşılıqlı etdiyi bir çıxışda. Tetçer belə demişdi:





*“Ruslar bütün dünyaya hakim olmayı
yir, tarixin gördüğünü ən işgalçı dövlət
maq üçün silah tədarük edirlər. Xalq
fikirləşdiyi Kremləeki adamların
deyil. Onlar üçün silah kərə yağından
ha vacibdəl. Amma bizim üçün hər
lahlardan daha vacibdir.”*

Tezliklə cavab gəldi. Rus qəzeti "Kommunist" nəşriyati "naya zvezda" Tetçerə "Dəmir Ledi" adlı məqaləni bini verdi. Moskva radiostansiyası da bu

qəbi sürətlə bütün dünyaya yaydı. Maraqlı burasıdır ki, bu ləqəb Tərin çox xoşuna gəldi və o, ləqəbi öz üzərində məmənəniyyətlə gəzdi yə başladı (*Bu arada, ədalət naminə, Tetçerin "kərə yağı" barəsinin maqogiyasının həqiqətə çox da uyğun olmadığını demək lazımdır. İngiltərədə o dövrdə silahlanma yarışında ən qabaqda gedən ölkə biri idi...*).

Eyni zamanda, Britaniyanın nüvə nəzarəti sistemindən çıxması
künülüyünü xanım Tetçer, ümumiyyətlə, müzakirə etməkdən boyun
rıldı.

Britaniyalılara da "dəmir ledi" adı çox xoş gəldi. Onlar hətta fəxrlə devirlər ki, "*bizim dəmir kimi kisimiz olmasa da, qadınımız*

Öz baxışlarında dönməzlik və ardıcılıq, həyatda qəbul etdiyi qərin üzərində ciddi şəkildə dayanma onun üzərində "dəmir ledi" möhkəmləndirdi.

Tetcer:

“Ösas odur ki, SSRİ dağılsın...”

İkisi də şahin xarakterli olan, həm siyasi, həm də eyni dildə İngilis və amerikalı liderlər, iqtidarda olduqları müddətdə islahat meyl etməsi, dağılması və ya öz-özünü ləğv eləməsi üçün SSRI, yüksək təzyiq göstərmişdilər. Bu onların ikisinin də dəyişilməyən mövqeyi idi. Rusları qorxudaraq müzakirə masasına oturmaq məqsədi yətində qoymaq üçün Tetçər Reyqanı silahlanağa daha çox vəsait

“... razi salmışdı. O, SSİRİ haqqında belirtti: “*Nə qədər tez dağlsa, o qədər olar,*”

“Aşkar-
iyasətini son həddinə qədər həyata
məcburiyyətində qoyan da Rey-
Tetçer idi. SSRİ Əfqanıstanı işgal
isti dənizlərə çıxmağa çalışarkən
Ledi”nin əmri altındakı “xüsusi
dəstə” ruslara qarşı döyüşən əf-
sahidləri təskilatlaşdırıldı!

İmmunizmin qatı düşməni və NƏ-
sadiq müttəfiqi olan Tetçer, Al-
Qərbi Avropada ABŞ-in "Perşinq"
adlı raketlərinin yerləşdirilməsini
hemisdi.

İlin xanım Tetçerin ABŞ-la xarici siyahosundə fikir ayrılıqları da az deyil. Mosolən, Polşada 1981-ci ildə hərbi elan edildikdən sonra Vaşinqton qarşı iqtisadi sanksiyaların şidədirilməsini istəyirdi. Amma Baş nüfuzlu oğlunun buna qarşı çıxmazı tez-tez o vaxtkı dövlət katibi Kasparovlə mübahisələrə səbəb olurdu. İmzalarında xanım Tetçer kommunal kapitalizmin tamamilə bir-birinə olduğunu yazsa da, qarşılıqlı güvəsində yanaşı mövcud olmalarının mümkün olduğunu inanırdı. O deyirdi: “Oni sıfətdən tanımaq lazımdır.”

Miqaret Tetçer 1984-cü ildə Mixail Qorbaçovla
şəhərisi ilk Qərb liderlərindən biri oldu. O, Qorbaçovu
“isləyə biləcəyimiz adam” adlandırmışdı.

Tetçer SSRİ-yə, sadəcə, dəyənək göstərmir,





bəzən hədiyyə də verirdi. Dediymiz kimi, Qorbaçovun iqtidara gələcək sənini müsbət qarşılıyan ilk Qərb lideri o idi. Qorbaçov iqtidara gələcək sənini üç ay ondan önce, Tetçer onun barəsində, "Birgə işləyə biləcəyinən adam" demiş və hisslerinin nə qədər güclü olduğunu bir daha idarəetməmişdi.

Əlbəttə, tarixçilər, SSRİ-nin dağılmışına səbəb olan siyasi aktivistlərin rolü barəsində şiddətli mübahisələrə girişə bilərlər; ancaq Tetçerin SSRİ-dəki rolü mübahisə götürməyəcək dərəcədə açıqdır. Çünkü Tetçerin SSRİ-nin dağılmışlığını idarəetməmiş və onun iqtidarı dövründə SSRİ tarix səhnəsindən silinmişdi.

Yelizavetanın davamçısı Tetçer...

1987-ci il seçkilərində ölkədə özəl mülkiyyətçilərin artması məsələsi, zəkarlar partiyasına elə bir şəkildə dayaq oldu ki, **Britaniya tarixində ilk dəfə olaraq Tetçer 3-cü dəfə Baş nazir seçildi!**

Həmin seçkilərdəki mübarizədən o, qalib çıxdı və üçüncü dəfə Baş nazir postunda oturaraq ilk qadın kimi Böyük Britaniyanın siyasi hərəkatlarında etibarət rol oynadı.

Həmin dövrlərdə hətta belə bir deyim yayılmışdı: Böyük Britaniya iki sərvətə malikdir - biri Margaret Tetçer, digəri neftdir. Margaret Tetçer Baş nazir olduğu müddətdə xarici siyaset sahəsinə "Üzərində qazanmaq istəyən Britaniya imperiyası"nın prizmasından baxırdı. Hər bir İngilç hadisədə səhnəyə hamidan önce çıxan o olurdu. Məsələn, 1981-ci ildə Çinə səfər edib, Den Syaopin ilə Çin-İngiltərə deklarasiyaya imzaLAYARAQ, 1 iyun 1997-ci ildən etibarən Çinin idarəsi altına keçəndən ingilis müstəmləkəsi Honkonqda "liberal" iqtisadi rejimin dəfələnə davam etməsini təminat altına almışdır.

Tetçerin keçmiş dövlət başçısı Səddam Hüseyn 1990-cı ildə Küveyti işğal etdən sonra "Dəmir Lədi" amerikalılardan önce hərəkətə keçdi. O Amerika Prezidenti olan ata Corc Buşa Orta Şərqi ordu göndərən (Səddam Hüseyni Küveytdən çıxarmaq məqsədilə) təzyiq etmiş və Buşun ağır hərəkət etdiyini görəndə **"Tərəddüb etməyə çalışdı"** deyərək I Körfəz müharibəsini tezləşdirmişdi...

Avropa Birliyini qətiyyən xoşlamırdı!

Tetçer, öz ölkəsi də bu qurumun üzvü olmasına baxmayaraq, bəzən Avropa Birliyinin (o dövrdəki adıyla Avropa İqtisadi İttifaqının) bəzi işlərini siyasi xəttini şiddətlə tənqid edirdi. Məsələn, 1979-cu ildə o, İngiltərənin bu İttifaqa verdiyinin alıcılarından olaraq, "Avropanın çox olduğunu iddia etmiş və İngiltərənin ödənilməsini tələb etməyi istifadə etməyi istəyirik. Sadəcə olaraq"

"İttifaqdan, ya da başqaları ilə istəmirik. Sadəcə olaraq palumuza istəyirik!" Maraqlıdır ki, 1984-cü ildə Tetçerin İngiltərənin qəbul edildi və aradakı 16 faizi hələ də qüvvədə olan İngiliscə ilə illik paylar kimi İngiltərənin ödənilməyə başlandı. Bu İngiltərənin Avropa Birliyinə üzv olan statusu hələ də qəzəbləndirməkdən



dir. Fəqət, artıq ox yaydan çıxmış - Marqaret Tetçer istəyinə nail olma du!

Tetçer Avropa İqtisadi İttifaqının iqtisadi ittifaq olmaqdan çıxarılmışlığı ittihaqqa çevrilməsinə də etiraz edirdi. 1988-ci ildə Belçikadakı şəhərdə İttifaqın federal bir xarakter qazanmasına və qərarların yeganə kəzədə (Brüsseldə) verilmək istənməsinə etiraz etmiş və İttifaqın rolunu azad bazar və müstəqil rəqabət şəraiti təmin etməklə məhdud qalmış tərəfdar olduğunu bildirmişdi. O özü İngiltərədə dövlətin ictimai hədakı rolunu məhdudlaşdırmağa çalışdığı halda, Avropanın böyük birləşmələtə çevrilməsini qəbul edə bilmirdi. Tetçer qəzəbini bu sözlərlə edirdi: “*İngiltərədə dövlətin fəaliyyət sərhədlərini ona görə dareldiq ki, bu sərhədlərin yenidən Avropa səviyyəsində genişləndirilməsi Brüsseldə bir Avropa fövqəldövlətinin təzədən hakimiyət qurmaq sahid olaq*”.

Birliyin maliyyə siyasəti də onu qəzəbləndirirdi. Yeganə pul və
nin (avronun) Birliyə üzv olan bütün ölkələrin pul vahidlərinin yerinə
masına xüsusilə etiraz edirdi. Onun mövqeyi özündən sonrakı siyasi
dövrlər tərəfindən də mənimsənildi və hal-hazırda İngiltərə, Avropanın



İzvü olduğu halde avrodan yox öz
ahidi olan sterlinqdən istifadə etmək-

Dümir Ledi Büyük Britaniyanın Avropa ilə yaxınlaşmasının qəti əleyhdarı tam şəkildə ölkəsinin ümumavropa hərəkətinin yaradılması oyununun qurbanı tənqid edirdi. Buna əsas səbəb isə Birliyi qismində "superhökumət" olmasına və dövlətin iqtisadiyyata əsasını istəməməsi idi.



siyasetdən əl çəkəndən sonra da Avropa Birliyinə qarşı müxətti davam etdirəcək və AB-nin siyasi quruma çevrilməsində önəm-leyinən Maastricht müqaviləsini “həddini aşan bir müqavilə” adlan-ğıdı. Vaxt keçdikcə, Tetçerin AB-yə qarşı etirazı daha da şiddetlən-miş, 2002-ci ildə nəşr edilən “Dövlət sənəti” adlı kitabında, İngiltərənin milli hegemoniyasını qoruyub saxlamaqdan ötrü AB-yə üzvlük təzədən baxılmasını, bu mümkün olmadıqda isə AB-dən çıxa-FTAA-ya (Quzey Amerika Sərbəst Ticarət Birliyinə) üzv olmasını edirdi.

Tetçer inandırmağa çalışır ki, bəşəriyyətin bütün problemləri -
nasızımə qədər - Avropa qıtəsində yaranıb. Bütün bu mə-
nin həlli isə xaricdən gəlib. O, İngiltərə ilə AB-nin ümumi xarici
ticarət və təhlükəsizlik sistemini qəbul etmir. Onun fikrincə, Bri-
ticarət siyasetinə nəzarət mexanizmini geriyə qaytarmalıdır. O, İn-
azad ticarətə aid ABŞ, Kanada və Meksikanın daxil olduğu Şi-
Amerika sazısının qosulmayı məsləhət görür.

“... tam olaraq, AB-dən uzaqlaşmağın da tərəfdarı deyil. Yalnız olan münasibətləri, Britaniyanın azadlığını məhdudlaşdırın fəni doyişdirməyin tərəfdarıdır. Tetçer deyir ki, “acı həqiqət ondadır Avropa ölkələrindən fərqli olaraq, onların bizə daha çox ehtimənkı bizim onlara”

boyunca əsas qorxu Birləşmiş Avropa Ştatlarının yaradılmasıının həyata keçə bilməsidir. ***Bu Ştatların yaradılması qəcilməz birləşmə prosesi getdikcə güclənir. O biri dünya olan Ame-***

rikaya isə yeni Avropanın vura biləcəyi ziyanları azaltmağa çalışır. Bu konstruksiya ümumi maraqların olmaması səbəbindən qazanın adından sonra o biri dünyaya qırıntıları yiğmaqda kömək etmək istəyə biləcək".

Maraqlı Tetçer, usta Tetçer

11 illik iqtidarı müddətində İngiltərənin imperiya günlərindən sonra beynəlxalq aləmdə azalmaqdə olan nüfuzunu qaldıraraq, onun idarəələrdən birləşməyə səy göstərdi (və bacardı!) (Yuxarıda vurulan 11 il ərzindən 1970-ci illərdə İngiltərə, bir çox insan tərəfindən "Avropanın xəstə adamı" kimi "Osmanlı kimi" qəbul edildi. Bəzi yorumçular bir dövlət olaraq varlığını sürdürə bilməyəcəkmişlər. Buna qarşılıq, İngiltərə, modern Avropadakı ən inkişaf etmiş sadiyyata sahib olan ölkələrdən biri halına gəldi)...

Seçkilərdə uduzmasa da, kreslosunu təhvil verdi!

Hər şeyin axırı var və bu qanun Tetçerin siyasi karyerası üçün deydi. Ancaq onun uğurlu karyerası xarici təsirlər üzündən başlımadı. Tetçer şəxsən özü öz karyerasına son qoydu. Seçkilərdə heç ləzimliliyətən qarşılaşdırıldı? - Xeyr, əksinə, üç dəfə arxa-axxaya qalib və onun dövründə Mühafizəkarlar Partiyası öz tarixinin ən uğurlu partisi oldu. Tetçer seçkilərdə heç vaxt uduzmayan bir Baş nazir olmayı baxmayaraq, partiya daxilindəki demokratiyaya (ingilis şərhçilər hər partiya daxili çevriliş də adlandırırlar) əsasən öz kreslosunu təhvil etməli oldu!

Vergi siyaseti, iqtisadi vəziyyət barədə xalq arasında yayılmış olan pessimizm, inflyasiyanın artması, biznes çevrələrinin dəstəsi azalması və Avropanın birləşməsinə qarşı güzəstsiz müxalifətin partiyalarının daxilində meydana gətirdiyi çalxalanma və s. 1990-cı ildə Mühafizəkarlar Partiyasının xeyli zəifləməsinə səbəb olmuşdu. Nazirlər Kabinetində Tetçerin sadıq müttəfiqlərindən olan Cəffri Hounun, Tetçerin Avropa siyasetinə etiraz əlaməti olaraq Baş nazirin müavini postundan



...də bunların üzərinə gələndə "Dəmir Ledi" dövrünün axırına qarşılaşmağa başladığı üzə çıxdı...

İngiliscə rəsmlər mətbuatda "mən heç vaxt baş nazir olmaqdan yorulmadım" deydi. Tetçer bütün bunların sonunda - üç ildən sonra istefaya getdi. Partiya liderliyi üçün keçirilən səsvermədə rəqibindən daha az səs qazanmış kimi Tetçer istefa etdi. 11 illik Tetçer dövrü başa çatmışdı! İstefədən sonra onun sobəbini izah etdiyi məktubda, o, uğurlarının sırrını də açıqlayır: "Partiyada birliyin qorunması və gələcək seçkilərdə uğur qazanılmasına yarışdan çəkilərək hökumətin digər üzvlərinə liderliyə gəlməyi tələb etməyi, həm də kənardə məni fədakarlıqla dəstəkləyən hər kəsənəmək imkanı vermək daha doğru olar, qənaətindəyəm. Həm də, həm də kənardə məni fədakarlıqla dəstəkləyən hər kəsənəmək lazımdır."

Bir dəfə Britaniyanın Baş naziri Margaret Tetçer mənə dedi ki, siyasətdə həmişə gözlənilməz şeyləri gözləmək lazımdır. ...

(Bənəzir BHUTTO)

1990-cı ilin noyabrında Tetçer 65 yaşında istefaya verdi. Bay postuna isə partiya lideri Con Meycer gəldi. Amma buna baxma XX əsrin nəhəng fiqurlarından olan Marqaret Tetçer ideyaları rədd edilmədi. Hətta indinin özündə də Tetçerizm ideyaları nəinki Britaniyada, hətta bütün dünyada öz təsirini saxlayır.

Vəzifədən istəfa verdi, populyarlıqdan yox...

İstefa verəndən sonra keçirilən rəy sorğusunda ingilis xalqının izi onun ölkə üçün faydalı işlər gördüğünü dedi.

O, xidmətlərinə görə Kraliça tərəfindən, İngiltərənin ən böyük lərindən olan "Sərəf ordeni" ilə təltif edildi.

Baş nazir postundan istefa verəndən sonra nəhəng tütün şirkəti “Filipp Morris”də illik 250 min dollar maaş və öz fonduna ildə cyni darda ianə köçürülməsi şərtiylə geosiyasi məsləhətçi kimi işlədi.

Bəzi şərhçilər Tetçerin ingilis iqtisadiyyatını durğunluqdan qurtarıcı söyleyərək onu öyürlər. Nyu Statesman dərgisinin 2006-ci ildə lədiyi bir "sorgu"da, xanım Tetçer "Zəmanəmizin qəhrəmanları" sında beşinci olub. "**Reason**" dərgisi isə onu "Özgürlik qəhrəmanı" elan etmişdi. Tetçer 2002-ci ildə hazırlanınan "**On Böyük 100 Britaniyahısında** həyatdakı insanlar arasında tutulan ən yüksək dərəcəci yeri qazanıb. Onu satiristlər də öz yaradıcılıqlarında unutmadılar. katuraçılar da... Məsələn, fransız şərqi Renauld Miss Maggie qisində qadınları kişilərin çeşidli yaramazlıqlarını təkrar etməyən olaraq anladır - tək Tetçer bu qadınların istisnasıdır, deyə...

10

Dünyanın büyük siyasi liderleri kimi onun hakkında da birmən yoxdur. Bir çox solcu üçün o, egoist kapitalizmin rəmzidir. Onlar xanım Tetçerin “Cəmiyyət adında məfhum yoxdur” kəlamını xatırlayırlar. Sabiq Baş nazirin tənqidçiləri onun Avropa integrasiyə mənfi vənasımasının da tez-tez xatırlayırlar.

Bir çoxları üçünsə "Domir ledi" ölkəsi, dünya siyaseti üçün xidmətlər göstərmmiş lider hesab edilir. Onun qətiyyətini, siyasi ad

İmamın gösterileri. Pərəstişkarları Margaret Tetçeri tarixi bir şəxsiyədir. Şərqi Avropada onu sevenlər üçün Margaret Tetçer kommunal qarşı mübariz kimi xatırlanır.

Tetçer kapitalizimin sosialist üsuli-idarəsi üzerinde qələbəsi - illamvericilərindən biri oldu ve azad bazar iqtisadiyyatının sivil inayılmaz hissəsi olduğunu əməli hərəkətləri ilə sübut etdi. O, AB münasibətlərində birmənalı şəkildə, Vaşinqtonun sadiq müttəqimini çıxış etdi. Həmişə qərarlı oldu, "güzəşt" nədir bilmədi və buna dövüyanın hər yerində çağırıldığı ada - "Dəmir Ledi"liyə nə qədəri olduğunu əməli fəaliyyəti ilə hər kəsə sübut etdi...

nasot sonrası hayatı

Büyüğünden cemi 2 il sonra Tetçerə əbədi pyerlik titulu verildi, az keçmişdən isə o, Lordlar Palatasında baronessa kimi əylesədi.

“Demir Ledi” 1992-də Baronessa titulu aldı. Bunun sayesinde Lordlar
Palatasına girmə imkanı əldə etdi. Palatada “Maastricht Anlaşması”nı tən-
sil etmək üçün silsilə çıxışlar etdi, sənədi “Artıq irəli gedən bir anlaşma” kimi
ləğv etdi. 1993-cü ilin iyununda isə Lordlar Palatasında “Mən bu
anlaşmını əsla imzalamazdım” - dedi. Ayrıca anlaşmanın referendumda
referandumda ona qarşı ola biləcək olmasına, xalqın münasibətinin soruşulmasının lazımlığından
şərhlər etdi.

İşgülar qادın hələ də ölkənin ən güclü siyasetçilərindən biri sayılmışlardı. Hətta hədsiz yorğunluqdan doşa kabinetində ürəyi gedib. Yəni, sözün əsl mənasında, çalışır, işləir. "Bütün işləmələr..."

İşte bu mark demişkən: "Başçısı yatmayan xalq rahat yatar".
İşte bu vəzifədən getsə də, bir qadın və bir siyasetçi kimi hələ də ak-
ademik sevilir.

Birinci öri **Denis Tetçerə** də 1991-ci ildə baron adı verildi (beləcə Mark, bir “şəcərə ünvanı” qazanmış oldu). Bunun, 1965-ci ildən baron adının ilk verilişi olduğunu da vurğulamalıyıq. 1993-ci ildən ilə qədər ABŞ-ın Virciniya ştatındaki “Villyam və Mari” kollektiv rektor oldu. Həmçinin İngiltərənin Bukinhem Universitetinin rekreasiyafasında çalışdı. Bu işindən 1998-ci ildə təqaüdə çıxdı.

1995-ci ildə xanım Tetçer Ingiltərənin ən yüksək cəngavərlik titulu olan Karter Təşkilatı üzvlüyünə qəbul edildi. 1997-ci ildə isə İngiltərə Reyqan Azadlıq Mükafatını aldı.

Baronessa həm də Britaniyada "*Hərbi xidmətinə görə*" mükafatı ilə ilk siyasetçi qadındır. Britaniyanın nüfuzlu mükafatı olan "*Cəsni medalı*" məhz hərbi xidmətlərinə görə ona verilib. Çünkü öz zamanında, ölkənin hərbi gücünün artırılmasına həqiqi mənada böyük diqqəti tirmişdi, Folkland (Malvin) adalarına görə, Argentina ilə müharibədə həlledici və uğurlu qərarlar qəbul etmişdi. Özü də bu mükafat onda yalnız U. Çerçilə verilib. Hətta mükafatın təqdimat mərasimindən ittifaqında də xanım siyasetçi sərt mövqeyindən dönməyərək bildirdi: "Avropa Amerika ilə birgə olan proqramları dəstəkləməlidir. Bizi əleyhinə qlobal müdafiə sistemi çox vacibdir, hətta dünəndən lazımdır". O, hətta Avropa güc strukturunun tez-tələsik NATO-ya qarşı hazırlıqlarından da narahat olduğunu qeyd edib.

Hakimiyyətdən gedəndən sonra bu yaşlı xanım boş oturmadı, təcrübə və xatirələri əsasında kitablar yazdı və onlar yüksək ləğvinde satıldı. 2002-ci ildə yayılmışlığı "Dövlət Sənəti (Dəyişən Dövlət Üçün Strategiyalar)" adlı kitabında, 1990-ci ildəki istefasından bəri həm xalq əlaqələr mövzusunda inkişaf etdirdiyi düşüncələri diloğluhunu bənzəyir. Bəzi fəsillərin çox maraqlı adları var: "Soyuq müharibədən qəndə düşüncələr", "Amerikanın kəşfi", "Rusiya tapmacası", "Asiya həngi", "Kapitalizm və onun tənqidçiləri", "Avropa: arzular və gələcək busları". Son fəsil Avropa Birliyinə aid əks mövqeyinə həsr olunmuş tabanın özəlliklə Avropa Birliyi mövzusundakı bölmələri mübahisəyə cəmi mahiyyətdə idi. Burada Avropa Birliyinə girərkən bütün ölkələrin addımı bir dəfə də düşünməyi təklif edir. İsrarla deyir ki, "Avropa həyəti bəyini bürokratiyasız, hesabat verməli olan və məsuliyyətli bir təşkilat olmalıdır. Məsələn, məmən məmən olmayıacaq. Yeni valyuta "avro" isə iflasa məhkum olmağı mümkün olmayacaq.

11 iyun 2004-cü ildə Tetçer dostu, keçmiş ABŞ Prezidenti Bill Clinton, Reyqanın Vaşinqtonda Milli Katedraldakı cənaza törənində video şəkiliyle göstərilən təsirli bir vida çıxışı etdi.

Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçer Soyuq Mühəndisi, bircə gülə açılmadan belə zəfər əldə edilməsində eks-prezident Bill Clinton

hər bir liderin çatmadığı yüksəkliklərə ucaldığını deyib.

Sentyabr 2005-ci ildə Tetçer Hayd Parkdakı Mandarin Oriental Otelin Kraliçə və Edinburq Dükünün də qatıldığı bir tədbirlə 80-ci doğum gününü qəd etdi. Orada, artıq Aberavon Lordu ünvanını almış həyatının Hov, Tetçerin siyasi karyerası üçün "*Onun gerçək zəfəri, sadəcə bir deyil, iki partiyani dəyişdirmiş olmasıdır. Belə ki, İşçi Partiyası əsaslı iqtidara gəldiyində, Tetçerizmin ana gövdəsinin artıq dəyişdirilmişdi. Hər iki qəydi qəbul edilmişdi*" dedi...

Bu fayla gedərkən Marqaret Tetçer Baş nazir olduğu müddətdə yığılışmalar, mövzulardan, məktublardan, stenoqram və memorandumlardan ibarət olan bir arxiv yaratmışdı. Bütün bu materialları o, Kembriç Ünivərsitətinə təqdim etdi. Arxiv hazırda Uinston Çörçil kollecində saxlanılır. Sonndlərin çox az hissəsi dərc olunub. Carlz Mur Marqaret Tetçerin biografiyası üzərində işləyib qurtardıqdan sonra tədqiqatçılara arxivin istifadəyə icazə verilib. Bu arxivin bir neçə məxfilik səviyyəsi var. Sonndlər tədqiqatçılar üçün hələ də əlçatmadır. XX əsrin son 20 ilindən dördüncü dünya tarixində baş vermiş və dünyanın mənzərəsini tamamilə dəyişdirən bir hadisənin pərdəarxasında nələrin baş verdiyinə dair çox suallar cavabı var bu arxivlərdə... Gələcək nəsillər üçün neçə-neçə materiallar çıxacaq bu arxivlərdən...

Xanım həm də Britaniyada yeganə siyasi xadimdir ki, sağlığında və möhtəşəm heykəl qoyulub. 2007-ci ildə Britaniya Parlamentinin əməkdaşlığında xanım Tetçerin bürünc heykəlinin qoyulması krallığın ali hökuməti orqanının bəzi dairələrində hiddət doğurmuşdu. Məsələn, İngiliscə Labouristlər Partiyasının deputati olan Stiven Xepbern bu heykəlin qoyulmasını istəyib. İcmalar Palatasının üzvləri də bu etiraza qoşuldu. İngiliscə xanımın gözləri və şəhadət barmağı qəzəblə onların işlədikləri dikişləri dəyişdirdi.

Reaksiyaya səbəb heykəltəraş Entoni Dyüfortun məharəti idi. Xanım özü qoymazdan evvəl bu heykələ baxanda heyrətlə deyib ki, "*ola bilsin ki, mən dəmirdən düzəldilmişəm, amma heç bùm da pls deyil*". Bu heykəl parlamentin həyətində U. Çerçilin heykəli ilə dayanıb! Britaniya parlamentini ziyarətimiz zamanı Tetçerin heykəlinin yanından keçəndə mənə elə gəldi ki, bu gün də o, qədər yaxşıya əlinin işaretisi ilə özünün doğru bildiyi yolu göstərir! Elə sa-



bah da göstərəcək... Tetçerin ölkə məsləhətlərinin əksəriyyəti həyatda özünü doğruldub. İngiltərə hələ də inanırlar ki, bu qadın olmadı, Britaniya böyük dövlətlər sırasının öz yerini tutma bilməyəcəkdi.

Heykeli bu cür qoymaq ideyəsi müəlliflərinin dəqiq fikirlərini bilsək də, Böyük Britaniyaya imzaladığı gücünü yenidən özünə qaytarmışdır. Həm də dövlət idarəcisi və əməlliyyatçılarının adını da TARİXİNƏ əbədi yazmış bu britannik qadınların rolünün surətlə artması inqilabi bir hərəkatın daha da gələcəyinə əminəm! Bəlkə də Margaret Thatcher əlinin bu işaretsi ilə qadınlar İrəli, ancaq İrəli, haqqınız olan he-

almağa doğru, haqqınız olduğu yerə çatmağa doğru irəli deyə yol açır! Bu yolu sonunda isə öz heykəlinlə birlikdə şəkil çəkdirmək təqibindən gözəl bir sonluğun olduğunu da xatırladır hətta... Xatıldım ki, Thatcher ən sevdiyi sitat yunan dramaturqu Sofokla aiddir: *"Qadınla kişini şəhər dəfə eyni mövqelərdə qoymaq kifayətdir ki, onun kişini ödülləndirmək görəsən".*

Bu, Tetçer idi!

Uzun, uzun olduğu qədər də zəngin, zəngin olduğu qədər müsbət, ömür yaşamış bir qadından, **Liderdən söhbət açdıq...**

Portretini cizmağa çalışdığımız dünyaca ünlü bu qadın Tetçer iddiyətindən heç şübhəsiz, Tetçer ancaq bizim anlatdıqlarımız deyil! Onun həyatı, çalışmaları hələ çox kitabların, tədqiqatların mövzusu olacaq. Tetçerizmə hələ çox müraciət olunacaq...

**Violeta Barros
Torres de Çamorro**

**PREZİDENT:
İLK VƏ YEGANƏ..!**

247



O, vətəndaş müharibəsi zamanı millətin simvoluna çevrilmişdi...

- Bu yazımızın qəhrəmanı **Violeta Barros Torres de Çamorro**dur (*Violeta Barrios Torres de Chamorro*). O, Nikaraquanın siyasi lideri, keçmiş prezidenti və ünlü publisistidir.
- **Violeta Barros Torres de Çamorro** (*Violeta Barrios de Chamorro*) 1990-ci il seçkilərində Nikaraquanın prezidenti seçilib. Onu bir həmçinin 14 partiyanın daxil olduğu (- Milli Müxalifət Birliyi kimi bilinən) *Anti-Sandinista Birliyi* dəstəkləyirdi. Xanım Çamorro 1997-ci ildə tərk etdi. **Violeta Barros Torres de Çamorro** Nikaraquanın vəzifədə olan ilk və (hələlik) yeganə qadındır.
- **Violeta Barros Torres de Çamorro** 1929-cu ildə *Rivasda* varlı ailədə fövqədən doğub. *Granadada* və *Managuada* Katolik məktəblərdə təhsil alıb. Valideyinləri, ingilis dilini əla bilməsi istəyi ilə Violetanı təhsil üçün Amerikaya göndərirlər. O, əvvəlcə Texasda, sonra da *Virginia* təhsil alır.
- 1947-ci ilin iyununda Violetanın atasının ciyər xərçənginə tutulmuş aşkarlandı və o, bu diaqnoz müəyyənləşdirildikdən az sonra dünyəyə döyişdi. Atasının ölümünün ardınca Violeta ABŞ-da təhsilini yuxarıya

qayaraq Nikaraquaya qayıtdı. 1949-cu ildə o, Pedro Xuakin Çamorroya (*Pedro Joaquin Chamorro*) rast gəldi və onlar növbəti il evliliklə qərarına gəldilər. Bu evlilikdən onlara 5 övladı dünyaya gəldi. 1952-ci ildə Violeta Çamorronun əri anti-Somoza qəzetinin mözmununa görə həbs edildi və bundan sonra qəzetə Violeta Çamorra redaktorluq etməyə başladı.

* * *

Hər boyu Çamorronun ailə üzvləri biri-biri siyasi düşüncələrinə və mənsubiyyətə nail olmuşlar. Onun 2 övladı **Pedro** və **Kris**. *La Prensa* qəzetində çalışırdı, lakin 1984-ci ildə Pedro ölkəni tərk etdi. Digər uşaqları Sandinistada aktiv idilər. **Klaudiya Kosta** soñir, **Karlos** isə gündəlik qəzetiñ baş redaktoru idi. Uşaqlarının bir-birinə zidd siyasi düşüncələrinə baxmayaraq, Çamorro ailə naharı siyasi məsələlərdən uzaqlaşaraq ailəsi harmonik şəkildə süfrə başına toplayır-

Violeta Çamorronun siyasi gücü *La Prensa* rohbərlik etməyə başlayarkən özünü verdi. Qəzet gələnəksəl anti-Somoza ididi və öncələr Sandinista da çap olunurdu. Nəticədə, onu Sandinistannın *İlk Koalisiya* dəvət etdilər. Lakin 1980-ci ildə o, tərk etdi və bunu... manipulyasiya ilə izah etdi. Sonra o, müxalifətçi olaraq *Contras* Partiyasına keçdi. Nəticədə *La Prensa* müvəqqəti olaraq bağlandı. Çamorro da əzəmətli namizədliliyini irəli sürdü. Düşük olar ki, onun gücü, Sandinista rejimi beynəlxalq dəstəyin zəifləməsinə görə





və La Prensa qəzeti (qəzetdəki fəaliyyətinə) görə qalxdı. O, **votaç** mühərribəsi zamanı millətin simvoluna çevrildi və onun kampaniyası millətə siyasi programı qəbul etdirməkdən sonra, müxalifətçi kimliyi tətbiq olunmuşdu. Bundan əlavə, Çamorro bir ana kimi, iigid kimi təsvir olunurdu. Onun opponenti Ortega isə maço xoruz kimi qələmə verildi.

Corc Buş (böyük) ABŞ-da Prezident olandan sonra, Nikaraquada demokratiya tələbləri ilə çıxış edirdi. Sandinistanın möhkəm beynəlxalq dəstəyi olmadıqdan, onlar yalnız ABŞ-in mərhəmətinə ümid edirdi.

1990-cı ilə nəzərdə tutulmuş seçkilər baş tutmaq üzrə idi və Milli Xalifət Birliyi bundan istifadə edərək təsis edildi. Dediymiz kimi, bu özündə ölkənin 14 en vacib partiyalarını birləşdirirdi və xanım Violeta Çamorro onların namizədi kimi seçildi.

Əvvəlcə heç kim inanmırkı ki, Violeta Orteqaya qarşı uğurlu çətinliklərlə rəğbi oynayıb. Lakin son günlərdə o, vəzifədə olan prezidentə qalib gəldi. 11 illik vətəndaş mühərribəsi bitdi. Çamorro 55% səs çoxluğu ilə qalib gəldi!

Xanım Çamorro sülh islahatları etdi. Ən nəzərə çarpan onun mühərribənin bitməsi haqda rəsmi bildirişti idı.



İnsanın demokratik biçimdə seçilmiş dövlət başçısı **Violeta Çamorro**, ölkədəki Sülh Meydanında hərbi yığınağı azaltdı. Silahlı müxalifətlərin sayı tamam azaldıldı və ABŞ-in ölkədəki kontra gerillaları dağıdıldı. Viyana'da effektiv sülh qurmaq arzusunda idi. Bütün müvəqqəti Sülh Meydanında “heç vaxt” simvolu tətbiq edildi..! (Qeyd edək ki, 27 martda Ortega və Çamorro arasında imzalanınan iqtidarı təsdiq etmə anlaşması da, 3 aprel də beş Latin Amerika ölkəsinin dövlət başçıları tərəfindən imzalanmış, 1990-ci ilin 1 iyun tarixindən tətbiq olunan anlaşma da silahsızlandırma işinə həsr olundu.)

Nikaraqua mühərribəsi Nikaraqua iqtisadiyata məhv olma durumuna gətirmişdi. Ölkənin durumdan Çamorro iqtisadi sabitləşdirmə programı ilə çıxardı. O, yeni neoliberal iqtisadi programı yaratdı. Beləliklə o, xarici yatırımcıları吸引 didi və özəlləşdirməni surətləndirdi. Bu iqtisadi inkişafı Nikiaraquada çox da populyar olmasa da, iqtisadi inkişafı üçün vacib bir addım oldu.

Büyük olduğu kimi, ABŞ Çamorro prezidenti təsdiq etdikdən sonra Nikaraquaya embarqonu ləğv etdi. Cənubi Amerikanın 100 ilindən sonra Nikiaraqua sülh yaranmışdı.

* * *

Dəvət və yeganə qadın! - Tale onu xalqının, ölkənin tarixində, deyərdim, dünya qadınlarının təsdiq etməsi ilə (hələlik) yeganə (dövlət başçısı) olmaqla ödülləndirilib!..





İlk və yeganə

- Bu sözlər ona yaraşır, mübalığa nə qədərdi, doğrudan payı nə qədər? - Məcə, ona münasibət xalqının münasibəti bir ölçü (kriteriyum) olur.

mi göz öündə tutula bilər. - Xalq seçib sə, özü də, tarixində ilk qadını Nikaraquada, mürəkkəb geopolitik məkanda seçib, 7 il müddətində prezidentliyini qəbul edib sə, bu özliyində saygıduyarlılığı təsas verir. Biz bu sətirləri yazarkən ömrünün 82-ci baharını yuxarı keçmiş prezidentə nə arzulayalar? - Ölküsinin həqiqi müstəqilliyət əhalisinin sosial rifah halının və öz sağlamlığının tələb etdiyi şəhərin ödəndiyini görməyi!..



Viqdis Finnbogadöttir

**Bəşəri dəyərlər
carçısı**



- O, İslandiyánın ilk qadın hökumotunun başçısı kimi adını TARİXƏ yazdı!
- Sonra digər bir İLKə də imza atdı. Bu keşinin ilk qadın prezidenti kimi adını TARİXƏ yazdı! Düz 16 il ölkənin rəhbərlik etdi və tarixdə ölkəsinin uzun müddət prezidentlik edən QADIN kimi də TARİXƏ düşdü!
- O, dünyada demokratik seçkilərdə qalıcı olmuş İLK QADIN PREZİDENT də adını əbədiyyən TARİXƏ (Ümumiyyətlə isə o, Isabel Martínez de Perondan sonra dünyada ikinci prezidentdir. Isabel Peron hələ estafetini həyat yoldaşından alaraq Arjentinada prezident olmuşdu).
- O, İslandiya Uşaqlara Yardım və Sosiyasının əsasını qoymuşdur!
- O, ölkəsinin fəxri vətəndaşı kimi adını TARİXƏ yazan LİDER oldu!
- Bu qadın bir çox İLKləri ilə adını bir yana TARİXİNƏ yazmış İslandiyahı və ictimai-siyasi xadim, İslandiyahı biq prezidenti, YUNESKO-nun xarici rəmali səfiri, Madrid Klubunun başçısı Viqdis Finnboqadöttir! (Viqdis Finnboqadöttir)
- İslandiyánın 4-cü Prezidenti Viqdis Finnboqadöttir 15 aprel 1930-cu il Reykyavikdə dünyaya göz açıb. İsaac mühəndis olan atası Finnboq, mühəndis, həmçinin İslandiya Universitetində professor vəzifəsində, tibbi olaraq anası Siqríður Eiríksdóttir, İslandiya Tibb Bacıları Assosiasiyesidə vəzifəsində çalışır. O, slyar yeraya hazırlaşmışdır. Onun baş-

ı var idi. 1949-cu ildə qəbul imtahanlarını uğurla verərək, öncə Grenobl Universitetində, sonra isə 1949-53-cü illərdə Sorbonna (Paris) Universitetində ("fransız dili və ədəbiyyatı") təhsil alan Viqdis daha sonra Kopenhagen Universitetində (teatr tarixi) oxumuş, eyni zamanda, İslandiya Universitetində fransız, ingilis dilləri və pedagojiqa sahəsində təhsil almışdır.

■ Xanım Viqdis 1954-57-ci və 1961-64-cü illərdə Reykyavik Teatr Kompaniyasında işləmiş, həmçinin Reykyavikdə Grammatika Məktəbində fransız dili dərsi demişdir. (O, bu məktəbdə fransız dilinin tədrisi departamentinin planlaşdırılması və inkişafına çalışırdı.)

■ Həyətinin həmin dönməmində xanım Finnboqadöttir İslandiya Turist Bürosunda yay aylarında turist bələdçisi kimi işləmişdir. O, İslandiya tədqiqata gələn jurnalistləri lazım olan yerlərə apara və onlara material, məlumat toplamaqda kömək edərdi. (Viqdis bələdçi təlim programının yaradılmasında iştirak etmiş və uzun illər bu programda çalışırdı.)

■ Viqdis Finnboqadöttir 1960-70-ci illərdə ABŞ qoşunlarının İslandiyada yerləşdirilməsinə qarşı çıxan yürüşlərin fəal iştirakçılarından olmuşdur.

■ 1972-ci ildə Viqdis Finnboqadöttir Reykyavikin Teatr Kompaniyasının bədii təşəbbüsü vəzifəsində çalışmağa başlayır. 1972-80-ci illərdə isə Şəhər Teatrına rəhbərlik edir. 1976-80-ci illərdə isə Skandinaviya ölkələrinin Mədəni işlər üzrə Məşvərət Komitəsinin üzvü kimi ictimai-mədəni həyətin içində yer almış və aktiv çalışmışdır.



İslandiyánın xanım Prezidenti!

1980-ci ildə əliuşaqlı olmasına, üstəlik, yoldaşından ayrılmamasına baxmayaraq, İslandiya prezidentinin seçkilərində uğurla iştirak etdi və ...dünyada demokratik seçimlərlə dövlət başçısı seçilmiş ilk qadın olaraq düşdü! Sonra isə o digər bir İLKə



imza ataraq 4 dəfə Prezident seçildi. İlk kez dünyada ölkəsinə ən uzun müddət prezidentlik edən İLK qadın kimi adını TƏRƏFƏN XƏ yazdı!

Viqdís Finnboqadóttir İslandiya prezidentliyinə namizəd kimi üç kişi roqaya mübarizə apararaq (səslərin 33.6 %-ini toplayaraq) qalib gəlmişdi.

O, daha sonra daha 3 dəfə seçkilərdə qalibi olmuş və hətta 1988-ci ildə qadın siyasetini necə deyərlər, "rekord qırağı" - səslərin 95%-ni (!) toplayaraq qeyd etmişdir.

1990-cı ildə Beynəlxalq Qadın Mərkəzi Finnboqadóttiri Beynəlxalq Mədəniyyət və Mədəniyyət Mükafatının mədəniyyətçiliyinə layiq görüldü.

Prezidentliyi dövründə island dilinin mədəniyyətinin inkişafına xüsusi diqqəti ayırmış, bu diqqətin sonucunda əsaslı təsdiqlər edilən qiymətli nəticələr və gənclər maraqlarına böyük diqqət göstərməsi lər əzbəri olmuşdur. Prezidentin bu mədəniyyətçiliyinə xüsusi diqqəti islandiyalılar tərəfindən rəğbətlə qarşılanırdı. O, İslandiya Prezidenti kimi Sokol ordeni çempionu (grossmeysteri) idi!

* * *

Xanım Finnboqadóttir 1990-cı ildə Harvard Universitetinin George H. Kennedy İnstitutunda təsis olunmuş Qadın Dünya Liderləri Şurasının başçılığından istifadə etmədi.

İlk qadın banilərindən biri olur. 1996-cı ildə ölkənin növbəti prezident seçkilərində iştirak etməldən imtina edən Viqdís Finnboqadóttir İslandiya Qadın Liderlər Şurasına rəhbərlik etməyə başlayır. O, prezidentlikdən getdikdən sonra İslandiya Qadın Hüquqları Assosiasiyanın ömürlük fəxri üzvü seçilir. İki il sonra YUNESKO-nun Elmi Biliklər və Texnologiya Mədəniyyəti üzrə Dünya Komissiyasının prezidenti və xoşməramlı səfiri təyin edildi. Finnboqadóttir dünyayı müəyyən problemlərin həlliindən cümlədən ekologiya, təhsil, qadın hüquqları məsələlərinin həlliyyə çağırır və bu dəyərləri gənclər arasında yaymaq üçün əsas platforma gələnini edir. O, həm də çoxdilli təhsilin və çoxdilliliyin əsaslıdır və tez-tez bununla bağlı konfranslar təşkil edib, mədəniyyətçilər söyləyir.

Xanım Finnboqadóttir həmçinin İslandiya Uşaqlara Yardım Assosiasiyanın əsasını qoydu və ona rəhbərlik etdi. 2003-cü ildən bəri o, Mondialoq Məktəb yarışmasının beynəlxalq münsiflər heyətinin sədrəzəmidir. Mondialoq gənclər arasında mübadilə və mədəniyyətlər arası əməkdaşlıq dialogu təbliğ edən beynəlxalq təşəbbüsdür.

15 aprel 2010-cu ildə - 80 illik yubileyində haqq etdiyi (və ona həsr olunan) "İslandyanın fəxri vətəndaşı" adını aldı!

Xanım Finnboqadóttir 2010-cu ildən etibarib ən günlərdə Reykyavik Şəhər Şurası da onu özünəməxsus şəhərətəpərək edərək, Finnboqadóttir adına Xarici Dillər Universitetinin qarşısında adına meydan salmaq haqqında qərar qəbul etdi!



O, YUNESKO-nun xoşməramlı səfiri və Madrid Klubunun üzvü kimi özünü bəşəriyyət üçün yararlı fəaliyyətini bu gün də davam etdirir.






Ünlü xanım aşağıdakı elm-təhsil ocaqlarının "fəxri doktor"u ünvanını daşıyır:

- İslandiya Universiteti, İslandiya (2000);
- Quelf Universiteti, Kanada (1998);
- Newfoundland Memorial Universiteti, Kanada (1997);
- Halifax Müqəddəs Mariya Universiteti, Kanada (1996);
- Lids Universiteti, İngiltərə (1996);
- Mayami Universiteti, ABŞ (1993);
- Qakuşuin Universiteti, Yaponiya (1991);
- Gothenburq Universiteti, İsveç (1990);
- Tampere Universiteti, Finlandiya (1990);
- Nottinqham Universiteti, İngiltərə (1990);
- Manitoba Universiteti, Kanada (1989);
- Luter Koleci, ABŞ (1989);
- Smit Koleci (Smith College), ABŞ (1988);
- Bordiks Universiteti (Université de Bordeaux), Fransa (1987);
- Grenobl (University of Grenoble) Universiteti, Fransa (1985);
- Trondeim Universiteti, Norveç (1993)



Toni Morrison

«**cəmiyyət»in həqiqətlərini
və «**cəmiyyət»ə çatdırın
«Nobel»li qadın****



Dünyanın oxuduğu (və təqdir etdiyi) qaradərili yazarının həyatı və yaradıcılığı haqqında

- O, Nobel ödülünlə layiq görülməklə adını dünya Tarixinə yazdı
- 1993-cü ildə aldığı Nobel ödülü ona “*Amerika gerçəkliyinin önsənət pektlərini canlandıran, uzaqgörənlik və poetikliklə səciyyələndirən manlara görə*” gərəkçəsi ilə verildi.

O, ədəbiyyat üzrə Nobel ödülü qazanan ilk Afrika kökənli Amerikalı qadındır!

- Bu Qadın, ünlü Amerika yazarısı və elm adamı Toni Morrison

Onun “Ən mavi gözlər” (*The Bluest Eye*, 1970), “Sula” (*Sula*, 1973), “Solomonun nəğmələri” (*Song of Solomon*, 1977), “Qatran müqəddəs” (*Tar Baby*, 1981), “Sevimli qadın” (*Beloved*, 1987), “Caz” (*Cuzanne*, 1992), “Cənnət” (*Paradise*, 1999), “Məhəbbət” (*Love*, 2003), “Həmət” (*A Mercy*, 2008) və b. çoxlu sayıda ünlü əsərlərinin böyük hissəsini dərin maraq və heyranlıqla oxumuşam. (Oxumayanla tövsiyyə edərdim, təbii.)

Toni Morrisonun əsərlərindən, sözün həqiqi anlamında, doğma olmur. Gəlin bu ünlü Qandını - daim mütləkə edən, bir zamanlar onun “qara cəmiyyət” barədə xalq rəvayətlərini dinləyen kiçik Toni bu gün isə həmin rəvayəti killəndirdiyi əsərləri ilə dündürsə salan, “qara cəmiyyət”dən “ağ cəmiyyət”də də mütləkə lən “Nonbel”li yazarı daha yaxşıdan tanıyaq.

O, 1931-ci il, fevralın 18-də ABŞ-ın Ohayo ştatının Lorain şəhər-ciyində anadan olmuşdur. Onun adı Kloi Entoni Uofford olan

annasının yanısına, jurnalist və professor O, fəhlə sinfinə mənsub ailənin dörd övladından ikinci olmuşdur. O, kiçik yaşlarında mütləkə edərdi -özü və yaxınları onun sözlə, Toninin uşaqlıq xatirələrindən başkarın kitablı dünyasından, kitabdan da hissəmək mümkün deyil. Ceyn Ostin və Lev Tolstoy onun sevimi yazarları idi. Toni Morrison atası, qaynaqcı **Corec Uofford**, ona “qara cəmiyyət”in (yəni zəncilərin) dünəni və onun torzi barədə xalq rəvayətləri danışardı. Hər saat gələcəkdi, əli qabarlı atanın danışdıqdan sonra Amerika doğumlu, “qara cəmiyyət kökənə”in yaradıcılığında öz əksini tapacaq, onun bütün yaradıcılığına təsir edən qələmə aldığı hekayələrin əsas mövzusunu təqdim etdi...“

Toni Morrison humanitar elmləri öyrənmək istədi. 1949-cü ildə Harvard Universitetinə daxil oldu. O vaxtlar, ikinci adı olan Entonidən yaranmış “Toni” təxəllüsündən istifadə etməyə başlıdı.

Toni Morrison 1953-cü ildə Harvard Universitetində ingilis dili üzrə bakalavr, son-

ra 1957-ci ildə Universitetində “Uilyam Faulkner və Virciniya Vulfun əsərlərində suisidlər dair tezislər” mövzusunda İncəsənət üzrə doktorluq dərəcəsi alır. Universiteti bitirdikdən sonra Toni Morrison 1955-57-ci illər ərzində Texas ştatının Hyuston şəhərində, University of Houston-də ingilis dili müəllimi vəzifəsində çalışır. Sonra isə ingilis dilini tədris etmək üçün New Yorkda qayıdır.

1958-ci ildə Toni Harold Morrisonla ailə



həyati qurur. Onların iki övladı (Harolda və Sleyd) olur. Lakin onların xoşbəxt ailə həyati uzun sürmür - ailədə iki övladın olması da Morrisonların ayrılmاسının qarşısını ala bilmir. 1964-cü ildə Toni Morrison'dan ayrıılır. 1964-cü ilin payızında Toni Morrison Şerafet şəhərində (Nyu-York ştatı) "Rendom haus" firmasının kitab nəşriyyat filialında redaktor köməkçisi vəzifəsinə başlıdır. Burada dörsliklər işlənmişdir. 1967-ci ildə o, baş redaktor vəzifəsinə keçdi və Nuy-York köçdü.

"Amerikanın 30 ən güclü qadını"ndan biri

Morrison öz işlərini müzakirə etmək üçün Harvard Universiteti şair və müəlliflərdən ibarət qeyri-rəsmi qrupla görüşürdü. O, belə rüşlərin birinə, mavi gözlərinin olmasına çalışan qara qız haqqında kayə ilə getdi. Harvardda dərs deyərkən yazdığı bu hekayə, sonra onun "Ən mavi gözlər" (1970) adlı birinci romanına çevrildi. (O edək ki, 2000-ci ildə bu romana Opranın Kitabsevərlər Klubu üçün ən çim kimi önəm verilmişdir!)

Məşhur afro-amerikalılardan Məhəmməd Əlinin, Endryu Yangın Anjela Devisin və başqalarının kitablarını redaktə edir, eyni zamanda özünün ilk romanı olan "Ən mavi gözlər" in əlyazmasını nəşriyyatda yollayırdı.

Onun birinci əsəri olan, 1970-ci ildə çap olunmuş və ədəbi təqdimat məruz qalmış "Ən mavi gözlər" romanında ağ adamların gözəllikləri olan mavi gözlər arzusunda olan gənc qara dərili bir qız, irqinə və seçkiliyin göstərdiyi faciəvi təklifi dən bəhs edilir.

1970-ci ildə nəşr olunan bu roman ədəbi tənqid tərəfindən rərətlə qarşılandı.

1970-1972-ci illərdə Morrison "Pendom haus"da çalışmışdır və etdirərək, eyni zamanda

New York universitetində ingilis dili üzrə doktor vəzifəsini də icra edirdi. Elə 1972-ci ildə nəşr olunan "Sula" romanını da həmin vaxt başa başlamışdı. 1972-ci ildə çap olunmuş "Sula" romanında isə dostluq edən iki qadının xəbərlərindən, qarşılıqlı münasibətlərinə danışılır, onlardan biri zaman keçdikdən özünün qapalı zənci həyatının sərt əvvəli normalarını qəbul edir, o birisi isə bu normaları redd edir.

"Ayın kitabı" klubuna qərib müəyyənləşdirdi. Bestsellerlər siyahısına düşdü, 1973-cü ildə Milli Mükafatına təqdim edildi. "Redbuk" jurnalında ondan parçalar dərc edildi. 1976-1977-ci illərdə Massachusetts Yelsk universiteti mühəzirəçi (müqavilə və vəzifəsinə dəvət aldı və 1977-ci ildən sonra, "Solomonun qələbəsi" romanı üzərində işlədi. Müəllifin 1977-ci ildə tamamlayıcı üçüncü romanı ona qarşı böyük marağı daha da artırdı.

Roman ruhi səyahətin folklor süjetini qurulmuşdur. Əsərin qəhrəmanı bir babası köləlikdən azad olmuş bir qızdır. O, imkanlı atasının evini tərk etdi, nə vaxtsa gizlədilmiş ailə xəzinəsinin sahibini çıxır və sonda bu səyahət ailə şəcərəsinin borpasına gətirib çıxarır. Kitab Amerika



ka Akademiyasının, həmçinin Ədəbiyyat və İncəsənət İnstitutunun üzvü lünü aldı. Onun "Qətran müqəvvə" romanının əsasında da folklor lənəkləri durur.

1983-cü ildə Morrison nəşriyyatdakı işini tərk etdi. 1984-cü ildə Nyu-York ştatında, Olbanidəki universitetdə Albert Şveytserin kafkasının professoru kimi fəaliyyətə başladı.

Onun romanları öz epik mövzuları, parlaq dialoqları ilə ünlüdür. Əsərlərdə Afrika-Amerika xarakterləri dolğun şəkildə (təfsilatlı) tərtilir. Müəllifin ən ünlü əsərləri sırasında, 1988-ci ildə Belleten üzrə Pulişerov ödülüünü qazanmış "Ən mavi gözlər", "Solomon mələsi" və "Sevgili" adlı romanlarını göstərmək olar.

Yaradıcılıq uğurları ona ictimai nüfuz qazandırmışdır və dəfi deyil ki, Toni Morrisonu, 2001-ci ildə "Amerikanın 30 ən güclü qadını"ndan biri adlandırdılar!

Toni Morrison təkcə yazıçı kimi deyil, redaktor kimi də Amerika ədəbiyyatının zənginləşməsində önemli rol oynamışdır. Toni Keyd Barmbara, Anjela Devis və Qayl Cons kimi qaradər müəlliflərin kitablarını redaktə etmişdir.

Xanım Morrison bir çox ödüllerin sahibidir. Onların arasında Amerika ədəbiyatına verdiyi töhfəyə görə "Milli kitab fondunun medalı" vardır.

O, Amerika İncəsənət və Ədəbiyat Institutunun, həmçinin Amerika Humanitar və Dəqiq Elmlər Institutunun üzvüdür.

1987-ci ildə yazılmış "Sevimli qadın" romanı ona 1988-ci ildə "Nobel Mədali", 1993-cü ildə isə Nobel Mədallını qazandırdı. 1993-cü ildə Morrisonə ədəbiyyat üzrə Nobel ödülu təqdim olundu. Dedyim, o, Nobel ödülüünə Amerika çəkliyinin önəmlı aspektlərini

müvəffeq olmayışdı. Uzaqgörənlilik və poetikliklə səciyyəli romanlarına görə layiq görülüb!





"Sevimli qadın" romanında Toni Morrison Amerika zəncilərinin Güneylə Quzey arasındakı vətəndaş savaşları dövründəki həyatına əsaslanır. Köləlik mövzusuna qayıdan onun analıq hislənrinə mənfi təsirinə gələn tərəf ağrısı ilə söhbət açır. Hadisə Ohayo şəhərində, vətəndaş müharibəsindən sonra dövründə cərəyan edir. Süjetin əsasını öz qızını qazanmağı görməkdən sonra, öldürməyi üstün tutan qadın qadının həyat hekyəsi təşkil edir. Bu romanın ən yaxşı əsəri kimi qəbul edilmişdir və onun ilk bestselleri oldu.

"Nyū-York Tayms" qəzetinin 2006-cı ilin "Güzel Amerikan romanı" adlandırdığı bu romanın motivləri əsasında Opra Winfrey və Denzel Washington eyni adlı bədii film çəkmişdir.

Qadın Margaret Garnerin acı təleyi və qadılara də təsirsiz ötüşmədi. Müəllifin "Beloved" liberettosu əsasında Riçard Danielpur "Margaret Garner" operasını bəstələdi. Kitabın ən yaxşı əsəri hesab olundu və 2004-cü ildə Əməkdar Mədalları ilə təltif edildi.

1989-cu ildə Morrison Princeton universitetinə, Robert F. Koenin kafedrasına dəvət alındı. Morrison bir çox mükafatlarla, o cümlədən, Amerika ədəbiyyatına bəxş etdiyi töhfələrinə görə 1996-cı ildə "Milli kitab fondunun medalı" ilə təltif edilmişdir. O, Amerika akademiyasının və incəsənət və ədəbiyyat institutunun və elçə də Amerika humanitar və dəqiq Elmlər akademiyasının üzvüdür.

"Jazz" (Jazz, 1992) romanı və "Otaqda



Song of Solomon


Written by
Toni Morrison

WINNER OF THE NOBEL PRIZE
IN LITERATURE
TONI MORRISON




S U L A

NATIONAL
Winner of
THE NOBEL PRIZE
IN LITERATURE
TONI MORRISON



SONG OF
SOLOMON



The Bluest Eye
Toni Morrison

oyun: Beyatlıq və ədəbi təxəyyül” (Playing in the Dark: Whiteness and the Literary Imagination, 1992) kitabı Harvard Universitetində oxuduğu mühazirələr əsasında yazılmışdır.

Xanım yaziçi 1998-ci ildə “Cənnət” (Paradise, 1997) adlı yeddinci romanını yazdı. Uşaqlar üçün yazdığı “Büyük qutu” (The Big Box) adlı kitabı 2000-ci ildə, “Adamların kitabı” (The Book of Mean People) isə 2003-ci ildə çapdan çıxmışdır.

Onun romanları epik mövzuları və parlaq dialoqları məşhurdur. Professor T. Eliot yazırı: “*Toni Morrison nəinki qeyri-adlı gücü olan çətin romanları ekstraordinar konstekstini yaratdı, o, Amerika və błyatının XX yüzillilikdəki tarixini bùsbütün deyrdi...*”

Morrison feminist hərəkatında və zənci konqresində fəal iştirak edir. ABŞ-da 2008-ci ildə keçirilən prezident seçimlərində Morrison prezidentliyə illərə qaradərili namizəd olan Barack Obamayı dəkləyəcəyi barədə öncədən “açıqlama” ilə etdi və onun seçilməsi üçün əlindən gələni

Toni Morrisonun əsərləri bir çox dilərdən, cümlədən, italyan, fransız, norveç, yapon və dillerə çevrilmiş; yaradıcılığı və “özkeçmiş” bir çox monoqrafiyaların mövzusuna çevrilmişdir. Toni Morrison bu gün də yorulmadan çalışır, yeni-yeni əsərləri ilə oxucularını sevindirmə (və heyrətləndirməkdə!) davam edir.

O, artıq öz əsərləri ilə adını Tarixə, Ədəbiyyata (Ədəbiyyət) yazımış bir Qadındır! Və görkəmli şəxsiyyət, ünlü icətməl-siyasi xadim olaraq bu gün də öz yazıları, əsərləri, fikirləri, dünyaya ünvanlanan mesaj və çağrıları ilə **İNSANLIĞA** idməs etməkdədir!..

Mariya Korazon Aquino

Məşum bir qətldən
siyasi olimpə qədər...



- O, 1986-cı ildə Ferdinand Markosun avtoritar rejimini demokratiyalaşdırmaq imkənləri əvəz edən Xalq Gücü İnqilabına başçılıq etməsi ilə tarixən yazdı.
 - 1986-cı ildə “Taym” jurnalı onu “İlin Qadını” adlandırdı.
 - O, Filippinin ilk qadın prezidenti oldu.
 - “Taym” jurnalı zorakılığa qarşı fədakarlığını nəzərə alaraq onu “Demokratianın Müqəddəsi” adlandırmışdı.
 - Filippinlilərin çoxu onu demokratiya ikonası kimi qəbul edir.
 - “Taym” jurnalı 1999-cu ildə onu yüzilliyin “20 ən nüfuzlu asiyatçısına” daxil etdi.
 - 2002-ci ildə o, Asiyanın lider biznes məktəbi olan Asiya Mədəniyyət Mərkəzi İdarə Heyətinə təyin olunmuş ilk qadın oldu.
 - 2006-cı ildə isə “Taym” jurnalı onu “Asyanın 65 qəhrəməni” sırasına daxil etdi.
 - 1994-cü ildə Kaliforniyada Qeyl Meyer Rolka tərəfindən çap edilmiş “Dünya tarixini formalaşdırın 100 qadın” kitabına onun da adı...
 - Filippinlilərin “Tita Kori” (Kori Xala) adlandırdıqları bu qadın Filippin tarixinə qızıl hərflərlə yazmış Prezident Mariya Korazone'in adıdır.

Mariya Korazon (Maria Corazon "Cory" Sumulong Cojuangco Aquino) 1933-cü ilin 25 yanvarında zəngin bir ailədə dünyaya göz açıb. Krali Aquino Xose Kojuanqo və Demetria Sumulonqun 6-cı övladı olan Korazonun həm ata, həm də ana tərəfi zəngin və ünlü ailələr idi. Kojuanqlar iri mülkədarlar, Sumulonqlar isə Filippin Konqresində (hər palatada) yüksək səlahiyyətə malik idilər. O da bacıları kimi, öncə Manilada Müqəddəs Sxolastika kollecində, mühəribədən öncə isə al-rahibələri tərəfindən idarə olunan katolik məktəbində təhsil alırdı. Öz bacı-qardaşlarından fərqli olaraq, Korazon çox sadə idi. Bəzən Terenin məktəbli formasını geyinməyi çox sevən balaca Korazon sevimli fənni riyaziyyat idi. Məktəbi fərqlənmə ilə bitirə də, yaşılarının Manilanı işğal etməsi nəticəsində təhsilini yarımqıq qoymalıydı. İkinci Dünya müharibəsindən sonra isə atası onu bacı və qardaş ilə birlikdə ABŞ-a göndərdi. Gənc xanım Mariya Korazon vaxtını New Yorkdakı və doğma şəhəri Paniqidəki evləri arasında bölüşdürüdü. ABŞ-da keçirdiyi yay tətillərində atası Vasingtona və "Kralica Mariva"



■ Yalnız bir gənc xanımı, yəqin heç onun özünün
bilmədiyi (fərqiñə varmadığı), daha doğrusa
planlaşdırmadığı yerə, mövqeyə çəkirdi.
Yollarla
yürüyən yolçunun da da-
şılımı dəyişir, zənginləşir,
üfüqlərə yön alırı.

Bu gənc qızın həyatı hər ilə yeni-yeni təcəllallara olacaq, ömür səhifələri mənəvi ünvانlar tapacaq-



di. Zəngin bir ailəyə mənsub gənc qız zənginlik sözünün maddi mədəndən daha çox mənəvi anlamına verəcək, yalnız özünүn, ailəsinin bütövlükdə xalqının da mənəvi ziyyi, tərəqqisi üçün əməli çalışmalara qazanacaqdı. Və vaxt gələcəkdir ki, sub olduğu ölkənin, xalqın və yətin beynəlxalq miqyasda təmsilçiliyə qəbul olunmuşdu. Ancaq 3-cü dəfə prezident seçilmək hüququ olmağın mədəni dəyərlərin ümumiyyəti dəyərlərlə uzlaşması üçün özüne sus iz salacaqdı...

■ Hələlik isə... onun öz seçimi ilə həyatı qurması ilə həyatının asan illəri də bitmiş olur...

- O zamanlar populyarlaşmaqdə olan siyasi lider Milli Assambleya sabiq sədrinin oğlu Beninyo Aquino ilə ailə qurduqdan sonra yarımçıq qoyur. Bu evlilikdən onların 5 övladı (4 qız, 1 oğul) var (Big Elena (Ballsy) Aquino Cruz, Aurora Corazon (Pinky) Aquino Abellana, Benigno Simeon III (NoyNoy) Aquino, Victoria Eliza (Viel) Aquino və Kristina Bernadette (Kris) Aquino).
- Beninyo Aquino uğurlu siyasetçilərdən idi. Onun siyasi karyerası surətlə yüksəldirdi. Mariya Korazon əri 1955-ci ildə Konsension nə mər təyin edildikdən sonra burada yaşamalı olur. Əyalət hər alışmaqdə çətinlik çəkən Amerika təhsilli Aquino Konsepsionda yışı maraqsız hesab etsə də, ailəsi və ailəsinin gələcəyi onun üçün seydən üstün idi.

Siyasi kariyera və həyatın sonuna doğru irəliləyiş...

Liberallar Partiyasının üzvü olan Beninqo Aqino ölkənin ən güclü bərnatoru, sonra isə (1967-ci ildə) Filippin senatının ən gənc senatoru. Əri siyasi karyerasını qurduğu zaman o, evdə uşaqlarının təribi məşğul olurdu. Qezon-sitidəki evləri həmişə qonaq-qaralı olardı. Bu gələnlər xanim Aquinonun qonaqpərvərliyindən məhəbbətlə danışır. O, ərinin seçki kampaniyaları zamanı onunla səhnəyə çıxmaz.

onla qulaq asardı. Ancaq buna baxmayaraq onun fikirlərinə böyük hərəkət bəsləyən həyat yoldaşı siyasi məsələlərdə həmişə onunla əmlakləşərdi. O, hətta ərinin seçki kampaniyasını dəstəkləmək əsaslı ona miras qalmış bir çox qiymətli şeyləri satmışdı. Ərinin və məmənin maddi imkanlarının geniş olmasına baxmayaraq, xanim Aquino həyat tərzi keçirirdi.

İndadlı natiq və parlaq siyasetçi olan Beninyo Aquino tezliklə Ferdinand hökumətinin tənqidçisinə çevrildi. O, həmin zamanlar - 1972-ci Ferdinand əvəz etmək üçün prezident seçkilərində namizədliliyən oturmuşdu. Ancaq 3-cü dəfə prezident seçilmək hüququ olmağın Ferdinand Markos 1972-ci il sentyabrın 21-də ölkədə hərbi régim etdi və sonra da 1953-cü il Konstitusiyasını ləğv etməklə özüne hərbi həmkarlıq hakimiyyətdə qalmasını "təmin etdi". Əsas müxalif rəhbər, başda Aquino olmaqla, həbs edildi.

Əfəli qadın, sadıq yoldaş...

İndadlı olduğu dövrdə Beninyo Aquino messaya getmək və dualar etməkla keçirirdi. Əri ilə həmrəylik etmək olaraq Kori uşaqlarına qonaqlıq etməyə icazə vermirdi, özü isə gözlənilən salonuna getmir, təzə paltar almırı. İş olsadı ki, keşiş duruma müdaxilə edərək, Kori uşaqlarına mümkün qədər normal həyat sürməyi məsləhət görüdü.

Mariya Korazonun həbsdə olduğu 7 il ərzində Mariya Korazon Aquinonun həyat yoldaşlığındakı çıxışlar etməsiylə onun siyasi kariyerası başladı. 1978-ci ildə, öncə etiraz etmək baxmayaraq, Beninyo Aquino ərinin seçkilərində iştirak etməyə razılaşır. Mariya Korazon Aquino ərinin kampaniya aparır və ömründə





birinci dəfə siyasi çıxışları edirdi.

1980-ci ildə ABŞ Prezidenti Cimmi Karterin işə qarışmasından sonra Markos senator Aquinonu həbsdən azad etdi və ailəsi ilə birlikdə ABŞ-a getməsinə icazə verdi. Onlar Bostonda yerləşdirilər və sonralar Korazon Aquino burada keçirdiyi 3 ili ailə həyatının ən xoşbəxt günləri kimi xatırlayırdı. Ancaq 1983-cü il avqustun 21-də Beninyo ailəsini ABŞ-da qoyaraq, Filippinə qayıtdı...



Və o müdhiş hadisə!..

Kiminə görə gözlənilən, kiminə görə ağlagəlməyən qətl hadisə rəddildi. Onu burada, daha sonralar onun şərəfinə adlandırılacaq Hava Limanında qətlə yetirdilər! Bir neçə gün sonra Korazon ərinin mərasimi üçün Filippinə qayıdı və burada xanım Aquinoya iki dan (!) çox insan qoşuldu. Bu, həm Filippin, həm də dünya tarixində bələ hadisə idi. Bu, xalqın xanım Aquinoya mesajı idi...

Prezident seçkiləri kampaniyası

Ərinin qətlindən sonra Aquino, Markos rejiminə qarşı yürüş və larda fəal iştirak edirdi. O, ərinin missiyasını, liderlik vəzifəsini nə götürdü və Markos rejiminə qarşı siyasi müxalifətin simvolunu di. O, Prezident Markosun hərbi rejiminə, onun siyasi zoraklığ

müqavimətini gücləndirdi. Və... 1985-ci il noyabrın sonunda Markos Prezident Markos Amerika televiziyasına verdiyi müsahibədə, onun dövlətindəki rejimin legitim-təsdiqləmək üçün 1986-ci ilin fevralında seçkilər keçirəcəyini açıqlamaqla təccübələndirdi. Bu təcəübələ, təcəüb yeni siyasi təşkilatlar, təklif və təşvişə təkan verdi. Hər keçən il Filippini böyük dəyişikliklər uğradı. Bu dəyişikliklər çəkilişən təşkilatlanmış partiyaların ən öündə gedən qələbə - xanım Aquino... Tale ona bu missiyani çizmişdi.

Beninyo Aquinonun uşaqlıq dostu və keçmiş parlamentçi Salvador Laurel müxalifəti seçkilərdə qalib gəlmək üçün ilk favorit hesab olunurdu. Lakin bozuları Laurelin qalib gəlmək şansı olmamış, şübhə edirdilər. Dirənişçilər onun əvələsi Beninyo Aquinonun dul arvadı Korinini qarşı xalqı birləşdirə biləcəyinə inanır. Once həvəssiz olan Aquino prezidentliyə namədliyini nə az, nə çox, düz 1 milyon imza topladığını gördükdən sonra irəli sürdü.

Beninyo yaxın dostunun dul arvadına birbaşa müraciət etdi. Ancaq o, Manila arxiyepiskopu Kardinalin məsləhətindən sonra Koriyə yoldaşlıq etməyə razılaşdı. Kompromis Kori öz namədliyini, ölkənin ən böyük müxalif partiyası olan Birləşmiş Millətçi Demokratik Təşkilatlar Partiyasından irəli sürdü. Ərinin qətlindən sonra da Markos rejiminə və 20 illik hərbi rejimə qoyan Aquino-Laurel kampaniyası baş-





lamış oldu.

Sonrakı siyasi hərəkətlərdə Markos Aquinonun kommunal tərəfindən dəstəkləndiyini irəli sürdü. Əgər seçilərsə, onun hakimiyyəti böyük rəcəyini bildirdi. Sətdə yeni olan qadın bu iddiaları

edərək seçildikdən sonra kabinetinə bir nəfər də olsun kommunal etməyəcəyini açıqladı. Markos isə öz növbəsində Filippindəki Kraliçənin qadınlığına qarşı çıxıq oldu. Bu qadınlığın qaldığını nəzərə alaraq, Aquinonu ABŞ-la "siyasi futbol" oynamaya Günahlandırdı. Sonra isə Aquinonun qadın olmasından istifadə edərək onun bir qadın kimi yerinin ancaq yataq otağı olduğunu qeyd etdi. Aquinonun təhqirlərinə cavab olaraq Kori, sadəcə olaraq, "qoy daha yaxşı qadın bu seckidə qalib gələsin" şərhi ilə kifayətləndi. Markos Aquinonun yasi təcrübəsinin olmadığını dilə gətirərək, xalqa belə bir insandan təcərübənin fəlakət olacağını deyirdi. Aquino isə buna ağıllı təhzali cavab verərək "aldatmaqda, ictimaiyyətə yalan danışmaqdır, lətin pulunu oğurlamaqdır və siyasi rəqiblərini öldürməkdə" heç bir təcrübəsinin olmadığını boynuna aldı. Siyasi təcrübəsinin olmamasına mayaraq, Aquino təcrübəli lider, ilhamverici natiq və istedadlı olduğunu iddia etdi... O, "alın yazısı"nın fərqliyə varmışdı, deyəsən...

Markosun fevralın 7-nə təyin etdiyi seckilərdə kütləvi firıldaq kılıq və vətəndaşların səs hüquqlarının əllərindən alınması halında tətbiq etdi. Seçki günü qanlı olaylarla keçdi. Həmin gün Markosun torpaq tərəfindən Aquinonun siyasi silahdaşı, Antikdən olan qubernator Evelio T. Nicanor və həşicəsinə qətlə yetirdilər. Seçki komissiyası tərəfindən səslənməsi prosesində 30 kompüterçi səslərin Markosun xeyrinə sayılı etiraz əlaməti olaraq küçəyə çıxdı. Ancaq bütün bunlara baxmaq istəmədi. Fevralın 15-də Markos yenidən Prezident elan edildi. Buna etiraz edən Aquino "Xalq Qələbə yürüyü" adı altında etiraz yürüyü çəkərərək, qalibin özü olduğunu və filippinliləri Markosun yaxınları torpaq tərəfindən

olunan kompaniyalarda istehsal edilən ərzaqları və xidmətləri tətbiq etməyə çağırıldı. Manilada baş tutan yürüşə minlərlə insanın topa qoyması filippinlilərin Markosun 20 illik hakimiyyətindən bezməsinin səbəbi idi. Şübhəli seckilər həm yerli qərargahlardan, həm də xarici seckilərdən gələn ciddi reaksiyalara səbəb oldu. Filippinin katolik yəhudiləri seckilərdəki zoraklılığı və firıldaqçılığı qıyanan "açıqlama" ilə tətbiq etdi. ABŞ Senati seckiləri tanımadı. Aquarellist ABŞ Prezidenti Ronald Reygan tərəfindən qarşılanan qadınların azalmasına yardım etmək məqsədilə 1985-ci ilin fevralı xüsusi elçi Filip Habibin hakimiyyətindən qalib gəlmək təklifinə razi olmadı.

Seçilmiş Prezidentin təyin olunması

Seçkilərin ardından həftələrlə daşınan gərginliklərdən sonra hərbi və sənaye naziri Juan Ponce Enrile və general Fidel V. Ramosun fevralın 22-də Markos rejiminin təmələndiklərini və Aquinonun seckiliyənə qalibi olduğuna inandıqları təsdiqləmək, bütün xalqı və dünyayı təcərübələndirdilər. Enrile və Ramo-

sun Markos rejimindən imtina etmələrindən xobər tutduqdan sonra Aquino və onun ailəsi onları dəstəkləməyə çağırıldı. Nohayət, bütün dünyani heyrətə qoymuş hadisə baş verdi - Markos rejimi qoyuldu! Fevralın 25-də xanım Aquino təmələndikdən seçilmiş yeni Prezident kimi təntənələrlə and içdi və bu hadisə yeni dövr Filippinlərinə "1986-cı il Xalq Hakimiyyət İnkılapı" kimi düşdü...





"Tita Kori"nin Prezidentliyi

Dinc Xalq Hakimiyyət Hərakatının zəfəri və Aquinonun hakimiyyəti məsi Filippin üçün yeni eranın başlanğıcının siqnalı idi. Aquinonun hakimiyyət gəlməsi münasibətilə dünya ictimaiyyətində yalnız onu deyil, bütün Filippinlər alqışladı.

Filippinin ilk qadın Prezidenti demokratik islahatları başlatabırdı. "Taym" jurnalı onu "İlin qadını" elan etdi və onun Nobel qızıl medalı ilə təltif olundu. "Taym" jurnalı onu "İlin qadını" elan etdi və onun Nobel qızıl medalı ilə təltif olundu. "Taym" jurnalı onu "İlin qadını" elan etdi və onun Nobel qızıl medalı ilə təltif olundu.

Aquinon prezidentliyinin ilk aylarında ölkə radikal dəyişikliklərə şahid oldu. Aquinonun ilk və ən cəsarətli tədbirlərindən biri Markosun firildaqla əldə etdiyi mülklərin müsadirəsi, Yaxşı İdarəetmə üzrə Prezident Komissiyasını yaratması oldu.


Aquino Markosun tərəfdarlarının onun demokratik islahatları olmasının qarşısını almaq məqsədilə hərbi rejimin yaratdığı parlament (Batasang Pambansa) buraxdı və Ali Məhkəmənin müstəqilliyəti etdi. 1986-ci ilin mayında yeni təşkil olunmuş Ali Məhkəmə Adməni komitəni "de-fakto yox, hüquqi hökumət" elan etdi və bununla Millətlər Komissiyası tərəfindən təsdiq olundu. Ali Məhkəmənin rəhbərliyi Aquinonu Filippinin yeni, legitim və hüquqi lideri kimi təqdim etti.

Xanım Prezident səlahiyyətlərinin icrasına başlıqdan dərhal inqilab hökuməti yaradılması üçün "açıqlama" verdi. O, hərbi rəsədlər ründə qüvvədə olan 1973-cü il Konstitusiyasını ləğv edərək, yeddi il Konstitusiyasını xalqın öhdəsinə verdi. Yeni Konstitusiyətin bərpa edilməsi və yeni Xartianın yazılıması prosesini sürətli şəkildə üçün Aquino keçmiş aktivist, Ali Məhkəmənin hakimi Sesiliyə Palmanın da daxil olduğu 48 nəfərdən ibarət 1986-ci il Konstitusiyası təyin etdi. Komissiya sonuncu layihəsini 1986-ci ilin noyabr ayında tamamladı. Aquino hakimiyyətdə olduğu müddətdə Filippinlər demokratiyanın bərpası üçün yeni Konstitusiyasının qəbuluna nail olundı.

Prezidentlik səlahiyyətlərini məhdudlaşdırıldı və iki palatalı qanunverəciliyi yaradıldı. 1987-ci il fevralın 2-də vətəndaş azadlıqları, insan hüquqları və sosial ədalətə xüsusi yer verən Filippin Konstitusiyası tərəfindən təsdiq edildi. Konstitusiyanın ratifikasiya olunması hərbi konqresin və senatorların seçilməsi ilə başa çatdı. Onun administrasiyası vətəndaş azadlıqlarına, insan haqlarının qorunmasına böyük töhfəm verirdi. O, hətta ölkənin inkişafı və əmək yaranması üçün kommunal işçilər, köy səyhançıları və separatçılarla da əməkdaşlıqlara başladı. Aquinonun iqtisadiyyatı ölkə iqtisadiyyatını dirəkliyə və ona inamı artırmağa yönəldi. Aquino administrasiyası demokratiyami bərpa etməklə, iqtisadi investisiya üçün inam yaradı və Konstitusional islahatlar keçirmək üçün əməkdaşlıqları nailiyyətlər əldə etdi.

Aquino ailə münasibətlərində vətəndaş hüquqlarının təmin edən 1987-ci il Ailə Məcəlləsi və 1988-ci il hakimiyyətin strukturunu yeniləyən 1989-ci il Administrativ Kodeksi kimi iki hüquq məcəlləsinin qəbuluna nail oldu. Digər nailiyyətlərə 1991-ci il Yerli Hökumət məcəlləsinin qəbul edilməsi oldu. Yeni hökumətlərə vergi normalarının etmək hüququ verdi və onlara əməkdaşlıqları pay ayrılağınə təminat təqdim etdi.

Aquino prezidentliyinə zəif iqtisadiyyatla başlıqlandı. 20 illik Markos rejimindən sonra ölkə iqtisadiyyatı iflas olmuşdu. O, Markosun zamanında boyu yürüdüyü iqtisadi siyaset sistemi



mini darmadağın etdi. Markosun yanındakı tərəfindən idarə olunan bir çox mənzil yani ləğv etdi. O, bir daha sübut etdi ki həcib insan, zərif məxluq haqq-ədalət ründa nə qədər cəsaretlidir və sərt addimlarda da ədalət bilsən. Necə deyərlər, qadınlıq qadın ədalət ədalət!

Xanım Prezident sələfindən qalır. 4 milyard dollarlıq xarici borcun öhdəsi tezliklə geldi. Aquino önce yaranmış borcların ödənişinə zəmanət verdi. Onun qərarı ölkə daxilində az dəstekləndi.

bunun ölkənin etibarını özünə qaytarmaq və iqtisadiyyatı inkişaf etdirmək üçün yeganə həll yolu olduğunu dedi. Çünkü iqtisadi inkişaf etdirmək üçün əsas məsələ iqtisadiyyata sərmayələr cəlb etmək idi. Qərara ərzində Aquino hökuməti beynəlxalq etibar və gələcək bazının diqqətini cəlb etmək üçün ölkə borclarının 4 milyard ABŞ dolları ödəmək rəbər bir həcmiini ödədi.

Büdcə çatışmazlığını aradan qaldırmaq məqsədilə Aquino maliyyə zamlanması prosesini həyata keçirdi. Onun dövründə həm də "Təsdiq Ötür" Qanunu, "Xarici investisiya" Aktı, "İstehlakçı Müdafiəsi və İstehlakçı Məsələləri" Aktı, "İslahatlı Mədəniyyət" və "İslahatlı Rifah" Aktı qəbul edildi. Onun Prezidentliyinin ilk ilində iqtisadiyyatda 3,4 faizlik müsbət artım qeydə alındı.

Bütün bu deyilən faktlar göstərdi ki, onun daxili aləmi yalnız məsələlər və cəsarətliliklə süsənməmiş, həmçinin daha artıq dərəcədə peşəkarlıq kateqoriyası ilə seçiləcəyə başlayır. Zatən məhz bu sonuncu fakt onun qərəbatında olmasaydı, az keçməmiş nəciblik və cəsarətlilik də bir şey ifade etməmişdi. Prezidentin qərəbatında cəhd etməmişdi.

Bu yerde onu da əlavə edək ki, Mariya Korazon (artıq xanım Prezidentin "özkeçmiş"indən də gördüyüünüz kimi) siyasi olimpinin zirvəsində şəxsi istək və arzuları üçün deyil, həyat yoldaşının yarıda qırılmışlığından istək və arzularının ardına, xalqın istək və arzularının ardına getmişdi. Prezidentin qərəbatında onunun, məşhur ifadə ilə desək, məqsəd deyil, vasitə idi.

Aqrar İslahatlar Ölkəni islahatdan salır

Hakimiyyətə gəldikdən sonra Aquinonun sosial qanunvericilik günümüzündə əsas yeri aqrar və torpaq islahatları tuturdu. Ancaq onun ailələrin varlı sosial təbəqədən olması torpaq islahatları gündəliyinin tənqidindən əsas səbəb oldu. 1987-ci il Konstitusiyasının qəbul olunmasının 1 həftə sonra - 1987-ci il fevralın 22-də kənd təsərrüfatı işçiləri və fermerlər həqiqi torpaq islahatı tələbi ilə yürüş etdilər. Ancaq dinc keçmiş nozordə tutulan yürüş qanla bitdi; fermerlər polis tərəfindən təyin edilmiş demarkasiya xəttini keçdikləri üçün dəniz qüvvələri onlara atıldı. Bu hadisə nəticəsində fermerlərdən biri həlak oldu, 19-u isə ağır yaralandı. Faciəvi hərbi hərəkət Aquino kabinetinin görkəmli nümayəndəsinin hökumət postundan getməsi ilə nəticələndi. Aquinonun bu işlə peşəkar və ya şəxsi qanlı ölümün olmamasına baxmayaraq, onun administritiv siyasi ölkədə torpaq mübahisəsini həll edə biləcəyi hələ dənəyinə görə günahlandırıldı. Buna cavab olaraq, Prezident 1987-ci il iyul ayının 22-də çəkən sahələri də daxil olmaqla, torpaq islahat programını özündə əks etdirən qərar verdi.

AHS Korazon Aquinonun prezidentliyi dövründə Filippindəki hərbi bazalarını geri çəkdi.

İnsanlar da müxalif, təbiət də: İstehlakçılar və dağıntılar dövrü

Bu qərəbatın bu nailiyyətlərə baxmayaraq, onun hərbi hərəkəti hamar olmamış, 1986-1987-ci illərdə idarəətçi siyasi hökumətinə üst-üstə 6 dəfə hücum təşkil etməsi olmuşdu. Lakin 6 hakimiyyət çevrilişi cəhdindən hamısı uğursuzluqla nəticələnmişdi. 6-ci hakimiyyət zamanı isə 53 nəfər ölmüş, 200-ə qədər şəxsi istək artıq insan yaralanmışdı. Yaralananlar ara-





(1991-ci il) oldu. 1991-ci ilin noyabrında Ormok şəhərində Filippinlərdə ən öldürücü tayfun kimi qeydə alınan, 6000 insanın həyatına qoyan Telma tropik qasırğası baş verdi. Aquinonun hakimiyyəti də Donya Paz gəmisinin batması dünyadan ən böyük fəlakətlərindən du (1700 nəfərin həyatına son qoyan bu fəlakət 1987-ci ilin dekabr ayında vermişdi).

Ən çətin problemlərdən biri isə elektrik təminatı ilə bağlı yaranmış Həddindən artıq köhnələn elektrik stansiyalarının yenilənməsi istiqamətində öncəki hakimiyyətlərin görmədiyi işlər özünün mənfi nəticələrə göstərməyə başlamışdı. Elektrik təminatının kəsilməsi Manilada əsas alımağa başlamışdı. Paytaxtda enerji təminatının kəsilməsi bəzən 7-dən 12 saatə kimi davam edərək, bir çox biznes sahələrinin işinə mənfi olurdu (*Qeyd edək ki, xanım Prezidentin dövründə bu istiqamətdə gələn məyə başlayan işlər ancaq ondan sonra hakimiyyətə gələn Fidel Ramosun zamanında öz həllini tapdı*).

sında Aquinonun oğlu da var idi. 1990-cu ildəki sonuncu çevriliş cəhdinin fərin ölümü ilə nəticələnsə də, yə üğursuzluğa düşər oldu.

Xanım dövlət başçısını təbiət etmək və qərəbənən əməkdaşlığı çəkmək və prezidentlik müddətindən sonra (1992-ci ilə) qədər ölkəsi əməkdaşlıqla lərlə dağıdıcı təbii faktorlara üzləşmişdi...

Prezident Aquino həmmiyyətinin son iki ili ərzində bir neçə təbii faktorlara dağıntılarla üzləşdi. Bu sənətdən 1600 nəfərin həyatına son qoyan 1990-ci ilin dekabr ləsi və Mərkəzi Luzon adətindəki kənd təsərrüfat sahələrini tamamilə məhv etdən və XX yüzilin ən iri vulkan püşkunu

Prezident 1992-ci il seçkilərinə əl qoyur

Prezidentliyi sona çatdıqca yaxınları və məsləhətçiləri Aquinonun 1992-ci il Konstitusiyası müddətində and içmədiyini nəzərə alaraq, ona yenidən 1992-ci il seçkilərində iştirak etmək hüququnun olduğunu bildirdilər. Prezident Aquino isə “prezidentliyin ömürlük olmaq” siyasetçilərə və vətəndaşlara göstərmək üçün” bu xahişləri rədd etdi.



Prezidentlikdən sonrakı dövrü səhiyyəsi fəaliyyəti

1992-ci il iyunun 30-da Prezident Aquino rəsmi şəkildə hakimiyyəti yeni seçilmiş prezident Fidel Rosa təhvil verdi. O, artıq sənədli votondaş olduğunu təsdiqləmək üçün yeməkləşmiş Prezidentin andicmə törəninə hökumətə ona verdiyi dəbdəbəli “Mercedes”də de-



yıl, özünün aldığı ağ rəngli "Toyota" məşhuriyyəti misdi.

Prezidentlik fəaliyyətindən sonra Aquino şəxsi həyatına çəkilsə də, ölkədə ənənələrə və demokratik əslaslara tərəfdaşlığını yarandıqda öz səsini eşitdirməyə çalışırdı. Fəal ictimai qüvvələr, media, mütəmadi olaraq ayrı-ayrı siyasi məsələləri dair rəy və şərhlərini soruştardı.

1997-ci ildə Aquino tərəfdası Manila xiyepiskopu Ceymi Kardinal Sinlə birlikdə Fidel Ramosun prezidentliyini uzatmaq məqsədilə 1987-ci il Konstitusiyasına dəyişikliklər etmək üçün yürüş təşkil etdi. 1998-ci ildə Aquino keçmiş polis generalı və Manilanın meri olmuş Alfredo Limin keçmiş vitse-prezidentliyə namizədliyini dəstəklədi. Ancaq Lim o zamankı vitse-prezident Estradaya məğlub oldu. Növbəti il Aquino yenə kardinal Sinlə birlikdə prezident Estradanın iqtisadi siyaseti və Konstitusiyaya dəyişikliklər etmək niyyətinə etiraz əlaməti olaraq yürüş təşkil etdi. 2000-ci ildə Aquino rüşvətxorluqda, qumarda və korrupsiya skandallarında adından Estradanın istefasını tələb edən minlərlə səsə qoşuldu ki, bu da onun hayətdə Estradanın istefası ilə nəticələndi. 2001-ci ilin yanvar ayında keçmiş vitse-prezident Qlori Makapaqal-Arroyonun hakimiyyətə gələcəkini dəstəklədi. Filippin tarixində ikinci dəfə bir qadın ölkə prezidenti oldu. Növbəti seçkilərdə qanun pozuntularına yol verilməsindən sonra, zorakılığı və qan tökülməsinin qarşısını almaq üçün Arroyonu istəməyə çağırısa da ikinci bu addımı atmadı və bundan sonra 2008-ci ildə kabrində Aquino Arroyonu hakimiyyətə gətirən 2001-ci il inqilabının etdiyinə görə peşman olduğunu açıqlamağa məcbur oldu.

2009-cu ilin iyununda, ölümünə iki ay qalmış Aquino Arroyonun 1987-ci il Konstitusiyasına dəyişiklik cəhdini "utanmadan həkimliyə və sui-istifadə etmə" cəhdini adlandırdı.

2007-ci il Senat seçkilərində Aquino namizədliyini irəli sürən və xalifətə qalib gələn oğlu Noynoy Aquinonun namizədliyini dəstəklədi. Prezidentliyi tərk etdiyindən sonra Aquino xarici ölkələrə səyahətlərə rək çıxışlar etmiş və demokratiya, inkişaf, insan haqları və qadın hüquqları ilə bağlı mülahizələr söyləmiş, mühazirələr oxumuşdur. Kəskin

Ananın dəfn mərasimində iştirak etmişdi. 2000-ci illərin əvvəlində Aquino Birmanın demokratik lideri Aunq Sanqın azad edilməsi və onunla bağlı dünya liderləri ilə görüşmüş və 1994-cü ildə YUNESKO-nun 25 illiyində keçirilən konfransında bununla bağlı çıxış etmişdi. O, 2005-ci ildə Papa İohan Pavelin dəfnində iştirak etmişdi.

Aquino 1992-ci ildən vəfatına qədər, əriyəsi və qəsədindən sonra onun şərəfinə əsasını təşkil etdi. 1992-ci ildə Aquino Junior Fonduna başçılıq etdi. O, yoxsul və evsizlər üçün sosial mənzil yaradı və onlara təşəbbüs etmə layihəsində iştirak edirdi. 2007-ci ilin iyul ayında Aquino yoxsullar üçün mikromaliyyə proqramını təşkil etdən könüllü təşkilatçılarının əsasını qoymuşdu.


Hom də Dünya Qadın Liderlərinin ömürlük üzvü idi.

Prezidentlikdən sənətə



Prezidentlikdən sonra Aquino sənətə məşğul olmağa başlamışdı. O, müxtəlif sənətçilərdə evində və Makatidə tanınmış Filipin rəssamları və professorlarından özəl sənətlər alırdı.

Ninoy Cariqli rəssam oldu. Onun mövzusu qızılırlar, pionlar və qızılıgül bağçaları idi. Xanım Cariqli bolqə də siyasi fəaliyyətlə ürəyi istədiyi qızılıgül-gülüstana çevirə bilmədiyi ölkəsini qızılırlaşdırmaq istəyirdi... O, heç vaxt əsərlərini satmırıldı. Onları ancaq yaxın ailə üzvləri, Katolik Kilsəsinin üzvlərinə, dostlarına,



dünya liderlərinə, diplomatlara hədiyyə edirdi.

Aquinonun əsərləri onu xatırlayanların evlərində, iş yerlərində, mənzilində asılıdır.

2009-cu ilin dekabrında, vəfatından 4 ay sonra, Sinqapurlu sənətçilərinə sənəti satıcıları şəxsi kolleksiya üçün tanışlarında birinin uşaqlarından ona əsərini almağa çalışdı. Uzun müddət mübahisələrdən sonra əsərin qiyməti nə az, nə çox - 2 733 190 ABŞ dollarına (!) razılaşdırılsa da, onların anası sonra buna razılıq vermədi. O, əsərin Filippin Milli Müzeyi verilərək uşaqlarına miras qalmayacağını açıqladı.

2008-ci ilin martında Aquinonun ailəsi Filippinin demokratiya sistemlərinin xərçəng xəstəliyinə tutulduğunu (anası Dosa Demetria "Meng" Sumulong Cojuangco da eyni xəstəlikdən vəfat etmişdi) açıqladı. Həkimlərinin ancaq 3 aylıq fiziki ömrünün qalmasını açıqlamasına basınlarda yaraq, o, tibbi müalicə və kimyəvi terapiya qəbul etdi. Ölkə boyu kənd katolik Prezidentə şəfa diləmək məqsədilə messalar təşkil olundu. 2009-ci ilin 18 mayında onun üçün təşkil olunmuş messada Aquino müalicə müsbət cavab verdiyini və qan nəticələrinin müsbət olduğunu söylədi. Ancaq saz tökülməsi və iştahsızlıq artıq nəzərəçarpacaq dərəcəyə qədər artmışdı.

2009-cu ilin iyuluna kimi Aquinonun səhhətinin ciddi şəkildə pəşəyini nəzərə alaraq onu iştahsızlığa və xroniki keçəlləşməyə gətirən Mekati Tibb Mərkəzinə yerləşdirildilər. Daha sonra elan edildi ki, Aquinonun ailəsi kimya terapiyasının və digər müalicə növlərinin saxlanılmasıdır veriblər.

2009-cu il avqustun 1-də iyiarımıq mübarizədən sonra Aquino Mekati Tibb Mərkəzində vəfat etdi... Gerçek Aquino əfsanəsi hələ də ki olaraq başa çatdı...

Filippin öz anasını və "milli xəzinə"sinə itirdi

Aquinonun ölümü barədə xəbər tutan kimi həmin vaxt ABŞ-də yaşadı olan Arroyo ölkədə 10 günlük matəm elan etdi və ona hökumətin tərəfindən dəfn mərasimi təşkil olunması üçün rəsmi qərar verdi. Aquinonun ailəsi anaları üçün hökumətin dəfn mərasimi təşkil etməyi qəbul etmədilər.

Filippindəki bütün kilsələr dəfn mərasimi üçün dualar təşkil etdi, kilsələr onun ölümünü xəbər vermək üçün zəng çaldılar.

Ölümündən bir neçə saat sonra Aquinonun nəşri vida mərasimi üçün Maniladakı şəhərciyinə gətirildi. 2009-cu il avqustun 3-də Aquinonun cənabəsi Maniladakı katedrala gətirildi və burada onunla son dəfə vidalaşdırıldı. Dəfn kortejini izləmək üçün minlərlə Filippinli sıraya durmuşdu. Avqustun 4-də Ferdinand Markosun oğulları Ferdinand Markos Cuyapo və İmee Markos 20 il önce atalarını hakimiyyətdən salmış qadına dəfə nəzakətlərini nümayiş etdirdilər. Markosun bacı və qarın da Aquinonun uşaqları tərəfindən başsağlığı üçün qəbul edildi. 5-dən gün ABŞ-a səfərini yarımcıq qoyan Gloria Makapagal Arroyo və qızı sarmanlar yaxın tərəfdəş olduğu Aquino ilə sonuncu dəfə vidalaşdırıldı. Hələ də qadınlar üçün gəlmişdi...

Avqustun 5-də Filippin Katolik Kilsəsində təşkil olunan dəfn messasında Aquinonun daimi sakitliyini təmin etmək üçün sona çatdı. Messadan sonra Aquinonun kiçik qızı Krisin emosional və kədərli nitqi bütün göz yaşlarına boğdu. Aquinonun son mənzilə çatdırılması 8 saatda çox çəkdi. Manila limanında xanım Aquinoya hörmət əlaməti gomilər fit çalmağa başladı.

Aquinonun ölümü sanki Filippinin birlik, həmrəylik aktına çevrilmişdi.



Müxtəlif siyasi partiyalardan olan siyasetçilər keçmiş Prezidentə kənd və tərif dolu nitqlər söyləyirdilər. Bir zamanlar Aquinonun tərəfdarı Prezident Arroyo, ölkə üçün verdiyi qurbanları nəzərə alaraq, onu "xəzinə" adlandırdı. Cənab Estrada onun ölümü ilə ölkənin öz anası bələdçisini itirdiyini qeyd etdi. O, Aquinonu Filippində ən çox qadın adlandırdı. Senatin Prezidenti Xuan Enrile xalqdan onun da bitliyi üçün dua etməsini xahiş etdi.

Daha sonra sadə filippinlilər matəm əlaməti olaraq sarı köynək dilər, messalar keçirdilər. Aquinoyla, onun ailəsi ilə həmrəylik olaraq ölkənin əsas yollarında, küçələrdə bir zamanlar totalitarizmə toritarizmə qarşı mübarizədə istifadə olunan sarı lentlər bağlanıb "Facebook" və "Twitter" kimi populyar şəbəkələrdə filippinlilər əlaməti olaraq sarı lent şəkilləri yerləşdirmişdilər...

O gün dünya Filippini, Filippin dünyani sarı görürdü...

Dünya liderləri onu belə xatırladı

Filippin katolikləri ölümündən sonra onu - yaşamı boyu katoliklərinə bağlılığı ilə tanınan Aquinonu müraciət etdilər.

Onun dəfnindən bir neçə gün sonra Filippin Mərkəzi Bankı, onun Aquionların şəkilləri əks olunmuş 500 pesoluq banknotların buraxılış ideyasını dəstəklədiyi açıqladı.

Aquinonun ölümü yalnız Filippin xalqını deyil, bütün dünyayı da etdi. Həm yerli, həm də beynəlxalq liderlər kədərlili nitqlərində ölkə rənлиqə və avtoritar rejimə son qoyan qadına valehlik hissələrini ifadədilər. O, əbədiyyətə qovuşmuşdu, amma əməlləri yaşayacaqdı!..

Müxtəlif ölkə başçılarından, beynəlxalq təşkilatların rəhbərləri Filippin xalqına başsağlığı məktubları göndərildi. **Papa XVI** Benxi Arxiyepiskop Rosalezə göndərdiyi məktubda Aquinonun Filippin nın azadlığı uğrunda, habelə zorakılıq və qeyri-tolerantlıq qarşı müzəsini xatırladaraq onu "cəsur və inanchlı qadın" adlandırdı. **ABŞ Prezidenti Barak Obama**, mətbuat katibi Robert Gibbs vasitəsilə "onun sarəti, dönməzliyi və mənəvi liderlik qabiliyyəti Filippin xalqı və həmimiz üçün ilhamvericidir" - dedi. **ABŞ-in dövlət katibi**

Brown 2009-cu ilin iyul ayında tez sağalması diləkləriylə "açıqca" idarədiyi Aquinonun vəfatından kədərləndiyini dedi. Clinton Aquinonun diktatorluğa qarşı mübarizədəki "qeyri-adi cəsurluğ"una görə beynəlxalqlığını bildirdi. **CAR Prezidenti Yakob Zuma** Aquinonu demətiyaya dinc keçidin parlaq örnəyi adlandırdı.

İngiltərə Britaniya və Quzey İrlandiya Birləşmiş Krallığının kraliçası **Velizaveta** Maniladakı elçilik vəsiti ilə Filippin xalqına belə bir məsaj göndərdi: "**Mən Filippinin keçmiş Prezidenti Korazon Kori Aquinonun vəfatından kədərlənirəm. Onun ailəsinə və Filippin xalqına dərin hüznlə başsağlığı verirəm.**"

Rusiya Prezidenti Dmitri Medvedev Prezident Arroyoya göndərdiyi məsajda "**Aquino ailənin Filippin cəmiyyətində dərin islahatlarla demokratik dəyişikliklərlə əlaqələndiyini**" dedi.

Timor-Lestenin prezidenti, eləcə də **Malayziya** müxalifətinin lideri **Onvər İbrahim**ın həyat yoldaşı **Van Aziza** isə yaxın dostlarının mərasimində iştirak etmək üçün Filippinə getmişdilər. Vaxtı ilə təşəkkür qarşı mübarizəsi ilə dünyanın diqqətini cəlb etmiş xanım Aquino də ölümü ilə dünyanın diqqətini toplamışdı öz ölkəsinə...

...sayan miras...

Prezidentlik müddəti bitdikdən sonra Aquino bir çox ödül aldı. Avropanın Qezon Barış Ödülu Fondu və Filippinin Məsuliyyətli Qadınlar Fondunun

Barış Ödülü (1996), 1996-cı ildə **İmmi Karter** və

Mandeladan ABŞ Dövlət

İntermentinin Uilson Fulbrayt Ödülü görüldü. Hə

Eleanor Ruzo, İnsan Haqları




Pratibha Devi Sinq Patil

Ödülü, BMT-nin Gümüş Medalı, eləcə də
Müstəqillik üçün Kanada Beynəlxalq
lül ilə təltif olundu. Beynəlxalq Anlağın
görə Ramon Maqsaysay Ödülü (1990),
Dünya Vətəndaşlığı Ödülü (2001), De
Rokfeller Liderliyə Körpü Ödülü (2005), Asiya Sakit Okean İctimai
ruculuq Ödülü, Qadınların Beynəlxaq Mərkəzinin Yaşayan Miras Ödülü,
Martin Lüter Kinq Cunior Dic Barış Ödülü, BMT-nin Qadınlar üçün
kişaf Fondu Noel Fondunun Həyat Ödülü (2008)... layiq görüldüyü
lərin ancaq bir qismidir.

Korazon Aquino dünyanın bir çox nüfuzlu universitetinin
“Fəxri Doktor”u ünvanını almışdı. Bu sırada Boston, Nyu
York, Tokio, Manila və başqa şəhərlərdə yerləşən ünlü uni
versitetlər var. Ancaq heç şübhə yoxdur ki, onun ən böyük
ödülü xalqın onun adına bəslədiyi sevgi, xalqın öz qəlbində
ucaldığı mənəvi heykəldir! Xalqın arzularının ifadəçisi ol
muş bir qadın üçün millətin anası adından da daha təsirli ad
nə ola bilər?! Millət onu öz anası kimi xatırlayır, anası kimi
(anasını anırmış kimi) anır...

Həmişə anılmaqda, xanım Aquino! Aqibətin mübarək



...alarda və zirvələrdə duran
«ind siyasetinin nənəsi»



■ O, Hindistanın **ilk QADIN prezidenti** kimi adını TARİXƏ yazdırıb.

■ Xanım Patil prezident seçilməzdən önce Kongresdə Maharashtra Eldabad dairəsini təmsil edirdi. O, həm də Rəcəstanın ilk qadın şəhər nəzəri olumuşdu. Hindistan Milli Kongresinin üzvü olan Patilin idarətliyə namizədliyini Birləşmiş Alyans və Solçu Hindistan Partisi idarəti sürmüdü. O, 25 iyul 2007-ci ildə Abdul Kamaldan sonra həyata yətə gəlib. Prezident seçiləndə 72 yaşı vardı.

O, dünyaya gələndə Hindistan müstəmləkə iddi. Budur, inidə o məsləhət dövlətin qadın prezidentidir!

Hindistanın 12-ci prezidenti və ilk qadın rəhbəri **Pratibha Devi Singh Patil** 1934-cü il dekabrın 19-da Maharashtra ştatının Nadqaon kəndində anadan olub. Pratibha Patil Maharashtra'da Narayan Rao Patilin ailəsində dünyaya gəlib. İlk təhsilini Vidyalayada, Calqaonda almıştır. Bu sonra o, Calqaondakı (Jalgaon) Mulji Ceita (Mooljee Jaitha) Kolləyində siyasi elmlər və iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Bu Universitetində, Dövlət Hüquq Kollécindən isə hüquq ixtisası ilə diplom alıb. Kalavr dərəcəsi alan Pratibha, eyni zamanda, çox fəal şəkildə idarətçiliklərdən istifadə etdi. Kollécədə oxuyarkən stolüstü tennis üzrə ixtisaslaşmış və universitetlararası turnirlərdə çoxlu ödüllər qazanmış, həm də lərlə qalib olmuşdu.

■ Xanım Patil hüquqşunas kimi öz peşəkar kariyerasına Calqaon Məhkəməsində başlamış, eyni zamanda, ictimai fəaliyyətlə, sənət və yoxsul qadınlara yardımla fəal məşğul olmuşdur. İctimai fəaliyyətlərdən başqa o, qadınlar, uşaqlar və cəmiyyətin dağlıq hərəkatlarında hüquqa malik üzvləri üçün çoxlu işlər yürütmüşdür. Onların xeyrinə bir neçə təhsil müəssisəsi yaratmışdır.

“O, deyirdi: “Mən təhsilə çox bağlıyam və hər qadın, hər bir qadını və kişini, qızı və oğlunu təhsilən bəhrələnmış görmək istəyir. Qadınların səlahiyyətlərinin artması məsləhət üçün çox vacibdir, çünki mən bununla bütün millətin səlahiyyətlərinin artacağına inanıram.”

■ 1965-ci il iyulun 7-də maarifçi Devisinq Deo və Sexayatla ailə qurub. Cütlüyü bir qız və bir oğlu var. Xanım Prezidentin həyat mövzusu da siyasetçidir.


■ Pratibha Patil əri ilə birlikdə Calqaon və Mumbayda məktəb və universitetləri idarəetməyi Vidya Bharati Şikşan Prasaraq Mandal təhsil müəssisəsi yaratmışdır. O, həm də Mumbayda, Pyundə işləyən qadınlar üçün mehmanxanalar şəbəkəsi yaratmış, həm də qarda mühəndislik məktəbi açmışdır.

■ Həm də şəkər zavodunun və kooperativ sahibidir.

■ 1961-ci ildən başqa, yoxsul uşaqlar üçün məktəb yaradma qabiliyyəti zəif olanlar üçün “sənətçi idarəti məktəbi” açdırılmışdır.

Özü kariyerası

■ 1961-ci ildə 27 yaşında ikən Maharashtra dairəsindən qəbul orqanına seçildi. 1967-ci ildə təhsil dəməndəki tərəfdəşlarının köməyi ilə 1968-ci ildə nazirinin müavini oldu. Sonralar 1970-ci vaxtlarda turizm, sosial rifah və 1972-ci ildə nazirliyin nazirliklərində nazirliyin müavini oldu.






müavini vəzifəsində çalışdı.

O, dörd dəfə Eldabad dairəsindən parlamentə seçilmişdir. 1985-ci ildən 1990-ə kimi parlamentdə yuxarı palatanın üzvü mi fəaliyyət göstermiş, 1991-ci ildə isə Agravati dairəsindən Aşağı Palataya üzvü olmuşdur.

1977-ci ildə, İndira Qandinin mölök yətindən sonra Konqresdəki partiyalı-



hissəyə bölündü. Ancaq siyasi təzyiqlərə baxmaya-raq, Patil Qandini dəstəkləməyə davam etdi. Hətta 1977-ci ilin dekabrında Qandinin həbsinə etiraz etdiyinə görə 10 gün həbsde 1978-ci ildə Konqres yenidən fəaliyyətə başlayanda Patil Assambleyin müxalifət lideri kimi ön plana çıxdı.

1980-ci ildə öncəki Konqres yenidən hakimiyyətə qayıdanda onun baş nazır postuna nəzərdə tutulurdu. Lakin vəzifəyə Sancay Qandinin tərəfdası Antulay təyin edildi və iş elə gətirdi ki, tezliklə komitə hallarına görə vəzifəsindən istefa verdi. Bundan sonra Raciv Qandi Maharashtra Konqres Komitəsinin başçısı vəzifəsinə təyin etdi.

1983-cü ildə Patil, Konqresin Ştatlar Şurasına seçildi və buradakı aliyyətinin son iki ilində (1986-ci ildən 1988-ci ilə kimi) sədr məsələ vəzifəsində işlədi. 1990-ci ilin aprelində onun bu vəzifədəki müdafiə şəçatdı. Növbəti il Raciv Qandiyə sui-qəsddən sonra o, ərinin bir dərəcələr mer olduğu Lok Sabadan nümayəndə seçildi.

Xanım Patil, həm də Kooperativ Banklar və Kredit Cəmiyyəli Federasiyasının, Milli Korporasiyanın və Hindistan Birliyinin rəhbəri olub.

Racəstanın gubernatoru

2004-cü ilin noyabrında Pratibha Patil, Rəsədxâzın gubernatoru seçildi. Gubernatorla yanaşı Racəstanda daha iki yüksək vəzifədə, Assambleyin spikeri və baş nazir postunda qəbul olundular.

2006-ci ilin aprelində Racəstan Qanunverişi Assambleyasında Racəstan Din Azadlığı qəbul edildi. Qanunun əsas məqsədi "individuallıq yolu ilə və ya zorla qeyri-qanunu hissədən başqasına keçməyə" nəzarət etmək. Ancaq bəzi xristian təşkilatları bu qanuna çıxırlıqlıq etdilər. Patil, insan hüquqları prinsiplərə söz və ifadə azadlığı, vicdan azadlığı və ittiyis azadlığına zidd olduğundan qanunu imzalamadı.

2006-ci ilin mayında Racəstan hökuməti qanunu layihəsini yenidən Patilə göndərdi. O isə 2006-ci ilin mayında layihəni imzalanmamış halda hökumət prezidentinə göndərdi və növbəti vəzifəsindən istefa etdi. İstefa verməyinə prezidentliyə namizəd olması idi.

2007-ci il prezident seçkilərində namizədliliyi səslənən xanım Patilin Qandi ailəsinə sadıqətliyən prezidentliyə namizəd olmasında, həm qazanmasında çox önemli rol oynadı.

Hindistanın ilk qadın prezidenti olması positionunu nəzərə alaraq Sonya Qandi, Hindistanın 60-ci ilində Patilin namizədliliyini "tarixi hadisə" olduğunu dedi. Dehliyə dənədən önce o, Qandiyə, göstərdiyi etibarə ilə qəbul etdi və prezident seçilərsə ilk işi Əyalət məşğulluq təminat aktının qəbul olacağını açıqladı.



Ziddiyətlər

Keçmiş prezident Abdul Kamal İləfi üçün çox yüksək standartlar tətbiq edilmişdi. O, hakimiyətə gəlməzdən sonra alim və innovator kimi ün qazanmış Prezidentliyi dövründə bütün kateqoriyalardan olan insanlara bərabər münasibət göstərdiyindən onu "Kütlələrin prezidenti" adlandırırdılar. Onun əsas məqsədi Hindistanı 2020-ci ilə kimi elm və tənqid logiya nəhəginə, inkişaf etmiş ölkəyə virmək idi.

Onunla müqayisədə hələ prezident seçilməzdən öncə Patilin bu işi davam etdirmək bacarığı bəzi insanlar torpaq sualına alınırdı. Prezident seçildikdən sonra ilk günlər belə, bir çox KİV onun barəsindəki məlumatlar dahi prezidentlik fəaliyyəti barədə deyil, çatışmazlıqları barədə idi.



Hindistan Xalq Partiyası kampaniyası

Patil prezidentliyə namizəd olduqdan sonra Hindistan Xalq Partiyası (Bharatiya Janata Partiyası (BJP)) onun keçmiş prezidentliyəti ilə bağlı şərhələr verdi. Partiyanın lideri Arun Śuri "Bu korlanan prezident olmağa layiqdirmi?" adlı məşhur noşr etdi. Hindistan Xalq Partiyasının başlıca bir lideri "Pratibha Patili Tanyin" adlı Pratibha Patil və onun ailə üzvlərinin qalınlığı maliyyə dövriyyələri barədə məlumat verdi. Bu kampaniyadan sonra media Patilin fəaliyyəti namizəd kimi görməyə başladı.



Hindistan Xalq Partiyasının onun əleyhini kampaniya başlatmasına baxmaya, bütün bunlar hüquqi baxımdan onun fəaliyyəti çəvirlə bilmədi. Hindistan Ali Məhkəməsi açıqlamalarda müqayisədə Patilin bu işi davam etdirmək bacarığı bəzi insanlar torpaq sualına alınırdı. Prezident seçildikdən sonra ilk günlər belə, bir çox KİV onun barəsindəki məlumatlar dahi prezidentlik fəaliyyəti barədə deyil, çatışmazlıqları barədə idi.

Patil bir namizəd, hələ-hələ bir qədər qazanın kifayət qədər ağır ittihamlarla dolu kampaniya qarşısında mətanətlə dözdü, geri qayıdı!

Kifayət, etiraz etdi...

Hindistan Milli Konqresi və Solçu Hindistan Partiyalarının liderləri bu faktların şişirtməciliyini ibarət bir qarışq olduğunu deyirdilər. Bir homçının bu faktların onun partiya üzvü və qubernatorluğu vaxtı heç vaxt keçmədiğini da diqqətə çatdırıldılar. Onlar Hindistan Xalq partiyasını Patilin seçki kampaniyasını gözdən salmaq məqsədi ilə məlumatlar verməkdə günahlandırdı-





sanki!.. 2007-ci il iyunun 17-də o Hindistanda mövcud olan çadra minə qarşı çıxış etdi: "Hindistan mədəniyyətində qadınlara həmigə mət olub. Ancaq indi zaman dəyişib və sistem də dəyişməlidir. Hindidinların hər bir sahədə uğurları olduğu zamanda biz onları belə adəgeridə qoyaraq irəli addımlamağa çağırımlı, dəstəkləməliyik".

Bu fikirləri hətta keçmiş stereotiplərdən qurtulmaq istəyən rəsə (Hindistan Silahlı Qüvvələrinin əsgərləri) da dəstəklədi.

Yeri gəlmışkən, hind mədəniyyətinə sonradan - orta çağda gələn "çadra"ya qarşı çıxan Patil, qədim hind mədəniyyətinə, hind nələrinə baxışda kifayət qədər mühafizəkardır. Onun bir siyasetçi obrazı da "mühafizəkar" və "sərt" sözləri ilə "süslənir"...

İlahi göstəricilər

Patil Racəstanda mərhum lider Baba Devinin ruhu ilə danışdığını iddia edir. O, "Baba Devinin bədəninə girərək onlu əlaqə yaratdı" kimi açıqlamalar vermişdir. Müxbirlər bunu onun üzərinə götürdüyü məyyətin "ilahi göstəricisi" olduğunu deyirlər.

Hind siyasetinin ənənəsi göylərdə...

Hindistanın 74 yaşındaki qadın dövlət başçıı Pratibha Patil, günün ən çox danışılan isimləndən biri oldu.

"Sukhoi-30" tipli savaş təyyarəsi ilə göyə yüksələn 30 dəqiqə qalan Patil, həm bu cür bir şəhərəni sürən "ən yaşılı qadın", həm də "ilk hind lider" olaraq tarixə düşdü.

Hindistanın qərbindəki Lohegoan aerodromundakı əsgərlər dövlət başçısını törənləşdirərək qarşılıdı.

70 yaşındaki Hind lideri xüsusi pilot geydi və dünyanın ən güclü savaş pilotlarından Rusiya istehsalı Sukhoi-30 təcrübəçi bombardman təyyarəsinin kabinəsində keçdi.

İlosının sayılı qadın pilotları arasında yer alan hindli lider, havada yarım saat içində hava gəmisi həzarətini zaman-zaman dövrisi çəvik manevrlər etdi.



Mother Teresa

10
New Delhi
Devisingh Patil
India





qadın siyasetçisi kimliyi
Qərb qadın siyasetçi kimliyi
ni qoşa canlandıran bir a
lət xadimidir! Hissi-həyət
atəşi, ruh hahı, iki qəşmə
tasındakı xalından tutma
ilahi qaynaq axtarışına q
bütün halı ilə hind (Şəhə
yeri gəldikdə soyuqqanlı
sərt siyasi qərarları ilə,
mən qərarlılığı, da
mövcud dövlət başçısı ob
nın bir çox parametrləri
habələ aldığı təhsillə Qadın
Bəlkə də onun dövlətin
şöhrətin!) zirvəsinə çək
bu iki hali, iki dünyamı

dəyəri harmoniyaya gətirə bilməsindədir!

Vaira Vike-Freiberga



**Uğala görə tərk
milli ölkənin 55 il sonra
Prezidenti oldu**



O, Latviyanın ilk qadın prezidenti kimi adını tarixə yazıb.

O, bütövlükdə Şərqi Avropada ilk qadın prezident olub.

O, cəmi 8 il içərisində (1999 - 2007) ölkəsinin həm Avropanın, həm də NATO-ya üzvlüyünə nail olan dövlət xadimidir.

O bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilən, BMT-nin Baş katibinin xüsusi elçisi, 2006-ci ildə BMT-nin Baş katibinə rəsmi namizəd olmuş zərif xanım, güclü və peşəkar siyasi eşl LiDERdir.

Bu qadın bu gün də dünyanın ən məşhur və nüfuzlu siyasetçisindən biri sayılan, Latviyanın ilk qadın Prezidenti olmuş Vaira Viike-Freiberqadır (Vaira Viike-Freiberberga)!

2010-cu ildə Bakıya səfəri zamanı onunla təxminən bir vaxtı birlikdə keçirmək, çoxlu söhbət etmək və müxtəlif mövzularında çoxlu müzakirə aparmaq imkanım oldu. Bu bir hərəkətdə Vaira Viike-Freiberqə Azərbaycanı, Bakını, azərbaycanlı yaxından tanımaq imkanına malik oldu, ölkəmizi və xalqımızı diyini xüsusi vurğuladı. Çox ağıllı, savadlı, dünyagörüşlü bir qadınla yanaşı, onun ən gözəl xüsusiyyətləri arasında sadolyılıq, mimiliyi, mehribanlığı və açıq danışması ən xoşuma gələn xüsusiyyətlərdən idil.

... adını yazan qadınlar

Ermənistan tərəfindən işgal olunan Azərbaycan əraziləri, Dağlıq Qarabağ müzakirəsi, qaćqın və məcburi köçkü, həyatı yaşayan 1 milyon əhalinin 15 ildən artıqdır. Mərd-yuvasına dönə bilməmə, münaqişə ətrafindakı bu xüsusiyyət barədə müzakirə aparırıq. Onun Bakıya səfəri zamanı bu istiqamətdə verdiyi söyləmlər, BMT-nin bu mövzusunun tənzimlənməsi istiqamətdə rolunu artırmasının əsasını vurgulaması həm də ədalətli bir siyasetçi, lider və qadından xəbər verirdi.

Onunla söhbət zamanı “*Tarihi adını yazan Qadınlar*” haqqında kitab hazırladığımı deyənlər, lakin bu ideya çox maraqlı gəldi. Hətta qısa zaman ərzində onu qeyd etmək üçün bir məqalə də yazıb göndərdi. Dəvərli fikirlərin öz əkəndən düşdürülməsi, özüne qarşı da bir diqqət və şəxsiyyət sayaraq ona xüsusi təqdimat kürümü bildirdim. Xüsusilə onun qadınların inkişaf etməsi və onların cəmiyyətlərdə təsiri və rolü vətəndaşlığının dair düşüncələri ol-



duqca maraqlı və əhəmiyyətlidir!

Yadimdadır, səfərin sonunda mən ona iki şir heykəlcisinin qılıncları üzərində saxlı və zamanı bizi xatırladan saatı hadisədəndə “*Güçünüz və zamanınız daha da bol olsun ki, bundan sonra da dünya üçün və ölkələrimizin əməkdaşlığının daha da artısi istiqamətdə uğurlu fəaliyyətinizi davam etdirəsiniz, Azərbaycanı və bizlə unutmayasınız*” - deyərkən “heç vaxt” - deyə cavab verdi və ölkəmizin onun qəlbində xüsusi yer tutduğunu vurğuladı. Lakin susilə Azərbaycan Prezidenti ilə səhbətlərdən çox razı qalmış “*Azərbaycan özünün uğurlu dövrünü yaşayır*” - deyərək, təşəkkür




Azərbaycanı gərcəyindən hər zaman məmmən olduğunu vurğuyordı. O, Azərbaycan müsiqisi, mədəniyyəti, Qarabağ həqiqəti ilə bağlı kitablar, materiallarla yanaşı, Bakıdan, Qəbələdən, Ağdamdan Azərbaycan insanından xoş təssüratlarını da özü ilə aparırdı!

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yola salmış mərasimində vidalaşmazdan əvvəl mənə, “*bilirom ki, şer və mənim qıl lə yaxından maraqlanırsınız, ona görə də sizə özümün kitabı rümdən birini hədiyyə etmək istəyirəm*”, - dedi. “Latvian Folk Song Melodies” adlanan kitabda Latviya xalqının böyük mədəniyyətinin bir hissəsi olan xalq mahnları, folklor nümunələri toplandı. Çox maraqlı kitabıdır. Burada həmin mahnilar notlarda öz əksinə qoşulub, onun altında latış və ingilis dilində həmin mahnının sözlərini zənginləşdirilib. Aşağıda isə bu xalq mahnısının, folklor nümunəsinin təqdimatı, kökləri, rəvayəti, efsanəsi və s. verilir. Mədəniyyəti bundan sonra necə təbliğ etmək olar? O bu kitabı yazanda Latviyanın Prezidenti

Bu kitabı ən gözəl həftələrdən biri kimi saxlayırdı. Ümumiyyətlə, Vaira Vike-Freiberqa ölkəsinin inkişafında yanaşı, mədəniyyəti, tarixi və mədəni işlərdə çox iş görüb və özü də bu kitabı kitabı müəllifidir.

Vaima Vike-Freiberqa Azərbaycanın əməkdar artisti, müğənnimiz Tünzalə xanım Gayevanın ifasında mənim qızı olduğum bir neçə mahnı dinləmişdi və xoşuna gəlmişdi. Təbii ki, Tünzalə xanımın ona xüsusi ləzzət etmişdi. Bəylinə limanında, - ayrılan zaman “*bilirom ki, pianoda çalırartıq kitabınız da var. Latvian dəniyyəti və folkloru nümunələrləni notlara bəslə, sözlərə baxab zümrüdə edə bilərsiniz*”, - dedi. Müsiqilərini sevdiyimi latışlaq latış mahnlarını daha bundan çalmaq, yaxşı səsim etmək, da, zümrüdə də etməyi sevdicim və bundan böyük hələ alacağımı da zarafatla deyən sonra ayrıldıq. Yenidən qızımın ümidi ilə... Üstəlik

“ADINI YAZAN QADINLAR” kitabı ilk nüsxədən birini avtoqrafla ona həsr etdikcəmə söz də verdim...





A black and white group photograph of a Girl Scout Troop from 1950. The group consists of approximately 20 members, including a leader and several girls in uniform, standing in three rows outdoors. The front row is seated on the ground, the middle row is standing on a low ledge or bench, and the back row is standing on a higher level. They are all wearing matching uniforms with sashes and neckerchiefs. The photo is mounted on a page with a green border.

Guntiņu pulciņš. 1. rindā otrā no
Lībeka, 1947. gads

Vaira Vike-Freiberga 1937-ci il dekabrin 1-də Riqada olub. Dənizçi Karlis Vikislə Annamariya Vikenin ailəsində ya gələn Vairanın uşaqlığı çətinliklər içində keçib. Onun sindan bir neçə həftə sonra atası Atlantik okeanında faciəli həlak olub. Bir neçə il sonra anası dənizçi **Edgar Xermasson** ailə qurub. 1944-cü ildə, keçmiş Sovet İttifaqının Latviyanı dəfə işgal edən zaman onun ailəsi Almaniyaya üz tutur.

Vaira orta təhsilini ilkin olaraq Lübəkdəki (Almaniya) şərgəsində latış məktəbində alıb, sonra 1949-cu ildə ailəsi ilə Mərakeşə köçməsi ilə bağlı orada fransız orta məktəbində

Dünya TARİXİNƏ adını əbədi yazmış bu büyük QADINNı həyət yolu çox maraqlı olub. Heç bir qədərliyə yenilməyib, arzularının və əmlarının arxasınca gedib və müddət ərzində dünyada həqiqi ən çox danişılan adamlardan bəşər cəvərilib...

dilini öyrənib. Sonra Kəmərəkədakı Mers Sultan Gəndəş kollécində təhsilini daşıdırıb. Vairanın 16 yaşlarında ailəsi yenə köç havasında bu dəfə Kanadaya köçürdü. Beloliklə, Baltikyanı diyarında Latviyada doğulan Vaira burada başladığı orta təhsili o tayında bitirib. Vaira işləməklə yanaşı, bura-kaşsok ali təhsil də alıb. Bir ilde Toronto Universitetində Viktoriya kollecini baka-dorucəsi ilə bitirən Vaira bir ilde burada psixologiya magistr dərəcəsi alıb.

Prezident öz ana dili
ingilis, fransız, ispan,
habelə italyan və portu-
llorində də danişa bilir.
mükəmməl bilməsi onun
“şəhər” inə əvvəlcə tərcü-
(1958-ci il), sonra isə
Qızlar kollecinin yuxarı
ispan dili dərsi de-
“yazıb”. Universiteti bitir-
sonra o, Toronto Psixiat-
klinikasında klinik psixo-
kimi işləməyə başlayıb.

→ savam etdir-
→ ıgın Toronto-
→ ısa edib Mon-





realə gələn Vaira 1965-ci ilə buradakı universiteti eksperimental psixologiya sahisi xüsusi dərəcə ilə bitirib. Həmçinin isə Maktilla Universitetində eksperimental psixologiya doktorluq dərəcəsi alıb.

Peşəkar fəaliyyəti

1965-ci ildən 1998-ci ilə kimi Vaira Vike Monreal Universitetinin professoru kimi psixologiya fakültəsində psixofarmakologiya və psixolinqvistika, elmi nəzəriyyələr, təcrübə metodları, dil və dil prosesi üzrə dərs deyib.

O, yaddaş, dil və düşüncə (təfəkkür), dərmanların təsiri dərin olmaqla psixologiya sahəsində araşdırımlar aparıb. Onun eksperimental tədqiqatı yaddaş prosesi və dillə bağlı olub. Bu dövrdə o, 10 kitabın, 160-dan çox məqalənin müəllifi olub, 250-yə yaxın mühüm elmi-ictimai məzmun daşıyan çıxışlar edib, radio, televiziya və mətbuatda müxtəlif dillərdə aktual mövzulu müsahibələr (Xanım Vike-Fraiberqin "Mədəniyyət və Latış kimliyi" kitabı) (1990) (adı, həm məzmunu etibarı ilə) diqqəti xüsusilə cəlb edir. Bu latış dilini bilmeyən qeyri-latışlar üçün nəzərdə tutulub. O, latış dəniyyətinin qorunmasının vacibliyini vurgulayaraq, "Latış yaşayın, lakin latış dilini yaxşı bilməyən və təndaşlarımlıq etdə bilmərik, onlar Latviyanı öz evləri kimi sayıb, yaşayıb və Latviya üçün çalışırlar" - deyə fikrini bildirir.).

Üstəlik, o, həm də, latış emigrantları arasında latış xalq mənşələri, bu mahnıların poetika və strukturunun öyrədilməsi (bu da latış folklorunun öyrədilməsi) sözügedən sahədə, belə deyə, maarifləndirmə işi ilə ün qazanıb. O, fəaliyyəti xarakterini,

fəaliyyətini tamamlayan inqilabdandır!

Kanada Elmlər Akademiyası (Royal Society of Canada) dili şöbəsinin prezidenti (1998). Bu dövr ərzində o, milli və xalq elmi təşkilatlarda, Qanada dövlət və elmi komitələrdə önemli vəzifələr tutub və elmi təcrübəsinə yiyəndi. Xanım siyasetçi o vaxtlar elmlər və bəşəri dəyərlərinə hökümlü sahələrində nailiyyət görə müxtəlif medal və təltiflər ilə təltif olunub.

Aktiv ictimai fəaliyyəti və hökümlü elmi-ictimai vəzifələr ən qazandırıb, şöhrət gətirdi. Kanadadakı çalışmalarının həyatında daha bir səhifə - əmək səhifəsi açıb və o, NAMUN "İnsan faktoru" elmi programının rəhbəri vəzifəsində çalışmağa başlayıb. Ancaq talebi forqlı ölkələr, fərqli vəzifələrə yaxalı olmuş xanım Freiberqa yekəninin o tayına, amma bu günə Amerikaya yola düşdü. Onu Braziliya parlamentinin Konstitusiya islahatları üzrə komissiyada Kanadani təmsil etmə dəvət etmişdilər (1989).

Onu zamanda, elmi cəmiyyətin rəhbərliyini də öz üzərinə götürür.





nardan tanıtmış xanım ictimai-siyasi xadim, alim olaraq Latviyanın Üç Ulduz Ordusu, habelə bir sıra xarici ölkələrin ödülürləri ilə təltif edilib.



Nəhayət, 1997-ci ildə Kanadadan Latviyaya dönən Vaira Vike-Freiberga nazir tərəfindən ölkəsinin dünyada obrazını formalasdırmaya olan (yeni təsis edilmiş) Latviya Universitetinin rektoru təyin (19 oktyabr 1998-ci il). Bu vəzifə onun illərlə könüllü surətdən kənardə apardığı işlərin məntiqi sonluğu (davamı!) kimi həm çox yaraşırdı, həm də onun haqqı idi! Ancaq bəzək “haqq”ın, “yaraşığ”ın və “son”un tam sonu deyildi, təbii. O yaya daha böyük vəzifələrdə gərək idi (*Ona da öz milli istehmət həyata keçirmək üçün səlahiyyət gərək idi.*)!

Qənirə Paşayeva adını yazan qadınlar

Vaira Vikenin uğurlu elmi, mai fəaliyyətini nəzərə alan Elmlər Akademiyası onu "medal"la təltif edib. O, həmçinin çox digər akademiyanın ödəyti layiq görülüb, bir sıra universitetlərin (o cümlədən Bakı Dövlət Universitetinin) "fəxri doktor" u adını


Vaira Vike folklor nəzəriyə
ümumi folklor, latış milli mənası
rı haqqında 7 kitabın müəllifi
bənmüəllifidir. O, Latviyanı

Presidentlik

1999-cu ildə Vaira Vike Lat-
Prezidenti seçildi. O, ön-
presidentliyə namizədliyini
vurməsə də, Latviya seymindən
irəli sürüldü və iyu-
20-do Prezident seçildi!

O, iyulun 8-də prezidentlik
ägedi. Rəy sorğularında onun
göstəriciləri 75-80 %
edirdi və ikinci dəfə 20
2003-cü ildə 96 səsdən 88-
sayaraq, yenidən Prezident

Latviya Konstitusiyasının
dənə verdiyi hüquqlardan
şəkildə istifadə edib, Latvi-
ya Avropa Birliyi və NATO-
nın seçilməsinə nail olub!





O, ölkəsinin "1 sayılı kreslo" əyləşsə də, öz ixtisasından, elm sahəsindən - psixolinqvi semiotika və Latviyanın şifahi ədəbiyyatının analizləri ilə bağlı lərindən də imtina etməmişdi.

2005-ci ilin aprelinde BMT Baş katibi Kofi Annan Vika Freibauer qanı dünya liderlərindən ibarət fəssəl islahatlar gündəliyinin tətbiqini təsdiq etdi. 2005-ci ilin sentyabrında üç Baltikyanı rəsmi şəkildə onun BMT-nin Baş katibliyinə namizədliyini elan etdi. Kin 5 oktyabrda o öz namizədliyi geri götürdü).

Prezidentliyindən sonra...

2007-ci ilin iyulunda prezidentlik müddətinin başa çatmasından sonra Vaira Vike Freiberqə geniş miqyaslı beynəlxalq mərasimlərdə çıxış etməyə dəvət olunub. O, Madrid Klubunun banisi, Xanədən Əlaqələr üzrə Avropa Şurasının üzvü və bir neçə fondun fəziləti misidir. 2008-ci ildə o, Tolerantlıq və Barışçı üzrə Avropa Konfederasiyasının üzvü oldu. 2008-ci ilin yaz sezonunda Harvard Universitetinin, Con Kennedy kolleci Elmi Cəmiyyətinin üzvü kimi dəvət olunmuşdu. O, həmçinin Avropa Tarix Müəllimləri Assosiasiyasının üzvü və baş katibi.



Başarıyasının Məsləhət Şurası-
boşluğun edildi.

Vaira Vike Avropa Şurasının
şendentliyinə ilk qadın nami-
olub. O, Lissabon Sazişini
Federal Avropanın ya-
masını arzuedilən hesab

Alləsi və şəxsi həyatı

Vike Monreal Universitetində
Bütün texnologiyaları üzrə
Proessor İmants Freiberqslə ailə
ində. Şəxsən yaxından tanıyan
insan kimi deyə bilərəm ki,
bir insan, maraqlı bir ziya-
alimdir. O, Latviya İnfor-
masiya Texnologiyaları və Tele-
muniifikasiya Assosiasiyası-
nın prezidenti olub. Onlar To-
omsda, Latviyalı Tələbələr
sunda tanış olublar.

Onların iki övladı var - Karlis
↳ İedra. Onlar dövlət və özəl
↳ tətlətlərə məsləhətlər təklif
↳ "VVF Konsalting" kompa-
↳ nyunun əsasını qovublar.

Öğlu Karlis Latviyada yaşa-
qızı İndra Londonda işləyir.
Latviyanın sabiq Prezidenti
Vike-Freiberqə teleaparı-
karyerasına başlayıb. O,





Medal və Ödülləri

Vike-Freiberqa siyasi fikirlərinə görə Hannah Arendt (2001-ci il), Avropanın gələcəyi və milli özünüdərkin mənasını müəyyənləşdiriyinə görə İmperator Otto ödülü (2007-ci il), Azadlıq Azad ticarəti təbliğ etdiyinə görə Hayek ödülü (2009-cu il) və 16-dən çox digər ödülə layiq görüllüb. O, 37 Əmək ordeni və 16 "Fəxri Doktor" adı alıb. Latviya Elmlər Akademiyasının, Kanada Kraliyətinin və Belçika Kral Akademiyasının üzvüdür. Keçmiş P


adını yazan kadınlar

“kolleksiya”sında Almanın, Yunanistanın, Norveçin, Estoniyanın, Litvanın, Lüksemburgiyenin, Fransanın, Macaristanın, Finlandiyanın, Sloveniyanın, Bolqarıstanın, Portuqaliyanın, Polşanın, İtalyanın, Slovakiyanın, İspaniyanın, Belçika-Ukraynanın və digər bir neçə ölkənin yüksək dövlət orden medalları var.

Prezident barədə 4 bioqrafiya elunub və 2008-ci ildə “Üç-Günoş” adlı sənədli film çə-

10

Yanımlı Freiberqanın hayatı və
şəhəri ilə tanışlıq göstərir ki,
bu belə psixologiya, psixofarma-
tologiya və psixolinqvistika ilə,
mən nozəriyyələr, təcrübə me-
mələri, dil və şürə prosesi üzrə
təqayiplərlə məşğul olarkən də,
kar siyasetə gəlmədiyi
və olsa da, taleyi onu siyaset
əməkhanasına üçün doğduğunun fə-
rqlılığında olub: Latviya, Almaniya,
Şvətsiya, ABŞ, Kanada, Brazili-
ya, Latviya... Və bu uzun hayatı
əməkçi onun siyasetçi kimli-
çılığı onun psixoloji, elmi, təcrübi
əməkhanasının bəxş edib, göstərilən
əməklər (ixtisas sahələrinə aid)
əməklər (əməkçi hərəkatının gətirib! Ancaq ünlü





lan siyasetin gərəyini həyata keçirib! Təbii, bu, hər ömrə qismət də
mur. **Amma hər qismət də Ömürləşmir, təbii...**

Azərbaycan filosofunu birincə desək, o, "Yıl müzdən böyük fərqliyoxdur" deməyi bacarı ha doğrusu, bunu bacarı ni işi ilə şəkilləndirirdi ixtisaslı siyasetinin, siyasi ixtisasının, siyasetə yaranan taleyinin, taleyinə yar-

Valentina Tereşkova



**Terəşkova
gizlətdiyi sırlar:
mə
göydən baxan
ilk qadın**



- O, toxuculuq fabrikində fəhlə işləyən gənc bir qız idi. Çox böyük... **16 iyun 1963-cü ildə kosmosa gedən ilk qadın oldu!**
- Sadəcə, bir dəfə kosmosa getdi. Təxminən 3 gün qaldı və buna dətdə dünyanın ətrafında 48 dəfə dövrə vurdu!
- Sovet feminist cərəyanının qabaqcıl simalarından biri, kəskin getmək kimi çətin bir işi uğurla bacaran bir qadın oldu. Alman onun fikrincə, dünyada qadın üçün ən çətin iş kosmonavt yolu olmuşdur.
- Keçmiş SSRİ dövründə Sovet İttifaqı Qəhrəmanı adına təltif edildi.
- Aydakı kraterlərdən biri və 1671 Çayka kiçik planeti onun adı ilə adlandırıldı.
- “XX yüzilliyyin ən nəhəng qadın siması” fəxri titulunu aldı.
- Yevpatoriyanın sahil küçəsi onun adı ilə adlandırıldı.
- Vitebsk, İrkutsk, Kemerovo, Korolyov, Lipetsk, Ardatov, Nizhniy Novgorod, Ufa, Rostov-na-Donu, Saratov, Samara, Ufa, Krasnoyarsk və digər şəhərlərdə onun adını daşıyan küçələr var. Qudermes şəhərində (Çeçenistan Respublikası) prestatyonlu parkın adı onun adı.
- Tver şəhərində meydanlardan birinə onun adı verilib.
- Doğma kəndinin bir neçə kilometrliyində xatirəsinə həsr olunmuş “Kosmos” muzeyi fəaliyyət göstərir.
- Şərəfinə 2 abidə ucaldılıb: Moskvada Kosmonavtlar xiyabanında qəbiristanlığında qəbristanlığı və Nizhniy Novgorodda.

... yerə endiyi torpaqda - Qornoaltayskda.

1983-cü ildə onun əksi olan xatırə sikkəsi buraxılıb. Beləliklə, o, ənənəvi sovet vətəndaşı idi ki, sağlığında təsviri sovet puluna həkk etdi.

Onun adı ilə adlandırılan brilyantın çəkisi 51,7 karatdır. Bu qıyməti daş qeyri-adı formaya malikdir.

Onun haqqında danışdığınıza qadın - dünyaca ünlü, əfsanəvi **VALENTINA VLADİMİROVNA TEREŞKOVA**DIR.

Onun haqqında çox eşitmışdım. Sovet İttifaqı illərində o, gənc qadınlardan kumirlərindən biri idi. Marina Qoldovskayanın 1974-cü ilin çəkdiyi “Valentina Tereşkova” sənədli filmində böyük maraqla izləmişdim. Doğrudur, ondan təxminən 20 il sonra rejissor Aleksey Lyutenkovun 2003-cü ildə çəkdiyi “Valentina Tereşkovanın kosmik debütləri” sənədli filmi daha çox xoşuma gəlsə də, qəhrəmanı kimi baxdığımız bu qadın haqqında hər şeyi maraqla izləyirdim. Məşhur Sofiya Rotarunun ifa etdiyi “Valentina” mahnısı o zamanlar sevdiyimiz mahnilardan idi. Büyüklər 1968-ci ildə Bolqarıstanda keçirilən və Valentina Tereşkovanın da münsiflər heyətinin üzü olduğu müsabiqədə Sofyanın bu mahnını moldovan dilində söylənmiş gözəl ifa etməsindən danışardılar. Sofiya Rotar da bizim yəşəyə dövrümüzün ən populyar müğənnilərindən biri olduğu onun “Valentina” mahnısı çox məşhurlaşmışdı. Sonralar onun haqqında çox mahnilar eşitmışdım. Məsələn, “Komputer”ın “Valentina” (album “The World Of Tomorrow” 1997-ci il, “Valentina” 2005-ci il) və “Bad Sector” adlı italyan qrupunun “June 16, 1963” (album “Kosmodrom”, 2005), “Theatre of Tragedy” adlı norveç qrupunun “Space age”, Polşa qrupu olan “Filipinki”nin “Wadimyna Twist” və s.

Onunla Rusiyada keçirilən tədbirlərdən birində tanış olmuşdum. Onunla tanışınanlar jurnalist işləyirdim. Kosmosa uçmuş ilk qadın olaraq Tereşkova ilə görüşmək və söhbət etmək çox maraqlı idi. Adını kosmosa və ümumiyyətlə, dünya tarixinə əbədi yazmış Valentina Vladimirovna sadəliyi və səmimiliyi ilə yanaşı, cazibədarlığı, xarizması, əsəri ilə də insan özünə heyran qoyur. Kosmosa uçmasından çox il sonra onunla baxmayaraq, əfsanəyə çevrilən bu xanıma diqqət və onunla bağlıdır. Bir tədbirə daxil olmasına kifayətdir.



ki, insanlar Valentina Vladimirovna
maraq və sevgi ilə o dəqiqə əhatə
sinlər. Çünkü o, həyatı bahasında
gələ biləcək bir İLKə imza atan
kimi adını TARİXƏ əbədiyyən
çıxarıb və arxasında yeni bir
acıb...

Kasib bir ölkədə, kəndli ata
lə ananın ailəsində dünyaya gəlmışdı. Kasib olduqları üçün
bə gedə bilmədi, təhsilini fəhlə-gəncələr məktəbinin axşam
başa vurdu. Eyni zamanda, ideal bir komunist idi. Fabrikə
yərkən paraşütçülük lə maraqlanmağa başladı və bununla
mosa qadın kosmonavt göndərmək istəyən ölkə rəhbərlərinin
qətinə özünə cəlb etdi. Seçmə mərhələsindən keçərək, finale
SSRİ-nin rəhbəri Xruşşov onu seçdi. Kosmosa gedən ilk qاد
Xruşşovun təkidi ilə kosmonavt bir kişiyə ailə qurdı və an
qa bir rəhbərin - Brejnev'in icazəsi ilə boşanmağa nail oldu.
nür, SSRİ-də hətta feministliyin də öz “xarakter”i varmış
sözlə, bu hal sovet realist feminizminin özünəməxsus təzahü
Könüllü olaraq Marsa getmək üçün müraciət etsə də, bir da
mosa çıxa bilmədi. İllərlə xarici ölkələrdə sovet sisteminin sim
zifəsini yerinə yetirdi. Hazırda 73 yaşında olan Tereşkova, SNC
qalan ən cazibədar hekayatlardan biridir...

Fabrikdən kosmosa

Ruşıya, Yaroslavl vilayəti, Tutaevski rayonunun Büyük Masakov kəndi. 6 mart 1937-ci il. O gün Tereşkovlar ailəsində - kənəna ömür süren fəhlə-kəndlə ailəsində sevincin həddi-hüdudu yaradı. Bir qız övladları dünyaya gəlmişdi. Valentinanın ata-anası Roman Belarusdan köçmüştülər. (Atası Mogilyovdan, anası Dubrovon yonunun Yeremeyevşina kəndindəndir). V.Tereşkova xatirəsi yazırlı ki, uşaqlıq illərində evlərində belorusca danışarmışlar. Ailəsinin Valentina adı verdikləri bu qızçıqaz bir müddət sonra ailəsinin, şəhərinin, vilayətinin, bütövlükdə böyük bir ölkənin və fəxri olacaqdı...

Kişi traktörçü, anası isə toxuculuq fabriklə fəhlə işləyirdi. Valentina çox kasıb-şəhər üç uşaqlı ailənin ikinci övladı və ailə arasında ən çeviki, daha dəqiq desək, ailə qanun-qaydalarına uymayanı xırbaştı. Valentina atasını çox tez itir-Müharibə üzündən atasız böyüməyə başlamı oldu. Balaca qız müharibə üzün-4 yaşına çatana qədər məktəbə gedə-məsli. Müharibədən çıxan bir ölkədə acliq içinde yaşayan Valenti-nereşkova 1945-ci ildə məktəbə getməyə imkan tapsa da, oranı-ning tərk etmək məcburiyyətində qaldı. Bütün ölkəni öz pəncə-dən kasıbılıq, onun ailəsinə də dərindən təsir etmişdi. Valentina-nək məcburiyyətində idi. Ailəsinə yardım etmək üçün toxuculuq-anasının yanında işə girdi. Əlləri çirkli, alnı tərli olsa da, qulları olan bir fəhlə idi. Gecə-gündüz bilmədən rejimin ideya-hoyata keçirilməsi üçün çalışırdı. Amma romantik bir həyat-a-dən Valentinanın gözləri göylərdə idi! Sözün hər iki mənasında, həyatdan bəsit bir əməkçi olmaqdan daha artıq şey gözləyir-silini fəhlə gənclər məktəbinin axşam şöbəsində davam etdir-ə-yini dövrdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yar-ə-nıyyəti nəzdindəki təyyarəçilik klubunda paraşütlə tullanmaq-alıdı.

İma gəlməyən başına gəldi

bu klub Sovet ordusunun gənclik qurumlarından biri idi. Valenti-
doşo paraşütlə 21 may 1959-cu ildə tullandı. Dünyanı yuxarı-
gəlmək və quş kimi azad olmaqdan zövq almaq onun olduqca xo-
palmışdı. Cəmi dörd ildən sonra isə dünyaya kosmosdan baxa-
yuxusunda görsə, yəqin ki, heç özü də inanmazdı... Amma o
bilmirdi ki, bu paraşütlə ilk atlaniş onun taleyində önemli
sayacaq. İlk dəfə paraşütlə tullanandan sonra Valentina toxucu-



luq fabrikində paraşütçülər dərnəyini qurdı. Onun bu ictimai tezliklə diqqəti cəlb etdi. Fabrik rəhbərliyi onu 1960-cı ildə komsomol təşkilatının katibi vəzifəsinə seçdi. Bu arada o, boş mədəni, təhsilini davam etdirərək, 1955-ci ildə yunəyirmə ixtisası qiyabi təhsil almağa başladı və 1960-cı ildə oranı bitirərək, texnika diplomu aldı. Valentinanın 24 yaşındı qeyd etdiyi günlərdə bəzən bir hadisə dünya ictimaiyyətini təəccübə salmış, SSRİ-də isə hər bir bayram ab-havası yaratmışdı: onun bir həmvətəni - Qaqarın kosmosa çıxmışdı! O da bütün SSRİ əhalisi kimi Yuri Qaqarının da ilk dəfə yerətrafi orbitə - kosmosa uçmasını (çıxmاسını) içində qarşılamışdı. Maraqlıdır ki, Yuri Qaqarin kosmosa gedən adam olanda, Valentina anasıyla birgə fabrikdə işləyirdi. Anasının xəbəri eşidəndə belə demişdi: "Məncə gələn dəfə kosmosa bir qədəm göndərsələr, yaxşı olar". Onun heç ağlına belə gəlməzdidi ki, hər qadın məhz onun qızı olacaq.

Növbə qadınındır!

SSRİ Yuri Qaqarini kosmosa göndərməklə, başda rəqibi Maqla bütün dünyani heyrətləndirmişdi. Ancaq bu kifayət deyildi, uğur SSRİ üçün azlıq edirdi. Başqa işlər də görmək, "komunistin nələrə qadir olduğunu" bütün dünyaya göstərmək lazımdı...

Bu həmin dövr idi ki, ABŞ və SSRİ-nin liderlikləri altında qütbüdü dünyada soyuq müharibə başlamışdı. Kosmos yarışı başdan bəri ABŞ-la SSRİ arasındaki bu soyuq müharibənin paralel irəliləyən silahlanma yarışının beynəlxalq aləmdə görülməsi olmuşdu. Bir-birinə rəqib ideologiyalara sahib olan bu iki növinə olur-olsun, kosmosdakı rəqabətdə də qalib gəlməyi təyirdi. Rəsmi Moskvada və rəsmi Vəsiqətənda gözlər Aya dəldi...

Prezident Kennedy "60-cı illər başa çatmamış Aya gedən mövzusundakı məşhur çıxışıyla, amerikalıları Aya ilk dəfə yayan xalq olmaq üçün hərəkətə keçirmişdi. Ancaq kosmosa ilk hərəkəti göndərən ruslar da boş dayanmırlılar.

Günlərdə rus kosmonavtların baş təlimçisi Kamanin SSRİ-də layihəsinin memarlarından biri və kosmik gəmi layihəsinin müəllifi olan Sergey Korolyovun qapısını maraqlı bir fikirlə döyüd: "Qosmosa qadın kosmonavt göndərmək mümkün olarmı?" "Məhməd məmkün olmasın?!" Əgər bir kişi bunu edə biləsə, bir qadın da bilərdi. Mütəxəssislər o dövrün şərtləri daxilində qadınların kosmosa qadın kosmonavt göndərmək mümkün olmasın?!" Əgər uyğun olmadığını iddia etsələr də, sovet sisteminin sözlüyü "mümkünsüz" sözü yox idi! Bu maraqlı fikir Korolyova mənşələrini tapşırıbmışdı. O dərhal əmr verdi: "50 namizəd tapın, onların arasından qadın fəaliyyəti üçün nüfuzlu seçəcəyik!" Onlar sosializmin kapitalizm üzərində qələbənin labüb olduğunu sübut etmək üçün kosmosa qadın göndərmək düşməndən düşmüşdülər. "Niyyətinə düşmüşdülər" demək azdır, bu qətiyyətli idilər. Halbuki həmin dövrdə SSRİ acliq içində qadın həali yeməyə çörək tapmırıldı. Xruşşovun kənd təsərrüfatında keçirdiyi islahatlar uğursuzluqla nəticələnmiş və ölkə acliqla aparmaq məcburiyyətində qalmışdı. Amma bu amil kosmosa qadın göndərilməsi ideyası çökləşməsinə mane ola bilmədi.

Dövrdə bütün SSRİ ərazisində minlərlə insan kosmosun təqibindən həyata keçirilən tədbirlərin təsiri altında təyyarəçi və kosmonavt olmaq isteyirdi. Onların arasında Valentina Tereşkova idi...

Namizədlərin pilotluq təlimi alması şərt deyildi. Çünkü rusların inteqrasiyaçılar üçün istifadə elədikləri "Vostok" kosmik gəmisi tamamilə avtomatik idi və kosmonavtin sıravi təyyarə sərnişinindən heç bir şey yox idi. Fəqət namizədlərdə paraşütlə tullanmaq bacarığı tələb olmalı idi. Kosmik gəmi Yer kürəsinə qayıdanda (atmosferə döyüdən sonra) kosmonavt avtomatik olaraq gəmidən çölə tullanmaq paraşütlə yerə düşməli idi. Beləliklə, əsas şərtlər müəyyənləşdirilmişdi: namizədlər 30 yaşından kiçik, 170 sm-dən qısa, 70 kilogramdan aşağı, fiziki cəhətdən sağlam, üstəlik, fəhlə sinfinin nümayəndəsi olbottə ki, sadıq kommunist olmalı idilər. Kamanin Orduya, Vəsiqətənə və Donanmaya Könülli yardım Cəmiyyəti (OADKYC)-in üzvürlərindən biri idi və axtardıqları namizədləri haradan tapmaq mümkün olduğunu çox yaxşı bilirdi. OADKYC üzvlərinin aralarında göndərən ruslar da boş dayanmırlılar.



sindan müəyyənləşdirilən şərtlərə uyğun toxum 400 nəfər seçildi. Bu imtahandan ancaq 40 nəfər keçdi və fiziki, psixoloji sınaq üçün Moskvaya edildi. Tereşkova burada bütün sınaqlardan çıxdı. Lakin atası haqqında mənfi raport verilən onun vəziyyətini şübhə altında qoymuşdu. Bu az qala onun kosmosa gedən yolunu bağlayırdı. Amma komssomol təşkilatındaki aktiv fəaliyyəti növbəti sınaqlar üçün dəvət edilən 5 qızdan birinə çevirdi. Onunla bərabər seçilmiş digər 4 qız (Janna Yorkina, Tatyana Kuznetsova, Valentina nomaryova, İrina Solovyeva) Tereşkovadan üstün göstəricilərə malik idi. Onların arasında pilotu və paraşütlə tullanmaq üzrə dünya çempionatında belə var idi. Tereşkovanı bu məqamda fiziki dən rəqiblərindən daha güclü və döyümlü olması xilas etdi. Həmin, Valentimanın atası haqqında mənfi raport verilsə də, faşizmın mühəribədə ölməsi, Tereşkovanın fabrikdə işləməsi, yon keçmiş, komssomol sıralarında nümayiş etdiridiyi fədakarlıq üzərinə pozitiv nəzərləri cəmləməyə başladı. Beləliklə, naməlara arasında tarazlıq bərpa olunmuşdu. Zəhmətkeş ailədən fabrik fəhləsinin malik olduğu bütün bu göstəricilər sosializmə güyası təbliğatçıları üçün göydəndüşmə oldu. Və bu “göydəndüşmə” göstəricilərə malik olan bir xanımın yolu həmin fürsətlərin dən sanılan ünvana - göyə id!... 16 fevral 1962-ci ildə onun adı komqapısını açmağa namizəd olan 5 qadın arasında idi. Göylər ona ləyirdi!... Adının tarixə düşməsinə səbəb olan işi görmək üçün təlimi 18 ay kimi qısa müddətdə başa vurdu. Bura nəzəri və fiziki təlim, reaktiv təyyarədə uçuş və paraşüt təlimi də daxil idi. Son mizədlə xüsusi iş aparılmış, onlara gəmi mühəndisliyi və raket nəzəriyyəsi üzrə xüsusi kurs keçmişdilər. Çəkisizlik şəraitində uçan kəzdənqəcma, izolyasiya və psixoloji sınaqlardan çıxan namələr kosmik gəmi mühəndisliyi və raket nəzəriyyəsi sahəsində da keçdilər. Onlar “MİQ-15” reaktiv təyyarələrində pilotluq keçmiş və hər biri 120 dəfə paraşütlə tullanmışdı. Maraqlı

bu çətin sınaq və təlimlərə baxmayaraq, layihənin rəhbərliyi bir qadının kosmosa çıxmاسının, psixoloji və fiziki ağırlığa dayanışma bilməsinin mümkün olacağına əmin deyildilər. Lakin Sovet hukimiyyəti kosmosa qadın göndərmək işini nəhəng bir təbliğat kimi qiymətləndirirdi.

“Valentina yaxşı qızdır” “Buunu ölkə rəhbər deyirdi!”

Təlimlər başa çatanda qadınlara, eyni zamanda, SSRİ Hərbi Hava Hərəkatının leytenantı rütbəsi verildi və Tereşkova o günlərdə SSRİ Kommunist Partiyası sıralarına qəbul edildi. Digər tərəfdən, ruslar qəzalıları daha da heyrətləndirmək məqsədilə eyni anda iki qadın kosmonavtı gəmi komandiri və kosmik yürüsdən ibarət olan müraciət tapşırıqla kosmosa göndərmək isteyirdilər. Korolyov bu işdə Ponomaryovanın komandirlilik bacarığına, Solovyovanın isə cəsarəti və gücünə inanırdı. Bu iki qadından daha geri planda qalan Tereşkova onun nəzərində ancaq axırıncı seçim ola bilərdi. Amma məsələsi siyasi tərəfləri də var idi. Tereşkova fəhlə ailəsindən idi, Ponomaryova və Salavyova isə qulluqçu. Bu isə Tereşkovanın şansını Fəqət, hər işdə olduğu kimi, burada da axırıncı sözü KP Baş katibi Xruşşov deyəcəkdi. Amma bir az sonra bu plan kosmosa bir qadın göndərilməsi ilə bağlı qərar qəbul edildi. 1962-ci ildə Kamaninlə kosmonavt German Titov Vaşinqtona səsləndi. Onlar orada ABŞ kosmonavt Con Klenn ilə görüşdülər. SSRİ-dən gələn nümayəndələrə qonaqlıq verərkən yaxın günəşin kosmosa qadın göndərəcəyini söylədi. Kamanin onun eşi dən kimi bu barədə dərhal Moskvaya məlumat göndərdi: “Həmçinin, amerikalılar da eyni layihə üstündə işləyirlər, işi sürətlənəcəyi!”

Tereşkova dərhal məsələ ətrafında aparılan işləri sürətləndirməyə başlıdı. Namizədlər saf-çürük edildi və sona Tereşkova ilə Ponomaryova qaldılar.

1963-ci ilin noyabr ayı gəlib çatanda, seçilmək ehtimalı ən yüksək



olan namizədlər Ponomaryova və Tereşkova idi. Hamını eyni sual mənçəndi: Görəsən, onlardan hansı komissiya uçacaq? Ponomaryova sinqlardan uğurla çıxmışdı. Ancaq fanatik komissiylərdən ibarət olan komissiya ona "qənaətbəxş" cavablar verdi. Məsələn, "Həyatdan nə gələcək?" sualına o: "Nə qədər mümkün olsa çox şey!" cavabını verdi ki, bu da "kapitalist" düşüncə sisteminə çox uyğun idi. Tereşkova isə eyni suala "Komsomola və partiyaya sədaqətlə xidmət etməyirəm!" cavabını verərək komissiya üzvləri tərəfindən alqışlandı. Ponomaryovanın siqaret çəkən qadınların da əxlaqlı olmağı mümkün olduğu fikrini müdafiə etməsi, habelə təlim dövründə rətçilərin gözündən yayılıb şəhərdə gəzməyə çıxmazı onun seyir məyinə səbəb oldu. Sov.İKP Baş katibi Nikita Xruşşov Tereşkova seçdi. Çünkü onun fikrincə, Tereşkova ideal sovet qadınının xüsusiyyətlərini özündə cəmləşdirmişdi: etibarlı bir kommunist, orta yaşlı yə məxsus bir fəhlə və "yaxşı" bir qız idi. Bunlardan daha vaxt Tereşkova kosmosdan sağ-salamat qayıtsa, əldə edəcəyi şöhrət gün olan cazibədarlığı da var idi. "Dünya mətbuatında cazibədar killəri dərc edilən bir qəhrəman! Bir sovet qadını". Bu fikir qulubunu duqca xoş gəlirdi. Beləliklə, Tereşkova tarixə doğru nəhəng bir şəhər atdı...

"Çayka" radioqram şifri ilə uçuşuna hazırlaşan Tereşkova qabaq bu sözləri deyir: "Ey! səma! Şlyapanı çıxar!" (Homunculus V. Mayakovskinin "Şalvarlı bulud" poemasında verilib)

Kosmonavtların seçimi və hazırlığı ilə məşğul olan general-leytenant Nikolay Petroviç Kamanin Tereşkovanın startını belə təsvir edirdi: "...Ra-



geminin hazırlanması və bütün xidməti eməliyyatları tamamilə dəqiqliklə apardı. Bütün sistem və xidmətlərin dəqiqliyi və səliqəliliyinə görə Tereşkovanın startını Qaqqarin startını xatırlatdı. 1961-ci il 16 aprel də olduğu kimi, 1963-cü il 16 iyunda da uçaşa hazırlıq və başlangıç əlaqəsi. Tereşkovanı starta hazırlıq zamanı və onu orbitə çıxaranda görənlər və onun komandalarını radiodan dinləyənlər yekdildə bildirirdilər: "O, kosmik gəmiyə Nikolay Popoviçdən daha yaxşı start etdi". Kosmosa göndərənlər seçimlərində yaşıdlılarına çox sevinirdilər.

16 iyun 1963-cü ilin səhər saatlarında evdokilər təzə bir xəbər aldılar: Sovet kosmosa ilk qadını göndəriblər! Onlar kosmos məsələsində bu dəfə də SSRİ-dən qalmışdılar. Qatar, daha doğrusu, rəğbi etmişdi! Bu, ABŞ üçün çox pis sürpriz oldu.

Tereşkova kosmosdan qayıdanın son-journalistlərdən biri ondan soruşmuşdu: "Sən oldu ki, qadın olduğunuz halda kosmosa getməyə cəsarət etdiniz?" Tereşkova belə cavab vermişdi: "Sovet İttifaqı bir qadın dəmiryol işçisi ola bilirsə, ona nə üçün uça bilməsin?"

Kosmosa uçacağı günü yaxınlarına deydi. Onlara paraşütlə tullanmaq yarışlığını bildirmişdi. Valentinanın kosmosa uçuşması xəbərini yaxınları radiodan bildirdi.



...Az qalmışdı işlər korlansın

16 iyun 1963-cü ildə "Vostok" kosmik gəmisi və "Çayka" rəqəmli şifriylə kosmosa göndərilən Tereşkova Yer kürəsini konuşan ilk qadın oldu. İddialara görə, uçuş vaxtı Korolyov Tereşkovanın vəziyyətindən razı qalmadığı üçün kosmik gəminin idarəetmə tapşırılmamışdı. Tereşkovanın kosmosda olarkən psixoloji problemlər keçirdiyi də deyilirdi. Belə ki, Kamanın sonralar nəşr etdiyi gündəliyində yazırkı ki, mətbuat üçün hazırlanan rəsmi xəberdə Tereşkovanın psixoloji vəziyyətinin yaxşı olmadığını da qeyd etmişdir. Bu qeydə əsasən, Tereşkova fəzada olanda həddən çox həssaslaşmış, halsızlaşmış və ona tapşırılan işləri görə bilməyən duruma düşmüştü.

Kamanın bütün bunların mübaliğə olduğunu deyirdi. Qadın tapşırılan işləri elə birinci gün başa çatdırmışdı. Tereşkova isə bu dialara cavab verərkən demişdi ki, içində olduğu fəza kapsulunun avtomatik idarəetmə sistemi səhv qurulubmuş. O, atmosferə daxil olmağa hazırlaşanda kapsulun daxil olma bucağının az qala 90 degradiyən səhv olduğunu görmüş və sözlərinə inanmaq istəməyən heyətə müddət yalvarmaq məcburiyyətində qalmışdı ki, səhvi düzəltmək üçün ikinci gün göndərilən siqnallarla kapsulun atmosferə daxil olmağa çalışmış və Tereşkova Yerə kömürləşmiş olaraq qaynarlıqdan xilas olmuşdu!

Faktdan başqa fakt yoxdur!

Tereşkovanın sözlərinə görə, əslində bir günlük planlaşdırılmış uçuşun müddətinin uzadılmasının səbəbi də elə bu idi. O, fəzada qızılıtən də qusmuşdu, ancaq bunun səbəbi "fəza xəstəliyi" (əsaslı şəraitinə uyğunlaşa bilməmək nəticəsində kosmonavtların dən birində müşahidə edilən başgicəllənmə, ürəkbulanma və qəz kimi nasazlıqlar) deyil, əksinə, onun üçün hazırlanan menyu idi. Ancaq qara çörəkdən ibarət olan kasib menyu, onun taqətdən düş-

əməbəc olmuşdu. Rusların kosmik qəzəbələr üçün hazırladıqları qara boyat olub! Bundan əlavə, Tereşkova "fəza xəstəliyi" ilə mübarizə üçün kapsulun içində kəmərəməməliydi. Fəqət qadının sağ tərəfində əzələ dərtiləşməsi olmuş və əzələnin çotinləşmişdi. Üçüncü günə qədər Tereşkovanın əzab-əziyyətinə skaşının ciyinə saldığı ağırlıq da əlaqələndirmişdi. Tereşkovanın çəkdiyi yollar atmosferə daxil olandan da qurtarmamışdı. Yerə 6 min

qalmış kapsuldən tullanaraq paraşütlə enməyə başlayanda, bir doğru istiqamət götürdüyüünü görmüşdü. Tereşkova yorğun və acı dolik, çoxlu su itirmişdi. Gölə düşsə, sahilə qədər üzməyə gülüməyə bilərdi. Ancaq bəxti gətirdi və güclü külək onu sahilə qədər, fəqət yerə sərt bir şəkildə endiyi üçün burnu kaskasına zərbə və göyərdi. Yerə endikdən dərhal sonra onu mətbuat nümayənlərinin qarşısına çıxarmış və burnundakı göyərməni kosmetik mədənlərlə örtmüşdülər. Başına gələnlərə baxmayaraq, Tereşkova "Vostok-6" gəmisiylə üç günlük kosmik səyahətini başa vurmuş, təqdim etdiyi yazmış və o vaxta qədər fəzada dövrə vuran amerikalıların cəmindən daha uzun müddət kosmosda qalaraq, belə deyimlənəməkünsə, onları qatlayıb cibinə qoymuşdu!

Neyo ölməmisən?!

Tereşkova Yerə qayıdanın dərhal sonra, SSRİ Hərbi Hava Qüvvələrinə dərhal qəhrəmanlığını təsdiq etdilər. Onun adını qaralamaq üçün əllərindən gələnə əsirgəməməyə başladılar. Onun haqqında əsaslı gəmiyə minərkən sərxiş olması, əmrlərə itaət etməməsi kiçik sayda dedi-qodu uydurdular. Bütün bunların əsas səbəbi isə onun çıxarmayıb ölümü seçmək yerinə atmosferə daxil olma bucağı-





navtı qurda-quşa yem olmaqdan xilas etdi. Müxaliflər onun şöhrəti qarşısında məğlub olmuş və susmuşdular. Kosmosdan qayıtdıqdan sonra ondan bu xidmətinə görə nə istədiyi soruşulanda o, müharibədə atasının öldürülüyü yerin tapılmasını Cəmi 2 yaşı olanda atasını itirən Valentinanın ən böyük arzusunun öldüyü yeri bilmək və görmək idi...

Tereşkova 1963-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layıq rüldü!



Zarafat gerçəyə döndü...

Tereşkova planetə qayıdanda onun SSRİ-nin kosmik mərkəzindən şəhərciyindəki yeganə subay kosmonavt olan **Andrian Nikolayev** ailə qurmalı olduğu haqqında zarafat edirdilər. Bu zarafat Xruşşovun qulağına da gedib çatdı. Bunun çox yaxşı bir fikir qənaətinə gələn Baş Katib Kamanınə cütlüyü evlənməyə razı vəzifəsini tapşırıdı.

Xruşşovun təkidi ilə evləndi, Tereşkovenin icazəsi ilə boşandı...

Bütün bunlara baxmayaraq, manin Tereşkovanı dəstəklədi və artıq sovet qadınlarının göz bəbəyinə dönən kosmonavtın qızı qədər də xoşbuğluqla cütlükə qəbul etdi. Ancaq o dövrdə SSRİ-də Baş həzinənin sözünü yerə salaşmışdı. Beləliklə, düğün qıraqı görüb gələn cütlük daxili mənzərələrinə son qoyaraq, "sözlə, etirazlarını qəbuluraraq") 3 noyabr 1964-cü ildə Moskva Səfəri Sarayında şəxsən Xruşşovun da iştirak etdiyi törenlə ailə quruldu. Özü kimi həyat yoldaşı da kosmonavt olan Valentinanın Nikolayevdən olan Yelenanın üzərində müxtəlif tibbi mübahidələr aparıldı. Axı o, anası da, atası da qəza getmiş yeganə uşaq idi!

Cütlüğün arasındaki ər-arvad münasibətlər də xoş deyildi. Ancaq o dövrdə sovet kosmonavtları kariyeraya uğurla davam etdirmək üçün "xoşbəxt ailə" imicindən əl çəkənərək cosarət etmirdilər. Yer kürəsini uzaqdan seyr etmək kimi müsbət bir xoşbəxtliyə çatan (hazırda - o dönmədən on illər ötəndən yuxarıda, sayıları 500 nəfəri keçməyən) "məxsusi" adamlardan olubotta, asan başa gəlmirdi! Bütün dünyyanın gözü onlarda olduğunu, bu "xoşbəxt", üstəlik, "kosmik" sovet ailəsinin dağılması və qəzəbə vermək olmazdı!





navtı qurda-quşa yem olmaqdan xilas etdi. Müxaliflər onun şöhrəti qarşısında məğlub olmuş və susmuşdular. Kosmosdan qayıt-dıqdan sonra ondan bu xidmətinə görə nə istədiyi soruşulanda o, mühabibdə atasının öldürülüyü yerin tapılmasını Cəmi 2 yaşı olanda atasını itirən Valentinanın ən böyük arzusunun olduğunu yeri bilmək və görmək idi...

Tereşkova 1963-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layıq rüldü!



Zarafat gerçəyə döndü...

Tereşkova planetə qayıdanda onun SSRİ-nin kosmik mərkəzindən şəhərciyindəki yeganə subay kosmonavt olan **Andrian Nikolayev** ailə qurmalı olduğu haqqında zarafat edirdilər. Bu zarafat Xruşşovun qulağına da gedib çatdı. Bunun çox yaxşı bir fikir qənaətinə gələn Baş Katib Kamanınə cütlüyü evlənməyə razı vəzifəsini tapşırıdı.

Xruşşovun təkidi ilə evləndi, Dreznevin icazəsi ilə boşandı...

İlində, cütlükün bir o qədər də xoşu oldu, ancaq o dövrdə kos SSRİ-də Baş sözünü yerə sala bıxırdı. Beləliklə, dündən qıraqı görüb gələnlü cütlük daxili məsləhətlərinə son qoyaraq, “sözlə, etirazlarını vuraraq” 3 noyabr ildə Moskva Sənati Sarayında şəxsən Xruşşovun da iştirak etdiyi törenlə ailə quruldu. 1 iyun 1964-cü ildə Tereşkovanın gələcək həkim olacaq qızı Yelena Andrianova dəvələndi. Özü kimi həyat yoldaşı da kosmonavt olan Valentinanın Nikolayevdən olan Yelenanın üzərində müxtəlif tibbi mübahidələr aparıldı. Axı o, anası da, atası da getmiş yeganə uşaq idi!

Cütlükün arasındaki ər-arvad münasibətləri xoş deyildi. Ancaq o dövrdə sovet kosmonavtları kariyeraya uğurla davam etdirmək üçün “xoşbəxt ailə” imicindən əl çəkənənəcərət etmirdilər. Yer kürəsini uzaqdan seyr etmək kimi müsbət bir xoşbəxtliyə çatan (hazırda - o dönəmdən on illər ötəndən belə, sayıları 500 nəfəri keçməyən) “məxsusi” adamlardan olma, elbottə, asan başa gəlmirdi! Bütün dünyyanın gözü onlarda olduğunu, bu “xoşbəxt”, üstəlik, “kosmik” sovet ailəsinin dağılması vermək olmazdı!





Ölüm təhlükəsinə baxmayaraq, Marsa getmək istədi

1970-ci illərin ortalarında amerikalıların gəmisi layihəsi üçün qadın kosmonavt haqqında məqalələr yayılmışdır. Mağa başlaması rusları yenidən hərəkətə gətirdi. Həmişə gözü "səkdə" olan Tereşkova da ümidi qapıldı. O, 1978-ci ildə yenidən müayinədən keçdi. Bu vəsilə ilə tibbi müayinənin keçirildiyi T. Akademianın həkimi **Yuri Şapoşnikov** ilə tanış oldu və ona apıdu. Bu dəfə məhəbbətdə bəxti gətirsə də, kosmosda uduzmuşdur. Tereşkova tibbi müayinədən uğurla keçə bilməmişdi. Ona deməsində sadəcə bir dəfə getmək imkanı tapdıgı kosmosa bir də heç vaxt bilməyəcək. Əgər kosmosa gedə bilməyəcəksə, deməli, zorla qurğular ailə həyatını davam etdirməyə də ehtiyac qalmamışdı. Tereşkova 1979-cu ildə Nikolayevdən boşanma işini sürətləndirməyə cəhd etdi, ancaq bu iş o qədər də asan deyildi. Bu dəfə də onun şəxsi həyatı partyanın Baş Katibinin istədiyi kimi olmalıdır. Sovet İttifaqının bəbəyinə çevrilmiş cütlüyün boşanmasına Brejnev ancaq 1982-ci il icazə verdi. Tereşkova ilə Şapoşnikov 1999-cu ilə qədər xoşbəxtliliklərlərlər. 1999-cu ildə Tereşkovanın həyat yoldaşı vəfat etdi, rusların əlli qəhrəmanı həyat yolunda yenə təkbaşına qaldı. Öz böyük möhürü tini itirdiyi üçün ürəyi qan ağlasa da, Tereşkovanın bu müddədən təqribən 100-dən çox dəfə dəfə yeganə iş "sərt baxışlı, avtoritar və sadıq qəhrəman" imicini təqribən 100-dən çox dəfə dəfə kəsini siyaset səhnəsində təmsil etməkdən ibarət idi. Maraqlı buna ki, o, hələ də kosmonavt kimi maaş alındı. Üstəlik, bir daha kosmonavt getmək ümidi də qətiyyən itirməmişdi. Belə ki, Marsa insanlığını təqribən 100-dən çox dəfə dəfə layihəsi gündəmə gələndə "**Geri qayda bilməsəm də, özəm dənamaq istəyirəm**", - deyərək, Marsa getmək üçün könüllü surətdən təqribən 100-dən çox dəfə dəfə raciət etmişdi!

Uçuşdan sonraki kariyera

Tereşkova kosmosa uçuşu həyata keçirdikdən sonra N.E.Jukovskiy Na Hərbi Hava Qüvvələri Akademiyasına qəbul oldu və oranı forqlaşdırıb. 1977-ci ildə bitirdi, texniki elmlər namizədi, professor adını aldı, 50-dən çox

şəhərin müəllifi oldu.

20 aprel 1969-cu il - 28 aprel 1971-ci il ərzində o, orbital gəmi "Soyuz" stansiyaların 1-ci idarəetməsi, 2-ci bölməsinin kosmonavtları təlimatçı-kosmonavti, 3-cü bölmənin təlimatçı-kosmonavtları, 4-cü bölmənin idarə edilən ümumi və xüsusi kosmonavatlardır. Orbital komplekslər qrupunun təlimatçı-kosmonavt-sinayicisi kimi təlimatçı göstərdi.

Tereşkova dəstədə düz 1997-ci ilə qədər həyatı davam etdi. 30 aprel 1997-ci ildə isə Tereşkova yaş həddi ilə əlaqədar qadın yığma-turk etdi. 1997-ci ildən o, Kosmonavtların Hazırlığı Mərkəzinin baş elmi işçisidir.

Kosmosdan siyasetə

Daha kosmosa gedə bilməyən Tereşkova, SSRİ-nin əsas simalarından biri olan ölkəsinə xidmət etdi və müxtəlif rəsədlərdə işlədi. Sovetlərində o, siyasetin hər aktiv bir şəkildə rolunu oynadı. V.Tereşkova "Partyanın idealları" ürəyimdən idi. Həyata keçirən şəhərə da bu ideallara uyğunlaşmadı. Əslinə qalarsa, idealların mənim üçün 10 əmrdən fərqi yox idi. Mən heç bir fikirlərimdən geri çəkilməyəcəyim. Deyirdi.

1967-ci ildə Dünya Sülh Şurasının üzvü, 1967-ci il





də Yaroslavl Ali Sovetinin 1966-1989-cü illər arasında SSRİ Sovetinin deputati, 1974-1989-cu SSRİ Ali Sovetinin Rəyasət Heyət üzvü oldu. 1968-1987-ci illər qadınlar komitəsinə rəhbərlik etdi. 1975-ci ildə Meksikada keçirilən

Beynəlxalq Qadınlar İli sammitində öz ölkəsini təmsil etdi. 1987-1992-ci illər - Sovet cəmiyyətlərinin xarici ölkələrlə dostluq və mədəni əlaqələri ittifaqının Rəyasət Heyətinin sədri, 1989-1992-ci illər - Sovet cəmiyyətinin xarici ölkələrlə dostluq və mədəni əlaqələri ittifaqı və "Vətən" miyyəti adından SSRİ xalq deputati oldu.

O, SSRİ-nin ən ali mükafatı olan Lenin Ordeni, Sovet İttifaqı Qohunu adı, BMT Qızıl Sülh mükafatı, Simba Beynəlxalq Qadın Hərəkatı dəhlizi və Jolio-Küri Qızıl medalı ilə təltif edildi.

1962-ci ildə daxil olduğu kosmonavtikadan 1997-ci ildə rəsmən lasdı. Rütbəsi general-mayordu.

1992-ci il - Rusiya beynəlxalq əməkdaşlıq asossiasiyası Rəyasətinin sədri, 1992-1995-ci illər - Rusiya beynəlxalq əməkdaşlıq və inkişaf agentliyinin sədrinin birinci müavini, 1994-2004-cü illər - Rusiya beynəlxalq elmi və mədəni əməkdaşlıq mərkəzinin rəhbəri, 2008-ci ildən - "Vahid Rusiya" Partiyasından Yaroslav Vilayət Dumasının deputatıdır.

O, 1963-cü ildə Lenin Ordəni ilə, 1971-ci ildə Oktyabr İnqilabi Ordəni, 1981-ci ildə Xarici ölkələrin proqressiv ictimaiyyəti və sülhsevər qüvvələri ilə əlaqələri sahəsində aliyyətinə görə yenidən Lenin Ordəni, 1987-ci ildə ictimai fəallı Qırmızı Əmək Bayraqı Ordəni, Xalqlar Dostluğu Ordəni, 1997-ci ildə qarşısında xidmətləri və milli kosmonavtikanın inkişafında xənə görə - "Vətən qarşısında xidmətlərinə görə" III dərəcəli ordu cü ildə Beynəlxalq elmi, mədəni və ictimai əlaqələrin inkişafı və ləndirilməsi sahəsindəki xidmətlərinə görə Şərəf Ordəni, 2007-cü kosmonavtikanın inkişafını öz xidmətləri ilə zənginləşdirdi.



qarşısında xidmətlərinə görə" II dərəcəli orden, Federasiyası Hökumətinin Fəxri Fərmanı (16 iyun 12 iyun 2003, 3 mart 1997) - uzun illər məhsuldar və dövlətçilik fəaliyyətinə görə, kosmik uçuşun həsr olunmuş 45 illiyi münasibətilə idarə olunan kosmonavtikanın inkişafını şəxsi təcrübəsi ilə zənginləşdirdi- gərə, kosmonavtikanın inkişafında, beynəlxalq elmi, əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə və uzunmüddətli omayıñə görə, 2009-cü ildə 2008-ci il humanitar fəaliyyət sahəsində etdiyi nailiyyətlərə görə Rusiya Federasiyası Dövlət mükafatı olunub.

İnci ölkələrdən aldığı mükafatlar isə heç də yerlilərdən az deyil. *Qırınvald Xaçı* (oktyabr 1963, PXR), *I dərəcəli Nepal Ordeni* (1963, Nepal), *İndoneziya Respublikası II dərəcəli Ulduz Ordeni* (1963), "Qızıl Ulduz" ÇSSR Sosialist Əməyi Qəhrəmanı medali (1963), "Qızıl Ulduz" BXR Sosialist Əməyi Qəhrəmanı medali və *Dimitrev Ordəni* (9 sentyabr 1963), *Karl Marks Ordeni* və *Bekker* (oktyabr 1963, ADR), İtalyan qadınlar birliyinin "Qızıl mimoza" (1963), *Volta Ordəni* (yanvar 1964, Qana), *VXR Dövlət Bayrağı* (aprel 1965), *MXR Əmək Qəhrəmanı* "Qızıl Soyomb" medali və *Süd Ordəni* (may 1965, MXR), *Maarif Ordəni* (avqust 1969, Əfqanistan), *Planet Ordəni* (dekabr 1969, İordaniya), "Nil İncisi" Ordəni (yanvar 1970, OAR), "Qızıl Ulduz" Vyetnam Əmək Qəhrəmanı medali (oktyabr 1970), *O Higens Ordəni* və *VVS Qızıl Nişanı* (mart 1972, Çili), *Yuqoslaviya* Ordəni (noyabr 1972), *Günəş Ordəni* (1974, Peru), *Playa-Hispa*, *Anna Betanker Ordəni* (1974, Kuba), "Silahlandırılmada qardaş-hökmlənməsi" medali (1976, BXR), *Böyük lent ilə Knyaz Branimiz* (17 fevral 2003, Xorvatiya) və s.

alduğu elmi, ictimai və dini təşkilatların mükafatlarının sayı da ki-
ndor çoxdur. SSRI EA-nın K.E.Tsiolkovski adına qızıl medalı, Bri-
taniyalı planetlararası xəbərlər cəmiyyətinin "Kosmosun uğurla fəth edil-
gərə" qızıl medalı (fevral 1964, Böyük Britaniya), "Kosmos" qızıl
(FAİ), Astronavtika üzrə Qalamber mükafatı, Jolio-Küri adına
Böyük mədəniyyətçi qızıl medalı (1964, Fransa), Beynəlxalq aeronavtika və kos-
mik sənaye komitəsinin "Roza vetrov" ordeni, II dərəcəli Böyük Moskva
Şəhəri müqəddəs Yevfrosiniya Ordəni (2008).
Yaşlı Valentina Tereşkova Kaluqa, *Yaroslavl* (Rusiya), *Kommunist*,





Baykonur (Qazaxistan, 1977), Vitebsk (Belorusiya, 1978), Montryo və Dransi (Fransa), Montqomeri (Böyük Britaniya), Polissi-Cenerosa (İtaliya), Darxan (Mongoliya, 1965), Sofiya, Burqas, Petriç, Stara-Zaqora, Pleven (Bolqarıstan, 1963), Bratislava (Slovakiya, 1963) fərdi təndaşı adına layiq görülmüş bir əfsanəvi qadın.

...Və daha nələr

Tereşkovadan ancaq 19 il sonra qadın kosmonavt Yerin orbitində yoxlanıxa bildi. Bu fəxri ikincilik Sovet kosmonavti Savitskayaya nəsib oldu. Tereşkova ilə məşqlərə cəlb olunmuş, yine de adı keçən dörd xanım isə kosmosa yoxlanıb, lakin onlar görmədi. Tereşkovanın uçduğu "Vostok 6" "Vostok" seriyasının sonuncusudur.


...İndi Valentina Tereşkova ağ limuzini, yaxasındaki medalları, onun dənələri, qızı və nəvələri ilə birgə həyatını Moskva yaxınlığında və əsasən qızılında davam etdirir.

Valentina Tereşkova!

Sistem dəyişib, ölkə dağlılib, yaş ötüb, maraqlar şəhərdən-şəklə düşüb, ancaq "yaxşı qız" a olan maraq itməyib (və yəqin itməyəcək də). Artıq onu siyasi-ideoloji məqsəd üçün dönyaın o üzünə göndərən (uçuran) ölkə yoxdur, o isə bir abidə, canlı heykəl kimi aydınlaşdırılır.


O, yalnız təmsil etdiyi keçmiş və indiki ölkənin, mənsub olduğu xalqın deyil, bütün dönyaın maraq dairəsində olan qadınlardan biridir!

O, bu gün də, sabah da öz dəyişməz "ilk" i ilə, kosmos yolculuğu ilə qoca tarixdə əbədi yerini təmin etmişdir!



Madlen Olbrayt

**Böyük siyasetin
sancaqlı-broşkalı
eyhamları**



- O, ABŞ-in ilk qadın Dövlət katibi kimi adını TARIXDƏ yazdı.
- O, bu vəzifəyə 1996-ci il dekabrın 5-də, zamanın ABŞ prezidenti Bill Clinton tərəfindən təyin edildi, Senatda isə yekdilliklə təsdiq edildi. Beləliklə, ABŞ-in ilk qadın Dövlət katibi 1997-ci il yanvar 23-də vəzifəsinin icrasına başladı. Başladı, nə başladı...


Amerika, Allah və Dünya işləri barədə fikirləşən Olbrayt

Xanım Olbrayt təqaüdə çıxdıqdan sonra "Madam Katib" (2004) adlı memuar, "Güclü və daha güclü: Amerika, Allah və Dünya işləri barədə fikirlər" (2006), "Seçilmiş Prezidentə Yaddaş: Amnun nüfuzunu və liderliyini necə bərpa edə bilərik" (2008) və "Necə oğlanlar, məzmunu adından bəlli olan kitablarını! Bu kitabları oxumaq insan kimi hesab edirəm ki, siyasetçilərin, siyasətlə maraqlılarının, ABŞ və onun siyasetini daha yaxşı anlamamaq istəyənlərin ümumiyyətlə, hər kəsin bu kitabları oxuması vacib, əhəmiyyətli maraqlı olardı. Mən şəxsən onları böyük maraqla oxumuşam

bozi məsələlərlə razılaşmasam da etiraf etməliyəm ki, oxudum maraqlı kitablar arasında onun kitablarının xüsusi yeri var! Jurnalist fəaliyyətim dövründə onunla görüşmək, qısa da olsa etmək, müəyyən məsələlərlə bağlı məni maraqlandıran su cavab almaq imkanım olmuşdu. Amma doğrusu, bu qısa söhət on azı 1-2 saat olmasını o zamanlar bir jurnalist kimi çox aramışdım. Ona veriləsi çoxlu suallarım vardı. Özü də kamerası, telefon və diktofonuzsuz da görüşməyə hazır idim. Təki suallarımın və səmimi cavablarını ala bilim...

Sonra bir dəfə də gördüm. Artıq o dövlət katibi deyildi, mən jurnalist. Mən onun yavaş-yavaş vidalaşmağa başladığı siyasetə gəlmışdım. Yenə də ayaqüstü görüş və qısa söhbət. Qısa olmaqlı söhbət... Etiraf edim ki, bu gün də onunla səhərdən qədər böyük siyasetdən söhbət etməyə hazırlam və əminəm mənim həyatımda ən maraqlı günlərdən və söhbətlərdən bilsəm. Dünyanın o qədər böyük sirləri yatır ki, Olbraytin ürəkü, düşüncəsində, xatirələrində... Onların bir hissəsini kitablaşdırıcıları ilə paylaşsa da, mən onların hamisini paylaştığına, doğrusu, tam inanmırıam. Çünkü böyük siyasetdə hər şey tam ilə çox zaman danışla bilmir - hətta bəzən on illər keçsə Üstəlik, ürəyimdə hələ də ona vermək istədiyim və kitablaşdırıcılarını tapa bilmədiyim çoxlu suallarım qalır və mən inanı, günlərin birində o suallara onun cavablarını dinləyə biləm.

Ellen Olbrayt hazırda Corctaun Universitetinin Ualş Xarici Xidmət Məktəbinin Beynəlxalq Əlaqələr professorudur. Əlavə, o, Vaşinqton Universitetinin Kollccinin, Vinnipeq Universitetinin Qarolina Universitetinin və Kollccinin fəxri hüquq doktoru, Xarici işlər Şurasının direktoru maraqlı olardı. Mən şəxsən onları böyük maraqla oxumuşam





Olbrayt poliglotdur - ingilis, fransız, çex və rus dillərində kəmməl bilir, o cümlədən? polyak və serb (xorvat) dilində oxuyur, fikirlərini sərbəst ifadə edir.

Olbrayt Mari Cana Korbelova kimliyi - ad ünvanı ilə Praqada Smičov əyalətində doğulub. O? anadan olanda Çexoslovakiya 20 ildən az müddət idi ki, Avstriyadan müstəqillik əldə etmişdi. Onun atası **Cozef Korbel** yəhudİ əsilli çex diplomat idi. Olbraytin atası Çex demokratlarının tərəfdarı kimi tanınır. Mari onun **Anna** adlı yəhudİ arvadından olan qızı idi. O, 1937-ci ilin 15 mayında anadan olanda atası Belqraddakı Çex səfirliyində mətbuat attaşesi kimi fəaliyyət göstərirdi. 1938-ci ilin martında Münhen Sazişinin imzalanması və Çexoslovakianın Hitlerin əlinə düşməsi ailəni sürgünə vadar etdi. Olbraytin atası öncə Olbraytin ailəsi yəhudilikdən katolikliyə keçdi. Atası sürgündə olan Çexoslovakiya hökuməti üçün işləydi. Olbraytin uşaqlığı İngiltərədə keçdi. İngiltərədə olan gələcək qacqın uşaqlara simpatiya yaratmaq məqsədi ilə çəkilməyə qacqın uşaq rolunu oynamışdı.



Olbrayt katolik kimi böyümüş, ancaq 1959-cu ildə ailə qurakən episkopializmə keçmişdi. Olbrayt uzun müddət ailəsinin, əslində, olduğunu və bir çox qohumlarının, o cümlədən, nənə və bəsilərinin Çexoslovakiyada yəhudilərin soyqırımında həlak olduğunu söyləmişdi.

Nasistlərin məğlubiyyətindən sonra Olbrayt və ailəsi Praqaya qayıdır. Atası Çexoslovakiya hökuməti tərəfindən kommunist Yuqoslaviyaya səfir təyin edilər və ailə yenidən Belqrada qızının kommunist ideya-tosrı altına düşəcəyindən etdiyinə görə atası onu Yuqoslaviyada məktəbə göndərdir. O, ilk təhsilini əvvəlcə daşıdan, sonra isə İsveçrədə Gölü sahilində Gənc Məktəbində alır. Burada fransız dilini öyrənir və ona qızın adının fransız versiyası Madlen (Madeleine) kimi müraciət edirlər.

1948-ci ildə Sovet İttifaqının köməyi ilə Çexoslovakiyada komunist rejim qurulur və antikommunist düşüncəli Korbel vəzifəsinə istefaya göndərilir. O, BMT-də iş tapdıqdan sonra ailəsinin (Nyu-Yorka) göndərir. Onlar 1948-ci ilin noyabrında Nyu-Yorka golirlər. Korbel, antikommunist olduğuna görə onu Praqada gözlədiyini dilə gətirərək, siyasi sığınacaq istəyir. Kolumbiya Universitetində rus dili müəllimi olan Filip Moslinin köməyi ilə Koloradoda Denver Universitetinin siyasi elmlər departamenti düzəlir. O, universitetin Cozef Korbel Beynəlxalq Əlaqələr fakultətinin dekanı olur (və gələcək dövlət Katibi **Kondaliza Rays** ilə olmaqla bir çox ünlülərə (daha doğrusu, sonra ünlü olacaq şəhərlər)) dərs deyir.





ABŞ-dakı həyatı

Olbrayt gənclik illərini Dədəkəndə keçirdi və məktəbi 1955-ci il orada bitirdi. Məktəbi bitirdikdən

sonra o, tam təqaüd əldə edərək Uelsli Kollecində siyasi elmlə rə təhsil aldı və buranı 1959-cu ildə bitirdi. Onun diplom mövzusu çex kommunisti **Zdenek Firlinger** barədə idi. Meri 19 ci ildə ABŞ vətəndaşlığı almış və Amerika Kollec Demokrat qosulmuşdu.

O, "Denver Post" qəzetində təcrübə keçən zaman ünlü filmlərə qəzəbədən qərbdən gələn filmpist Herri Quqnhaymin arvadı Alisiya Pitersonun qardaşı oğlu Gəzef Medill Olbraytla tanış olur və onların tanışlığı 1959-cu ilədən qurmalarına götərib çıxarır. Öncə onlar Cozefin hərbi xidməti kimi yerdə - Missouri ştatında yaşayırlar. Bu vaxt ərzində o, "Rəmzi Deyli Nyus" qəzetinin redaksiyasında işləyir.

1960-cı ildə cütlük Çikaqoya köçür. Burada Cozef "Çikaq Tayms"da jurnalist kimi, Olbrayt isə Britannika Ensiklopediyasının redaktör kimi işləyir. Növbəti ildə Cozef Nyu-Yorkda işə düşüb yindən onlar bura köçürlər. Həmin ildə cütlüyün Alis Pitman Olbrayt və En Korbel Olbrayt adlı əkiz qızları dünyaya gəlir. Oğulların vaxtından 6 həftə öncə dünyaya gəldiyi üçün uzun müddət təxanada qalmalı olan Olbrayt vaxtını boş keçirməmək üçün Harvard Universitetində rus dili dərslerinə başlayır.

1962-ci ildə ailə Vaşinqtona köçür və Olbrayt burada Con Rains Universityində beynəlxalq əlaqələrdən və rus dilindən təhsil olur. 1963-cü ildə Alisiya Piterson ölürlər və onlar Cozefin ailəsinə davam etdirməsi üçün Nyu-Yorka qayıdır. 1967-ci ildə ailənin daha bir qızı Katrin Medill Olbrayt dünyaya gelir. Buna baxımla yaraq, xanım Olbryatın təhsil almaq şövqü, həvəsi də heç zaman olmayıb. O, Kolumbiya Universitetinin Hüquq və Hökumət fakültəsində təhsilini davam etdirir, burada rus dilindən sertifikat alır.

İzanda, felsefə elmləri doktoru olur. O, Sovet Diplomatik Kor-
barədə dissertasiya, 1968-ci il Praqa Yazında jurnalistlərin ro-
barosində doktorluq dissertasiyası yazır.

Kariyera yollarında

Olbrayt 1968-ci ildə Vaşinqtona qayıdır və doktorluq dərəcəsi tez-tez Nyu-Yorka gəlir. O, qızının məktəbi üçün pul topla- moqsədi ilə bir çox təhsil təşkilatlarına qoşulur. O, 1972-ci il-Mayndan olan senator Ed Maskinin seçki kampaniyası üçün xey-naharı təşkil etməyə dəvət olunur. Maski ilə bu tanışlıq Olbraytı 1976-ci ildə onun assistenti vəzifəsinə gətirir. Ancaq Cim-Karter prezident olduqdan sonra Olbraytin keçmiş müəllimi Bze-Milli Təhlükəsizlik müşaviri oldu və Olbrayt 1978-ci ildə təhlükəsizlik Şurasına Konqres üzrə əlaqələndirici təyin etdi. Kar-şəkilərdə Reyqana məğlub olduqdan sonra Olbrayt Vudro Vil-Alimlər üçün Beynəlxalq Mərkəzdə





Şurasında yeni administrasiyaya keçidi təmin etmək üçün yesidən fəaliyyət göstərməyə başladı. 1993-cü ildə Klinton onu Olbrayt üçün ilk diplomatik vəzifə olan ABŞ-in BMT-dəki səfiri təyin etdi.

ABŞ-in BMT-də səfiri

1993-cü il fevralın 9-dan ABŞ-in BMT-dəki səfiri olan Albright oradakı fəaliyyəti dövründə BMT-nin baş katibi Boutros-Qalı ilə ziddiyətli münasibətdə oldu və onu tez-tez Ruanda soyqırımına biganəlikdə tənqid etdi. Albright yazdı: "Uzun illər ABŞ hökumətinə xidmətimə görə ən çox təəssüfləndiyim şey ABŞ-in və beynəlxalq ictimaiyyətin bu cinayətlərin qarşısının alınmasına gec cəhd göstərməsidir".

Romeo Dalare "Şeytanla əl sıxma" əsərində Albrytin əslində Ruanda soyqırımı zamanı bunu təsvir etməkdən çəkindiyini və ancaq öz memuarlarında bu haqda yazmağa başladığını iddia edirdi. Albright sonralar PBS telekanalına müsahibəsində bunun çox ağır zamanlar olduğunu və hər şeyin bu qədər aydın olmadığını deyirdi. "Bilirsiz, əslində hər şey çox sadə görünə bilər. Ancaq həmin vaxt orada olduqda Ruan-



da, oslində nəyin baş verdiyini anlamış çətin idi".

1996-cı ildə CBS telekanalında, "60 dəqiqə" verilişində Albright İraq səleyhinə sanksiyalarını dəstəkləməkdə günahlandırılırdı. "Eşitdiyinizə görə, sanksiyalara görə İraqda yarım milyon uşaq ölüdülb. Bu, Xirosimada ölenlərdən də çoxdu. Buna dəyərmi?" sına Olbrayt belə cavab vermişdi: "Düşünürəm ki, bu çox çətin olardı. Ancaq buna dəyər".

Bəlli, "faktdan başqa fakt yoxdu" deyiblər, -bumu o demişdi... Nüqsən Olbraytdan başqa Olbrayt yoxdu, o, Olbrayt olmazdı bu faktdan çıxarmasayıdı. Necə ki, 2001 və 2003-cü ildə "özkeçən"ini yazarkən bu sözlərə görə təəssüfləndiyini bildirdi, həm də "Mən yəqin ki dəli olmuşdum. Mən suala onu yenidən qurğuşlu və onu arxasındaki məqsədləri açıqlamaqla cavab verməliydim. Cavabdan sonra zamanın dayanmasını və o suala bir daha geri qayıtmağı arzuladım. Mənim cavabım çox böyük səhv idi. Mən düşmüldüm və əslində, fikirləşmədiyim şeyi demişdim. Bu kimin yox, ancaq mənim səhvim idi".

Dövlət Katibi

Olbrayt 64-cü dövlət katibi kimi vəzifəyə göldikdə, ABŞ tarixində ilk dövlət katibi oldu. ABŞ-da doğulmadığına görə prezidentinin davamçısı ola bilmədiyi o, nüvə planlarından uzaqlaşdırılmış. Olbrayt dövlət katibi kimi demokratiya insan haqqını müdafiə etmiş, Amerika və biznesini, o cümlədən əmək və mühit standartlarını xaricdə təmsil etmişdi.

Fəaliyyəti dövründə Olbrayt Bosniya və Herseqovinadə, həmçinin Yaxın Şərqi siyasetində təsir göstərib. O, Kosovo





və Bosniya müharibələrində ABŞ siyasetinə təyin etməkdə roluna görə serblərin qozabatı tuş gəlmış, ancaq Klintonla birlikdə regional özəlliklə də Bosniya və Herseqovinada, Kosovoda və Xorvatiyada çox populyar olmuşdur. Memuarlarında bir dəfə ordudan istifadə etdiyi məsinə görə **Kolin Pauellə** mübahisə etdirilən yazdırdı: "Kolin, əgər biz bu ordudan istifadə etdə bilmiriksə, onda onu qorumağın nə anlayış var?"

Dövlət katibi kimi o, 1997-ci il iyulun 1-də ABŞ-ı Honk Konqa suverenliyin keçməsi törənində təmsil etdi. Britaniya kontingentləri ilə bilikdə Honk Konqda müstəqil seçimlər qanunverici Konsulun yerinə Çin tərəfindən təyin olunmuş Konsulun andığımə tövənini boykot etmişdi.

Bəzi qaynaqlara görə, ABŞ-in Keniyadakı elçisi **Prudens Bonnel** Nayrobidəki elçiliyin təhlükəsizliyinin artırılması ilə bağlı məsələnin təkrar-təkrar Vaşinqtona, o cümlədən, şəxsən Olbrayta müraciət etdi, ancaq ona heç kəs fikir verməmişdi. Riçard Klark "Bütün düşüncələrə qarşı" əsərində 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ diplomatiklərində partlayışdan sonra Olbraytla səhbətləri barədə yararlı olduğunu söyləyərək, "Daha bir elçiliyi itirsəniz, sizcə, nə baş verə bilər?" deyə Kluç soruşur və özü də əlavə edir: "Senatdakı Respublikaçılar sizə qarşı çıxacaqlar." Olbrayt isə cavabında deyir: "...**Mən o elçilikləri mənim işim. Onlar mənə olduqları formada miras qalıblar**".

1998-ci ildə NATO sammitində Olbrayt NATO-nun "3 D" siyasetini açıqladı: "Azalmaya (dimunition) yox, diskriminasiyaya (dissemination) yox, ikiləşməyə (duplication) yox! - çünkü mən hesab edirəm ki, biz bu "3 D"-dən heç birinin baş verməsini istəmirik".

2000-ci ildə Olbrayt Quzey Koreyaya rəsmi səfəri zamanı ölkənin kommunist lideri Kim Conq Li ilə görüşən ən yüksək soviyyəti Qərb diplomatlarından biri oldu.

Dövlət katibi kimi sonuncu addımlarından biri Kofi Annanla birlikdə çıxışında, ABŞ-in Klinton administrasiyasından sonra belə hərbi

qırğınlıqları qırğınlarda qarşılığında iqtisadi siyaların qaldırılacağı barədə təzyiq göstərəcəyinə davam edənini dedi.

2001-ci ildən sonrakı kariyerası

Dövlət katibi vəzifəsindən sonra çoxları hesab edirdi ki, o, çex siyasi üzrə kariyerasına davam edəcək. Çexiya Prezidenti Vaslav Havel özünün 2002-ci ildə prezidentliyi müddəti bitdikdən sonra Olbraytin onu əvəz etməsi barədə fikrini açıq-aşkar ifadə etmişdi. Həmçinin daha sonralar, heç vaxt belə fikirdə olmadığını iddia edirdi.

D. Praqa Beynəlxalq Əməkdaşlıq Cəmiyyətindən Hanno El-Helou ödülünü alan ikinci şəxs idi.

2001-ci ildə Olbrayt beynəlxalq strateji şirkətinə qəbul firması olan "Olbrayt Grup"un əsası qoydu. Onun müştəriləri arasında Olbraytin əlaqələrindən məharətlə istifadə edən Koka Kola, Merk, Dubai Port World və Marş&Maklennan Kompaniyaları kimi şirkətlər daxildir.

2003-cü ildə o, Nyu-York Fond Birjasının Direktorlar Şurasında xidmət etməyə başladı. 2005-ci ildə o, Şuranın direktoru Mirella Qrasso ilə bağlı maliyyə qalmaqlaşdırıldı. 2006-cı ildən sonra ikinci dəfə Şurada xidmət etməyə imtina etdi.

Olbrayt 2005-ci il oktyabrın 25-də Qızıl Qızları teleserialında özünü canlandırdı.

2006-ci ilin yanvarında Buş administrasiyasının xarici siyasetini müzakirə etmək üçün keçmiş müdafiə və dövlət katibinin iclasına dəvət olundu. Mayın 5-dən yənidən ABŞ-in İraqdakı siyasetini





2000-ci ildə o zaman Rusyanın Xarici İşlər naziri İqor Ivanov, ballistik raketlər əleyhinə müqavilə ətrafında müzakirə apardı. Madlen Olbrayt raket tutan qurğu şəklində sancaq taxır. O zaman Rusiya Prezidenti Vladimir Putin ABŞ rəsmilərinə deyib ki, o, mənşələrinin əhval-ruhiyyəsini Madlen Olbraytin hansı sancaq taxırı ilə müəyyən etməyə çalışacaq...

Fələstinlilərin o vaxtkı lideri Yasir Ərafatla görüş zamanı, Madlen Olbrayt arı sancağı taxır. Dövlət katibi Yasir Ərafatla neçə saat müzakirə aparır, güzəştlərin vacibliyini vurgulayırlar. Sancaq mənim müəyyən anlamda əhvalımı əks etdirirdi. Men gələcək günlərdə bir balaca kəskin olmaq və ciddi mesajlar göndərmək üçün böcək motivli sancaqlarımı taxırdım" - deyə, o bildirir.

Dövlət katibi Olbraytin böyük həyat təcrübəsini əks etdirən, bəzək sancaqları kolleksiyası illər keçdikcə daha ciddi sınaqlar və yüksikləri əhatə edərək böyüyüb.

Xanım Olbrayt ölkəsinin hər yerində yeni kitabının prezəntasiyasını keçirən zaman verilən suallar indi onun öz təcrübəsindən istifadə etdərək hansı addımlar atı bilməsi ilə bağlı olur. "Siz bu gün bələ liderlərilə görüşsəniz hansı sancağı taxardinız" sualının cavabı, Madlen Olbrayt belə bir sancağı olduğunu deyir: "Kitabda bələcə, arı sancağı görə bilərsiniz. Bu, göyərçin və qartalın bir yerdə olduğunu daşıdır. Onu keçmiş müdafiə naziri Uilyam Koenin xanımı Cənabi Lanqhart Koen hazırlayıb. Bu, bir tərəfdən açıq əllə təklif etdi, digər tərəfdən isə güclü olmaq və bütün variantların üzərində olduğunu aydın etməli olduğumuz haqda mənim düşüncələrimi əks etdirir".

İranla bağlı sözünə davam edən Madlen Olbrayt deyir ki,

var. 14 Xanım Olbrayt kolleksiyasını quşlar, cəklər, kəpənəklər, duzlar, Amerika bayraqları və gül-ciçək motifləri bəzək sancaqları bəzəyir.

İranlı noticələri saxtalaşdırılıb və bundan sonra etiraz edən nümayişçılar zorakı repressiyalarla qarşılaşırlar. İranda islahatçı namizəd Hüseyin Musəvinin seçki kampaniyasının rənginə işarə edən Madlen Olbrayt deyir ki, "*iranlılarla görüşsəm, mütləq yaşıl rəng tələb edərəm*".

Lakin bununla belə, xanım Olbrayt bütün səviyyələrdə danışıqla davam etdirilməsinin vacibliyini vurgulayır: "*Prezident Obama və İngilist Əhmədinejadla danışıqlar aparmır. İndi Dövlət Departamenti üçüncü şəxs olan Bil Börns onların nüvə müzakirəçisi gələcək. Bizim İranla 1979-cu ildən diplomatik münasibətləri yoxdur. Buna görə də biz baş verənlərdən xəbərsizik. İnformasiya almaq üçün Amerikalı və Britaniyalı iranlılardan asılıyıq*".



"*Monim sancaqlarımı oxuyun*" kitabında Olbrayt diplomatiya və ədaləti bir araya gətirə bilən, diplomatiyanın zövqlü və yüksək yüksəkliklərini malik birinci xanımı kimi görünür.

Kitab satışda oxucuların böyük marağına səbəb olub. Madlen Olbraytin bəzək sancaqlarından ibarət kolleksiyası isə Nyu-Yorkunun sonet və Dizayn Muzeyində nümayiş olunur. Sərgi Birləşmiş Ştatlar və dünyada bir sıra başqa ölkələrində göstəriləcək.

Hər sözü bir batman Olbrayt

"... *Toyuğa ağıl öyrədən yumurta*"

"Rusyanın özünü toyuğa ağıl öyrədən yumurta kimi aparmasına ehtiyac yoxdur!" - bu açıqlama NATO ekspert qrupunun rəhbəri Madlen Olbrayta aiddir. Alyansın yeni kolleksiyasının hazırlanması ilə məşğul olan qrupun rəhbəri deyir: "Rusiya NATO-ya qoşxaylı tərəfdəşlərindən biridir. Odur və ona alyansa nəyi necə etməyi öyrətmə-





sinə ehtiyac yoxdur”. ABŞ-in sabiq dövlət katibi NATO-nun yeni üzvlərin qəbuluna açıq olduğunu söyləməyi də unutmur.

“Amerikanın ən acı faciəsi”

Madlen Olbrayt "Nyu-York Tayms" qəzetiñə verdiyi müsahibədə xatırladır ki, biz xoşlamadığımız ölkələrə hücum etməyə həqiqətten deyilik. Fikrimcə, İraq ölkəsinə edilən hərbi hücum Amerika təxəllusunda xində ən acı faciə kimi yadda qalacaqdır. Düzdür, Səddam Hüseyn normal insan deyildi, lakin bu, Amerika üçün təhlükə hesab edildiyi bilməzdı.

Sabiq dövlət katibi Buşun törətdiyi bəzi xətaları xatırlayaraq, elyir: “**Hazırda demokratiya nüfuzunu itirməkdədir. Məni nigədən demokratiyanın bayağı ifadəyə çevrilməsidir. Çünkü demokratiya işgalçılıqla eyni anlamda səslənir. Mən demokratının tərəfdarıym, işgalçılıq isə demokratiyanın tam ziddidir. Nə demokratiyani özü seçməlidir, demokratiya xalqın içindən və naqlanmalıdır**”.

Sonradan sonra

Xanim Madlen Olbrayt ABŞ tarixinə, ümumən dünya siyasi təxərrixinə düşmüş bir diplomat, ictimai-siyasi və dövlət xadimidir.


O soy, din, ölkə, təşkilat mənsubiyyəti ilə sabitqədəm olma bir yol keçib, necə deyərlər, ümumqərb (ümumdünya) hadisələr cevrilib.

Madlen Olbraytin yetiştirdiyi (yaratdığı) hadiseler Madlen Olbraytı yetiştiren (yaradan) hadiselerden az deyil.

O, dünyayı dünya onu tanıdığını az tanır.

**Ona həmişə ehtiyac var.
O axtarmır, onu axtarırlar, dəvət edirlər...**

Ellen Conson Sirlif



Bügündən
prezidentliyə
qədəm yol...

■ O, Afrika tarixində ilk qadın prezident, dünyada ilk qaradərili qadın başçıdır. 2006-ci ildə "Forbes" dərgisi onu dünyanın 100 ən güclü qadını siyahısında 51-ci yerdə göstərdi. "Newsweek" 2010-cu ildə onu dünyada ən yaxşı 10 lider siyahısına dəvət etdi. "Time" 2010-ən ildə onun dünyının 10 ən güclü qadın liderdən biri olduğunu qeyd edir. "The Economist" 2010-cu ildə onu ölkəsinin tarixində yaxşı prezident adlandırdı.

■ ...Onun seçki kampanyasında onun rolü Liberia Qadınlarının Külli Sülh Aksiyası (Women of Liberia Mass Action for Peace) adlı hərəkat olmuşdu. Onlar ilk qadın prezident nəcəf ciddi işlədilər. Bununla da Liberia Afrikada qadın prezidenti olan ilk kimini tarixə düşdü. Bu "tarixiləşdirilən qız" geri qayıdış (Pray the Devil Back to Hell) adlı sənəti filmin mövzusu oldu.

■ Bu qadın Liberianın hazırlı prezidenti, dünyada çox məşhur bir qadın olan **Ellen Conson Sirlifidir!**

■ Onun "Bu uşaq Böyük adam olacaq" Afrikanın ilk qadın prezidenti təsdiqindən Görkəmli Həyat haqqında məmən nüyyətlə hər kəsə oxumaq istəyə bilərəm. Bundan sonra onun digər kitabları, əsərləri və araşdırıcıları ilə də maraqlandım. Böyük uşaq

ra imza atan bu Qadın liderin - "Fəlakətdən İnkışafa" (1991); "Afrika Sub-Saxarasını idarə edən Kommersiya Bankına nəzər" (The Outlook for Commercial Bank Lending to Sub-Saharan Africa) (1992); "Qadınlar, müharibə və Sülh: Silahlı münaqişələrin qadınlar üzərində təsiri və qadınların sülhməramlı işlərdə rolü barədə müstəqil ekspert qiymətləndirilməsi" (BMT-nin Qadınlar üçün İnkışaf Fonduun layihəsi/Keçmiş Finlandiya baş naziri Elizabeth Renlöv birləşdirikdə) (Women, War and Peace: The Independent Experts' Assessment on the Impact of Armed Conflict on Women and Womens Role in Peace-building (2002)) (2002); "Çünki mən qızam - Müharibənin Kəlgəsində" (Milleniumun İnkışaf Məqsədlərinin nailiyyətlerinə istinadən qızlar barədə araşdırma) ("Because I am a Girl: In the Shadow of War") qələmə aldığı kitab, araşdırmalar təkcə sadəcə oxucular deyil, siyasetçilər, mütəxəssislər tərəfindən də böyük maraqla oxunur.

Bir qadın, iki "ilk"...

1938-ci ildə Liberianın paytaxtı Monroviyada ziyalı ailəsində anadan olan Liberianın 24-cü Prezidenti Ellen Sirlifin atası qola adından, anası kru tayfası ilə alman qarışığından idi. Ellenin atası Cahmal Karney Conson yoxsul ailədə dünyaya göz açmışdır. O, Cahmal adlı Qola qəbilə başçısının və onun arvadlarından biri olan Consonin oğlu idi. Atası ilk Liberia Prezidenti Hilari Consonun şərəfinə onun soyadı Consona dəyişmişdir. Cahmal Monroe adlı Makqriti soyadlı (McGritty) Amerikalı Liberiyalı ailədə böyümüştü. Sirlifin atası daha sonralar Liberianın etnik qruplaşmış Qanunverici Assambleyada fəaliyyət gören ilk adam oldu.

Ellenin anası da Qrenvildə kasib bir ailənin doğulmuşdu. Onun nənəsi Cuan Sarve İşçi mühərabəsi zamanı Liberianın Alayına mühərabə elan etməsindən sonra





Ellenin anasını Monvoriyaya gönderdi. Ellenin nənəsi bu müharibə üzündə ölkəni tərk edən alman həyat yoldan sonra qızını düşünərək bu addımı maq məcburiyyətində qalmışdı. Ellenin anası tanınmış Amerikan-Liberiyalı üzvü Sesilia Dunbarın yanında böyük və tərbiyə almışdı. Özü Amerikan Lebriyalı mənşəli olmasa da, bəziləri ləfi bu mənşəyə aid edirlər. Ancaq əsl iddialarla heç vaxt razılaşmır.

Ellen 1948-ci ildən 1953-cü ilə qədər Monroviyada Qərbi Afrika kollegi iqtisadiyyat və mühasibatlıq üzrə təhsil alıb.

O, 17 yaşında ikən Ceyms Sirliflə lənir və ailə 1961-ci ildə Amerikaya köçür. Ellen burada Kolorado Universitetini bitirir. Bundan sonra isə 1969-1971-ci illərdə Harvardın Con F. Kennedy Məktəbində iqtisadiyyat və əlaqələr üzrə təhsil alır, inzibati idarəmə üzrə magistr dərəcəsinə yiyidir. Bundan sonra o, Liberiyaya qaydırılır. Uilyam Tolbert hökumətində işləmə başlayır.

Assistant, nazir, mühabir...

Ellen Sirlif Uilyam Tolbert hökumətində, 1972-1973-cü illərdə maliyyə nazirinin assistenti vəzifəsində çalışır. Bir müddət sonra isə başlayır.



3 A
2 A
1 A



3 A
2 A
1 A



3 A
2 A
1 A

Elərilə bağlı fikir ayrılığı üzündən vəzifəsindən istefə edir. 1979-ci ildə maliyyə naziri vəzifəsinə yüksəlir və 1980-ci ilə qədər bu rəsəfdə çalışır. Elə həmin ilin aprelində yerli Krahn etnik qrupun üzvü olan baş çavuş Samuel Do, hərbi yolla (hərbi çevriliş yolu) hakimiyyətə yiyələndi. Prezident Uilyam Tolbert qətlə yetirildi, onun kabinetinin bəzi üzvləri cəzalandırıldı, keçmiş hökumət üzvləri qarşı böyük təzyiqlər başladı. Ölkədə baş vermiş hərbi çevrilişdən sonra o, Keniyaya sürgünə getməklə canını qurtara bildi. Lakin sənədlə, istedadlı, ağıllı, işguzar və peşəkar xanıma hər yerdə böyük cəhətiyac olduğu üçün Sirlifə bir müddət sonra burada da rəhbərlik etdi və o, 1983-1985-ci illər ərzində Nayrobidə Siti Bankın icarə direktoru vəzifəsində çalışdı.

Ancaq Samuel Donun özünü Liberiya Prezidenti elan etməsi və digər partiyaların fəaliyyətinə icazə verməsi xəbərindən sonra Sirlif ölkəsinə qayıtmayı və prezident seçkilərində Donin rəqəmli namizədiyini irəli sürməyi qərara aldı. Onun bu qərarı başa düşən hakimiyyəti tərəfindən xoş qarşılanmadı və o, öncə ev düşmənə çevrildi, ardından da 10 illik həbsə məhkum olundu. Onun sürgünə getmək təklifini qəbul etməkdən daha yaxşı seçən qalmadı. Bu dəfə o, Vaşinqtona köçdü və burada Siti Bankın Asiya Regional ofisinin, habelə HSBC-nin vitse-prezidenti vəzifəsində çalışdı.

Yenə assistentlik, yenə yüksəliş...

1992-1997-ci illərdə BMT İnnişaf Programının Afrika Regional şöbəsində önce administrator assistenti kimi işləyən Ellen Sirlif qurumun direktoru vəzifəsinə qədər





yüksəldi. Bu arada Liberiyada vətəndaşlar qarşıdurması daha da artmaqdı idi və hər qədər sonra Samuel Donun Çarlz Taylor run Liberia Milli Vətənpərvər Cəbhəsi tərəfindən öldürüldüyü xəbəri yayıldı. Öncə Samuel Doya qarşı Çarlz Taylorın qanlı üşyanını dəstəkləyən Sirlif dən sonralar ona qarşı çıxdı və müxaliflərindən. Keçici hökumət 4 nəfər seçiləndən rəsmi nümayəndənin başçılığı ilə hərbi miyyətə gəldi. 1996-ci ilə qədər Qadı Afrikalı sülhməramlıların hesabına və təndaş mühəribəsində durğunluq yaranıb və nəhayət, Sirlifin də geri qayıtmaması şərait yaranan seçkilər keçirildi.

O, ölkəsinə qayıdırkı, həm öz vətəndə doğmalarının yanında yaşayır üçün, həm də yenidən prezident seçkilərində iştirak etmək üçün. Ancaq bu seçkilərde Taylor uduzdu və bundan sonra təzyiqlərlə üzüldü.

1999-cu ilə kimi rəsmi vətəndaş mühəribəsindən yenidən başladı və Taylor qonşuları ilə mübahisələrdə girməkdə, iğtişəflər və məşyanlar başlatmaqdə günəşləndirildi. Ölkədə inqilabın ruhunun alovlanması Tayloru hakimiyyətdən gətirməyə məcbur edən hərbi səyətə çevrildi. 2003-cü il avqustun 1-də, uzun müddət

Qənirə Payet və ona adını yazan qadınlar

dilə tutulduqdan sonra, Taylor hakimiyyəti müavini Mozes Blahvil verdi. Yeni keçici hökumət və üşyançı dəstələr tarixi sülh konvensiyası imzaladılar; hökumətə yeni başçı təyin etmək üçün danışıqlar seçildi. Sirlifin namizədliliyi təklif olundu, ancaq sonda siyasi bitərəf təklifi Carlz Brayant seçildi. Sirlif, Hökumət İslahatlar Komissiyasının başçısı oldu. O, hökumətin keçid dövründə, 2005-ci il seçkilərini hazırlıq prosesində önemli rol oynadı. Lakin keçici hökumətin komissiyaaya qarşı mübarizəsindən narazı qalan Sirlif dövrün siyasi agosisi, çevrəsindəkilərin istəkləri fonunda elə bir daxili havaya girəndə ki, komissiya başçısı kimi işlər ona dar gəlirdi. Və bu da nəticələn xanım ictimai-siyasi xadimi öz vəzifəsindən imtina edərək prezidentlik uğrunda mübarizəyə başlamağa vadar etdi.

Siyasət ustası top ustasına qalib gəldi

Ellen Sirlif 2005-ci ilin noyabr ayında, 14 illik vətəndaş mühəribəsindən sonra keçirilən prezident seçkilərində iştirak etdi.

2005-ci il seçkilərində namizədliliyi sürərkən Ellen Consoni “aktiv”indəki “plyus”larla (şəhər, Harvard Universitetini qəbul etməsi, peşəkar əmək fəaliyyəti və s.) yanaşı, onun “özkeçmiş”inin “plyus” işarəli hissəsi də tənqid edilmədən yayınmadı. Bu da 1989-cu Tayloru dəstəkləmədən “tutalğa”lar ididi. Seçkiqabağı debatlar zamanı, seçicilərin rəğbətini qazanmış olan çalışan kişi namizədləri öz hərbiyle geridə qoyan Sirlif, -





“biz qadını ikinci ən yaxşı yox, ən yaxşı görmək istəyirik” - deyirdi. 4 oğul və 8 nəvəsi olan Sirlif prezidentliyinə həqiqi hissələri gətirərək müharibə zamanı ölkəyə vurulmuş yaralara məlhəm olaraq istədiyini bildirirdi. O, korrupsiya və səslərin hincə savaş açmağa hazır olduğunu təsdiq etdi.

22 namizədin iştirak etdiyi seçkilərdə ikinci turunda o, “kral” kimi anılan Sirlif futbolçuya mübarizə apardı (*Müşahidəçilər onun kişi rəqibinə qarşı iki qədər cəhətini - savadlı olması və qadınları sinə - vurgulayırdılar*). O, rəqibi - dənizçi nın ən ünlü futbol ulduzlarından biri - “Milan” və “Çelsi”nin formasını geyindirdi. Corc Uiyə qalib gəldi.

...Sirlifin təcrübəsi Uiyin təcrübəsi ilə ziddiyyət təşkil edirdi. Onun “özkeçmi”şində (artıq bəlli olduğu halda), BMT İnkışaf Fonduunun Afrika programlarının direktoru; Liberiya Hökumət İslahat Programının başçısı kimi önemli vəzifələr yatırıldı. Tərəfdəşlarının bəlli böyük məsələ ilə onu “Dəmir Ledi” adlandırmışdır. Sirlifin siyasi kimliyini, siyasetçiliyətiyəti özətləməkdə iddi. Uiyin nüfuzlərlə razılaşmamasına baxmayaraq, həmçinin böyük səs çoxluğu ilə qalib gəldi. İndi araşdırmalar yekunlaşana qədər seçkilərin nəticələri açıqlanmasa da artıq şəhərin yol yox idi: usta siyasi oyuncu pərvənənin top oyunçusunu məğlub etmişdi... Prezident seçkilərini müşahidə edən şəhərin


məstəqil, regional və beynəlxalq müşahidəçilər seçkilərin açıq, şəhərin adını yazan qadınlar

Afrikanın ilk qadın prezidentli ölkəsi: dünən, bu gün, sabah

Liberiya heç vaxt müstəmləkə olmayan Afrika ölkələrindən biridir. Lap öncələrdən o, müstəqil ülke olub. Liberiya yaranana qədər ən yerində Meşuardo adlanan burunda, XVIII yüzillikdə əsası qoymuş portuqal limanları var idi. Hər yerdə olduğu kimi, Ekvatoriyal Afrikada da əhalinin əsas məşğulliyətini müharibələr və qul alımı təşkil edirdi.

XIX əsrin əvvəllərində ABŞ-da bir qrup ağ dərili, “qaradərili problemi”ni həll etmək üçün “ABŞ Müstəmləkə Cəmiyyəti”的 qəbulunu qoydu. Onların fikrincə, həll yolu qaradəriliiləri Afrikaya qarşı tarmaqdan ibarət idi. 1820-ci ildə yüzə yaxın qara dərili və bir qrup ağ dərili Sierra-Lionda məskunlaşdırıldı. Daha sonra Cəmiyyətini qabilə başçılarından torpaq sahələri alaraq ABŞ-dan gəlmis qaradəriliiləri orada yerləşdirməyə başladı. Razılığa görə, ərazi ABŞ Müstəmləkə Cəmiyyəti tərəfindən idarə olunurdu.

Azad qaradəriliilərin məskunlaşdığı mərkəz - Monopolis (“Xristin şəhəri”) adlanmağa başladı. Daha sonra onun adı ABŞ Prezidenti Ceyms Monroe şəhərin şəhərinə Monroviyaya dəyişdirildi və ərazi özü “qaynaqlı “Liber” (Azad”) sözündən törəmədən qorunur. Liberiya adlandırıldı.





1847-ci ildə ABŞ Konstitusiyasının kalkası olan Liberia Konstitusiyası qəbul edildi. 1847-ci il, iyulun 26-da Liberia Respublikası adlanırdı. Yeni ölkə demək olar ki, hər tərəfindən tanındı.

Ölkədə əsas ixrac məhsulları dəmir filizi və təbii kauçuk hesab olunur. Bundan əlavə brilyant, qızılı, qəhvə, kakao və palma yağı da ixrac edilir.

Liberiya öz inkişafı boyunca ABŞ-ın fəal dəstək görüb (*Rəsmi koloniya olmaqda, o, Quzey Amerikanın xammal qəzəbəsi idi*). 1944-cü ildə hakimiyyəti ələ keçmiş lən prezident Uilyam Tabmen Allen köməyi ilə islahatlar keçirməyə başlayıb. Onlardan ən birincisi liberiyalılarla yaxın əhali arasında əlaqəni bərpa etmək məqsədi güdən “birləşdirmə siyasəti” tətbiq edildi. Ölkədə əsas idarəetmə üsulu qəbilələrinə əsaslanır. Liberiyada bu, çox aktual problem idi. Liberiyalılar əhalinin çox az, yalnız 6%-ni təşkil edirdilər, qalan 96% yənib qəbilələrdən (kpelle, bassa, qio, krahn) başqları) təşkil olunmuşdu.

Ancaq Tabmenin və onu 1971-ci ilin əvvəz edən davamçısı Tolbertin islahatları ölkədə sabitlik yaratmaq üçün kifayət etmədi. Yuxarıda toxunduğumuz kimi, 1980-ci il aprelin 12-də Liberiyada əsas qəbiləsindən olan Samuel Donun başğılığı ilə hərbi çevriliş oldu. Prezident Tolbert

öldürüldü və hakimiyyət özünə general rütbəsi verən Dounun idarəetməsi etdiyi Xalq Azadlıq Şurasına keçdi. Maraqlıdır ki, bu hadisənin bir il əvvəl serjant Do ABŞ-ın xüsusi təyinatlı hərbi hazırlıqlarda yarımlı il təlim keçmiş və əla xarakteristika almışdı.


Çevrilişin beynəlxalq ictimaiyyət tərəfindən qınaq obyektinə çevriləsinə baxmayaraq, ABŞ Do hakimiyyətinin legitimliyini təsdiq etdi. Bu, keçmiş serjantın ABŞ siyasetini fəal dəstəkləməsi və Prezident Reyqana rəğbətini açıqlaması ilə əlaqədar idi.

Ölkəyə Amerikanın iqtisadi yardımı daha da artdı. Eyni zamanda, qrupsiyanın miqyası və Do rejiminə qarşı çıxanların siyasi cəhətənin toqib olunması da artdı. Buna iqtisadiyyatın ümumi vəziyyətinin düşməsi də əlavə olunmaqdır idı...

1985-ci ilin oktyabrında Liberia rəsmi olaraq hərbi idarəetməsi imtina etdi. Prezident seçkilərində yenə də baş çavuşkən general “olan” Do qələbə çaldı. 1980-ci illərin sonunda və soyuq mühanətin başa çatması ilə əlaqədar ABŞ-ın keçmiş baş çavuşa qəzəbi tətbiq edildi və Liberiyaya yardımın həcmi azaltdı. Bu da əhalinin narağının daha da artmasına səbəb oldu. 1989-cu il dekabrı 24-də Do keçmiş məsləhətçisi Carlz Taylor Nimba qraflığında Prezidentə qızılı üşyan qaldırdı. Ölkədə vətəndaş mübahisəsi başladı. 1990-ci ilin ortalarında Liberia siyasi partiyaların böyük hissəsini üşyançılar idarəetməyə başladılar. Həmin ilin sentyabrında idarəəsir götürüldü və öldürüldü.

Bütün Afrikada olduğu kimi, vətəndaş idarəəsibəsi Liberiyada da etnik konfliktən etkiliydi. O, 1990-ci illərin ortalarına qədər idarəəs etdi. 1996-ci ildə sülh sazişi imzalandı və nəticədə 1997-ci ildə demokratik seçkilər keçirildi.

Taylorun partiyası parlamentdə yerlərinin əsasını tutdu, onun özü isə Prezident oldu. Ancaq Taylorun ölkədə tətbiq etdiyi rejim, hərbi qüvvələrinə görə Do rejimini geridə qoyur-





3 A



3



2 A



1 A

1

Onun zamanı geldi...

2005-ci il noyabrın 25-də Ellen Johnson Sirleaf ölkənin növbəti Prezidenti elan edildi. Onun 2006-cı ilin yanварında təşkil olunan vətəndaşlıq təşkilatının başçısı olmuş andiçmə törəninə Qana, Nigéria

du. Bu 1999-cu ildə yeni bir prezidentin seçilmesi yana səbəb oldu. 2003-cü ilin iyul ayında Taylor ABŞ-ın təsiri altında hakimiyyətdən imtina etdi və Nijeriyaya qaçırdı.

Hakimiyyət sahibkar və din xadim olan Cyud Brayantın idarə etdiyi müvəqqəti hökumətin əlinə keçdi. Ölkənin BMT-nin sülhməramlı qüvvələri yeridildi. 2005-ci ilin oktyabrında ölkədə seçkilər təyin edildi.

Vətəndaş mühəribəsi Liberiyada iqtisadiyyatın, xüsusilə də Monroviyada idarə strukturun dağılmasına gətirib çıxardı.

Qəhrəmanımız Ellen Conson prezyident seçkilərinə qatılarkən Liberiyada ən yası həyat hələ də ağır olaraq qalırıldı. Olağanüstü kədə vətəndaş mühəribəsinin başa çatmasına baxmayaraq (bir çox üsyancı dətələri hərbi hücumlardan imtina etdiklərə də) silahlarını təhvil verməyənlər təkcə cüd idi. Beləliklə də, yeni prezidentin onun qurduğu hökumətin qarşısında qarşılıklı məsələ təkcə dağılmış iqtisadiyyatın bərpa etmək deyil, həmçinin ölkədə əməkbitliyi təmin etmək olacaqdı...



İngilistlər, Sierra-Lion və CAR-nın prezidentləri ilə yanaşı, ABŞ-in səfiri katibi Kondoliza Rays və bu ölkənin o zamankı birinci xanımı Laura Buş da qatılmışdılar.

Bu ölkə və şəxs isimləri özlüyündə ifadə etməkdə idi: Xanım prezident! Biz səni tanıyırıq, səninlə əməkdaşlıq etmək isteyir və sizin yeni Liberia siyasətinə inanırıq!

Şəhərin əsaslı əhalisi tərəfindən qəbul edilmiş, suqurasiya törənindəki çıxışında xanım prezident özünəməxsus

deyirdi: ***"Mən bilirəm ki, sizin dəyişiklik səsidir. Və biz başa çatırıq ki, bu dəyişiklik, sadəcə, dəyişiklik xatırınə həyata keçirilməyib. Biz dəyişikliklərə dəvət edirik ki, bu dəyişikliklər təkcə, dəyişmək naminə deyil, keçirilmək olaqəni tamamilə kəsmək naminə deyil. Biz qətiyyətli addımlar atmaq istəyirik ki, on illərlə bizim inkişafimizə əməkdaşlığı olan problemlərdən yaxa qurtara bilərik. Onları həll edə bilək."***





Gələcəyə baxan Prezident

Liberiya xanım prezidenti, 2006 il martın 15-də ABŞ Konqresində müraciətdə Liberiyanın Afrikaya və qadın yaya örnək ola biləcək səviyyəyə məsi üçün yardım (dəstək) istədi. O nək olma istəyi ilə bu gün də qox səylərlə çalışır və uğurlara imza atır.

2007-ci il iyulun 26-da o, "Liberiya 160 yaşında: Gələcəyə Baxış" adlı sənəda ölkəsinin dövlət müstəqilliyinin 160-ci il dönümünü qeyd etdi. Törəndə nüfusun 50% qadın olması və qadın siyasi etməyi isə 25 yaşlı gənc feal aktivist Ueksə tapşırıdı. Gənc Kimi çox uğurla işləyər, xış edərək hökuməti təhsil və sahələrinin prioritet məsələyə çevirməyə çağırırdı. Bu planlı çağırış planlı daşıçıları doğurdu və cəmi bir neçə gün sonra Ellen Sirrif ibtidai məktəbləri pərvənə və məcburi etdi.

Sirlif Qadın Dünya Liderləri sənədinin üzvüdür (*Bəlli olduğu kimi, qadınlar və ədalətli inkişaf üçün vacibdir*). Bir çox məsələlər üzərində kollektiv hərəkəti, qadın siyasi təsdiq, qadın liderləri səfərbərliyə almayı, yaşlı daşıyan Şura, keçmiş və hazır olan prezidentlərin və baş nazirlorunun Beynəlxalq şəbəkəsidir). O, Şura üzvü idarəətində öz təşəbbüskarlığı və çalışqanlığını seçilir. Ruanda soyqırımıni arayışında üçün 1999-cu ildə təyin olunmuş



biri, UNİFEM tərəfindən münaqişələrin qadınlar üzərində tətbiq olunduğu və qadınların sülh yaradıcılığında rolunu müəyyənləşdirmək üçün təyin olunmuş iki beynəlxalq ekspertdən biri olub. Liberiya xanım prezidenti Açıq Cəmiyyət Təşəbbüsünün Qərbi Afrika üzrə idarəətçi və Qana İnzibati İdarəetmə İnstitutunun professoru olub.

O, bir çox ödüllərə, o cümlədən Vətəndaş Hüquqları Muzeyi ödülü (2007), ABŞ-ın ən yüksək mülki ödülü olan Azadlıq Medalı (2007); "Aclığa son qoyulmasına görə Afrika Ödülü" (2006); Beynəlxalq Respublikaçılar İnstitutunun "Azadlıq" Ödülü (2006); "Dəniz Rokfeller" Liderliyə Körpü Ödülü (2006); "Franklin Ruzvelt" Liderliyə Körpü Ödülü (1998), Toqonun kommander de l'Ordre du Mono ödülü (1996); Ralf Bunç Beynəlxalq Liderlik Ödülü (1995) və "Afrika Ulduzu" Böyük Komandiri Ödülü (1980) layiq görülmüşdür. Xanım dövlət xadimi həmçinin, Minnesota Universitetinin (2009); Braun University-nın (2008); Indiana Blumington Universitetinin (2008) və digər bir sıra elm-təhsil ocaqlarının Fəxri doktoru (2008) adını almışdır.





*Qənirə Pasdžayeva
Qənirə adını yazan qadınlar*



3 A
3 B
3 C
3 D



2 A
2 B
2 C
2 D



1 A
1 B
1 C
1 D



Futbol yaraları sağaltmağa kömək edir

Liberiyanın ən təcrid olunmuş qruplarından olan əl və ayaqları amputasiyolmuş şəxslərin futbolla məşğul olması onlara ümidi verir və mənəvi yüngüləyi

Doğrudur, adların, ödüllerin, məhz hansı xidmətlərə görə

rildiyi sual doğurmur, ancaq ünlü İngiliz nəşrl Herald Tribune dən gətirəcəydi. Sitatdan sonra Liberiyanın da daxil olduğu coğrafi məkanın durumu, deməli, duruma münasibət və münasib xidmətlər də daha böyük ölçüdə aydınlaşdırır. Qəzet yazarı: **"1990-ci ildən 2009-cu ilə kimi 23 Afrika ölkəsi, onlara 10 milyard ABŞ dollarına (!) başa çəkən silahlı münaqişələrdə iştirak etmişlər"**. Xanım Ellen Conson qazete müsahibəsində demişdir: **"Məsləhətli rəbdə istifadə olunan bu məbləğ Afrika qitəsində QIÇS xəstəlikləri ya da təhsil problemlərini, su təchizatını, o cümlədən vərəm və mənşəti, Afrika xəstəliklərinin profilaktik təhlükəsini təmin etmək olardı. Məsləklərə yol salmaq, məktəb və xəstəlikləri təkmək olardı."** Qəzet bunları yazarın belə bir nəticə çıxarıır: əgər müharibə olmasaydı, Afrika **"ən geridə qalmış və tə yox, çiçəklənən bir qitə olardı."**



yaratır, başqa sözlə, mərhəmət hissini ölüzidir...

Ancaq Prezident Sirrif komandanın ən fəal azarkeşlərindəndir. O, ondanın yarışlara getməsini maliyyə cəhətdən dəstəkləyir və çılçıllarında onların uğurlarından danışır.

Xanım Sirlifin prezident komandanının həlledici məsləhətində məhz ünlü futbolçuya yarışması (və ona qızılı gəlməsi) faktının bu məsləhətə necə yer aldığıనı mösək də, onun istənilənlə, istərsə də digər məsləhət mümkin üsul və vəzifədən istifadə etməsi vətəndaş barışığını, dincinət, əhalidə gələcəyə qarşı kimi nəcib duyğularını təbliğ etməyə çalışdığını təsdiq o qədər çətin de-

gətirir. Bu gənc adamlardan çoxu silahlı münaqişələrin qurbanlarıdır. Onların çoxu hətta silahlı qruplaşmaların iştirakçıları olub ki, bu da ictimaiyyət tərəfindən onlara qarşı mənfi





Həqiqət və Barışlıq Yolunda...

O, həyata keçirdiyi bədən işlərlə dünyanın diqqətini özünə cəlb edən bir liderdir. Media ona elə medianın tərəfindən verilmiş “**LİDER**” adını tez-tez işlədir. Lideri Liberiya Prezidenti 2005-ci ildən ölkədə 20 ildən çox davam etdirir.

edən mülki münaqişənin araşdırılması və “milli sülhün, təhlükəsizlik, barışın, birliyin və barışığın təbliğ olunması üçün” Həqiqət və Barışlıq Komissiyası yaratıldı (*Komissiyanın sonuncu hesabatı 2009-cu il iyulunda təqdim olunmuş və www.trcofliberia.org veb-səhifəsi ilə yerləşdirilmişdir*).

O, Komissiyanın hesabatından sonra açıqlama ilə çıxış edərək, vaxtile Tayloru dəsteklədiyi üçün Liberiya xalqından üzr istədi və bildirdi ki, Taylorun əsl məqsədləri ortaya çıxdıqdan sonra ölkədə ona qarşı Sirlif qədər güclü rəqib olmayıb. O, sözün əsl mənasında, bir **LİDER**, **DIR**. Hətta zamanında hansısa bir yanlış sayıla biləcək qərarına görə xalqından üzr istəməyi bacaran bir **LİDER**, bir **QADINDIR**. Xalqının və dövlətinin yaşadığı əziyyətlərdən, faciələrdən çıxarıraq onu işıqlı bir yola apara bilən **LİDER**. Dövlətində və bütün Afrika qitəsində insanların sabah ümidi baxa bilməsi üçün yorulmadan çalışın, **fədakar bir qadın, əsl Lider...**

Gro Harlem Brundtland

**Sığaretin və mobil telefonun düşməni,
insanın dostu, inadkar qadın**



■ O, həkim, siyasetçi, diplomat; həbelə, dayanıqlı və ictimai səhiyyə üzrə beynəlxalq liderdir.

■ O, Norveçin Baş naziri olaraq adını dünya TARİXINə yazdı. Uğurlu fəaliyyətinə rə 3 dəfə ölkəsinin Baş nazır olmaq şərəfinə nail olub.

O, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru kimi vəzifədə uğurlu çalışmaları ilə beynəlxalq ictimaiyyətin hörməti qazanıb.

■ O, BMT-nin Baş katibi Ban Ki Munun iqlim dəyişikliyi bağlı xüsusi elçisi olaraq dünya üçün çox vacib bir sahədə fəaliyyət göstərir.

O, 2008-ci ildə Tomas Cefferson Fondunun Memarlıq üzrə lünləri layiq görürlüb.

Bu qadın Norveçin görkəmli dövlət xadimi, ətraf mühit və sağlamlığı ilə bağlı beynəlxalq miqyasda böyük işlər görən, dünya TARİXİNƏ yazmış, ünlü ictimai-siyasi xadim, görkəmli LIDER olan Qro Harlem Brundtlanddır (Gro Harlem Brundtland).

■ Onun siyasi uğurları həyat yoldaşı Arne Olav Brundtlandın tabanında öz əksini tapır - "Qru ilə Evli" və "Hələ də Qru ilə evli". Birinin öz həyat yoldaşının uğurları barədə, özü də fəxrlə, məhəbbətlə, səmimiyyətlə kitab yazmasına ilk dəfə idarə gəlirdim. Onun bu addımı hörmətə, alqışa layiq bir addım oldu. Arne Olav Brundtlandı tanımadan ona böyük hörmətim yaranırdı. Hər kəsə oxumağı böyük məmənuniyyətlə məsləhət görəndi. Özəlliliklə, kişilərə və gənc oğlanlara... Örnək götürüləsi çox var. Birinin öz həyat yoldaşının, xanımının həyatda uğurlar qazanması üçün hər zaman onun yanında olması, ona təkləməsinin nə qədər önemli və gözəl olmasının bir örnəyi idarəne Olav Brundtland və adını çəkdiyimiz kitabları... Üstəlik, hər kəs Qro Brundtlandın keçdiyi yolu, uğurları gedən keşməkən insan kimi, həyat yoldaşı kimi keyfiyyətlərini Arne Olav Brundtland kimi bilə bilməzdi. Kitabların daha da maraqlı olduğunu, onun Qro Brundtlandın həyatını paylaştığı, onun

şərincə, baxış və arzularını daha çox bilən insan tərəfindən yazılmışdır.

■ Qro Harlem Brundtland Norveçin paytaxtı Oslo'da 1939-cu il aprelində Norveç həkimi, siyasi xadim, Norveç Əmək Partiyasının üzvü Marmunda Harlemin ailəsində dünyaya göz açıb. Anası İsveç kökli idi.

■ Qro Harlem Brundtland ağıllı, diribaş, fəal olması ilə elə uşaqlıqdan ətrafdakıların diqqətini cəlb etməyə başlamışdı. O, atasından sir sırasına möziyyətləri, o cümlədən, siyasi fəallıq, çevik qərar qəbul etmə xüsusiyyətini götürmüdü. O, Norveç Əmək Partiyasının Uşaq Hərəkatına qoşulanda cəmi 7 yaşı var idi. (Və ilər sonra həmin partiyadan lideri olaraq partiyaya 3 seçki boyu uğur qazandırdı!)

■ Xanım Brundtlandın ilk karyera seçimi ekolojiya üzrə mütəxəssis, nə də siyasetçi olmaq istiqamətində idi. Sadəcə, stasi kimli həkim olmaq istəyirdi. Ailəsi ABŞ-a köçəndə Qronun 10 yaşı vardı. Atası burada Rockefeller ödülünlə layiq görülmüşdü. O, necə deyərlər, qonaq-qarabaş, sayılı seçilən bir ailənin övladı olaraq söyleməkdə idi. Burada yeni insanlarla, yeni düləbaxışları ilə, ümumən dünya tanış olurdı. Və beləcə, beynəlmiləllik toplumları Qro Brundtlandın fikir düşüncələrinə hələ gənc yaşlarından asıldı...

■ Xanım Qro 1960-ci ildə Arne Olav Brundtlandla əla həyatı qurur (Bu evlilikdən onların 4 övlad dünyaya gəlib). 1963-cü ildə "Təbabət həkimi" ixtisası Oslo Universitetini bitirir, 1965-ci ildə isə Qro Harvard Universitetində icmanın səhiyyə üzrə magistr dərəcəsi alır.



Gro Brundtland

"We are individuals who are speaking without any outside pressures. In that context we can create the potential for change." [Read more](#)



- Uşaqlıqda onda əmələ gələn beynəlmiləclilik ideyaları, zamanla gənc ana olan Qronun Harvard Universitetində təhsil illərdə daha da inkişaf etdi. Burada doktor Brundtlandın sahərədə görüşləri tibb sahəsinin sərhədlərini də keçərək, ətraf mühit və insan inkişafı sahələrini əhatə etməyə başladı.
- Osloya qayidian doktor Brundtland 1965-ci ildən etibarən Növbəti Nazirliyində işləməyə başlayır. 1966-ci ildən 1969-cu ilə qədər Norveç Səhiyyə İdarəsində həkim, bundan sonra isə Oslonun ən böyük məktəblərinə sahələrinə sağlıq xidmətində həkim kimi çalışır.
- O, burada uşaqların sağlamlıq məsələləri, o cümlədən, bu gün dünyada çox aktual bir məsələ olan ana südü ilə qidalanma, və çəngin qarşısının alınması və digər xəstəliklər üzərində işləməyə başlayır.
- Xanım Brundtland, eyni zamanda, həm öz ailəsinin qayğısına, həm də Norveçin dünyada təmsil edirdi. O, 1974-79-cu illərdə artıq ətraf mühit üzrə nazir kimi çox vacib və məsuliyyətli bir işi siyanı da həyatı keçirirdi. 1981-ci ildə isə o, Norveçin ilk (və hələk yeganə) qadın Baş naziri olaraq adını dünya TARİXinə yasmışdır.
- O, Baş nazirlik vəzifəsini ilk dəfə 1981-ci ilin fevralından oktyabrına qədər icra etdi. Ölkəsində bu vəzifəyə təyin edilən ən gənc insan idi. Brundtland sonralar daha iki dəfə - 1986-ci il mayın 9-dan 1989-cu ilin oktyabr ayına (Bu kabinet beynəlxalq miqyasda qadın nazirlərin faiz çoxluğuna görə məşhur idi. Ümumilikdə 18 nazirin 8-i qadın idi!) və 3 noyabr 1990-ci ildən 25 oktyabr 1996-ci ilə qədər Norveçin Baş naziri olaraq uğurlu fəaliyyət göstərir. Baş



nazir kimi uğurlu fəaliyyəti norveçlilər tərəfindən yüksək qiymətləndirildiyi üçün ona düz 3 dəfə ölkənin baş nazirliyini etibar etdirir və heç zaman peşman olmadılar! Qro Brundtlandın ən böyük idmətlərindən biri də onun fəaliyyəti dövründə ölkəsində gender barabərliyi istiqamətində, qadınların ictimai-siyasi həyatda, dövlətin idarə olunmasında rolunun artması istiqamətində ciddi uğurların olda edilməsi idi! Norveç bu sahədə dünyada ən yaxşı vəziyyəti olduğu ölkələrin ön sıralarında gəlir!

- 1994-cü ildə xanım Brundtland Axen şəhərində Şarlemanj ödülüne layiq görülür! Elə həmin il o, Avropa Birliyinin birləşməsinə verdiyi töhfəyə görə Böyük Karl adına mükafata layiq görülür!
- Baş nazir olmasına baxmayaraq, Qro Brundtland 1992-ci ildə Norveç Əmək Partiyasının sədri vəzifəsindən istefaya vermişdi. 1996-ci ildə isə Baş nazirlikdən istefaya verərək, Norveç siyasetindən uzaqlaşır. Qro Brundtland ölkəsinin Avropa Birliyinə üzv olması üçün çox çalışırdı. Ətkodə keçirilən referendumda norveçlilər Avropa Birliyi üzvlüyünə "YOX" deyən zaman Brundtland istefə verdi və beynəlxalq səviyyədə fəaliyyətə başladı. Qro Brundtlandın bu sahədə artıq böyük bir təcrübəsi vardı, dönyanın isə bu istiqamətdə onun daha geniş fəaliyyətinə...
- Qro Brundtland hələ 1983-cü ildə həmin vaxt BMT-nin Baş katibi olan Xavier Peres Selların dəvəti ilə Ətraf Mühit və İnkışaf üzrə Dünya Komissiyasının başını qoymuş və ona sədrlik etmişdi. Hər qədər komissiya öz şəffaflığı ilə dərqlənən geniş ictimai müzakirələrdə səyaniqli inkişafın konsepsiyasını işləmə-hazırlamaqla məşğul idi. Komissiya-





nın yaradılmasında və ona rəhbərlik edildi. Bu sində oynadığı danılmaz roluna görə çox vəziyyəti onu "Brundtland komissiyası" adlandırdı.

1987-ci ildə Komissiya həm də "Brundtland məruzəsi" kimi tanınan "Ümumi gələcəyimiz" məruzəsini dəstəkləmişdi. Məruzə "dayanaqlı inkişafın" optimal yollarının təqdim etməsinə həsr olunmuşdu.

- Xanım Brundtlandın rəhbərlik etdiyi komissiya tərəfindən 1987-ci ildə siyasi gündəmə çıxarılan "dayanıqlı inkişaf" terminini yət baxımından hazırkı inkişafın heç bir "dayanıqlı", yəni sürətli gələcək vəd etmədiyi faktını üzə çıxarıır. Yer kürəsində bəşəriyyətin yaşam tərzində köklü dəyişikliklərin edilməsi sayəsində inkişaf, yəni insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına nəticələnəcək mökməkdir. "Artım hüdudları" anlamını irəli sürmüş dənizçi şöhrətli Roma klubunun ekspertləri hazırlıq programını, ekoloji böhran da daxil olmaqla, bəşəriyyətin böhranı kimi xarakterizə edirlər. Hansı inkişafın dayanıqlı olduğunu anlamaq üçün heç olmamış insanların bir hissəsinin sxematik təsvirindən başlayaraq, inkişafın lazımdır. Bəşəriyyətin gələcək taleyi insanların qarşısının alınmasından asılıdır.
- Bu komissiya 1992-ci ildə Yer Sammitinin keçirilməsində və BMT-nin "XXI yüzilin gündəni" programında aktiv iştirak edir.



Çevrəmizdəki təxribat: "çox pis diqqətsizlik göstərildi"

Bu bölümündə ətraf mühitdə baş verən təxribatın tərəqqiini təcətinləşdiriyi; həm bu gün, həm də yaxın gələcəkdə bəşəriyyəti necə təhdid etdiyi təhlil edilməkdədir. 1987-ci ildə komissiya rəhbərlik etmiş olan sabiq Norveç Prezidenti Qro Brundtland, 1995-ci ildə bunları yazmışdı: "İnsanların qadınlar

əmək məsələləri, qaynaqların isbatlanmış istifadəsi və ətraf mühitin korrodəsi üzündən, ödənməsi lazım olan acı bədəl, yolverilməz şəhərə nəzərdən qaçırlı".

1998-ci ilin mayında xanım Brundtland Ümumdünya Səhiyyə Təşkilatının direktoru seçilir! O, bu vəzifəni qəbul etdiyi Dünya Səhiyyə Assambleyasındaki çıxışında deyir: "Bizim əsas missiyamızdır? Mən təşkilatın rolunu, dünyada insanların sağlamlığının yaxşılaşdırılmasında mənəvi səs və texniki lider kimi görürəm. İnsanları çəkdiyi əziyyətlərdən qurtarmaya üçün məsləhətlər verməyə hazır və qadir görürəm. Bizim missiyamızı ölkələrdə xəstəliklərlə mübarizə etmə və hamı üçün bərabər səhiyyə sistemi yaradılmasında görürəm".



Mənəvi iqlimdən ətraf mühit iqliminə...

O, Cefri Sachsin başçılığı ilə makroiqtisadiyyat və səhiyyə üzrə komissiya təşkilatının yeni üfüqlər açır və zoraklılığı ictimai səhiyyənin ən böyük problemi adlandırdı. Ümumdünya Səhiyyə Təşkilatının sədri fəaliyyətə başladığı gündən xanım Brundtland siqaret çəkilməsinə qarşı amanlı müharibə elan edir. Onun fikrincə, cənubda tütünə olan münasibəti dəyişdirən, siqaret çəkənləri xəstə hesab etmək, siqaret işə dərmanla bir tutmaq və onu ciddi həkimin verdiyi resept əsasında mələklərə satmaq və yalnız ona xüsusi eh-



tiyacı olan insanlara vermək lazımdır. Daxil yada bu cür yanaşma birmənalı qarşılıqları da. Amma ortada acı reallıqlar var idi.

20 ildən sonra sıqaret çəkilməsi hər hallarına gətirən əsas səbəb olacaq. Hər tütün hər il milyonlarla insanın həyatına qoyur, 2030-cu ilə isə... alimlərin gözlədiyi qənaətə görə, bu rəqəm hətta 12 milyon keçəcək(!).

Məhz buna görə də sıqaretin qədər düşməni olan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru xanım Qro Harlem Brundtland qollarını çırmalayaraq,

qarşı Ümumdünya Çərçivə Konvensiyası layihəsinin işlənilməz zırlanmasına başlayır. Və nəhayət, 2003-cü ildə konvensiyaya yekun mətni ÜST-yə üzv ölkələr tərəfindən imzalanmağa başlanıb. Bu böyük xidmətin həyata keçirilməsində onun misilsiz mətləri var idi. Onun liderliyi altında Ümumdünya Səhiyyə Təşkilatı işə götürmə zamanı tütün istifadəsindən imtinani təlob etdi. İlk iş yerlərindən birinə çevrilir!



Öncə sıqaretdə, sonra mobil telefon'a qarşı

2003-cü ildə Ümumdünya Səhiyyə Təşkilatında bir çoxlarının da xəbəri olmayan bir mobil telefon böhrəni yaşandı. ÜST-nin ölkəməz məzunu, Norveçli rəhbər Qro Harlem Brundtland təşkilatın iş otağında mobil telefondan istifadəni yasaqladı. Cib telefonuna insan sağlığımıza ciddi zərər olduğunu qeyd edən Brundtland özü onunla temaslarını kifayət qədər qoldı. Ofisin çevrəsinə otağa girənlərin telefonlarını qapatması yönündə xəbərlər da asıldı. Bir gün görüşə gələn təcilişlər dənışarkən, müsahibə vaxtı ağrıyinca “**Kiminsə telefonu açıqdır?**” deyə soruşdu və bəlli oldu ki, fotoqrafın telefonunu “**titrəsim**” rejiminə qoymuş...

Uzun müddətdir cib telefonu dalğalarını qalmadığı üçün otaqda bir cib telefonunun açıq olması belə ona təsir etmişdi. O, ÜST-nin cib telefonu təhlükəsi vəzusunda daha aktiv mövqə tutmasının olduğunu bildirirdi. Ancaq bu qaydılə getirməsindən 5 ay sonra vəziyyətə dənəndən oldu... Bu işin arxasında xanım Brundtlandın müavinlərindən biri, “**cib telefonu sənayesinin adamı**” və “**cib telefonları zərərsizdir**” kampaniyasının dünənki ən önəmli təmsilçisi olaraq tanınan Avstraliyalı Mixael Repaçolinin olduğu mal edildi. (Repaçoli, 3 il sonra tətromaqnit mənşəli dalğaların zərərləri bağlı aparılan və “zərərsizdir” nəticə-





tirildiyini, onun da cib telefonu şirkətlərinin maraqları yönündə rəkət etdiyi irəli sürüldü.

Qro Brundtlandın fikirləri və xəbərdarlıqları özünü ciddi doğrultdu. Cib telefonları doğurdan da zərərsiz deyil və onun orqanizminə kifayət qədər zərərləri var. Brundtland bir vəzifə maqla yanaşı, həm də yaxşı həkim idi və onun dediklərini inşa etməyi daha çox dərk etməyə başlayıb! (*O üzdən də insanlar cib telefonlarından necə istifadə edilməsi, nə qədər istifadə edilməsi, onun sandan nə qədər kənardə saxlanılmasının vacibliyi, kiçik uşaqlar üçün cib telefonundan istifadənin zərərli olması barədə az daha geniş məlumatlar əldə etsələr, daha yaxşı olar.*)

Vərəmlə mübarizəyə çağırın

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST/WHO) sədri Qro Brundtland Dünya Bankının (WB) mərkəzi müdürü James Wolfson birlikdə dünyaya müraciətə xəstəliyinin aradan qaldırılmas-

sinə gəlinən çalışmadə cib telefonu səbəbindən pul (rüşvət) aldığı ortaya çıxınca ÜST-dəki vəzifəsində ayrılmış məcburiyyətində qaldı.) ÜST idarə heyətini inandıraraq, direktorun guya dəli olduğunu səbəbindən vəzifədən alınmasını təklif edən Rapaçoli haqqında Amerikalı “insanlığa qarşı işlətdiyi suçlar səbahət” cinayət işi qaldırıldı (2008). Şikayət işində faşist hekimi Joseph Mengeleyə həsr olunmuş zədilən Repaçolinin tibb təhsili almış bir adam olmamasına rəğmən ÜST-də cib telefonları ilə bağlı ilk çalışmanın başına getirildiyini, onun da cib telefonu şirkətlərinin maraqları yönündə rəkət etdiyi irəli sürüldü.



mövcud üsulların, dərmanların yayınlaşdırılmasına çağırış etdi.

Brundtland bəyan etdi ki, vərəmlə mübarizədə davamlı, qalıcı irəliləməyə qarşı təcili ehtiyacın olduğu, çalışmaların çox ləng getdiyi müəyyənləşdirilib. Dünyada vərəm dən hər il iki milyon insanın öldüyü qeyd edilən müraciətə görə, vərəmə yoluxması halları Afrika və keçmiş SSRİ ölkələrində

də artmaqdə davam edir. Vərəm yoxluq və sosial pozğunluqla canlanır; obesət, HİV/AİDS xəstəliyinin də ya də dostu sayılır.

Bu öldürücüyə qarşı tibbin əlində “DOTS” adıyla bilinən təsirli bir silah var. Bu müalicə dərmanlar və təməl səhiyyə idmətlərinin istifadəsi ilə altı ayda 10 gün (ya da daha az) vəsaitə başa gəlir. Miqyasında 1993-cü ildən bəri 10 ilin vərəm xəstəsi uğurla müalicə edildi, 90 faizindən çoxu inkişaf etməkdən ölkələrdəydi. Cəmi 155 ölkə “DOTS” programını qəbul etdi. Çin və Hindistan məbəd müraciətə qeyd edilməyə layiq olmuş gösterdi. O cümlədən, Peru və ənənə kimi ölkələr də vərəmə tutulmuş ölkələrin müəyyənləşdirilməsi və müalicədə ciddi addimlar atdı. Dünyada bu ölkələrin sürətlənməsində, təbii ki, Ümumdünya Səhiyyə Təşkilatının uğurlu işi Qro Brundtlandın beynəlxalq səviyyədə apardığı böyük kampaniyalar, təbliğat işləri, hökumətlər və beynəlxalq təşkilatlarla işi də misilsiz rol oynadı.



2003-cü ildə "Scientific American" jurnalı xanım Brundtland dünya miqyasında atipik pnevmoniyaya (SARS) qarşı mübarizəyə yönəlmış qüvvələri tez bir zamanda səfərbər etməsinə görə İngiliscə yasi Lideri elan edir!

21 iyul 2003-cü ildə xanım Brundtland Ümumdünya Səhər Təşkilatının Baş direktoru səlahiyyətlərini **Jonq-Buk Liyo** və

2004-cü ildə ünlü Britaniya qəzeti "Faynəşl Tayms" Brundı Avropada son 25 ildə Papa II İohan Pavel, Mixail Qorbaçov Margaret Təcərdən sonra 4-cü ən nüfuzlu adam elan etdi!

Ümumdünya Səhiyyə Təşkilatının direktoru vəzifəsindən
dikdən sonra Brundtland həyat yoldaşı ilə birlikdə Parisə köçüb

neçə il sonra isə Norveçə qayıdırılar və 20
ildə Dünyanın Görkəmli Xadimləri Qrup
üzvü kimi BMT-nin Ticarət və İnkışaf
Konfransının gedisatını müşahidə edir.

Qro Brundtland dünya miqyaslı problemlər həll etməyə çalışan və Nelson Mandela, C. Karter, Kofi Annan, Meri Robinson və b. hörmətli dünya liderlərinin daxil olduğu



(“Ağsaqqalı qrupunun dür. Qrupun fələrini Məscid belə izah “Bu qrup məli olan lən tədbir azad şəkildə sarətlə, açıq şə bilir. Həmçinin biz qorucuların hökm sürdürülmə raitin aradan çıxılmasının




naqışının olduğu yerlərdə barışığın əldə edilməsinə, inamsızlığın olduğu yerlərdə isə ümidin yaranmasına yardım edəcəyik”.

2007-ci ilin ayında BMT-nin Baş katibi Ban Ki Mun Brundtlandı (Çilinin keçmiş Prezidenti Rikardo Laqos və Güney Koreyanın keçmiş Baş naziri Han Senunq Soo ilə birlikdə) iqlim də-






Qro Harlem Brundtland. Bu adı artıq dünya heç zaman unutmayacaq! Çünkü onun sahibi bəşəriyyət üçün fədakar əməlləri və çalışmaları ilə adını **TARIXƏ** yazmış bir **QADINDIR!**



Vanqari Muta Maathai


**Səhralıqdan
«YAŞIL DÜNYA»ya,
yaxud
Keniyadan dünyaya**



Nəcib əməllər sahibi olan ünlü qaradərili “Nobel”çı

O, dayanıqlı inkişaf, demokratiya və sülh işinə böyük töhfələr verməklə, məhz bu səbəbdən Nobel ödülünləri layiq görülməklə və bu ödülü alan ilk afrikalı qadın olmaqla (ömrü boyu daha neçə dəfə “ilk qadın” ünvanı almaqla) adını Tarixə yazdı!

- 1984: “Right Livelihood” mükafatına
- 1986: “Better World Society” ödülünləri
- 1987: “Global 500 Roll of Honour” mükafatına
- 1991: Goldman Ətraf Mühit ödülünləri (Goldman Environmental Prize)
- 1993: Edinburq medalına (Edinburgh Medal, for “Outstanding contribution to Humanity through Science”)
- 1993: Ceyn Addams Liderlik ödülünləri (Cane Addams Leadership Award)
- 1994: Qızıl Ümid ödülünləri (The Golden Ark)



- 2001: Cul yetta Holister ödülünləri (Culiet Hollister Award)
- 2003: Vanqo (WANGO - ətraf mühit qoruma) ödülünləri
- 2003: Beynəlxalq Ətraf Mühit mükafatı (Global Environment Award, World Association of Non-Governmental Organizations)
- 2004: J. Sterling Morton mükafatı (Sterling Morton Award)
- 2004: Petra Kelli ödülünləri (Petra Prize)
- 2004: Sofi ödülünləri (Sophie Prize)

■ 2007: Dünya Vətəndaşı Mükafatı (World Citizenship Award)

■ 2007: İndira Qandi ödülünləri (Indira Gandhi Prize) layiq görülmüş bu qadın Keniyalı siyasetçi, ünlü iqtisadi-siyasi xadim, bütün dünyada tanınmış bir şəxsiyyət **Vanqari Maathai** staldır!



Vanqari Muta Maathai (Wangari Muta Maathai) 1940-ci il, aprelin 1日 Keniyanın Nyeri şəhərində yaya gəlib. O, Şərqi və Mərkəzi Asiya doktor adı almış ilk qadın. İlk elmi dərəcəsini 1964-cü ildə əyalətinin Atçison şəhərinin Sent Kolastika Kollecində biologiya üzrə alan Vanqari bundan sonra 1966-ci ildə Pitsburq Universitetində növbəti elmi dərəcəyə yiyələdi. Filsəfə doktoru elmi dərəcəsini isə 1971-ci ildə Nairobi Universitetindən alıb.

Xanım Maathai baytarlıq anatomiyası müəllimi olduğu Nairobi Universitetində və Almaniyada tədqiqatlar aparıb. 1976 və 1977-ci illərdə Baytarlıq Anatomiyası fakültəsində müdürü və professor yardımcısı olmaqla, bu sahədə iki səviyyəni əldə etmiş ilk qadın olduğunu da deməli.

Vanqari Maathai 1976-ci ildən 1987-ci ilədək Keniya Qadaş Surasının aktiv üzvü kimi çalışmış və 1981-87-ci illərə kəmin şuraya rəhbərlik etmişdir.



O, qlobal səviyyədə düşünür, lokal səviyyədə hərəkət edirdi

Məhz Keniya Qadınlar Şurasıında çalışdığı illərdə o, ağac məsi təşəbbüsü ilə çıkış etdi. Yəqin, ilk baxışdan “ağac əkmə böyük işdir?” deyə düşünənlər ola bilər. Mən bəri başdan deyə faktları oxuduqca da görəcəksiniz, xanım Maathai, inkişaf (deyək), dialektikanın “sadədən - mürəkkəbə” (yaxud “ibtidaiyyə - aliyyə”) kateqoriyası üzrə yanaşib və parlaq nəticələr onun fəaliyyətinin doğruluğunu göstərir. Ağac əkinini ilə başlayan sadə çalğınin yüksək nəticələrə, anadolular demiş, “xunc rəqəmlər”ə (söñün müsbət anlaşımda) gətirib çıxardı, habelə yalnız ekoloji sahəsində deyil, ümumən, bir sıra ösən sahələrdə canlanma yaratdı... Ağaclarla başlayan “yaşıl addım” Afrika qadınının oturduğu sükunəti sindirmasına rəvac verdi; yeni ösən yalar doğurdu, təşəbbüskarlığı, işgüzarlığı artırıldı; doğru yolda yürüyənlərin sıraları genişləndirdi.

Ağac əkilməsi kampanyası iki mövcud həm ətraf mühitin qorunması, həm qadınların həyat keyfiyyətinin yüksəldiləsi üçün güdürdü. 1976-ci ildən etibarən bu kampan-



ı hərəkətini quraraq, qadınlar kütləvi hərəkətə çevirdi. Yaşıl Qurşaq Hərəkatına rəhbərlik edən Vanqari Maathainin təşəbbüsü ilə, qadınlar fermalarda, kilsə və məktəb binçalarında 20 milyondan çox ağac əkiliyələr. 1986-ci ildə Vanqari Maathai “Yaşıl Qurşaq” Ümumafrika Şəhərətəyini yaratdı. Bütün Afrikada bu məqsədənəkən 40 mindən çox insan qoşuldu. Başqa ölkələrdən qoşulan üzvlər hərəkatın müxtəlif metodlarını öz ölkələrində tətbiq edərək həyat keyfiyyətinin yüksəldilməsində uğurlar əldə etdilər, kütləvi ağac əkinləri ilə mühitin qorunması dəstək oldular. (Bu hərəkatın məqsədlərinin biri də Afrikada hərəkətçilərin yaxşılaşdırılması üçün alternativ şəhərlər tapmaq və meşəli torpaqları odalıtsız şəkildə tutulmasına qarşı ictimaiyyətin diqqətini çəkəkən idi!)

Vanqari Maathai 1998-ci ildə Yubiley-2000 kampaniyasına start verdi.

O, Keniyada və bütövlükdə Afrikada ekoloji layihələrin, sosial-səsiyəti və mədəni inkişaf uğrunda çalışmaların ön cərgəsində gedən.

O, demokratiya, qadınların hüquqları, ümumən insan hüquqları bu kimi önemli məsələlərinin nəzərdən keçirilməsini ehtiva edən dayanıqlı inkişafə bütün yanaşma qabiliyyətinə malikdir. O, qlobal səviyyədə düşünür, lokal səviyyədə hərəkət edir.

Vanqari Maathai ölkəsində olan mövcud duruma uluslararası düzəndə qaldıraraq dönyanın diqqətini cəlb edərək mürtece rejimə



qarşı fəal çıxışlar edir. Bir neçə il bundan önce o, parlament seçkilərində böyük üstünlükələ həkim mövqə tutan partiyanın nümayəndəsinə qalib gəldi. Ölkə prezidenti bundan sonra Vanqari Maathaini ətraf mühüt üzrə nəzir müavini təyin etdi. Necə deyirlər, ya onunla işləyəcəksən ya da ona qarşı işləyəcəksən yaxşısı o böyük energicini özünə qarşı çevirməkdənə, onun enerjisindən yararlanmaqdır ki, Keniya rəhbərliyi də məhz bu adımlı atdı. Bu, həm də uluslararası camiyəyə xoşməramlı ismaric anlamına gəldi...

Bir sözlə o, ölkəsində demokratiyanın inkişafı, insan haqları qorunması istiqamətində də yorulmadan çalışır və inanır ki, Kənya yanın inkişafının bundan başqa yolu yoxdur!



“Yaşıl zolaq” və “Maathai yaşıl hərəkatının təsis”çisi

O, təbiəti çox sevir. Həyat onun üçün yaşıl dünyadan ibarətdir. Vanqari Maathai insan sağlığının və təzəlikliliğin səbəbi kimi yaşıl aləmin mühafizəsi üçün dünya təbiətsevərlərinin bir araya gəlmesini və eyni məqsədlə bir təşkilatda bir məsini çox arzulayır. O, bütün soadətli olub.

Vanqari Maathai 1977-ci ildə yaranmışdır.



“yaşıl zolaq” ictimai hərəkatının məməbbüsüsü və əsas ilhamvericisi. Bu təşkilat Keniyanın məhv edilmiş meşələrinin bərpası ilə məşğul olur. Onun məqsədi sadəcə olaraq mövcud olan ətraf mühitin qorunmasıdan ibarət deyil, o çalışır ki, təbiət onun zənginləşsin, yaşılığın miqyası genişlənsin.

Nobel Komitəsinin məlumatında deyilir ki, Vanqari Maathainin çalışması nəticəsində Afrika meşələrinin əsirələrə çevrilməsinin qarşısını alıb mümkün olub! Üstəlik, artıq yəhudi da vurguladığımız kimi, o, tək ekolojiya sahəsində deyil, demokratiya uğrunda da fəal mübarizə aparır!

Chairman's Award



Afrikada alimlik dərəcəsinə yüksəlmiş ilk qadın

Vanqari Maathai hazırda bütün Afrika qitəsində fəaliyyət göstərir. “Maathai yaşıl Hərəkatı”nın qurucusudur. Mövcud olduğu 25 ölkədə bu hərəkatın əsas üzvləri qadınlardan ibarət olmuşdur. Bu təşkilat, Keniyanın məhv edilmiş meşələrinin bərpası ilə məşğul olaraq məşğul olmaqdadır. Bununla belə, sözügedən nəcib və məqsədin sahibi öz çalışmaları dövründə bir çox təqib və qloro məruz qalib(?!). O, 1999-cu ildə meşələri məhv edərək təsdiq etmək istəyən insanlara qarşı mübarizə apararkən fiziki təzyiqə məruz qaldı. Onun həyatında belə riskli məqamlarla rastlaşmış olub. Öz həyatı hesabına yaşılıqları qorumaq istəyən Vanqari Maathai bir neçə dəfə yaşılıq düşmənlərinin hücumlarını dəfə qorayıb.



Vanqari Maathai demokratik insan haqları və ekologiyani təmürməsi uğrunda apardığı müəllimlərə zərurətindən bütün dünya tərəfindən təşəkkür qarşalanır. Gördüyümdə işlərlə bağlı olaraq bir neçə dəfə BMT-nin köməyinə müraciət etdikləri qadınlar adından Baş Asambleyada çıxış etmiş, bir dəfə, BMT-nin "Qlobal İdarəət və Gələcək Komissiyası"ndan ləmisiydi.



İsimini yazan qadınlar


Vanqari Maathai və "Yaşıl Qurultay" Hərəkatı müxtəlif ödüllər almışdır. Bunlardan ən önəmlisi, heç şübhəsiz, 2004-cü ildə aldığı Nobel Sülh Mükafatıdır. Vanqari Maathainin layiq görülüyü ödüllər arasında, məqalələrin girişində dediklərimizlə yanaşı, "Qadını adı" (1983), Ətraf Mühit Mükafatında Vindstar nişanı (1988), "Dünyəvi Qadın ödülü" (1989), Qızıl Mülkrü ödülü (1994), Xaricdəki Keniya səcimaiyyətinin ödülü (2001) və b. də var.

Vanqari Maathaini təkcə Keniyanın deyil, bütün dünyada yaxşı təməmliyətçilərdir. O, ABŞ-in, Avstraliyanın, İslandanın təbiəti mühafizə mərkəzlerinin fəxri üzvüdür.


14 dekabr 2009-cu il tarixdə isə BMT-nin baş katibi Pan Ki Mun Vanqari Maathaini BMT-nin dünyada işlərə dəyişikliyi üzrə xüsusi nümayəndəsi (şöbəçi) təyin etdi! O, hər kəsin diqqətini, ən dünyadan nəzərlərini bu problemlərə yönəldirməyi bacarmaqla böyük bir sənəd götərib. Zamanında bir neçə nəfər tərəfdarı ilə başladığı işi 100 milyonlarla insanla daha geniş miqyasda davam etdirir. İndi ən yüksək ağac əkənləri arasında ABŞ prezidenti Barak Obama da daxil olmaqla müxtəlif ölkələrin prezidentləri də var!

O, indi bütün dünya üzrə öz missiyasını böyük uğurla yerinə yemək istəyir. Onun məşğul olduğu sahədən isə dünyadan və bəşəriyyətin əməkçisi asılıdır. İnsan artıq açıq şəkildə görməyə başlayır ki, təbii təsərrüfat etmək olmaz. Amma bunu neçə faizimiz və nə qədər təsəvvür edirik?!? Vanqari Maathai isə bunu tamamilə dərk etməklə ya-





naşı, ətraf mühit üçün, yaşılıqları qorunması üçün, təbiət üçün FODUKAR kimi çalışmaqdə davam edir. O, öz adını Tarixə yazmış bir qədəm olaraq dünyyanın gələcəyini daha yaşlı, daha gözəl, daha sağlam görür istəyir. Amma təkcə istəmir. Bu üçün gecə-gündüz çalışır. O, bir çox açıb və bu gün onun arxasında yonlarla insan gedir. İllər keçdikdən onların -Təbiət və Yaşılıq mühəndisliyinin, insanların hər alış rı və daha gözəl dünya istəyənlərin... sayılınca ha da artacaq! salınan yaşılıqların eləcə...



Kristin
Nüsslein-Volhard

Elmi ilə
«böyük elm»ə çatan
gülərüzlü qadın



- O, Nobel ödülünlə layiq görülməklə (1995) adını Elm Tarixi nə yazıb!
- Nobel ödülü ona “ilkin embrional inkişafa genetik nəzarəti kəşf etdiyinə görə” verilib!
- Bu alim qadın, Alman bioloqu, 1991-ci ildə Əsas Tibbi Tədqiqata görə Albert Lasker ödülüünü və 1995-ci ildə “embrional inkişafın genetik nəzarəti ilə bağlı tədqiqatlarına görə” (Eric Wieschaus və Edward B. Lewis) ilə birgə fiziologiya və təbəbəh üzrə Nobel ödülü ilə təltif olunmuş Kristin Nüsslein-Volharddır!

Kristin Nüsslein-Volhard (Christiane Nüsslein-Volhard) oktyabr 1942-ci ildə Maqdeburqda anadan olub. Kristin Nüsslein-Volhard öz xatırələrində yazır: “Mənim nənəm, Haas Mollmann rəssam idi, ancaq ailəsinin xatırınə karyerasını atmişdi. Mən onu yaxşı xatırlayıram, çünki Pasxa tətili ərzində tez-tez Heydelberqdə onun mənzilinə baş çəkirdim. Onun



expressionist üslublu şəkilləri çox görədi. Mən başqa nənə və babamı xahamıram. Biz Frankfurtun güneyində, Schluqca böyük, meşəyə yaxın və bağlı olan evdə yaşayirdıq. Mənim valiyyənlərim yaxşı musiqiçi idilər. Bacım qardaşım memardır. Digər bir bacım musiqini öyrəndi və incəsənət müəllimi oldu. Mənim çox yaxşı müəllimlərin olub”.



Kristin Nüsslein-Volhard və **Erik Wieschaus** (Eric Wieschaus) Drosophila melanogaster milçəyinin inkişafı embrional programını qazandıran mutagenez üzrə böyük miqyaslı layihəni uğurla həyata keçirərək biologiyaya “Böyük elm” gətirdilər. Kristin Nüsslein-Volhard və əməkdaşlarına Nobel ödülü qazandıran eksperiment, drosofil melanogaster-balalayan milçək embrionlarının inkişafına edilmiş genləri müəyyən etmələri idi.

Biologiyaya “Böyük elm” gətirənlər

Balalayan milçəklər çox da böyük olmayan ölçülərinə və tez bir anda nəsil artımına görə, uzun müddət genetikanın “işçi atlama” olmuşdur. Embrional inkişafa cəlb edilən genlər, balalayan milçəklərdə təsadüfi mutasiya yaradaraq və onları əmələ gətirərək müəyyən edilirdilər. Dəfə inkişaf zəifləyən zaman eksperimentatorlar hansı (əllər)ə mutasiya ilə



■ O, İslandiyánın ilk qadın Baş naziri kimi adını TARİXƏ yazdı!

Coanna Siquradotir (Coanna Sigurðardóttir) 1942-ci ilin oktyabrın 4-də Reykjavikdə (İslandiya) anadan olub. O, İslandiya Kommersiya Kollecində 1960-ci ildə kommersiya diplomasını diqdan sonra, öncə İslandiya Hava Vəzirliyində stüardessa, daha sonra isə ofis işi kimi çalışıb.

O, peşəkar həyatının ilk illərində həmkarlar ittifaqında çox fəallıq göstərib. 1976-ci ildən 1983-cü ilə kimi Kommersiya işçiləri Həmkarlar İttifaqı idarətinin üzvü olub.

"Minn timi mun koma!"

O, 1978-ci ildə Sosial Demokrat partiyasının üzvü kimi parlamentə üzvü seçilib. Parlamentdəki fəaliyyətinin ilk illəri (1979, 1983-84-cü illərdə) parlamentin vitse-spikeri vəzifəsini daşıdı, bu yaddaqalan fəaliyyəti ilə diqqəti colab.

1984-cü ildən 1993-cü ilə kimi o, Sosial Demokrat Partiyasının sədr müavini, 1987-ci ildən 1994-cü ilə kimi dördüncü Kabinet dövründə hökumətdə sosial naziri kimi çalışdı.

Xanım Siquradotir XX yüzilliyin de-ninci illərində mənsub olduğu partiy-

lik mübarizəsində uduzduqda əlini qaldıra-
"Minn timi mun koma!" ("Mənim vax-
tında gələcəklə!") demişdi və bu ifadə sonralar İs-
landiyada çox məşhurlaşmışdı. Bundan sonra
"Oyanış" hərəkatına başçılıq etmiş və solçu
məxalifət partiyasının fəal üzvü olmuşdur.

Coanna 1994-cü ildən 2003-cü ilə kimi
məxalif parlament komitələrində fəaliyyət
gövərək, məxalifətin fəal üzvünə çevrildi.
2003-cü il seçkilərindən sonra Azadlıq Partiya-
si Sosial Demokrat Partiyasının iştirakı ilə
“böyük koalisiya” yaradıldı və Coanna
2003-cü il seçkilərindən sonra
sosial işlər və sosial təh-
sizlik naziri təyin olundu.
Daha əvvəller - 1987-1994
2007-2009-cu illər arasında
İslandiya sosial işlər və so-
sial təh-
sizlik naziri olmuş-
Coanna Siquradotir 1978-
2007-ci illərdə İslandiya Parla-
mentində (Altıñq) sekiz dəfə
Reykjavikdən təmsilçi seçil-
dir. Coanna Siquradotir sosial demokrat və
İslandiya Parlamentinin ən “stajlı” üzvüdür!

Böhran düşdü, hökumət “düşdü”, onun reytingi düşmədi...

Məlum olduğu kimi, 2008-ci ilin ikinci yarısında İslandiyada beynəlxalq maliyyə böhranının təsiri ilə ağır iqtisadi və maliyyə böhranı baş verdi. Bu da öz növbəsində hökumətin iste-

■ O, İslandiyánın ilk qadın Baş naziri kimi adını TARİXƏ yazdı!

Coanna Siquradotir (Coanna Sigurðardóttir) 1942-ci ilin oktyabrın 4-də Reykjavikdə (İslandiya) anadan olub. O, İslandiya Kommersiya Kollecində oxudu. 1960-ci ildə kommersiya diplomasını dıqdan sonra, öncə İslandiya Hava Vəzifərində stüardessa, daha sonra isə ofis kimi çalışıb.

O, peşəkar həyatının ilk illərində həmkarlar ittifaqında çox fəallıq göstərib. 1976-ci ildən 1983-cü ilə kimi Kommersiya işçiləri Həmkarlar İttifaqı idarətinin üzvü olub.

“Minn timi mun koma!”

O, 1978-ci ildə Sosial Demokrat partiyasının üzvü kimi parlamentə üzvü olub. Parlamentdəki fəaliyyətinin ilk illərində (1979, 1983-84-cü illərdə) parlament vitse-spikeri vəzifəsini daşıdı, bu yaddaqalan fəaliyyəti ilə diqqəti colab.

1984-cü ildən 1993-cü ilə kimi o, Sosial Demokrat Partiyasının sədr müavini olub. 1987-ci ildən 1994-cü ilə kimi dördüncü Kabinet dövründə hökumətdə sosial tətbiq naziri kimi çalışdı.

Xanım Siquradotir XX yüzilliyin ikinci yarısında mənsub olduğu partiyadır.

ölkə mübarizəsində uduzduqda əlini qaldıra. “**Minn timi mun koma!**” (“Mənim vaxtın gələcək!”) demişdi və bu ifadə sonralar İslandiyada çox məşhurlaşmışdı. Bundan sonra “Oyanış” hərəkatına başçılıq etmiş və solçu müxalifət partiyasının fəal üzvü olmuşdur.

Coanna 1994-cü ildən 2003-cü ilə kimi müxalif parlament komitələrində fəaliyyət göstərək, müxalifətin fəal üzvünə çevrildi. 2003-cü il seçkilərindən sonra Azadlıq Partiyası Sosial Demokrat Partiyasının iştirakı ilə “böyük koalisiya” yaradıldı və Coanna 2003-cü ildən parlamentin vitse-spikeri seçildi. 2007-ci il seçkilərindən sonra 2009-cu ildən sosial işlər və sosial təhlükəsizlik naziri təyin olundu. Daha əvvəller - 1987-1994-ci illərdə 2007-2009-cu illər arasında İslandiyánın sosial işlər və sosial təhlükəsizlik naziri olmuşdur. Coanna Siquradotir 1978-ci ildən bəri İslandiya Parlamentində (Altinq) səkkiz dəfə təyavükdən təmsilçi seçiləndir. Coanna Siquradotir sosial demokrat və İslandiya Parlamentinin ən “stajlı” üzvüdür!

Böhran düşdü, hökumət “düşdü”, onun reytingi düşmədi...

Məlum olduğu kimi, 2008-ci ilin ikinci yarısında İslandiyada beynəlxalq maliyyə böhranının təsiri ilə ağır iqtisadi və maliyyə böhranı meydana gəldi. Bu da öz növbəsində hökumətin iste-



fasi ilə nəticələndi. Ancaq elə həmçinin “Capacent Gallup”un keçirdiyi sorgulama dən o, səslərin 73 % -ni yığaraq ölkənin onurlu və pulyar siyasetçisi oldu!

Reykyavik küçələrində insanlardan onun haqqında soruşsan, ancaq yaxşı olduğunu eşidəcəksən. Sadə insanlardan biri, rəsədən olanların birində ofisiant işləyən Cenni Hökkdotir deyir: “Mən onun haqqında bəzən vaxt şübhəli şeylər eşitməmişəm. Bu gələcək hətta müstərilərdən biri mənə üzənən.” **“Mənim zamanım gəldi”** sözləri yaxşı köynək hədiyyə edib”.

“O, çox yaxşı qadındır. Ədalətli və qanlılaşqandır. O, bizlərdən biridir” - Bunu sahibkar Erna Kaaber deyib.

2009-cu il yanvarın 26-da Baş nazir olmağı Haardenin rəhbərlik etdiyi hökumət

indü və o, prezidentə istefasını təqdim etdi. Onun istefasından sonra, prezident sosial demokratlar və solcu yaşıllar hərəkatına yeni hökuməti qurmağı və yazda keçiriləcək seçkilərə hazırlaşlığı tapşırıdı. Coanna yeni hökumətə Baş nazirliyə təqdim olundu. Yeni hökumət övralının 1-i təyin olundu. Müstəqil rəy sorğulamasının nəticələrinə görə, Coanna öz partiyasının kənardıa kifayət qədər səs toplamışdı.

2009-cu ilin aprelində seçkilər keçirildi və Coannanın başçılıq etdiyi Sosial Demokratlar və solcu Yaşıllar Hərəkatı Koalisiyası parlamentdə səs çoxluğu qazandı. 10 may 2009-cu il Coannanın rəhbərlik etdiyi yeni hökumət təyin olundu!

O, 2009-cu il də İslandiyánın ilk qadın Baş naziri seçildi. Onun zamanı gəlməşdi!

Xanım Baş nazir ölkədə sabitliyi təmin et-





miş, dövləti, cəmiyyəti inkişafə
daha doğrusu, inkişafə aparan - buna
li çalışmaları ilə sübut edən tanınmış siyasi
xadim obrazına malikdir. Ölkənin ictimai
xadimleri və siyasətçiləri hal-hazırda
kiçik ada dövlətinin gələcəyini
bir xanımda görülər...

Baş nazirlik vəzifəsinin əsas prioritetlərinin İslandiyənin 2012-ci ilə qədər Avropanın Birliyinə daxil olmasıdır. Xanım Baş nazir deyir: *"Bizim Avropa Birliyinə güclü təqrəsət yaradıq və 90-cı illərin əvvəllərində qızılıostlu dostlarımızın danışqlarını əsas götürərək, İslandiya qəbulu bağlı danışqlarının 12-24 ay pulsuna biliçəvini devə bilərem".*

Coanna 1970-ci ildə Torvaldur Stein Johannessonla ailə qurub və iki oğlu yaya gəlib. O, həm də bir ögey oğlunu təribyə edir. Coanna boşandıqdan sonra 2002-ci ildən bəri Junna Leusduttir müəlliflə vətəndaş nikahında yaşayır.

“Müqəddəs”

Coanna İsländiyanın gəlmiş-keçmiş sevimli hökumət başçılarından hesab edilir. Buna görə də xalq onu “**Sankt-Coanna**” (*Müqəddəs Coanna*) adlandırmışdır. Əllillərin və cəmiyyətin aztəminatlı üzvlərinin maraqlarının təmin olunmasında hər rol oynayıb.



Tarya Karina Halonen

Soyuq quzey ölkəsinin isti təbəssümlü qızı



yü işlər barədə məlumatlıydım. Amma yaxından tanımaq və fikir bədiləsi etmək ərəb dünyasının son illər sürətlə inkişaf edən bir şəhərdə - Dohada qismət oldu. Həddindən artıq sadə insan olan Tarya Halonenə ən çox rəğbət qazandıran cəhətlərindən biri elə məhz bu cəhət sadəliyidir desəm, yanılmaram... Söhbət etdik, Azərbaycandan, Finsiyadan, dünyadan və təbii ki... qadınlardan (qadınların cəmiyyətdə iştirakının artmasının vacibliyindən və s.).

■ Onun ən gözəl xüsusiyyətlərindən biri də səmimiliyidir... Bilirlər, Finlandyanın xanım Prezidenti ilə bağlı bu ilkin təəssüratlarını böyük kən özüm də hiss edirəm ki, sadəlik, səmimiyət sözləri onun mövqeyini etdiyi təəssürati tam ehtiva etmir. Bəlkə daha bir "s" ilə başlayan mövqeyini - savadlılığını da qeyd etsəm, təqdimat tablom qismən təmənnatmış olar...

Bu gün - dekabrın 24-ü onun doğum günüdür. O, ömrünün 67-ci ilini ölkəsinin birinci şəxsi, Finlandyanın ən məsuliyyətli vəzifəsində çalışan insan kimi keçirir. Bu şərəfli və məsuliyyətli mövqeyə gələnə qədər isə intellekt, zəhmət və təcrübədən (həyat dərslərindən) yoğrulmuş bir ömür yolu keçib...

■ 1943-cü ilin 24 dekabrında Helsinki'de doğulan **Tarya Karina Halonen**nın dövlət başçılığına gedən yolu heç də asan olmadı. Finlandiyadakı prezidentlik postunda 11-ci şəxs və ilk qadın olan Halonen, uzun illar ictimai-siyasi fəaliyyətdə olub. 1979-cu ildən 2000-ci ilə qədər partinin üzvü olub, habelə qeyri-hökumət təşkilatlarında və həmkarlıq ittifaqlarında çalışıb.

■ Onuna Qətərdə - Uluslararası Doha Sammitindən yaxından tanış olmuğum. Əslində, onu qıyalı olaraq yaxşı tanıyırdım. Finlandyanın ilk qadın prezidenti Tarya Halonen haqqında onun ölkəsində (həm dünya miqyasında) güclü


O, Helsinkinin ənənəvi fəhlə məhəlləsi kimi tanınan Kallioda doğulub. Anası Lyyli Elina Loimola çəkiliş meydançalarında dizayner, atası Vieno Olavi Halonen isə qaynaqçı işləyirdi. Onun valideynləri II Dünya müharibəsinin əvvəllərində ailə qurmuş, Tarya isə bundan bir neçə il sonra (1943-cü ildə) dünyaya gəlmışdı. Qızlaşır dünyaya gələndə Vieno cəbhədə idi, Lyyli isə ayaqqabı fabrikində işləyirdi. Müharibədən sonra cütlük boşanmağı qorara aldı və Lyyli 1950-ci ildə elektrik Thure Forssla ailə qurdu.

■ Halonenin anası və ögey atası onun dün-yögürünün formallaşmasında böyük rol oynadılar. Xanım Halonen sonralar anasının fəal və möhkəm qadın olduğunu və yaxşı, səmimi, təvazökar və çalışqan insanlar dəyər verdiyini deyirdi. Siyaset səhnəsinə çıxdıqda isə özünün də insanlarda məhz bu özəlliklərə dəyər verdiyini açıqladı.

■ 1950-ci ildə o, Kallioda ibtidai məktəbə getdi, daha sonrakı təhsilinə də elə burda davam etdi, 1962-ci ildə Gimnaziyanı bitirdi. Həmin il Helsinki Universitetində İncəsənət təxətil üzrə təhsil almağa başlasa da, 1963-cü ilin payızında Hüquq fakültəsinə keçməyə qorar verdi. 1968-ci ildə cinayət hüququ üzrə magistr dərəcəsi alan Tarya Karina yeni ixtisasına elə vurulmuşdu ki, bir an önce hüququn kimi işləməyə çalışırdı...

■ Daha sonra tale onu Finlandiya Universiteti Tələbələri Milli Birliyinin Baş katibi vəzifəsinə götirdi. Birlikdəki işi onu siyasetə maraqlandırdı və o, 1970-ci ildə Fin Həmkarlar İttifaqının Mərkəzi Qərargahında hüquqşunaslımı işləyən ilk qadın oldu. Bununla da onun siyaseti marağı təmin olunmuş oldu, həm də ixhəsini yerinə gəlmış oldu.





Tarya Halonen

Həmkarlar İttifaqından Prezidentliyə

Gəncliyində solcu baxışlara mal olan Tarya pasifist hərəkatlarda iştirak edirdi və Çe Gevaranın partalarından biri idi. Finlandiya Milli Kilsəsi olan Evangelikal Lüteran Kilsəsinə kilsənin qadın keşfiyyatçı qatı mövqeyinə etiraz etməqsədi ilə 1960-cı ildə tərk etdi.

1971-ci ildə 28 yaşlı Tarya Həmkarlar İttifaqları ilə yaxın əlaqədardı.

olan Finlandiya Sosial Demokrat Partiyasına qoşuldu. (Siyasi karyerasının əvvəlində Halonen partianın sol qolunu təmsil edirdi. 1973-cü ildə o, digər 500-ə yaxın sosial-demokrat və sosialistlə birlikdə Avropa İttifaqı Cəmiyyətinin azad ticarət barədə təklifinə ictimai etiraz aksiyasında iştirak etmişdir.)

1970-ci ildə mənsub olduğu partianın Mərkəzi Komitəsini, o zaman Almaniya Demokratik Respublikasının tanınması üçün təşkil olunan qurumda təmsil etməyə göndərildi. Daha sonra həmin qurumun prezidenti oldu. (...İllər sonra - 2006-ci il Prezident seçkilərində məhz buna görə tənqid olundu. Xanım Halonen buna cavab olaraq partianın mühafizəkarlar da daxil olmaqla müxtəlif fikirli üzvlərdən olduğunu açıqladı.) Qeyd edək ki, 1973-cü ildə Finlandiya həm Almaniya Demokratik Respublikasını, həm də Almaniya Federativ Respublikasını tanıdı.

Onu da vurğulayaq ki, xanım Halonen zamanında, Fin Həmkarlar İttifaqları Mərkəzi Təşkilatının işçisi olaraq, Almaniya Demokratik Respublikasının tanınmasını dəstəkləməklə, Prezident Kenokenin Finlandiya və keçmiş Sovet İttifaqı ilə yaxşı əlaqələrə əsaslanan siyasetinə tərəfdar çıxırı.

Ümumiyyətcə, xanım Halonen siyasi karyerası boyunca özünü

solxalq həmrəyliyin tərəfdarı kimi təqdim edir, birtərəfli silahsızlaşmanın dəstəkləməyən "nisbi pasifist" olduğunu açıqlayırdı. O, prezidentin orduda ali baş komandanlıq roluna sahib olmasını müdafiə edir, NATO-ya üzvlüyün əleyhinə çıxış edirdi. Onun bu məsələlərdə qəti mövqeyinin olması, xarici işlərdə mövqeyini və gələcək prezident kimi baxışını müəyyənləşdirir və möhkəmlədirdi...

1974-cü ildə Baş nazir Kalevi Sorsa Halonen parlamentin katibi təyin etdi. O, burada siyasetçiləri və hökumət nümayəndələri ilə yaxından tanış olmaq, siyasi karyerasını bir adım daha irəli aparmaq fürsəti əldə etdi.

Parlementdə işləmək Haloneni siyasetə dəvət etmək maraqlandırıldı, başqa sözlə, bu sahədə siyasi kariyerini stimullaşdırıldı və o, 1976-cı ildə hökumət seçkilərində iştirak etməyi qərara alıb. Gəldiyi qərarın, qərara uyğun çalışmalarda noticəsi olaraq o, Helsinki Şəhər Şurasına seçildi və 5 dəfə ard-arda bu vəzifəyə yenidən seçildi. Bundan əlavə o, 1979-cu ildə Finlandiya parlamentinə Helsinki seçki dairəsindən deputat seçildi. Xanım Halonen parlament seçkilərində də seçicilərin rəğbətini qazanaraq, ardıcıl 6 dəfə nümayəndə seçildi. Parlament üzvü kimi onun ilk postu 1984-1987-ci illərdə tutduğu Sosial Komissiyanın başı vəzifəsi oldu.

1987-ci ildə xanım Halonen sosial işlər və təsərrüfat naziri təyin edildi. Bundan əlavə o, 1990-cu ildən 1991-ci ilə kimi Skandinaviya





Korporasiyası naziri, eyni zamanda Beynəlxalq Həmrəylik Fondu sədri oldu.

1990-92-ci illərdə ədliyyə naziri işləyən Tarya Halonen 1991-95-ci illərdə siyasi və dövlət qulluğu (dövlətçilik) fəaliyyətini başqa bir ösəvə vəzifədə - Avropa Şurası Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin sədri olaraq davam etdirdi, nə qədər yetkin insan olduğunu öz işi ilə bir daha sübut etdi.

1995-ci ilin aprelində Lipponen hökumətində xarici işlər naziri vəfəsini tutan Tarya Halonen bu vəzifədə 2000-ci ildək - Prezident sədri nə qədər işlədi. (O, Simikka Mönkaredən sonra ölkəsinin tarixinin uzun müddət xarici işlər naziri olmuş insan kimi də düşdü!)

...Yenidən bir qədər əvvələ - Xanım Halonenin prezidentlik fəaliyyətinə qayıdaq. 1999-cu ildə - Prezident Martti Ahtisari ikinci fə seçkilərdə iştirak etməyəcəyini açıqladıqdan sonra, Tarya Karinən prezidentliyə namizədliyini irəli sürdü. Doğrudur, o, partiyasının namizəd statusunu asanlıqla qazandı (ilkin seçkilərdə 12800 ümumi səsden 7000-nü əldə etmişdi), lakin rəy sorğularında ancaq 4-cü yeri tuta bildi. Müsbət lə onda idi ki, Tarya Karinən prezidentliyə namizədliyi bir çoxları

əccübləndirici oldu: o, solcu (Sosial Demokrat Partiyasının üzvü), tək valideyn və otolik də Finlandiyanın Milli Kilsəsi olan Evangelikal Lüteran Kilsəsindən başlaşmış bir şəxs idi! Bunlar isə rəqiblərin dilinə kifayət qədər "mövzu" verirdi. Bununla belə, o, seçki kampaniyası başladıqdan sonra, öncə səslərin 40%-ni, ikinci turda isə 51.6%-ni toplayaraq, Finlandiyanın XI Prezidenti və ölkəsinin tarixində ilk qadın president oldu!

Tarya Karina Halonenin I prezidentlik mündəriyyəti 2000-ci ilin martında başladı. Prezidentliyi müddətində xanım Tarya Halonen Qlobalşəhərin sosial ölçüləri üzrə Dünya Komissiyasının həmsədri oldu. Prezidentliyinin birinci ilin sonunda - 2001-ci ilin martın 1-də keçirilən sənaye gülardada əhalinin 70 faizi onun prezidentliyindən razı olduğunu bəyan etdi.

2001-ci ildə Halonen NATO-nun Baltikyanı adaların üzvlüyünü qəbul edəcəyi təqdirdə Finlandiya buna cavabından narahat olduğunu bildirdi (xatırladaq ki, o vaxtki Latviya Prezidenti Vaira Freiberqə bu açıqlamadan sonra nə demək istədiyini soruşub, bilmək istədi). Halonen öz ölkəsinin də NATO üzvliliyinə qarşı olmasına bu (kifayət qədər diqqətli) sözlərlə açıqlıq gətirmişdi: **"Finlandiya fərqli bir tarixi var. Bizim ölkə heç bir zaman SSRİ-nin hakimiyyəti altına girməmiş, onu işgal etilməmişdir. ...Bunları yaşamış nəşərlə eyni hissələri daşımırıq."**

Xanım Halonen ölkə olaraq öz-özlərini müddətindən etə bildiklərini iddia edərək, hərbi ittihadlardan uzaq qalmağı tərcih etdiklərini bildirdi. (Qeyd edək ki, Halonen Fin hərbi doktrinə





ci dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladı. Bu Sosial Demokrat Partiyası (SDP) üçün sevindirici xəbər idi. Öz partiyasından başqa onu Solçu Alyansın lideri **Suvi An Simes** də dəstəklədi.

Dünyaca məşhur amerikalı şoumen **Konan Obrayn**, özünün Halonenə bənzərliyindən istifadə edərək onun barəsində zarafatlar edirdi. (O, hətta Finlandiyaya gedərək Halonenlə görüşdü.)

Noyabrın 19-da SDP-nin partiya şurası öz iclasında onu “bütün milletin prezidenti kimi” tərifləyib, prezidentliyə namizədliyini yekunlaşdırıb. Bundan bir qədər sonra Solçu Alyans Haloneni rəsmi təqdimatçı dəstəklədi.

Birinci prezidentliyi müddətində o, finlər arasında çox populyar olmuşdu. 2003-cü ilin dekabrında rəy sorğularında onun reytingi 88%-ə yüksəlib (Xanım Prezident 2004-cü ildə “Böyük Finlər” adlı tele-sorgunun 1000 cələerinə görə 5-ci oldu.) Ancaq buna baxmayaraq, 2006-cı ildə keçirilən prezident seçkilərinin birinci turunda, o, birbaşa qalib gələ bilməyib.

sında minalardan istifadənin əleyhinə çıxış edib. Lakin hava bombalarından istifadənin əleyhinə çıxış etməsi Finlandiyanın bundan istifadəsinə qarşı dağla qoyacaq heç bir sazişi imzalayıb (mir(dı).)

Burada Amerikalı şoumenə də yer var...

2005-ci ilin mayında xanım Halonen mətbuat konfransı keçirərək



mühafizəkar görüşlü Sauli Niinistoyu yalnız ikinci turda üstələyə bildi. (Maraqlıdır ki, o bu dəfə də demək olar ki, I seçkinin ikinci turunda qazandığı səs qədər (51.8%) səs qazmışdı.)

Xanım Halonen 2006-cı ildə BMT-nin katibi vəzifəsinə namizəd göstərilsə daha sonra, prezidentlik müddətini barəvurmamış digər karyera imkanları barədə düşünmək istəmədiyini açıqladı və doğrudan Helsinkidə qalmağı üstün tutdu.

Bu yerdə bir fakta da diqqət yetirək: 2008-ci ilde Halonen Ritva Vilicaneni daxili işlər nazirinin etdi. Hökumət Şurası bu vəzifəyə ikkaçı təyin etmək istəsə də, xanım Prezident Şuranın qərarı ilə razılaşmadı və buna görə tənqidlərə məruz qaldı. Məsələ onda idi ki, son 50 ildə (!) birinci dəfə rastlanan hal

2008-ci ilin sentyabrında Halonen estonların “post-sovet stressi”ndən əziyyət çəkdiklərini vəzifəsindən, yenidən uluslararası medianın gündəlik mövzusuna gəldi. Estoniya prezidenti Toman Hendrik Ilves bunu şərh edərək “...Esto-

“...heç vaxt digər AB ölkəsinin xaricini ittiham etməyib və etməyəcək də. Bəyənçinin biz digər AB ölkəsinin psixologiya vəziyyətini də qiyamətləndirmirik”

şəhərində soyuqqanlı bir cavabla kifayət etdi. 2009-cu ildə Halonen Estoniyaya

bu hərəkətə görə üzr istəməkdən imtina etdi. Həmçinin ilə yenidən bəlli (maraqlı) çevrələrin mövzusunu öz üzərində cəmləmiş oldu... ...Və həmçinin rəhbərçilərin təqdiri, opponentlərin tənqidləri üzləşdi.

Tarya Halonen “Baltik Sea Action Group”





faqını “çox gərəkli bir girişim” kimi dəyərləndirən Finlandiya-nın xanım lideri, mədəniyyətlər ittifaqı işində sadəcə hökumət yetkililərinin deyil, QHT-lərin də önəmli yer tutmalı olduğunu düşünür. O, özünəməxsus nəzakət və üslubla deyir: “**Mədəniyyətlər ittifaqının necə başarıya yetişəcəyini bilmirik, ancaq bu yoxlanılacaq uğrunda qılıvvo sərf edilməsinə deyəcək bir yoldur**”

Bu düşüncələrini bütün uluslararası platformalarda açıq söyləyən Finlandiya-nın xanım Prezidenti, bəzi Avropa liderlərdən fərqli olaraq həkimiyyətin Avropa Birliyinə üzvlüyünü açıq, səmimi və davamlı şəkildə dəstəkləməsi ilə də fərqlənir. O, hesab edir ki, rəsmi Ankara, Türk AB içində istəməyənlərin əlini zəiflətmək üçün islahatları davam etdirməli və sürətləndirməlidir. Xanım Halonenin fikrincə, “...**Türk həatlar həyata keçirdikcə bu ölkənin AB üzvlüyüne qarşı direnmək və təhləşəcək**”...



Uluslararası Fondunun məsləhət qrupunun sədri, Qadın Dünya Liderləri Şurasının üzvüdür. 2009-cu martından isə adıkeçən şuranın sədri olan Tarya Karina, insan haqları ilə bağlı məsələlərlə yaxından maraqlıdır. O, prezidentliyinin hər iki dörd mində qadın hüquqları və global problemləri barədə müzakirələrdə fəal iştirakı ilə ün qazanıb. Sivilizasiyalararası dialoqu və mədəniyyətlər

Türk qoqlular, tarixçilər yaxşı bilir ki, finler “fin-uqor” dil ailəsinə mənsub olan macar, eston, mari(-el) və b. xalqlarla birgə) biz türklər (qohum xalqlardandırlar. Xanım Halonen bu soyu (bəlkə “boy”a desək da bu doğru olar) mənsub olan irəlifikirli idarə kimi Türk Dünyasına isti münasibəti müəyyən qədər də bu səbəblə bağlıdır desək, yanlış olmasın gərək. Azərbaycana, Türkiyəyə münasibət misalını da dediklərimizə əlavə olaraq onun Prezident kimi Tataristanda olması, Kazandakı Qul Şərif Camisini ziyarət etməsi (ziyarət əsnasında şəhəri adətlərə hörmət göstərərək başını örtməsi həlli) da dediyimiz münasibət bucağından izah etmə bilər. Fikrimizi möhkəmləndirmək üçün onun məscidi ziyarəti sırasında baş vermiş xoşqatlı bir olayı xatırladaq.

Mətbuat yazıçı: **Halonen, Tatarstan Prezidenti Rüstəm Minnihanovalı birlikdə camini ziyarət etdərkən, axund Ramil Yunusov, qoymaq Prezidentə caminin kitabxanasında bulunan Fince “Qurani Kərimi” göstərərək, onu barədə bilgiləndirdi. Axund, Fincə “Qurani Kərim” kitabının onlar üçün çox özəl olduğunu bildirərək: “Bu kitab, Finlandiyada yaşayan tatarlar tərəfindən camiyə ərməğan etdi” - dedi. Bunun üzərinə Halonen, “Bütün torpaqlarda tatarlar XIX yüzildən bu yəni yaşayır. Tatarların bizdə durumda çox yaxşıdır. Di gəl ki, evlənəcək üçün Kazana gəlirlər” deyə zəffat etməkdən çəkinmədi. Deyidən sonra ki, Helsinkidə Tatar qurdları əoplumu Mərkəzi fəaliyyət etdirir.)**





Maraqlı qadının maraq dairəsi

Maraq dairəsinə, ilk sırada, inqilabın tarixi, teatr və üzgüçülük daxil olmağın xanım Prezident, fin, isveç, ingiliscələrinində danışır və hazırda eston dilində öyrənir. (Qəhrəmanımızın artıq hər hansı tutquya çevrilmiş “üzgüçülük” mənzərağı ilə bağlı kiçik bir haşıyə. Mənim yazır: Tarya Halonen, dövlət başçısı)



çimi üçün səs verməmişdən önce Baltık Dənizinin buzlu sularında bir süre üzdü. Səsini, paytaxt Helsinkinin Kallio səmtindəki seckiyi mərkəzində verən Halonen, qəzetçilərə açıqlamasında, buzlu suya girdiyini və bir süre üzdүünü anlatdı. 62 yaşlı Halonen, ***“Bu, insana enerji verir. Su qış boyunca soyuq olur, amma bu həyacana dəyər”*** - dedi.) Heyvanlara böyük sevgisi olan Tarya Halonen, 2005-ci ildən bəri evində iki pişik saxlayır.

2000-ci il avqustun 26-da xanım Halonen, 15 ildir könüllüdə yer verdiyi doktor **Penti Aracavri** ilə ailə qurub.



Tarixiň nikah şahidləri isə ...hər ikisinin bir bacılık nikahlarından olan övladları - Halonenin qızı Anna və Aracavrinin oğlu Esko id..!

Tarya Halonenin qızı Anna Böyük Britaniyanın Kent Universitetində beynəlxalq siyaset üzrə təhsil aldıqdan sonra Rusiyani öyrənən böyük mərkəz sayılmış Aleksanteri İnstitutunda layihə rəhbərliyi kimi işləyir. Layihənin əsas istiqaməti Rusiya və Şərqi Avropa ölkələri ilə mədən daşlığından inkişafını öyrənməkdir.

Artıq yuxarıda da vurguladığımız kimi, Tarya Halonenin Evangelikal Lüteran Kilsəsinin öz məsləhətlərinə vergi tətbiq etmək istəyinə və qadın sənədlərə qarşı qatı mövqeyinə etiraz etmək əməkdsizliyidən 1960-ci ildə oranı tərk edib. Kilsədən 2005-ci ildən qadın keşşələri qəbul etsə də, Halonen bu gün qayıtmayıb. O, bununla bağlı heç bir zaman səbəbinin olmadığını, sadəcə, ictimai fəaliyyətə başqa cür anlaşılmışından çəkindiyinə geri addım atmadığını deyir...

Tarya Halonen 2005-ci ildə çap olunan “özgərmiş” idə həyatı və düşüncələri ilə bağlı mədəni fikirlər açıqlayıb və sözün əsl anlamında əsaslı şəxsiyətə dəyişdirən həyacanı təqdim etməyə dəyişir! Bir çox dövlətlərin və qeyri-hökumət təşkilatlarının, uluslararası quruluşların ödüllərinə layiq görülmüş, çoxlu sayda universitetin, akademiyanın fəxri elmi adları almış Tarya Halonen bu gün də Finlandiya Prezidenti kimi ölkəsinin inkişafı istiqamətində, eyni zamanda bəşəri tərəqqi uğrunda yorulmadan çalışır.





O, Avropanın quzey ölkəsinin, göllər diyarının (bu ölkədə nə az-nə çox, 1000 göl var!) məbəridir. Onun ölkəsinin adı, dəçilərin təbirincə desək, "qadın cinsi"ndədir. Mən - adı "kişisi"ndə olan ölkənin vətəndaş onun qadınlən, gözlərin və ya daşın öyrəşdiyi kimi adəton "bu

kişi postu"nda öz ölkəsinin və dünyanın halına nəcib olduğu qədər üşyə kar, səmimi olduğu qədər qətiyyətli münasibətindən çox məmnunam.

Bəlli olduğu kimi, onun adı iqlim dəyişmələri problemləri üzrə üzüntüsünü, təklif və təşəbbüslerini ardıcıl şəkildə ortaya qoyması ilə tez uluslararası gündəmə gəlir. Ancaq mən bu güncəlliyyin ictimai-siyasi mədəni-mənəvi məsələlər mühitindəki ...iqlim dəyişikliklərində inikar vurğu yapmaq istədim...

Bu gün onun ad günüdür!

O, ömrünün 67-ci ilini ölkəsinin **BİRİNCİ ŞƏXSİ, FİNLANDIYANIN ƏN MƏSULİYYƏTLİ VƏZİFƏSINDƏ ÇALIŞAN İNSAN KİM** keçirir. "67" artan rəqəmdir. Onunla tanışlığı olan bir qələm adamı bu "artım"ın Finlandiyanın xanım liderinin şöhrətinin, nüfuzunun, hər ri tərəqqi uğrunda çalışmalarının miqyasının daha da artmasına getirir. Yinə inanır və bunu arzulayıram!

Sonda, doğum günü münasibəti ilə ona göndərdiyim təbrik məktubundan bir neçə sətri oxucularla da paylaşmaq istərdim: "...Ölkənizin, Duy yanın daha yaxşı gələcəyi ilə bağlı çalışmanızda, qadın haqları və runda apardığınız yorulmaz mübarizənizdə, Mədəniyyətlər və Sivil siyalararası dialogun genişlənməsi istiqamətində gördüyüünüz ilə... Sizə böyük uğurlar, xanım Prezident!"

Əziz Tarya Halonen, ad gününüz mübarək!


Neçə mübarək günlərə!



Betti Vilyams



**«Biz bütün qəlbimizlə
zorakılıq əleyhinə
ideyalara sadıq!»**



Betti Villyams ünlü insan haqları müdafiəçisi, Sülhü müdafıə üzrə Nobel ödülü laureatıdır! 1977-ci ildə təltif olunduğu Nobel ödülü ona "sühl və əmin-amanlıq uğrunda cəsarətli səylərinə görə" verilib.


■ Betti Villyams (Betty Williams) 1943-cü il may ayının 22-də Quzey İrlandiyada Belfastda anadan olmuşdur. O, baba və nənələrinin 4-dən 3-nün katolik olmamasına baxmayaraq (onlardan ikisi protestant, biri yəhudidi) katolikdir. Onun atası protestant, anası isə katolik idi. Atasının dükəni vardı. Betti ailənin ilk uşağı idi. Valideynləri onu uşaq yaşlarından yüzillik boyu Quzey İrlandiyada katolik və protestantlar arasında mövcud olan nifrot və münaqişədən kənarda saxlamağa çalıbdılar. Polyak yəhudidi olan ana tərəfindən nənəsinin ona, onun həyatına, insanların dünyaya baxışına böyük təsiri olmuşdu. Belə ki, bu qadının II Dünya müharibəsi lərində qohumlarının əksəriyyəti nəsliñə tərəfindən öldürülmüşdü.

■ Bettinin 13 yaşı olanda onun anası iftiholur və ev işlərini aparmaq qızçığının öhdəsinə düşür. O, məktəbi bitirdikdən sonra makinaçı-katib peşəsinə yiyələndi. Betti dəniz mühəndisi Edvard Villyamsla ailə həyatı qurur. O, həm müddət əri ilə səyahət etdiyindən sonra Belfasta qayıdır işləməyi başlayır, eyni zamanda, dünya sınağının ilə yaxından ilgilənir.

1968-ci ildə İrlandiyada Vətəndaş müharibəsi yenidən alovlandı. Katolik tələbələr ABŞ-dakı ictimai hərəkatın təsiri altında insan haqlarının qorunması uğrunda Quzey İrlandiya Assosiasiyanı yaradılar və katolik azlıqların diskriminasiyasına qarşı etiraz nümayişlerinə başladılar. Bir il keçdikdən sonra İrlandiya Respublikası Ordusunun zoraklığını və silahlı etirazları (müdaxilələri) qarşısında Quzey İrlandiya hökuməti kömək üçün Ingiltərəyə müraciət etdi. 1972-ci ildə Britaniya hökuməti protestantların üstünlük təşkil etdiyi Quzey İrlandiya parlamentini buraxdı və Londondan birbaşa idarəetmə sistemi yaratdı.

İlk vaxtlar Betti respublika hərəkatındaki radikal elementlərə rəğbot göstərirdi. O, katolik fəalları himayə edib, onların İrlandiya Respublikasının sərhədini keçməsinə kömək edirdi. Amma İrlandiya Respublika Ordusunda radikalizmin güclənməsi onu dərindən düşündürdü və başqa üsullara əl atmağa vadar etdi. Özəlliklə onun qohumlarından iki nəfər yaraqlılar tərəfindən qətlə yetirildikdən sonra "zoraklıq, daha böyük zoraklıq doğurur" fikrinə əsaslanaraq, protestant keşişi Cozef Parkerlə birlilikdə 1972-ci ildə bələdiyyə qarşısında dinc nümayiş təşkil etdi. ... Və qonşularından biri onun atışma zamanı yaranmış britaniyalı əsgərə yardım etməsini qınağa çevirəndə Betti belə söylədi: "adamlar artıq insan həyatına qiymət verməkdən uzaqlaşıblar..."

1976-ci ildə baş vermiş analoji hadisə Bettini daha cəsənatlı hərəkətlərə vadar etdi və əs, ictimai arenaya həyatını dəyişcək bir hadisə nəticəsindəOLDU. Belə ki, 1976-ci il, avqustun 10-da İrlandiya Respublikası Ordusunun Denni Lennon adlı döyüşçüsünün idarə etdiyi avtomobili Britaniya hökumət






qüvvələri tərəfindən vuruldu, yaralanaraq (və ya həlak olaraq) avtomobilə nəzarəti itirən sürücü yolla gedən 3 katolik uşağı vurdu. Uşaqlar hadisə yerində analarının gözləri qarşısında həlak oldu.

Həmin zaman Betti Villyams uşaqları ilə öz avtomobilində gedirdi. O, atəş sonları eşitdi. Öz küçələrinə gedən tino burlanda Maqvayrların üç uşağını gördü və onlara kömək etməyə tələbsdi. Amma ətəq gec idi... (Uşaqların ölümündən sonra Yeni Zelandyada yenidən həyata başla maq cəhdini boşça çıxıqdan sonra Enn Maqvayr 1980-ci ildə intihar etdi).

Maqvayrların uşaqlarının dəfni günü - 13 avqust tarixində Betti Villyams uşaqların xalası **Mayrid Korriqan** və **Kiaran MakKeynlə** birgə televiziyyada göründü. Faciəli hadisədən iki gün sonra onlar sülh uğrunda müraciət üçün 6000 imza topladı və kütləvi informasiya və tələrinin diqqətini cəlb etdi. Hadisə notu cəsində həlak olan uşaqların xalası Mayrid Korriqanla birgə o, Qadınlar Sülh Üzrunda Fondunu qurdurdu. Sonralar bu fond Sülhsevər İnsanlar üçün Cəmiyyətə çevrildi. Cəmiyyətin digər həmtəsisçisi **Kiaran Makkeyn** (Ciaran McKeown) oldu. Bu iki fond uşaqların qəbrinə sülh yürüşü təşkil etdi. Bu aksiya nəticəsində 10 000 protestant və katolik qadın homməz məzarlığı ziyarətə getdi. Lakin dinc yürüş İrlandiyانın respublika ordusunun üzvləri tərəfindən dağdırıldı və ordu üzvləri onları "Britaniyalıların maymə-



ları" olmaqdə günahlandırdı. Buna baxmayaraq, cəmi bir həftə sonra Villyams və Korriqan bu dəfə 35 000 insanın iştirakı ilə daha böyük yürüş keçirdilər. Bu iki qadının təşkil etdiyi nümayiş onların 1977-ci ildə Nobel ödülü (1976-ci il üzrə) almaları ilə nəticələndi!

Betti Villyamsın və Meyrid Korriqanın bir çox tərəfdaşları bu iki qadının fəaliyyətinin həmin ilin "Nobel"ə qeydiyyata düşmək üçün olduqca gec olduğunu bildikdə çox kədərlənmışdır. Bu fəal qadınların səyləri o qədər geniş şöhrət qazanmışdı ki, Norveçin bir neçə təşəbbüs qrupu 340 min dollar toplayıb bu pulları "Dünyanın Xalq Ödülü" kimi Korriqan və Villyamsa verdilər. Bununla belə, artıq vurğuladığımız kimi, növbəti il Meyrid Korriqan və Betti Villyams 1976-ci ilin Nobel ödülüne layiq görüldülər!

Eqil Orvik Norveçin Nobel Komitəsi adından etdiyi çıxışda, ödülin "sülh və əmin-amanlıq uğrunda cəsarətli səyə görə" verildiyini qeyd etdi. Nobel mühazirəsini Betti Villyams oxudu. O deyirdi: "*Biz bütün qəlbimizlə zorakılıq əleyhinə ideyalara sadıqik. Bizi sadəlövh utopik sosialistlər hesab edən şəxslərə cavab veririk: biz militarizmi dəstəkləyən, bəşəriyyəti bütövlükdə özünüməhvə doğru sürüklayənlərə qarşı çıxan realistlərik.*"

Meyrid Korriqan və Betti Villyamsın aldıqları pul vəsaiti onlara öz mübarizələrinin ikinci mərhələsinə keçməyə imkan yaratdı. 1977-ci ildə onlar radikal silahlı qruplaşmalara silahı yerə qoymaqla çağırışı ilə müraciət edərək "demilitarizasiya kampaniyası"nın təşəbbüsçüləri oldular. Sonrakı il hər iki fəal mübariz və Kiaran Makkeyn rəhbər vəzifədə başqalarının da özlərini sinamaları üçün Sülhsevər İnsanlar Cəmiyyətindəki postlarını tərk etdilər.

Maraqlıdır ki, Nobel ödülü aldığı zaman Betti qeydiyyatçı vəzifəsində çalışırdı və həyat yoldaşı **Ralf Villyamsla** birlikdə iki övlad böyüdürdü. Təəssüflər ki, bir çox qlobal fəaliyyətli insanlar kimi onların da ailə həyatı sonadək davam etmədi. Ayrıldılardı. 1982-ci ildə Betti **Ceym Perkinsə** ərə getdi və Amerika Birləşmiş Ştatlarına köcdü. O, ABŞ-da da dünyada sülhə, birgəyaşışa, dini dözümlülüyə çağırıb mühazirələrlə çıxış etməkdə davam etdi.

10 ildən sonra, 1992-ci ildə o, Texasın gubernatoru **Enn Riçards** tərəfindən Texasın Uşaq və Gənclər üzrə Komissiyasına işə dəvət




olundu. Betti Villyams Texasda, Hyuston Dövlət Universitetində professor olaraq fəaliyyət göstərirdi.

2004-cü ildə "Nobel"çı yenidən Votininə - Quzey İrlandiyaya, Belfasta qayıdı. Betti Villyams hazırda Qlobal Uşaq Fonduna rəhbərlik edir və dünya uşaqlarının Ümumdünya Şəfqət Mərkəzinin prezidentidir. O, həmçinin Vaşinqtonda Asiya Demokratiyası İnstitutunda deyir və Nova Güney-Şərqi Universitetinin professorudur.

Betti Villyams bu gün də özünəməsus fədakarlıqla dünyada sülhyaratma işinə dəstək göstərir, bu istiqamətdə çalışır, insan haqlarının qorunması sahəsində yorulmadan mübarizə aparmaqda davam edir. Adını Tarixə yazmış bir qadın olaraq Betti Villyams hələ görəcəyi çox işlərin olduğunu deyir.

O, bir ciğir açıb və hər il bu ciğirlə gedən xanımların sayı getdikcə daha da çox xalır. Amma təkcə xanımlarınmı? Onu açıdığı ciğirlə gedən kişilərin də sayı getdikcə çoxalır. Çünkü bu yol dünyanın da ha gözəl gələcəyi, sülh və sabitliyə doğru gedir və burada qadın-kişi ayrimı yox tam tərsinə, birlilik - nəcib məqsədə doğru birgə addımlamaq tələb olunur!.. Dünyada sülh istəyi dünən də olub, bu gün də var, təbii ki, sabah da olacaq! Çünkü məharibə qorxusu hələ dünyani tərk etməyib... Odur ki, Betti Villyams və onun həmi sülpərvərlər bəşərin qızıl fonduna dəxil olan insanlardır və onlar dünənin

gözəl əməllərini sabaha daşıyırlar! Onu, onun kimi insanları təbliğ etmək Sülhü, Dözümlülüyü, Ədaləti təbliğ etməkdir!



Meyrid Korriqan



Dözümlülüyü təbliğ edən DÖZÜMLÜ QADIN





Şüşətəmizləyən qızının üzüntülərdə(n) keçmiş parlaq həyatı haqqında

O, Nobel ödülinə layiq görülməklə adını dünya tarixinə, sülhsevər, rəqqipərvər bəşərriyyətin yaddasına yazdı!

- Nobel ödülü ona (Betti Villyamsla birlikdə) “sühl və emin-əmanlıq məsələlərdə cəsareti seylərinə görə” verilib!
- Bu QADIN, tanınmış İCTİMAİ XADIM, məhşur İNSAN HAQLARI MÜDAFIƏÇİSİ, Sülhü Müdafiə üzrə Nobeli ödülü laureatı (1976) Meyrid Korriqandır!

Meyrid Korriqan 1943-cü il yanvarın 23-də Qərbi Belfastin Falls Roud rayonunda (Quzey İrlandiya) doğulmuşdur. Endryu və Marquess Korriqanın yeddi övladından ikinciisi olan Meyrid katolik təhsilini də və Belfastin özəl məktəblərində almışdır.

Şüşətəmizləyən olan atası onun təhsil haqqını ödəyə bilmirdi. Bu bəbdən də Meyrid 14 yaşında məktəbi atmalı oldu. Lakin o, öz pəncəpində, təhsilə yiyələnmək istəyən geri addım atmadi və başqalarının uşaqlarına baxmaqla pul topnağı kommersiya məktəbinə daxil olmuşdur. Bir müddət mühasib köməkçisi işlədikdən sonra o, Belfastdakı Quzey

və zavodunun direktorunun assistenti vəzifəsinə işə düzəltildi. Onda Meyridin 21 yaşı var...

Meyrid Korriqanın Katolik Xeyriyyə Təşkilatı olan Mariya Legionuna daxil olması onu ictimai fəaliyyətə meylləndirdi. Valideyinləri ilə birgə Belfastin yoxsul rayonu olan Andersostauna köçən Meyrid Korriqan icma klubunun və bağ bağçasının təşkilində də əsas iştirak etdi. O dövrlərdə Quzey İrlandiyada durum kəskin şəkildə mürəkkəbləşmişdi. Katolik azlıqla protestant azlıqla arasında münasibətlər əldikcə daha da gərginləşir. Bir qrup katolik tələbə 1968-ci ildə idarəetmə, əmək məişətdə ayrı-seçkiliyə etiraz əlaməti olaraq vətəndaşlıq hüququ uğrunda Quzey İrlandiya Assosiasiyyası təşkil etdi. Bir il sonra katolik və protestantlar arasında yaranan əməkliq dalğası ictimai asayıb böyük təhlükəyə qoydu.

Quzey İrlandiya hökuməti İngilis hökuməti ondan xahiş etdi



ki, asayışın qorunması üçün Şimalı İrlandiya qraflığına ordu yeritsin. Münəqişə gedikcə daha gərgin şəkil alındıqdan hər tərəf hərbiləşmiş təşkilatlar yaratmağa başlıdalar.

İrlandiya Respublikası Ordusunun (IRO) hərbi qanadı katoliklərdən çıxış edir, Olsterin müdafiəsi Liqası (Olsterin Müdafiəsi Assosiasiyyası) isə protestan kvartallarını qoruyurdu. 1972-ci ildə zorakılıq növbəti dalğasından sonra Britaniya hökuməti protestantların çoxluq tərk etdiyi Quzey İrlandiya parlamentini buraxdı və birbaşa Londonda idarə edilən rejim yaratdı.

Partlayışlar və digər terror aktlarının şahidi

Münəqişə zonasında olarkən Meyrid Korriqan partlayış və digər terror aktlarının şahidi olur. O, katolik Andersonstaunda gəncləri Britaniya əsgərlərinə münasibətdə təxribatı dayandırmağa inandırmaqla məsləhətli olan Mariya Legionunda çalışmaqdə davam edirdi. 1971-ci ildə Britaniya hökuməti Lonq-Keşdə terror aktları ittihamı ilə həbs edilən üçün həbs düşərgəsi təşkil etdi. Meyrid Korriqan "**məhbuslara xüsusi olduqlarını xatırlatmaq üçün**" və sonralar özünün izah etdiyinə görə "**İsa peyğəmbərin zorakılığa çağırmadığını onlara anlatmaq üçün**" məhbuslara baş çəkirdi.

Növbəti il Meyrid Korriqan Belfastin Şenkill rayonundan protestat keşisi ilə birlikdə Ümumdünya Kilsələr Şurasının yığıncağında iştirak etmək üçün Banqkoqa (Tailand) yola düşür.



O, 1973-cü ilin (keçmiş) İttifaqına soyadı zamanı komissar cəmiyyətində haqqında filmlər kilişində iştirak etmişdir.

İrlandlara qədər

alışdıqları zorakılıq zəncində bir hadisə Meyrid Korriqanın həyatında dönüş yaratdı. 1976-ci il, avqustun 10-da Britaniya əsgərləri qovhaqov zamanı İRO-nun üzvünü avtomobili sükanı arxasında gülləmiş və o da idarəetməni ittişək Meyridin bacısı Enn Meheri və onun yanında olan üç şəhidini vurmaşdu. Bu hadisə zamanı uşaqlar şəhərə oldular. Faciənin şahidindən biri olan Betti Kellynams dinc petisiya altında toplamağa başladı. 3 gün sonra onlar birlikdə televiziya programında iştirak etdilər və Meyrid Korriqan böyük riskə gedərək İRO-nun fəaliyyətini pislədi. Növbətin digər iştirakçısı Betti Kellynams petisiyanın məzmuunu səsləndirdi və növbəti gino nəzərdə tutulmuş dinc rübü elan etdi. 10 min protestant və katolik qadın küçədə çıxaraq dualar edir və dini məhnələr oxuyurdular. Bu cür reaksiyadan reaksiyadan rühlanan Meyrid Korriqan və Betti Kellynams eləcə də jurnalist Wakkeynlə birgə Sülhsevər qadınlar Cəmiyyətini təsis etmək qərarına gəldilər.





Xalq üçün! Xalqla!

1976-ci ildə Cəmiyyət bir neçə nümayiş təşkil etdi. Avqust ayında 35 min nünmayışçı Follz-Rouddan protestant rayonu olan Şəhər killə keçdi. Burada sakinlər onları məhribana həlqə qarşılıdalar. Nümayiş Dublində, Qızılgahda, Londonda və digər şəhərlərdə de keçirildi. Həmin ilin dekabr ayında Droeddə (İrlandiya Respublikası) keçirilən uluslararası qurultayda Kanada, İsveç, Norveç və ABŞ-dan nümayəndə heyətləri gəlmüşdi.

Boyn rayonunun ərazisindəki Sülh Körpüsündə nümayiş keçirildi. Məhz bu yerdə protestant kralı III Vilhelmin ordusu katolik monarxi İosif İakovun ordusunu məğlub etmişdi (bu hadisə hələ də Quzey İrlandiya protestantlarının yaddaşında qalmaqdadır).

Meyrid Korriqonun yüksək mənəvi keyfiyyətləri Sülhsevər İnsanlı Hərəkatı tərəfdəşlarının sayını getdikcə daha çox artırırdı. Bəstə boylu, yaşıl gözlü və xoş xasiyyət əlan bu qadın mətbuatın və istənilən audienceyada dinləyicilərin sevimliyi idi. İrland mənşəli amerikalıları IRO-nun pul vəsaiti verməklə dəstəkləməməyə inandırmaq üçün o, 1976-ci ilin oktyabr ayında Betti Uillyams ilə birləşə ABŞ-a səfər etdi.


Meyrid Korriqan sonralar da sülh uğrunda hərəkata öz qüvvəsini etməkdə davam edirdi. Özəlliklə də o, könüllü əmək düşərgələrində protestant və katolik gəncləri birləşdirməyə çalışırdı. 1981-ci ildə Meyrid Korriqan öz yeznəsi Cek Meqirə ərə getdi. (Bacısı Enn Meqir üç dördünün həyatına son qoymuş məlum olaydan həm müddət sonra ölmə qəsd etmişdi.) Bu arakəndən onların iki qızı və üç oğlu dünyaya gəldi.

Sülh ideallarını



dalətin qızgın müdafiəçisi Meyrid Korriqan dünyanın 35-dən artıq ölkəsinə səfər etmişdir. O, sonralar Nobel ödülü almış Peres Eskivel Adolfo-nun dəvətilə Latin Amerikasına yollanmışdı. 1993-cü ildə altı "Nobel"çi ilə birlikdə Tadzhikistanda səfər edib, oradan da Birmaya keçərək, siyasi fəaliyyətinə görə həbsə məruz qalmış, Birma müxalifətinin lideri, bütün dünyada tanınan aktivist-siyasi xadim, 1991-ci ildə Nobel mükafatına layiq görülmüş, Aun San Su Çjiyə həsnətək aksiyasının təşkilindəştir etmişdi.

Ötən ilin iyunun əvvəlləndə isə Malta adasından çıxarıraq Qəzzaya istiqamətləndi. İrlandiyaya məxsus, humanitar yardımla dolu "Reyhan Kerri" gəmisi sərnişinlər arasında Meyrid Korriqan da idid. O, hətta bu məsələdə bacısının rəsmilərinin dəstəkini də ala bilmişdi. İsrail mətbuatı İrlandiyانın baş naziri Brian Kouenin rəsmi Tel-Avivdən gəminin Qəzza limanında maneəsiz lövbər salmağına imkan vermələrini tələb etdiyi yazdı. Lakin həmin jövdə İsrail Müdafiə Nazirli-



yi açıqlama yayaraq bu gəmini xala
yacaqlarını bəyan etmişdi.
bəbdən də Meyrid Korriqan və digər
könlüllərin də göyərtəsində olduğunu
gələstinlilərə humanitar yardım
aparan gəmi Qəzzaya çata bilməmiş
di.

Meyrid Korriqan Papa II İohann Pavel, kraliça II Yelizaveta, president Cimmi Karter kimi dünya məşhur yaşlı liderlərlə görüşmüştür. Korriqan Amerikanın bir çox kolleg və universitetlərinin "fəxri doktor"udur. O, Karl fon Osirsskinin insan haqları və Uluslararası Liqa üzrə Berlin seksiyasının "fədakarlığı gülər" medalı ilə təltif olunmuşdur.

Onun barış içində olan dünya naminə, dinlər və təriqətlərarası anlaşıma, fərqliliklərə döyümlülük naminə xidmətləri heç zaman unudulmayıcaqdır!


Tarixə adını yazan bu ünlü **QADIN**, geniş dünyagörüşlü **ZİYALI FƏDAKAR İNSAN**, yalnız özünəməxsus çalışmaları ilə deyil, gələcəyin yönəlik arzu və təşəbbüsleri ilə də saygıya layiqdir!

*Bizə isə xanım Korriqana yeni başarılar və diləklərinin
çin olmasını arzulamaq qalır!*

Uğurlar Sizə!



**Əla sürətə malik,
möhkəm zərbəli,
səbirsiz oyunçu...**



■ O, dünya TARİXində ən məşhur tennisçilərdən biridir!

O, məşğul olduğu idman növü üzrə keçirilən bynəxalq yarışlarda tək kateqoriyada 12 dəfə(!), qadınlar cütlüyü kateqoriyasında 16 dəfə(!) və qarşıq cütlük kateqoriyasında 11 dəfə (!) qalib olmuşdur.

■ O, ünlü “Böyük Dəbilqə” turnirində şəhərəfənlərə qələbə qazanmışdır.

■ İdmanda və cəmiyyətdə gender bərsizliyinə qarşı mübarizədə uğurlarla imza atan bu qadın, bütün dünyada həmçinin, 1973-cü ildə kişilərarası tək kateqoriya çempionu Bobbi Riqli cinslərənə yarışda məğlub etdiyinə görə de tanınmışdır!

■ Bu uğurların müəllifi olan cəsur qadın Billie Cin Kinqdır!

■ Xanım Kinq Qadınların Tennis Assosiasiyanının, habelə Qadınların İdman Təskilatının və Dünya Komanda Tennisini (o, bu qurumu əvvəlki həyat yoldaşı Lorens Kinqlə (Lawrence King) birgə yaradmışdı) qurucularındandır.

Həyat səhifələrini vərəqləyərkən...

Billi Cin Kinq (Billie Jean King) 22 noyabr 1943-cü ildə mühafizəkar bir ailədə dünyaya gəlmışdır. Onun atası yanğınsöndürən, anası evdar qadın idi. Billinin kiçik qardaşı René Moffitt peşəkar beysbolçu olmaq üçün çalışırdı. Hələ balaca ikən Billi özünü softbolda sınamışdı. Amma o zaman üçün bu idman növündə qadınlara... yer yox idi. Xoşbəxtlikdən, Billinin valideynləri onu tennislə tanış etdi.

O, Long Biç Politexnik Məktəbini (Long Beach Polytechnic High School) bitirəndən sonra Kaliforniya Dövlət Universitetinə qəbul olundı. Cünki valideynlərinin Billini Stanford Güney Kaliforniya Universitetində oxutmaq üçün maddi imkanı yox idi. O, tennisi həməsas hissəsinə çevirərək, Kaliforniya Dövlət Universitetində təhsilini davam etdirə stoyirdı. Amma həm maddi imkansızlıq, həm təhsil ilə idmanı bir araya sıçısdıra bilən məqsədi üzündən Billi 1964-cü ildə təhsilini yataq qoydu.

Min dövrədə Billi Cin hüquqşunas Lorens Kinqlə (Lawrence King) rast gəlir. Söhbətləndə Lorens ona Amerika həyatının başqa sahələrində olduğu kimi, idmanda da ayrı-seçkiyyin mövcudluğundan danışındı. O zaman Lorens Berkliydə - Kaliforniya Universitetinin hüquq fakültəsində təhsil alırdı. Billi ilə Lorens münasibətləri getdikcə inkişaf edirdi: onlar tez-tez görüşür, insan, həyat, dünya və təbii sevgi dünyası barədə danışıldalar və bu münasibətlər, fikir mübadilələri nəhayət, 1965-ci ildə əvliliklə sonuclandı. 1972-ci ildə Lorens mət-




buata Billinin uşağıını saldırması baxıdə məlumat verdi və bu addım Billinin mödafi reaksiyasına səbəb oldu. Sonradan Billi əli ilə yazdığı "özkeçmiş"ində həmin qızın övlad dünyaya gətirmək üçün yetəri cə möhkəm təməlli ailəyə sahib olmamış üzündən bu yola əl attığını açıqladı. Hadi sələrin sonrakı inkişafı göstərdi ki, O, həndə yanılmamışdı. - 1987-ci ildə Billi Cin və Lorens Kinq boşandılar (*Sonradan Billi Cin abortun qanuniləşdirilməsi uğrunda mübarizə aparan qadılardan biri oldu*).

Zirvələrə aparan tennis kariyerası...

Kinq peşəkar tennis oynaması Kaliforniyada, Lonq Biçin açıq kortlarında öyrəndi. O, əla sürətə malik, aqressiv, bərk və rəng oyunçu idi. Billi inanırdı ki, uğur qazanmaq istəyən hər bir qadın güclü, cərətli və lazım gələn anda hətta aqressiv olmayı bacarmalıdır.

Kinqin rəqibi Kristen Kemmer Billin insanlar qarşısında güclü görəmək istədiyini bildirirdi. Tanınmış tennisçilərdən olan Kris Evert Kinqin bərsizliyini onun zəif cəhəti hesab edirdi. Kinqə qarşı tez-tez oynayan Cindi Heldman isə Billinin böyük şəxsiyyətini duğunu, buna görə də onunla yarış məsələsində qarşılaşmağa özündə yetəri dər güc tapmadığını etiraf edirdi...


15 yaşında olarkən Billi "Böyük Dəfə qə" də ilk dəfə oynadı və Custina Brink



uduzdu. 4 il ərzində 18 dəfə "Böyük Dəbilqə" çempionu olan Alis Marbl Kinqin məşqçisi olana qədər Kinq bir neçə çempionatda uduzu. Kinq 1960-ci ildə Filadelfiyada keçirilən Qadınların Otüstü Çempionatında böyüklerara turnirdə ilk qələbəsini qazandı. Bir il sonra, 17 yaşında ikən Uimblondonda qadınlar cütlüyündə ilk cəhdən qalibiyət qazandıqdan sonra, uluslararası səviyyədə tanındı. 1962-ci ilde Billi Uimblondonda gözlənilmədən Margaret Smit-Kortu məğlub etdi. Dünyanın ən qabaqcıl oyunçularından biri olan Margaret Smit-Kortla yarışmaq və qələbə qazanmaq Billi üçün həyənənverici idi. Beləliklə, onun qələbələrinin sayına artmağa başladı. Bir qədər sonra o, ABŞ çempionu oldu!

Billinin qələbələri Amerika qadınlarının qələbəsinin rəmzinə çevrilirdi...






Kinq özünü bütövlükdə tennise həsr etmək qərarına gəldi. Dünyənin ən yaxşı oyunçusu olmaq üçün Billi Cin 1966-ci ildə məşğul olduğu idman növü üzrə daha yaxşı mühitin (yarış mühitinin) olduğunu düşündüyü, çox ünlü tennisçilərin yaşadığı Avstraliyaya köcdü. Məqsədine çatmaq üçün o, bütün gücünü ortaya qoydu. Billinin gəliri 1971-ci ildə 100 min ABŞ dollarını keçdiğindən sonra onun uğurları daha da artıga başladı. Onun idmando əldə etdiyi uğurlar barədə məlumatlar bütün ölkəyə yayıldı və xanım King, "idmançısı" adına layiq görüldü. Həsrəfə layiq görülən ilk qadın oldu. **Şuna görə Billinin adı tarixə keçdi, daha doğrusu o, bəlkə özü də bilmedən, tarixə doğru çıxdığı yolda olumlu addım atdı.** Billinin *dom Elton Con* bu böyük uğura gələn ona, orjinal adı ilə yazsaq, "Philadelphia Freedom" mahnısını həsr etdi.

...Billi Cin King 9 il ərzində 39 "yük Dəbilqə" turnirinin 32-sində qəbul oldu! Onlardan altısını Uimblondan dördünü ABŞ çempionatında, birini Fransa çempionatında və daha birini Avstraliya çempionatında qazanmışdı. Bu illər ərzində o, iştirak etdiyi 129 yarışın 97-sində qalib, 36-sında isə ikinci yeri sahibi oldu!

Xanım King mətbuat konfranslarının birində ABŞ Otüstü Tennis Assosiasiyanı təngid etmişdi. Həvəskar oyunlar haqqında o, belə deyirdi: "Amerikada tennis oyunçularının heç bir nüfuzu yoxdur. Tennisdə, sənə hörmət etmirlər, sənə, sadəcə... dözürlər. İngiltərədə tennisçi yə yaradıcı insan kimi hörmət edirlər, Avropana onu vacib insan hesab edirlər. Kraliça belə onu alqışlayır. Bəs məni Ağ Evə neçə dəfə dəvət ediblər? Həyatın boyu Uimblondonda və Forest Hilldə qələbə qazanmaq üçün çalışırsan, nəticədə isə sənə: "Çox gözəl". Bəs həyatınla nə edəcəksən?, - söyləyirlər". Billinin ən böyük arzusu Amerikada tennisi yeni səviyyəyə qaldırmak idi.

Kinqin dünyanın ən böyük turnirlərində qələbə qazanmasına baxmayaraq, onun 20 sentyabr 1973-cü ildə cinslərarası yarışda Bobbi Riqli məglub etməsini nə amerikalılar, nə də dünya indiyədək unutmur və təbii, heç vaxt da unutmayacaqlar. Riqs 30-cu və 40-cı illərdə həvəskar və peşəkar kateqoriyalarda ən yaxşı kişi oyunçularından biri idi. Riqs qadın oyunun kişi oyununa nisbətdə çox zəif olduğunu bildirərək, 55 yaşılı birisinin hazırda ən yaxşı qadın oyunçu sayılan Marqaret Kortu məglub etdiyini söyləmişdi. Əvvəllər Riqsın dəvətini redd edən King, sonradan bu təklifi qəbul etdi. 30,5 min tamaşaçının və 37 ölkənin 50 milyon televiziya tamaşaçısının qarşısında King Riqsə qalib gəldi! Bu matç qadın tennisinin tanınması və hörmət edilməsinin inkışafında böyük rol



oynadı! Xanım King bildirdi ki, bu matə udusuydı qadınları 50 il geriyə salardı.

1974-cü ildə o, 4-cü dəfə ABŞ çempionunu oldu. Beləliklə, 1975-ci ilə qədər qələbələr davam etdi. Kingin bu illərdə 100 min ABŞ dollarından çox qazanan ilk idmançı qadın olmasına baxmayaraq, o, qadın və kişilərin eyni miqdarda pul mükafatı alması üçün kampaniyaya başladı. King növbəti il məbləğin eyni olmadığı təqdirində oynamayacağını bildirdi. 1973-cü ildə ABŞ çempionatı qadınlara və kişilərə eyni miqdarda pul mükafatı təklif edən ilk əsas turnir oldu. 20 dəfə Uimblodon qalibi adını qazanmış King 1975-ci ildən sonra istefaya çıxdı.

Bu rekord o vaxta qədər heç kim tərəfdən qırılmamışdı. Billi Uimblondon qələbələrinin onun üçün çox önemli olduğunu bildirmişdi. Uimblonda görə Billi ölkənin sohədlərindən kənara çıxmış və bununla dərziarzlarına çatmışdı. Billi Cin bildirirdi ki, 1975-ci ildə istefaya çıxməq qərarının solş olduğunu indi dərk edir. (Billi həyat yoldaşı Lorensin onu heç vaxt başa düşmədiyindən və bu addımı atmağa inandırdığından şikayətlənirdi.) İndi isə Billi başa düşürdü ki, 1976-ci ildə Uimblondonda daha bir qələbə qazana bilərdi. Billi həyatını və kariyerasını düzgün planlaşdırmadığını tövessüf hissi ilə bildirirdi. O, anlayırdı ki,

kariyerasını davam etdirsəydi, qələbələrinin sayı artırılmış olardı. Lakin Billi nin aldığı zədələr dözülməz idi. O, bu neçə dəfə dizdən əməliyyat olunmuşdu. Bununla belə, King 1977-ci ildə yes-

dən tennisə qayıtdı.

Ötən yüzilin 80-ci illərdə Billinin həyat yoldaşı Lorens komanda tennisi işinə başladı və Billini komissiya üzvlüyünə dəvət etdi. Bu iş BİLLİYƏ cavan və perspektivli tennisçiləri inkişaf etdirməyə kömək etdi. Billi Lorens və Cim Corgensenlə birlikdə qadınlar üçün idman dərgisinin və Qadınların İdman Təşkilatının təsisçisi oldu. Həmçinin o, ilk qadın oyunçular birliyi olan Qadınların Tennis Assosiasiyasının prezidenti seçildi. 1982-ci ildə 38 yaşlı King Qadınların Tennis Assosiasiyasının Birmingemdə qalib gələn ən yaşlı oyunçusu idi.

2006-ci ildə Qadınların İdman Təşkilatı Kingə həsr edilmiş və onun səlahiyyəti altında olan Billi ödülünü təsis etdi. Yenə 2006-ci ildə, ABŞ Otüstü Tennis Assosiasiyası Milli Tennis Mərkəzinə Billi Cin Kingin adını verdi. İlin axırında Billini Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneger xanımı Mariya Şirverlə birlikdə Kaliforniyanın Tarix Muzeyinin Qadınlar və İncəsənət bölməsində Kaliforniyanın Şöhrət zalında qəbul etdilər.

O, İctimai Ədliyyə Təşkilatının “Ədalət Çempionu” Ödülünə, habelə, Kortda və kortdankənar idmandakı əməyinə görə “Sunday Times”in “İlin Qadın İdmançısı - Ömürlük Başarı” ödülünlə layiq görüldü.

2008-ci ildə Amerika İdman Muzeyində Foxri Vəkil edilmiş Şəxslər Şurası açılanda Billi Cin oranın üzvü oldu. Ardından president Barak Obama Kingi qadın hüquqlarını müdafiə etdiyinə görə xüsusi ödülə layiq görüdü! (*Presidential Medal of Freedom*)

Beləliklə, King qadın tennis oyunçusu ki-



mi öz adını yaddaşlara həmisişəlik etdi. O, Uimblondon kortunu dəfələr qazanaraq tərk etmişdi. Kinqin qadın bərabərhüquqluluğu uğrunda apə mübarizənin nəticəsində kişilər arasına yayılan bu idman növü artıq qadın üçün də açıqdır!..

1983-cü ildən peşəkar tennisdən gələn King idman və digər hobbiləri ilə məşğuldur. Onun həmtəsisçisi olduğu təşkilatlar saqlamış, idman, təhsil və ictimai yenilikləri təbliğ edir. Bunun üçün fondlar yaradılmışdır. Həmin fondlar şəkər xəstəsi olan tennis oyuncularını, qadınları, QIÇS xəstələrini və b. dəstəkləyir.

Və təbii ki, artıq adını idman tarixinə (ümumən təxə) yazmağa nail olmuş həcəsur qadın, günümüzdə öz əməlləri ilə bir tarix yaradıb! Biz bu tarixi yazma işinin gələcəkdə də davam etməsini arzulayırıq!



Meri Robinson

**Acların və
unudulmuşların
vəkili**



O, İrlandiymanın ilk qadın prezidenti kimi adını ölkəsinin və dünyaya tarixinə yazdı.

- O, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı kimi önemli bir var fə daşımaqla yanaşı, bir çox beynəlxalq təşəbbüsə imza atdı.
- O, OKSFAMın fəxri prezidenti, Ətraf Mühit və İnkışaf üzrə Beynəlxalq Institutun sədri və Dünyanın Qadın Liderləri Şurasının başçısındən biri kimi dünya qadın hərəkatında, ümumən beynəlxalq ictimai-siyasi münasibətlər sistemində böyük nüfuz sahibi olan isimlərdən biridir.
- O, bərabər ticarət, səhiyyə, immiqrasiya hüququ, qadınların idarəyinin inkişaf etdirilməsi və korporativ məsuliyyəti tərənnüm edən hüquqları dərk etməyə xidmət göstərən məşhur Etik Qloballayın Təşəbbüsü layihəsinin müəllifidir (*Bu təşəbbüsün məsisiyi insan haqları standartlarını globallaşmışda olan ictimai idarəetmənin bir hissə etmək, bununla da yoxsulların və ən çox əziyyət çəkənlərin səslərini qlobal səhnəyə çıxarmaqdır.*).
- O, 2002-ci ildə BMT-nin İnsan hüquqları komissarı kimi əvəzəlməz fəaliyyətinə görə Sindey Sülh Mükafatına layiq görürlüb.
- O, 2003-cü ildə Almaniyada Otto Han Sülh Ödülü, 2004-cü ildə isə “İnsan hüquqları sahəsində xidmətlərinə görə” Amnesty International tərəfindən (Amnesty International) Vicdan Səfiri Ödülüne layiq görürlüb.
- O, Dublin Universitetinin ilk qadın prezidenti kimi də adını tarixinə yazıb.

- O, 2009-cu ilin iyul ayında Amerika Birləşmiş Ştatlarının təsis etdiyi müalicə məxfat olan Azadlıq Medalına layiq görürlüb.
- Bu qadın bütün dünyadan tanıdır.

dünyanın ən məşhur və nüfuzlu ictimai-siyasi xadimlərindən, LİDERLərindən biri, adını dünya tarixinə əbədi yazmağı bacarmış Meri Robinsondur!

- Meri Tereza Winifred Robinson (Mary Therese Winifred Bourke) 1944-cü ilin may ayında 21-də Mayo vilayətində (Ballina, Mayo Vilayəti) həkim ailəsində dünyaya göz açıb. Atası Dr. Aubrey Burk Mayo Vilayətinin Ballina şəhərindən, anası Dr. Tessa Burk (qızlıq soyadı O'Donnell) isə Quzey İrlandiyalı, Donegal Vilayətinin Aynişoven yarımadasının Karndonaq şəhərindən idi. Mənsub olduğu Burk ailəsi XIII yüzillikdən bəri Mayo vilayətində yaşayırı. Əslən irland-normandlı olan Burk cütlüyünü İrlandiya-nın bir çox müxtəlif siyasi təbəqəsi ilə six tellər bağlayırdı. Ulu babalarından biri Mayo vilayətinin İrlandiya Milli Torpaq Liqasının və İrlandiya Respublikası Qardaşlığından aparıcı üzvü olub. Müstəmləkə üsul-idarəsində həkim qismində göstərdiyi xidmətə görə, əmisi Ser Paqet Con Burk Kraliça II Yelizaveta tərəfindən Cəngavər tituluna layiq görülmüşdü. Digər bir qohumu isə Roma Katoliklərinin Rahibi olub. Ailənin bəzi üzvləri dini inanc baxımından İrlandiyadan Anqlikan Kilsəsinə, digərləri isə Roma Katoliklərinə bağlı idi. Xanım Robinson tarixi baxımdan həm taxt-taca qarşı qıymacı mövqedə duran, həm də taxt-taca xidmət edən insanlarla qohumluq əlaqəsi olan bir ailədə dünyaya göz açmışdı.
- Dublində Triniti kollecində hüquq təhsili alan Meri 1967-ci ildə Dublin şəhərinin Kral Vəkillər Cəmiyyətinin vəkil dərəcəsi verilir. Elə həmin illər o, Harvard Universitetinin hüquq fakültəsində təhsil alır və 1968-ci ildə ona hüquq magistri dərəcəsi verilir.





Meri hələ 20 yaşlarında olarkən kollecədə hüquq professorunu təyin edilməsi ilə (!) əvvəsinin diqqətini üzərində cəmləyir. Xanım Robinson 1965-ci ildən 1975-ci ildək Dublin şəhərində Müqəddəs Troitsa kollecinin konstitusiyası və cinayət qanunvericiliyi üzrə professoru işləyir. O, eyni zamanda Müqəddəs Troitsa kollecində Avropa Cəmiyyəti qanunvericiliyi üzrə müəllim kimi də çalışır. 1969-cu ildən 1975-ci ildək xanım Robinson həmçinin İrlandiyanın mövcud qanunvericilik toplusunun redaksiya heyətinin üzvü olur.

■ Meri Robinson 1970-ci ildə hüquqsunas Nikolas Robinsonla ailə həyatı qurur, amma onun bu seçimi ailədə xoş qarşılınmır. İrland kilsə ilə yaxın əlaqələri olan ata-ana qızlarının bir protestantla ailə qurasına razi deyildilər və valideynləri Merinin toyuna qatılmırlar. Buna baxmayaraq, öz seçimində israrlı olan Meri həyat yoldaşı ilə xoşbəxt ailə həyatını davam etdirir və bu evlilikdən cütlüyün 3 övdəti dünyaya gəlir.

Kariyeranın enişli-yoxuşlu yolları

Xanım Robinsonun ilk siyasi fəaliyyətinə 1983-cü ildək işlədiyi Dublin Şəhər Şurasına 1979-cu ildə keçirilən seçkilərdə namizədliliyi irəli sürməsi ilə start verildi. Lakin mətbuat ilk dəfə onun haqqında 1969-cu ildə Dublin Universiteti tərəfindən namizədlilikləri İrland Senat na irəli sürürlən üç namizəddən biri kimi yazmağa başladı. O, ilk dəfə olaraq, müstəqil namizəd kimi seçilərə qatıldı. Bu orqanda fəaliyyəti dövründə o, qadınların hakim kürsüsündə eyleşməsi hüququ, ailə həyatı qurdudan sonra bütün qadınları dövlət qulluğundan azad edilməsi tələbinin ləğv edilməsi və kontraseptiv vasitələrdən qanuni istifadə hüququ daxil olmaqla, liberal məsələrlə bağlı geniş miqyaslı kampaniya

aparırdı. Sonuncu kampanya ona çoxlu düşmən qazandırdı. Kontraseptiv və digər bu qəbildən olan vasitələr konservativ tənqidçilər tərəfindən müntəzəm şəkildə senatorun poctuna göndərilir və Hayes, Conyngham Robinson kimi əczaçılıq şəbəkələrinin onun ailəsinə məxsus olduğu barədə səyiə yayılırdı (və bunun da nəticəsində onun kontraseptiv vasitələrlə bağlı apardığı təbliğat kompaniyası ailə üzvlərinin xeyrinə atılan addım kimi qiymətləndirilirdi, amma bu iddiaların heç biri doğru deildi). Onun bu kampanyası öz həmkarları arasında da birmənalı qarşılınmadı və kontraseptiv vasitələrin qanuniləşdirilməsinin Senatda müzakirəyə çıxarılması barədə etdiyi ilk təklif **Senatın** heç bir əvvəl tərəfindən dəsteklənmədi və buna görə də müzakirəyə çıxarılmadı... Amma illər keçdi və o, irəli sürdüyü məsələlərin İrlandiyada qanuniləşməsinə, öz həllini tapmasına nail oldu. Bu barədə bir qədər sonra...

Həmin illərdə Meri Robinson yüz minlərlə irlandla birlidə Avropanın ən yaxşı qorunmuş viking məskənlərindən olan Vud Kueydə (Wood Quay) Dublin Korporasiyası üçün yeni administrativ qərargahın tikilməsinə qarşı çıxır. Lakin onu burada da əgarsuzluq gözləyirdi: xanım Robinsonun və xalqın inamlı mübarizəsinə baxmayaraq, Vud Kuey ləğv edildi və yerində ofis binası tikildi...

1969-cu ildən 1989-cu ildək Meri Robinson senator kimi fəaliyyət göstərir. 1970-ci illərdə isə Leyboristlər Partiyasına qoşulur. Bundan sonra o, aşağı palataya seçilməyə can atsa da, səyləri nəticəsiz qalır.

1973-cü ildən 1989-cu ildək o, İrlandiyanın Avropa Cəmiyyətinin





Qənirə Paşayeva

ikinci qanunvericiliyi üzrə Birgə Parlament Komitəsinin üzvü kimi fəaliyyət göstərir. Bundan başqa, Meri Robinson sosial məsələlər üzrə Ali Komitənin sədri (1977-87), hüquq məsələləri üzrə komitənin sədri (1987-1989) kimi çox aktiv fəaliyyət göstərir. Meri Robinson 1973-cü ildən 1990-cı ilədək İrlandiyانın tənha valideynlər miyyətinin prezidenti vəzifəsində də aktiv fəaliyyət göstərir.

1980-ci ildə xanım Robinson baş vəkil dərəcəsi alır və sonralar Avropa Qanunvericiliyi üzrə İrland Mərkəzini təsis edib, onun direktoru olur.

1982-ci ildə Leyboristlər Partiyası Birləşmiş İrland Partiyası (Fine Gael) ilə hökumət koalisiyasına daxil oldu. Piter Suzerlend İrlandiya Republikasının Avropa Komissarı təyin olunduqda leyboristlər növbəti big vəkilin seçiləməsini tələb etdilər. Çoxları Robinsonun seçiləcəyini gözləyər, partiya lideri tanınmamış bir şəxsi - Con Roqersi ölkənin baş vəkili seçdi. Bundan qısa müddət sonra xanım Robinson, İrlandiya hökumətinin Britaniya ilə imzaladığı Anqlo-İrland Sazişinə etiraz əlaməti olaraq, partiyadan ayrıldı. Xanım Robinson, hakimiyyəti böülüsdürməyə etiraz etmələrinə baxmayaraq, saziş əldə olunmadan önce sövdələşməni bir hissəsi kimi Quzey İrlandiyadakı siyasetçilərlə məsləhətləşmək həzim olduğunu israr edirdi!

Irəli sürdüyü bir çox məsələnin sonda həyata keçməsinə baxmayaraq, xanım Robinsonun Senatdakı fəaliyyəti dörd ildən artıq davam etdi. Cəldi şəkildə məhdudiyyət qoyulmasına baxmayaraq, kontraseptiv vasitələr qanuniləşdirildi, qadınlar hakim seçilə bildi və ailə quran qadınların idən çıxməq məcburiyyəti aradan qaldırıldı. Bir çoxunun təəccübünə bəb olsa da, o, 1989-cu ildə Senat seçkilərində yenidən namizədiyi irəli sürmədi. Bir il sonra Leyboristlər ona qarşıdan gələn prezident seçkilərində iştirak etməyi təklif etdilər.

Bir az düşündükdən sonra o, Leyboristlərdən və 1945-ci ildən bori illər dəfə üç nəfər arasında aparılan mübarizədən qalib çıxan ilk qadın namezəd oldu. Robinson İrlandiya "Tayms"ının da dəstəyini aldı ki, bu mətbəbu dəstək onun üçün xüsusilə uğurlu oldu.

O, Dublində güclü olan və işçi sinfinin səslərini əldə etmək üçün vəcib olan İşçi Partiyasının dəstəyini də qazanmışdı.

Tarixə adını yazan qadınlar

Bu zaman artıq mübarizə ancaq iki partiya arasında - Leyboristlər və müxalifətdən olan Fayn Qael arasında gedirdi. Seçki kompaniyası dövründə media onun daha çox Robinsonla maraqlanması onun şanslarının daha da artmasına kömək edirdi. Gərgin mübarizə şəraitində keçən seçkilərdə Robinson qalib gəldi və hökumətə başçılığı edən ilk qadın oldu.

O, Leyborist Partiyasının ilk namizədi və Fianna Fail Partiyasından olmadığı halda seçkilərdə qalib galən ilk Prezident (və ilk qadın) oldu!

...Çoxgedişli, çalışqan və çevik Prezident

Robinson 1990-ci il dekabrın 3-də İrlandiyanın VII prezidenti kimi and içdi. Prezident olduqdan sonra onun populyarlığı artı və hətta uqibi Lenihan ölümündən once Robinsonun onun ola biləcəyindən daha yaxşı Prezident olduğunu dilə gətirdi. Robinson İrlandiya Prezidentinin obrazına hüquqi bilik, dərin intellekt və siyasi təcrübə uyguları bəxş etdi. O, irland diasporları ilə əlaqəni artırdı, irland-ingilis əlaqələrinə yenilik gətirdi və Bükinhem Sarayında Kraliça II Yelizaveta görüşən ilk irland prezident oldu. Onun rəsmi malikanədə Britaniya kral ailəsinin üzvlərini və Uels şahzadəsini qarşılaması faktı da diqqətçəkən hadisələr oldu.

Onun siyasi profili də dəyişdi. Belə ki, əvvəller həmişə onun siyasetə qarşı çıxmış rəqibləri indi ona rəğbətlərini gizlədə bilmirdilər. Onlar





hətta xanım Robinsonun BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı üçün keçirilən kampaniyada onu dəstəklədilər. Son 52 il ərzində İrlandiya parlamentində ilk dəfə prezidentlərdən yalnız Eamon de Valera çıxış etmişdi. Xanım Robinson isə iki dəfə belə çıxış etmək nəsib oldu.

O, Quzey İrlandiyaya çoxsaylı səfərlər etdi və hər dəfə müxtəlif siyasi partiya liderləri ilə görüşlər təşkil etdi. Quzey İrlandiyaya çoxsaylı səfərləri zamanı o, müntəzəm şəkildə Quzey İrlandiyanın Yunionist Partiyasından Devid Trimbl və Sosial Demokrat və Əmək Partiyasından Con Hyum daxil olmaqla, bütün mövqelərdə duran siyasetçilərlə görüşdü.

Katolik Kilsəsinin inanclarına qarşı çıxmına görə xanım Robinson tənqid edənlər, onun bir Prezident olaraq kilsə ilə six münasibətlərinə təccübələrini gizlədə bilmirdilər. O, xaricdə olan irland rahibələr və keşiflərlə görüşmüş və ilk dəfə olaraq Xristian Qardaşlar üçün qonaqlıq təşkil etmişdi. Romaya rəsmi səfəri zamanı isə o, Papa II İohan Pavellə ictimaiyyət arasına çıxmışdı. İrlandiya "Tayms"ında çıxış edən bir gənc keşif xanım Prezidentin Papa ilə görüşünü şərh edərkən onun Vatikan geyim qaydalarını pozduğunu iddia edincə, Vatikan buna etiraz edərək, Vatikanda geyim qaydalarının əslində öncədən - Papa Pavelin təyinatından sonra dəyişdiyini bildirdi...

Qeyri-standart addımlar atan səmimi (və ecazkar!) rəhbər...

O, prezidentliyi zamanı öz malikanəsində, əvvəllər heç vaxt Prezident tərəfindən qəbul olunmamış qrupları, o cümlədən İrlandiyada məktəblərdə dini dərs deyən "Xristian Qardaşlar" adlı təşkilatdan təqdim etdi.

muş Mavi və Lesbiyanların Bərabərlik Şəbəkəsinə qədər fərqli qrupları şəxsən qəbul edir, onları dinləyir, fikir mübadiləsi aparırı...

Prezident kimi onun nailiyyəti arasında bütün siyasi kariyerası boyu mübarizə apardığı məsələlərin qanun layihəsi kimi imzalanması da var idi. Bu, kontraseptivlərin tamamilə qanunlaşdırılması və Britaniyadan fərqli olaraq homoseksuallara (və transseksuallara) digər insanlar kimi davranılmasını təmin etmək idi.

O, xaricdə yaşayış irland keşif və rahibələrini, XIV Dalay-Lamanı, eləcə də artıq dediyimiz kimi, Roma Papasını ziyarət etmiş, habelə beynəlxalq idman törənlərinə qatılmışdı. O, hətta İrland immiqrantlarını yad etmək məqsədilə simvolik olaraq, öz malikanəsinin mətbəxində, hamı tərəfindən görünən yerdə şam yandırırdı (Qaranlıq pəncərədə işiq qoymaq adamlara yol göstərmək məqsədi güclən qədim irland adətidir). Robinsonun simvolik işığı İrlandiyanın dünyasının hər tərəfində olan oğul və qızları barəsində düşündüyüne işaretə idi...

"Bu gün nahar vaxtı İrlandiyanın Prezidenti xanım Meri Robinson ilə yanaşı əyləşmişdik. Söhbət zamanı o mənə dedi ki, İrlandiyanın iki xüsusiyyəti var. Biri odur ki, İrlandiya heç vaxt imperiya olmayıb, həmişə müstəmləkə olub. İkinci xüsusiyyəti odur ki, 150 il bundan öncə İrlandiyada kartof acliği düşmüştü. Bu səbəbdən 4 milyon irlandiyali ölkəni tərk edib başqa yerlərə getmişdi. Ona görə də indi



kənarda yaşayan irlandiyalıların sayı ölkədəkindən daha çoxdur. Xanım Robinson bildirdi ki, bu il həmin hadisənin 150 illiyini qeyd edəcək. Mən dedim ki, bilmirəm, siz bunu hansı səpkidə qeyd edəcəksiniz, ancaq belə hesab edirəm ki, o hadisə 150 il bundan əvvəl sizdən ötrü bir faciə idisə, eyni zamanda xalqınız üçün böyük xoşbəxtlik olub. Çünkü xalqınız bütün dünyaya, xüsusən Amerika Birləşmiş Ştatlarına, Avropanın müxtəlif ölkələrinə yayılıb. İndi irlandiyalılar çox böyük lobbi yaradıblar, kiçik dövlət olan İrlandiyannın xaricdə böyük lobbisi var”.

(Azərbaycanın ümummilli lideri Heydər Əliyev
bu sözleri İsvəçrədə yaşayan soydaşlarımızla
görüşdə söyləmişdi...)

O, Ruandada vətəndaş müharibəsindən əziyyət çəkən insanlara dünyanın diqqətini cəlb etmək üçün buraya səfər etmişdi. Xanım Robinson soyqırımdan tezliklə sonra Ruandaya səfər edən dövlət başçılarından birincisi oldu. Xanım Prezident bu səfərdən sonra mətbuat konfransında buradə gördüklərindən kədərləndiyini gizlədə bilmədi. Rasionallığı qorumağı adət etmiş hüquqsūnas olduğuna görə hissələrini cilovlaya bilməməsi ona pis təsir etsə də, ancaq bu onu görənləri çox mütbəssir etmişdi. 1990-ci ildə prezident seçkilərində onun ideyalarına qarşı çıxan “Sunday Tribune” qəzetinin redaktoru Vinsent Braun mətbuat konfransının sonunda ona göndərdiyi kağızda bunu qeyd etmişdir: “Sən ecazkar idin!”

Braunun şərhləri xanım Robinsonun 1990-1997-ci illərdəki prezidentliyi dövründə əldə etdiyi nailiyyətlə-



rə görə irland xalqının ona verdiyi qiymətlə üst-üstə düşdü. Prezidentlik müddətinin yarısında artıq onun reytingi 93 faizə çatmışdı!

Sonralar o bu ölkəyə daha iki dəfə səfər etdi. Onun son səfəri “Sülh, qadınların vəziyyəti və inkişaf” mövzusunda keçirilən konfransda çıxışı ilə bağlı idi. Ruandada olan zaman o, BMT-nin yerlərdə olan idarələrinin nümayəndələri, eləcə də BMT-nin insan hüquqlarına riayət edilməsi üzrə müşahidəçiləri ilə görüşmüş və səhbət etmişdi. Xanım Robinson eləcə də 1992-ci ildə baş qaldırmış böhranda Somaliyə səfər etmiş dövlət başçılarından birincisi oldu. Somaliyə göstərdiyi yardıma cavab olaraq xanım Robinson CARE beynəlxalq humanitar təşkilatının xüsusi mükafatına layiq görüldü.

Dövlət başçısı qismində xanım Robinson İrlandiyanın digər dövlət və mədəniyyətlərlə iqtisadi, siyasi və mədəni əlaqə anlayışını inkişaf etdirməklə, ölkəsini beynəlxalq arenada təmsil etdi. Prezident üsludarəsi dövründə Meri Robinson İrlandiyanın Böyük acliq tarixçəsini hazırlı günü qidalanma, yoxsuluq problemləri və siyasi məsələləri ilə əlaqələndirərək inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına xüsusi diqqət yetirmiş, bununla da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında tərəfdəşliq körpüsü qurmuşdur.

Xanım Robinson həm də xüsusilə də Somali və Ruandaya humanitar böhran zamanı yardım göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarının işini, eləcə də Kəlküttədəki (Hindistan) “GOAL/Ehtiyacı olan uzaqlar” təşkilatının layihəsi kimi icmalar səviyyəsində özünəyərdim layihələrini



dəstəklədi.

O, BMT-dəki yeni vəzifəsini tutmaq üçün prezidentlikdən vaxtından əvvəl istəfa verdi (*Bundan sonra, yeni Prezident (Meri Makalise) seçilənə qədər, sentyabrın 12-dən noyabrın 10-na qədər prezidentlik vəzifəsinin yerinə yetirilməsi Prezident Komissiyasına tapşırıldı*).

Ali Baş Komissar!

2 iyun 1997-ci ilə BMT-nin Baş Katibi Kofi Annan İrlandiyənin Prezidenti Meri Robinsonu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı təyin etdi. Bu münasibətlə xanım Robinson İrlandiya siyasi partiyalarının razılığı ilə vəzifəsindən istəfa verərək, yeni vəzifəsinin icrasına başladı (O, BMT-də yeni vəzifəsinə başlamaq üçün prezidentlik müddətinin sonuna 4 ay qalmış vəzifəsindən istəfa vermişdi). Bu vəzifədə onun üzərinə Birləşmiş Millətlər Təşkilatının bütün sistemi boyu hüquq mexanizminin təkmilləşdirilməsi tapşırığı, eləcə də Cenevrədəki İnsan Hüquqları Mərkəzinin işinin yönəldilməsi daxil olmaqla, Təşkilatın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə əsas məsuliyyət qoyuldu. Medianın dediyinə görə, o, Kofi Annan tərəfindən administrativ röldən əlavə, insan haqları prinsiplərini tərənnüm etmək üçün seçilib. Çoxları onun bu vəzifəsinin əsl mənasını itirdiyinə və bürokratik orqan olduğunu inanırdılar. Xanım Robinsonun vəzifəsi həm təşkilat çərçivəsində, həm də beynəlxalq miqyasda insan haqları gündəliyini yenidən tərtib etmək idi.

Meri Robinsonun insan

hüquqları ilə bağlı çoxlu sayıda beynəlxalq tədbirləri sırasında onun Avropa Şurasının insan hüquqlarına həsr edilmiş Ümumdünya Vyana konfransına hazırlıq kimi 1993-cü ildə “XXI əsrin astanasında insan hüquqları” mövzusunda təşkil etdiyi Regionlararası görüşdə xüsusi məruzəçi kimi iştirakını göstərmək olar. Xanım Robinson Avropa Şurasının, qadınların vəziyyətinə həsr olunmuş Dördüncü Ümumdünya Konfransının (Pekin) keçirilməsi üzrə hazırlıq müşavirəsində əsas məruzə ilə çıxış edir.

1997-ci ilin noyabrında Robinson Oksford Universitetində “İnsan hüquqlarını anlayış” adlı məruzə ilə çıxış edərək, qarşısında duran çətin vəzifədən söz açdı.

Robinson 1998-ci ildə Tibetə gedərək, buraya gələn ilk Ali Komissar oldu. Vəzifəsi dövründə o, Avropa Birliyindən olmayan immigranstlara qarşı İrlandiya qanunlarını və ölüm cəzasına, terrorla mübarizəsində insan haqlarını pozduğuna görə ABŞ-ı tənqid etməsi ilə də beynəlxalq ictimaiyyətin diqqətində oldu. O, öncədən, yalnız 4 il müddətində bu vəzifəsində qalacağını açıqlasa da, Güney Afrikada keçirilən İraqçılıyə qarşı 2001-ci il Dünya Konfransında iştirak etməsi üçün Kofi Annan onun müddətini daha bir il artırdı.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Meri Robinson bəyan edirdi: “**İnsan alverinin global seks industriyasına aparan yolundan danışarkən söhbət nisbətən çəçəklənmiş ölkələrdə yaşayan kişilərin da-ha az inkişaf etmiş ölkələrdən olan qadın və qızlara cinsi xidmətə gö-**



rə pul ödəməsindən gedir... Bu, əmək hüquqları və ya qeyri-bərabər inkişaf problemindən da-ha artıq məsələdir. Bu, başlıca insan hüquq və azadlıqlarıdır, çünkü burada irqi ayrı-seçkiliyin kütləvi və ağrılı forması baş verir". Mənbə: İnsan Alverinə Məruz Qalmış İnsanların İraqi Həcmi - Xüsusən Qadınlar və Uşaqlar, İraqcılıyə qarşı Dünya Konfransı (2001).

BMT Əhali Fonduun egidası altında hamiləlik və doğuş zamanı qadın ölümünün qarşısını almaq məqsədilə keçirilən beynəlxalq konfransda dünyada hər dəqiqə hamiləlik və ya doğuş zamanı bir qadının dünyasını dəyişdiyi, inkişaf etməkdə olan ölkələrdə doğuş zamanı və hamiləlik müddətində qadınlar arasında ölüm faizinin daha yüksək olması, qadınların adı tibbi xidmətlərdən belə istifadə etmək imkanına malik olmamasının çox ciddi narahatlıq doğurdu vurğulanır və dünya ictimaiyyəti bu istiqamətdə ciddi düşünməyə dəvət edildi. Meri Robinson deyirdi: "Onların böyük əksəriyyəti müvafiq həkim yardımını olma-dan doğusun evdə keçməsinə razılıq verirlər. Dünyanın bir çox ölkə-lərində kvalifikasiyalı tibbi personajın olmaması ilə yanaşı, xəstələrə ilkin tibbi yardım göstərəcək məntəqələrin sayı da kifayət qədər azdır. Bunun nəticəsidir ki, dünyada hər dəqiqədə bir qadın doğuş və ya hamiləlik zamanı dünyasını dəyişir. Ana ölümü hallarının böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə müşahidə edilməkdədir. Əgər

insanların tibbi ehtiyacları vaxtında qarşılansayıdı, vax-tında tibbi müdaxilə edilsəy-di, bu rəqəmi yarıbayanı azaltmaq mümkün olardı".

O, 2002-ci ildə vəzifəsi başa çatana kimi Ali Baş Komis-sar kimi yorulmadan işlədi və dünyada insan haqlarının mü-dafiəsi istiqamətində əlindən gələni etməyə çalışdı.

2006-cı ilin noyabrında o, Yoqoya-katrada konfransa qatılaraq, Beynəlxalq İnsan haqları Bəyannaməsini təmsil edərək, homoseksualların (və transseksualların) hüquqlarını qəbul edən "Yoqoyakatra prinsipləri"ni imzalayan 29 tərəfdən biri oldu.

2009-cu ilin iyulunda o, Ali Komissar olunca bir neçə dəfə tənqid etdiyi ABŞ tərəfindən an yüksək ödül olan Azadlıq Medalına layiq görüldü. Onun bu mükafata layiq görülməsini tənqid edənlər olsa da, dəstəkləyənlərin, alqışlayanların sayı daha çox idi.

Amerikanın BMT-nin İnsan Hüquqları Komissiyasında səfiri olmuş Nensi Rubin Prezident Obamaya ünvanladığı məktubunda ödülü alqışlaşmış və xanım Robinsonu "bütün insanların hüquqlarının dönməz müdafiəcisi adlandırmışdı.

Meri Robinson dünya miqyaslı



problemləri həll etməyə çalışan və Nelson Mandela, Cimmi Karter, Kofi Annan və b. kimi hörmətli dünya li-derlərinin daxil ol-duğu Elders ("Ağ-



CNUDH





Qənirə Paşayeva

saqqallar") qrupunun üzvüdür. Qrupun vəzifələrini Mandela belə izah edir: ***"Bu qrup görülməli olan istənilən tədbir barədə azad şəkildə, cəsarətlə, açıq danişa bilir. Birlikdə biz qorxunun hökm sürdüyü şəraitin aradan qaldırılmasına, münaqişənin olduğu yerlərdə barişığın əldə edilməsinə, inamsızlığın olduğu yerlərdə isə ümidi yaranmasına yardım edəcəyik."***

1991-ci ildə Braun və Kembric Universiteti Meri Robinsonu fəxri doktor adı ilə təltif etdi. **Quzey-Güney** ödülüünə iki qalibindən biri olan xanım Robinson 2004-cü ildə McGill Universitetinin Fəxri adına layiq görüldü. O, İrlandiya Kral Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin, Ərəb Demokratiya Fondunun və Madrid Klubunun üzvüdür.

2006-ci ilin oktyabrında **Sosial Elmlər** ödülüünə layiq görüllüb.

Xanım Robinson 2007-ci ildə Ərəb Demokratik Fonduna Etibarlı İnsanlar Şurasının təsisçi üzvü kimi qoşuldu. 2009-cu ilin sentyabrında iso Keys Western Universiteti tərəfindən **Etika** ödülüünə layiq görüllüb.



Tarixə adını yazan qadınlar

Dünyanın Ədalət Layihəsi

Meri Robinson Dünyanın Ədalət Layihəsinin Fəxri həmsədri qismində çalışır. Dünyanın Ədalət Layihəsi icmaların imkan və subyektiv bərabərliyinin inkişaf etdirilməsi üçün Qanunun Aliliyinin möhkəmləndirilməsinə qlobal və hərtərəfli səy göstərilməsi üzərində işləyir. Xanım Robinson həm də Dublin Universitetinin Prezidentidir (*Robinson Dublin Universitetinin XXIV və ilk qadın prezidentidir. O, bu Universiteti 20 il Senatda təmsil edib!*). O, həmçinin 2004-cü ildən bəri Kolumbiya Universitetinin Beynəlxalq münasibətlər departamentində beynəlxalq insan hüquqlarından dərs deyir (*M.Robinson bundan başqa da müxtəlif kollec və universitetlərdə insan hüquqlarından mühazirələr deyib*). Meri Robinson həm də alim, qanun yaradıcısı və vəkil kimi məşhurdur. O, qanundan həmişə cəmiyyətin sosial strukturunu dəyişə bilən alət kimi istifadə etməyə çalışmış, Avropanın insan hüquqları məhkəməsində və Lüksemburqdakı Avropa Məhkəməsində keçirilən proseslərdə, keçmiş Yuqoslaviya üzrə hərbi tribunalda iştirak etmişdi.

Meri Robinson haqqında çox söz demək olar. Ağilli və savadlı qadın, əsil **ŞƏXSİYYƏT**, gözəl bir **LİDER**, dünya üçün önemli işlərin **MÜƏLİLİFİ**, özündən sonra sözün həqiqi mənasında cığır açan, yol açan bir **QADIN**, adını TARİXƏ əbədiyyət həkk etmiş bir **İNSAN** və s. Amma ona ən çox yaraşan ifadələrdən biri, məncə, budur: heç nədən, heç kəs-



“Meri Robinson” neferin hesabına həmətinə səsiñin esidili-
məsiniñ eu olduguñuñ gox tez antlatı. BMT-nin Ali komissar-
nat seçimindeñden once o, Irlandiyadə ilk qadın prezident ol-
mədət qadınların ve digərlərinin səsimi estidirdi. Bu gün
nts azyvañ gəkenən insatlarla işləyənlər, o, həm de biziñ
əclərin və undulmuşlərin vəkili olaraq **Meri Robinson yal-**
dünyamızın galəcəyinə işləyəldi.”

mak olar. ABŞ Prezidenti mülkəfatın təqdimetmə mərasimində dəyrildi: “məni və təliklərini dünyamın əmək millətdilərinin qiyaməti kimi de qəbul et-
 zidəniti Barack Obama verdil ve onun Robinsonsonu xidmətəna verdiyi qiy-
 yük mülkəfatı olan Azadlıq Medallını aldı. Mülkəfatın ona şəxsen ABŞ Pre-
 postunu tərk etdiğindən bir müddət sonra - 2009-cu ilde - bu əllənəm an bə-
 Robinson Ali Bas Komissar
 etməsiña baxmayaraq, Meri
 mesələlərde ABŞ-1 təngid
 fealiyyətiñ dövründə bir sira
 Təkbasına qalşan və sülh ügrəndə çələmisiñ “Nobel”l qadın
 Gümən ellən xoşdan həyratəmizi könsəpsiya
 yarada biliñ tarixibəñ tədqiqatçı
 Allañın dəvet etdiyi yolda düşünənde qəbli fərəhətə dolan qadın
 Qamı qılımeye qoyulan işsənin gəzündəki son işarəti
 Buladıñla yarışan tırk qızı
 Bir qadın dünyamı dəvəsi bilər
 Böyük Hindistan nəğli
 Oz qızına məğlib olan Bas'ın nazırı
 Qalibiñ elma vermiş, “Nobel”gi xanım
 “Cəmənlərin mahniñi”ndan, “Sakizimci Planet”den,
 “Və yəne də Eşq”dan yəzan, “Nobel”l qadın
 Qızıl tərixe keçən qızıl ad və qızıl xatirə...”
 Mənim üçün aqlama...”
 Bəsəriyayañ bir qayasayıñ formuluñu biliñ ve yəzan qadın
 “Zirzəmi Darsları”ndə oxumus Nobel dəvilli xəmir yazar
 Dindar adə ölkəsiniñ ilk qadın prezidenti
 Tərixim “Dəmir Lədi” etənası
 Prezident: İlk və Yegəmə...”
 247
 249
 161
 169
 185
 201
 211
 217
 253
 267
 289
 301
 317
 337
 353
 371
 385
 395
 401
 407
 421
 427
 435
 445
 463

DASI!
 den qorxmayañ ve qəkime-
 yan **İNSAN** hadalarınıñ o-
 ruması **MUBARİZİ** və F-
 7
 9
 21
 25
 33
 35
 45
 59
 75
 87
 97
 111
 133
 141
 149
 161
 169
 185
 201
 211
 217
 247
 253
 267
 289
 301
 317
 337
 353
 371
 385
 395
 401
 407
 421
 427
 435
 445
 463



Kitabın içindəkiliş

| | |
|---|-----|
| On soz | 3 |
| Bu kitabi oxuyan | 7 |
| Düşünçəda imqalıq edən qadın | 9 |
| Dünyada silahsızdırma və sülh ügrəndə çələmisiñ “Nobel”l qadın | 21 |
| Təkbasına qalşan və sülh ügrəndə çələmisiñ “Nobel”l qadın | 25 |
| Gümən ellən xoşdan həyratəmizi könsəpsiya | 33 |
| Yarada biliñ tarixibəñ tədqiqatçı | 35 |
| Allañın dəvet etdiyi yolda düşünənde qəbli fərəhətə dolan qadın | 59 |
| Qamı qılımeye qoyulan işsənin gəzündəki son işarəti | 75 |
| Buladıñla yarışan tırk qızı | 87 |
| Bir qadın dünyamı dəvəsi bilər | 97 |
| Böyük Hindistan nəğli | 111 |
| Oz qızına məğlib olan Bas'ın nazırı | 133 |
| Qalibiñ elma vermiş, “Nobel”gi xanım | 141 |
| “Cəmənlərin mahniñi”ndan, “Sakizimci Planet”den, | 149 |
| Qızıl tərixe keçən qızıl ad və qızıl xatirə...” | 161 |
| Mənim üçün aqlama...” | 169 |
| Bəsəriyayañ bir qayasayıñ formuluñu biliñ ve yəzan qadın | 185 |
| “Zirzəmi Darsları”ndə oxumus Nobel dəvilli xəmir yazar | 201 |
| Dindar adə ölkəsiniñ ilk qadın prezidenti | 211 |
| Tərixim “Dəmir Lədi” etənası | 217 |
| Prezident: İlk və Yegəmə...” | 247 |
| Bəsəriyətar carşısı | 253 |
| “Qara camiyətar”im həqiqətarıñ, “ağ camiyətar” e gətirdirmən “Nobel”l qadın | 259 |
| İşgələrə tərk etdiyi ölkənin 55 il sonra prezident olub | 267 |
| Səməlarda və zirvələrdə duran, “hind sıyasının nənası” | 289 |
| İşgələrə tərk etdiyi ölkənin 55 il sonra prezident olub | 301 |
| Təriixin qızıldırıqı sırları: Vərə gəyənən baxan ilk qadın | 317 |
| Böyük sıyasının sanctif-broskash eyhəmlər | 337 |
| Sürgündən prezidentliyə gedən vol... | 353 |
| Sıqarətin və mobil telefonun düşməni, işsəmin dostu, imdadkar qadın | 371 |
| Şəhərədən “Yaslı Dünyə”ya, yaxud Kənizədən düşnaya | 385 |
| Elmi ilə “böyük elm” e tətan qüllərləzli qadın | 395 |
| Zəmənni gəzleyən xanının sehiri sızarı | 401 |
| Soyuñ qazeyi ölkəsiniñ işti təbaşsümlü qızı | 407 |
| “Biz bütün qəlbimizle zorakılıq aleyiñha idəyalara sadıqik” | 421 |
| Dəzümlülyüñ tabelig edən dəzümlü qadın | 427 |
| Əla sırrətə matik, möhkəm zərbələ, sabırız oyunu | 435 |
| Acların və undulmuşlərin vəkili | 445 |

Kitabın hazırlanmasına texniki dəstək göstərmiş
Arzu Məmmədovaya, Ayla Quliyevaya və
dr. Arzu Hacıyevaya minnətdarlığımızı bildiririk

Dizayner: İ.Nizamioğlu

Çapa imzalanmışdır: 01.03.2011

Kağız formatı: 70x100 1/16

Fiziki çap vərəqi: 29.

Sifariş: 30.

Sayı: 1000



mətbəəsində çap olunub